

**NAZİM MUSTAFA**

# **iRƏVAN ŞƏHƏRİ**

**BAKİ – 2020**

**Mustafa N. Y. İrəvan şəhəri.**  
**Bakı - «Red N Line» MMC - 2020, 292 səh.**

Kitabda Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin tarixi keçmiş, onun etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, mətbuatı, elm və mədəniyyət xadimləri haqqında ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistən dövlətinin monoetnik paytaxtına çevrilən İrəvan şəhərində XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qətlamlar, soyqırımları və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır.

Kitab tarixçilər, tədqiqatçılar, tələbələr, həmçinin geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

**ISBN 978 9952 37 473 5**

**© Nazim Mustafa  
© Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi  
Center of Analysis of International Relations**

**“Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb.”**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  
Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının  
Liderlər Forumundan çıxışından. 17 noyabr 2015-ci il.*



CENTER OF ANALYSIS OF INTERNATIONAL RELATIONS  
BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

*Bu lahiyə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin  
dəstəyi ilə həyata keçirilib*

**MÜNDƏRİCAT**

<b>Ön söz .....</b>	<b>5</b>
Ermənilər Azərbaycan torpaqlarına haradan və nə zaman gəlib yerləşmişlər? (Tarixi arayış) .....	13
Şəhərin tarixi .....	20
Şəhərin əhalisi.....	30
İrəvan xanlığı dövrü .....	39
İnzibati ərazisi .....	39
Xanlığın əhalisi .....	45
İdarəçilik sistemi .....	51
Şəhərin sülqutu.....	56
Rusiya işgalı dövrü.....	71
Azərbaycanlılara qarşı etnik təmizlənmə .....	76
1905-1906-cı illər qırğınları.....	76
1918-1920-ci illər soyqırımı .....	82
1948-1953-cü illər deportasiyası.....	94
1988-1989-cu illər deportasiyası.....	103
<b>Elm, təhsil, mədəniyyət.....</b>	<b>112</b>
Elm və təhsil .....	112
Ədəbi mühit .....	137
Mətbuat .....	158
Teatr .....	176
<b>Memarlıq və incəsənət .....</b>	<b>197</b>
İrəvan qalası .....	197
Xan sarayı .....	207
Məscidlər.....	226
<i>Sərdar məscidi.....</i>	227
<i>Rəcəb paşa məscidi .....</i>	230
<i>Göy məscid.....</i>	232
<i>Zal xan məscidi .....</i>	235
<i>Təpəbaşı məscidi .....</i>	236
<i>Dəmirbulaq məscidi .....</i>	237
<b>Sənətkarlıq və incəsənət .....</b>	<b>244</b>
Əmir Səad məqbərəsi.....	255
Nəticə.....	263
Mənbələr və ədəbiyyət .....	265
Əlavələr .....	278

## ÖN SÖZ

Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlhanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistən paytaxtına çevrilmişdir.


İrəvan şəhəri  $40^{\circ}11'$  şimal en dairəsi və  $44^{\circ}31'$  şərqi uzunluğunda Ağrı vadisinin şimal-şərqi hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900-1300 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur.

Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrдə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturunu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarix baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan, yalnız orta əsrlərdən etibarən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. İrəvan şəhərinin ərazisi on dəfələrlə genişlənməsinə baxmayaraq Erebuni qalasının yerləşdiyi Qanlı Təpə ilə şəhər arasında bu gün də xeyli məsafə vardır.

İrəvan şəhəri və onun ətrafindakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqəleri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərəqərar olmasına dək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi

obyektiv erməni tarixçiləri də etiraf edirlər.

Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Cuxur-Səad bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.



*İrəvan şəhəri. Rossam J. Tavernye. 1655*

Zəngi (indi Hrazdan adlandırmalar) və Gedər çaylarının arasında formalaşan İrəvan şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sildirilmiş təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntımlara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir.

Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri



*Irəvan şəhəri. Rəssam J.Şarden. 1673-cü il.*

kanallarla suvarılmışdır. Şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün Toxmaq xanın vaxtında yaradılan və onun adını daşıyan “Toxmaq gölü”ndən çəkilən kanallar, Zəngi çayından çəkilən Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları kifayət edirdi. Şəhərin cənubundakı bağlar isə Gedər (Qırxbulaq) çayından çəkilən kanal və arxalarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX əsrin əvvəlində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə yeni su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu.

Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (*Şəhri*), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafindakı bəzi qəsəbələrdə yaşayırıdlar. Şəhər (*Şəhri*) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (*boşalar*) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (*hazırda Karanki Tağ adlanır*) yalnız azərbaycanlılar yaşayırıdlar. İrəvan qalasında isə fransız səyyahı J.Şardenin qeyd etdiyi kimi, yalnız təmizqanlı səfəvilər (yəni azərbaycanlılar) yaşayırıdlar.

Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 250 ildən artıq bircə dənə də olsun maddi-mədəniyyət nümunəsi mövcud deyil. Çünkü İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçürülüb gətirilərək məskunlaşdırılmışlar.

İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.

Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Avşar, Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.



*İrəvanda Bazar meydanı. 1914-cü il.*

Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükleri çəkmək üçün Qantar tərəzisi, yüngül yükleri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.



*Irəvanda qədim türk hamamı. XX əsrin 30-cu illəri.*

Irəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxüllislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki “Respublika” meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, musiqili məclislərin keçirilməsi üçün xüsusi otaqlar ayrılmışdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Cölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükənlə, Sallaxlar və s.

Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağı, Qızılqala, Dərə bağı, Sərvikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-səni İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi.

Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhənqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.



### Xan bağı.

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Goy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirdələ, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduğandan sonra məscidlər bir-birinin ardına dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Goy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirdələ məscidi 1988-ci ildək öz məqsədinə xidmət edirdi. Hazırda həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldırılmışdır. Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınıını təmin etməkdən ibarət idi.

1918-ci ildə Cənubi Qafqazda ilk dəfə erməni dövləti – Ermənistən Respublikası yarananda Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası xarici təzyiqlərin nəticəsində mayın 29-da İrəvan şəhərinin paytaxt kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul etmişdir.

XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu.

## İrəvan şəhəri

Erməni şovinist-millətçiləri İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər.

Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. Ermənilər İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silərək və azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail oldular. Erməni tarix saxtalaşdırıcıları indi də tarix kitablarından və dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.



Dəyirmanlar.



*İrəvanda dağıdılan azərbaycanlı məhəlləsi. XX əsrin sonu.*

Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, hazırda İrəvan şəhərində xaricdən gələn qonaqlara və tədqiqatçılara yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsini göstərmək mümkün deyil.

İrəvan şəhəri təkcə tarixi-memarlıq abidələri ilə deyil, həmçinin elm və mədəniyyət mərkəzi kimi Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutur. İrəvan şəhərində doğulub boyan-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur.

Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməciler, tədqiqatçılar İrəvan şəhərini Şərqi inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyahlarının, elm, mədəniyyət və din alımlarının yaratdığıları əsərlər bu gün dönyanın müxtəlif kitabxanalarında, arxivlərində və müzeylərində saxlanılır. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazüb-yaradan onlarla elm, mədəniyyət və din xadimləri haqqında məlumatlar mövcuddur.

Erməni millətçiləri azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə çalışsalar da və yaxud onları öz adalarına çıxmaga çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.

## ERMƏNİLƏR AZƏRBAYCAN TORPAQLARINA HARADAN VƏ NƏ ZAMAN GƏLİB YERLƏŞMİŞLƏR? (TARİXİ ARAYIŞ)

XX əsrin sonlarında SSRİ adlanan imperiyanın dağılması ilə tarixşunaslıq elmində mövcud olan bir sıra stereotiplər və saxta konsepsiyalar da aradan qalxmışdır. Sovet hakimiyyəti illərində indiki Ermənistən ərazisinin tarixini yazmaq bir qayda olaraq ermənipərəst və erməni tədqiqatçıların monopoliyasında olmuşdur. Onlar da uydurma “Böyük Ermənistən” konsepsiyasını müdafiə edərək, iddia edilən ərazilərdə yaşamış xalqların, xüsusən də qədim türklərin və onların xəlefliyi olan azərbaycanlıların tarixini ermənilərin xeyrinə saxtalaşdırmaq yolunu tutmuşlar. Halbuki, dünya tarixşunaslığında hazırda erməni adlandırdığımız hayların tarixi qədər qarmaqarışq və saxta tarixə rast gəlmək mümkün deyil. Ermənilərin tarixləri qədər, etnogenezi də ziddiyətli və dolaşıqdır. Bunu bir çox obyektiv erməni alımları, Qərb və Amerika tədqiqatçıları da etiraf etmişlər.

Erməni xalqı kimi, erməni dilinin də hibrid olmasını məşhur dilçi alim Manuk Abeğyan da təsdiq etmişdir<sup>1</sup>.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistən (Hayastan) adlandırılın əraziyə haylar ilk dəfə xristian missionerləri kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri quraşdırmışlar. Bu gün erməni əlifbası kimi təqdim edilən, əslində Ön Asiyada mövcud olmuş və tarix səhnəsindən silinən xalqlara mənsub olmuş əlifbanın da hayların yaşadıqları ərazilərdə missionerlər tərəfindən yayılması xristianlığın təbliğinə xidmət etmişdir. Erməni əlifbasının müəllifi kimi təqdim edilən Mesrop Maştos da xristian missioneri olmuş və heç vaxt indiki Ermənistən ərazisində yaşamamışdır.

E.ə. V əsr yunan tarixçisi Herodot makedoniyalılarının verdiyi məlumatə əsasən yazır ki, armenilər friqlərlə birlikdə Frakiyadan köç edərək Ön Asiyada məskunlaşmışlar (VII, 73)<sup>2</sup>. Herodot həmçinin Fərat çayı öz başlangıcını Arme niadan götürdüyüünü yazır (I, 180)<sup>3</sup>. Göründüyü kimi, hayların Balkanlardan Ön Asiyaya köç etmələrindən daha əvvəl həmin ərazilər Arminia adlanırmış. Yəni, Arminianın, yaxud Armeniyanın hay (erməni) etnosu ilə heç bir bağlılığı olmamışdır.

1. Абегян Манук. История древнеармянской литературы. Том 1. Ереван, 1948, с. 10.

2. Геродот. История в девяти книгах. Перевод и примечания Г.А.Стратановского. Москва, 1999, с. 427.

3. Yenə orada, s. 70.

Hayların tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanın şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxta tarixdə əks etdirilmişdir.

Hayların tarixinin atası hesab olunan və V əsr salnaməcisi kimi təqdim edilən yepiskop Movses Xorenasının (Moisey Xorenski) yazdığı iddia edilən “Tarix”i bir çox ermənişünaslar kompilyativ xarakter daşıyan, başdan-ayağa anaxronizmlərdən ibarət olan cizmaqara hesab edirlər.

İllkin adı “Patmutyun”, yəni “Tarix” olan, sonradan “Patmutyun hayos”, yəni “Hayların tarixi” kimi təqdim edilən bu kitabın adı rus dilinə “История армян” kimi tərcümə edilməli olduğu halda, bilərkədən “История Армении” kimi tərcümə edilərək, mahiyyət tamamilə təhrif edilmişdir.

Qəribədir ki, erməni tarixçiləri Eçmiədzin monastırının IV əsrin əvvəllərindən, hayların əlifbasının isə V əsrin əvvəllərindən mövcudluğunu iddia etsələr də, M.Xorenasının müəllifi olduğu iddia edilən “Hayların tarixi”nin ən qədim əlyazması XIV əsrən o tərəfə keçmir. Çünkü həmin əlyazmalara zaman-zaman erməni din xadimləri tərəfindən region xalqlarının və dövlətlərinin tarixinə aid bütöv dövrlər calaq edilmişdir. M.Xorenasının “Tarix”i Avropada ilk dəfə 1695-ci ildə tərcümə edilərək Amsterdamda çap edilmişdir. Bu kitabı tədqiq edən bir sıra Avropa alimləri La Kroza, A.Karriere, S.Marten, A.Qutşmid, erməni tarixçilərindən N.Emin, K.Patkanov, Qr.Xalatyans, A.Qaraqaşyan belə nəticəyə gəlmişlər ki, M.Xorenasının “Tarix”ində Tövrət və İncildən, eləcə də yunan tarixçiləri Strabon, Herodot, Kteziya, Ksenofontun əsərlərində əks olunmuş urartululara, assuriyalilara, midiyalilara, sasanilərə aid hadisələrin üzü köçürülrək, bu xalqların sərkərdələri, tarixi şəxsiyyətləri haylar kimi, həmin ərazilər isə Hayastan kimi təqdim edilmişdir.

XIX əsrən etibarən erməni tarixçiləri və onların havadarları tarixdə heç zaman mövcud olmayan “Böyük Ermənistən”ı dünyaya təkcə coğrafi anlayış kimi deyil, həm də, siyasi anlayış kimi - “dövlət” kimi təqdim edirlər. Guya “Böyük Ermənistən” siyasi anlayışı I Artaşes (*Midiya-Atropatena mənşəli Artaksi*) və II Tiqrəninin (*Parfiya mənşəli*) çarlıq dövrləri olan e.ə. II-I əsrlər üçün səciyyəvidir. Tarixi saxtalaşdırılanlar həmin dövrü “Böyük Ermənistən”ın çıçəklənmə və qüdrətlənmə dövrü kimi təqdim edirlər<sup>4</sup>.

Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabonun “Coğrafiya”sında Fərat çayının “Böyük Armenia” adlanan ərazidən qərbə doğru – “Kiçik Armenia” yayadək axlığı və “Kiçik Armenia”nın çayın sağ sahilində qaldığı

---

4. Mahmudov Yaqub. Real tarix və «Böyük Ermənistən» uydurması. Bakı, 2014, s. 92-93.

qeyd edilir<sup>5</sup>. Deməli, bu gün Ermənistən adlanan dövlətin ərazisinin və onun paytaxtı İrəvanın hətta uydurma “Böyük Ermənistən” və “Kiçik Ermənistən”la bağlılığı olmamışdır.

Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan) M. Xorenasının “Tarix”ində Haykın (Haykazyanlar dövrü) törəmələrinin 1800 illik tarixində 59 hakimin adlarının yazılıdığını, həmin hakimlərdən 32-sinin yalnız quruca adlarının göstərildiyini, hakimlik dövrlərinin isə göstərilmədiyini qeyd etmişdir. Leo “erməni tarixinin atası” hesab edilən M. Xorenasını yazdığı kitabı süni surətdə İncilə uyğunlaşdırmaqla, xristianlığa süni xidmət göstərdiyini yazar. Leo M. Xorenasının “Haykazyanlar” dövrünün isə heç də sədaqətli salnaməcisi olmadığını qeyd edərək, onun yazdıqlarının uydurulmuş tarix olması qənaətinə gəlmışdır<sup>6</sup>.

Məhşur fransız ermənişünası Sen-Marten isə Moisey Xorenasının əsəri kimi təqdim edilən “Coğrafiya” əsərinin müəllifinin Xorenasının olmadığını və bu əsərin X əsrin məhsulu olduğunu sübut etmişdir. Bu əsər ilk dəfə 1683-cü ildə Marseldə çap olunmuş və 1736-ci ildə Londonda Viston qardaşları tərəfindən “Moisey Xorenasının coğrafiyası” adı altında latin dilinə tərcümə edilmişdir. Fransız ermənişünası Sen-Marten bu əsərdə kifayət qədər anoxronizmlərin olduğu və kompliyativ səciyyə daşıdığı və həmin əsərin X əsərdə qələmə alındığı qənəətinə gəlmışdır<sup>7</sup>.

Erməni tarixçisi K. Patkanov M. Xorenasının adına çıxılan həmin əsəri rus dilinə tərcümə edərək çap etdirmişdir. K. Patkanov həmin əsərin Xorenasiyə məxsus olmaması məsələsində Sen-Martenlə həmfikir olduğunu yazar. Lakin K. Patkanov haqlı olaraq Sen-Martenin “Coğrafiya”da adı çəkilən “Ruan” adının Erivanın yerləşdiyi əraziyə ərəblərin dövründə müsəlmanlar tərəfindən verilməsi barədə qənaətini düzgün hesab etmir. K. Patkanov adı çəkilən əsərdə “Ruan” yer adının Sen-Martenin iddia etdiyi kimi, guya ərəblərin dövründə Armenianın bir hissəsinin paytaxtı olan “Erivan” (“Revan”) şəhəri ilə deyil, vaxtilə Midiya ərazisində mövcud olmuş məşhur “Ruyan” vilayəti ilə eyniyyət təşkil etdiyini yazar<sup>8</sup>. Göründüyü kimi, Sen-Marten özü də dərk etmədən orta əsrlərdə formalasın İrəvan, yaxud Rəvan şəhərinin tarixinin qədimliyi barədə erməni tarixçilərinin uydurduqları fikirlərə şərīk çıxmışdır.

Rus tədqiqatçısı Aleksandr Anninski M. Xorenasının tarixi mənbə kimi

5. Yenə orada, s. 121

6. Լև (Բաբախանյան Առաքել). Հայոց պատմություն. Երկերի ժողովածու, հ. I, Երևան, 1966, p. 5. (Leo (Babaxanyan Arakel). Seçilmiş əsərləri, 10 cilddə, I cild. Yerevan, 1966, s. 5.).

7. Из нового списка географии, приписываемого Моисею Хоренскому. Пер. К.П.Патканова. // Журнал министерства народного просвещения, № 3. 1883.

8. Армянская география VII века по Р.Х. (приписываемаяся Моисею Хоренскому). Текст и перевод Т.К.Патканов. Санктпетербург, 1877, с. XV.

əsərlərinə istinad etdiyi müəlliflərin (Mar Abas Katina, Aqafangel, Zenob, Favst Buzand) yazdıqlarının Avropa ermənişünasları tərəfindən demək olar ki, tamamilə inkar edildiyini yazar<sup>9</sup>.

Belə qənaət hasil olur ki, ya ümumiyyətlə V əsrədə Moisey Xorenasi adında erməni tarixçisi olmayıb, ya da onun müəllifliyi ilə dünyaya təqdim edilən həmin əsərlər Ərəb xilafəti dövründə erməni kilsə xadimləri tərəfindən quraşdırılmışdır.

Başqa bir erməni tarixçisi Baxşı İşxanyan isə ermənilərin özlərinə həqiqi vətən hesab etdikləri “Böyük Ermənistən”ın Rusyanın hüdudlarından kənarda – Kiçik Asiyada yerləşdiyini yazar<sup>10</sup>.

Digər rus qafqazşunası İvan Şopen qədim müəlliflərin əsərlərini araşdıraraq belə nəticəyə gəlmışdır ki, haylarla erməniləri eyni mənşəli hesab etmək olmaz<sup>11</sup>. Eramızdan əvvəl XII əsrədə Balkanlardan Kiçik Asiyaya köcüb gələn haylar, onlara qohum olan frako-frikiya tayfaları ilə birlikdə Dəclə və Fərat çayları arasında məskunlaşmışlar.

Mifoloji rəvayətə görə, Assuriya çarı Belin üzərində qələbə çalan Haykın törəmələri olan haylar, onların Van gölü hövzəsində məskunlaşmışları ərazilər Hayasa (Hayastan) adlanmışdır. Haylar, vaxtilə Anadolunun Ərməniyyə (Armenia) yaylası adlanan ərazilərində, Urmiya gölü hövzəsində, həmçinin Qafqazda yaşamış və hurrilərlə qarışaraq tarix səhnəsindən silinmiş subar (mitan) türklərinin *ermən* adlı boyunun ırsinə və tarixinə sahib çıxmışlar. Məhz ona görədir ki, hazırda bir millətin özlərinin “hay”, digərlərinin isə “erməni” adlandırdığı iki adı var. *Ermən* etnonimi isə təkcə Anadolu və Qafqazda deyil, Orta Asiyaya qədər yayılmışdır.

Müasir erməni, eləcə də Avropa, rus, hətta bəzi Azərbaycan tarixçiləri də Cənubi Qafqazın və Ön Asyanın qədim tarixindən bəhs edərkən M.Xorenasının müəllifliyi ilə təqdim edilən saxta tarixə və sonralar erməni kilsəsi tərəfindən yazılın digər saxta tarix kitablarına istinad edir və bununla da indiki Ermənistən ərazisinin qədim erməni torpağı olması iddiasına şərīk çıxırlar.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni kato likosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - Eçmiədzinə köçürülmüşdür<sup>12</sup>. Həmin vaxtdan etibarən ermənilər İrəvan

9. Аннинский Александр. Древние армянские историки, как исторические источники. Одесса, 1899, с. 15.

10. Ишханян Б. Народности Кавказа. Состав населения, профессиональная группировка и общественное разслоение Кавказских народностей. Петроград, 1916, с. 18.

11. Шопен И.И. Новые заметки на древней истории Кавказа и его обитателей. С.Петербург, 1866, с. 35.

12. Ереванци Симеон. Джамбр. Москва, 1958, с. 87.

ətrafında məskunlaşmağa başlamışlar.

1646-ci ildə ilk dəfə İrəvanda olan məşhur türk səyyah və coğrafiyaşunası Evliya Çələbi yazar ki, Üçklisə mənzili (*yəni məntəqəsi*) İrəvan sərhədindədir və orada üç böyük kilsə vardır ki, onlardan birini Ənuşirəvan (*yəni Sasami hökmərə Xosrov Ənuşirəvan (510-579) məzərdə tutulur*), birini Rum qeyşəri (*yəni Bizans imperatoru*), birini də Ermən Zenan (?) inşa etmişdir<sup>13</sup>.

1763-1782-ci illərdə Eçmiədzin katolikosu olmuş Simeon Erevansı “Cambr” əsərində katolikosluğun Kilikiyanın Sis şəhərindən Üçkilsəyə (Eçmiədzinə) köçürülməsi prosesini ətraflı təsvir etmişdir.

Avropa dövlətlərinin və Roma katolik kilsəsinin maliyyəsi hesabına erməni kilsələri ətrafindakı torpaqlar satın alınaraq ilk erməni yaşayış məskənləri meydana gəlmişdir. Simeon Erevansı “Cambr” əsərində və tarixçi A.Papazyanın Matenadaranda saxlanılan alqı-satçı sənədləri əsasında tərtib etdiyi kitabda<sup>14</sup> Eçmiədzin kilsəsinin azərbaycanlılara məxsus torpaqların kimdən, nə zaman və hansı qiymətə alınması barədə sənədlər əks olunmuşdur.

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbət bu ərazisində ermənilərin məskunlaşmasına havadarlıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varılan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar.

Matenadaranda saxlanan alqı-satçı sənədlərində Üçkilsənin yerləşdiyi ərazinin Azərbaycan ölkəsinin Cuxur-Səəd vilayətində (rayonunda) yerləşdiyi qeyd edilir<sup>15</sup>.

Matenadaranda saxlanan alqı-satçı sənədlərinə görə, hələ 1431-ci ildə iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi - Eçmiədzin (Üçkilsə) monastırının yerləşdiyi Vağarşabad kəndini, Əştərək, Batrinc, Noraqavit, Ağavnatun, Kirəşli və Muğni kəndlərini 90 min dinara katolikos Qriqor Makuluya satmış, o da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına bağışlamışdı<sup>16</sup>. Sonralar Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və mülkləri ələ keçirmişdi<sup>17</sup>.

Əvvəllər İrəvan xanı Əmirlüyənə xana, daha sonra Sarı xana məxsus olan, bu gün İrəvan şəhərinin ərazisində daxil olan Nork kəndindəki 6 dəngə torpaq 1670-cu ildə katolikos Hakop Cuğaeziyə 55 təmənə satılmışdı<sup>18</sup>.

13. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Bakı, 2012, s. 41.

14. Персидские документы Матенадарана. II. Купчие. Выпуск I (XIV—XVI вв.). Сост. А. Д. Папазян. Ереван, 1968.

15. Персидские документы Матенадарана. II. Купчие. Документ 5, с. 264.

16. Ереванци Симеон, gỗstərilən əsəri, c. 173.

17. Yenə orada, c. 21.

18. Yenə orada, c. 193.

Yeni-yeni əraziləri pulla satın alan ermənilər, bu yolla İrəvana yaxın ərazilərdə məskunlaşmışdır.

Əslində, Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərin heç izi-tozu belə yox idi.

Erməni tarixçisi Karen Yüzbaşyan etiraf edir ki, türklər Qafqazda səlcuqların gəlişindən xeyli əvvəl mövcud olmuşlar. O, türklərin Kiçik Asiyada və Balkanlarda məskunlaşması tarixinin IV-VII əsrlərə təsadüf etdiyini, VIII-X əsrlərdə isə kütləvi xarakter daşıdığını yazır. K. Yüzbaşyan ərəb xilafəti dövründə sərhəd bölgələrinin əmirlərinin türk tayfa başçılarından seçildiyini qeyd edir<sup>19</sup>.

Çar Rusiyası dövründə xüsusi imtiyaz əldə edən ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında ilk rəsmi qərar I Pyotrın hakimiyyəti dövründə verilmişdir. Rusiya-İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusyanın tabeliyinə keçmiş, noyabrın 10-da I Pyotr həmin ərazilərdə ermənilərin köçürülmə yerləşdirilməsi üçün yer ayrılmazı haqqında fərman vermişdir<sup>20</sup>.

Ermənilər kütləvi surətdə indi Ermənistən adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmençay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən köçürülmə gətirilmişdir. 1828-ci il fevralın 10-da imzalanan Türkmençay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları Rusyanın tərkibinə qatılmış, martın 20-də I Nikolay bu müqaviləni təsdiq etmiş və ertəsi gün İrəvan və Naxçıvan xanlıqlarının ərazilərini əhatə edən “Erməni vilayəti” yaradılması haqqında fərmani imzalamışdır.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57.266 nəfər erməni (10.631 ailə) köçürülmüşdür. Köçürülmələrdən əvvəl həmin ərazilə cəmisi 25.131 nəfər (4.428 ailə) erməni yaşamışdı ki, onların da əksəriyyəti 1801-ci ildə rus qoşunlarının Cənubi Qafqaza daxil olmasından sonra kənardan gələrək həmin ərazilərdə məskunlaşmışdır. Mühəribələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən azərbaycanlıların xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81.749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82.397

19. Юзбашян Карен. Армянские государства эпохи Багратидов и Византия. Москва, 1998, с.216-217.

20. Собрание актов относящихся к обозрению истории Армянского народа, I hissə, Москва, 1833, s.11-12; Эзов Г.А. Сношениe Петра Великого с Армянским народом, СПб, 1898, s. 392.

nəfər (15.059 ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər<sup>21</sup>.

Rus tədqiqatçısı və statistiki İvan Şopenin verdiyi məlumatların təhlilindən aydın olur ki, İrandan köçürülmən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülmən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirilmişdilər. Köçürülmələr nəticəsində İrəvan xanlığının ərazisində azərbaycanlılarla ermənilərin qarşıq yaşadıqları 50, Naxçıvan xanlığının ərazisində isə 35 kənd meydana çıxmışdı.

Rus tədqiqatçısı Nikolay Şavrov yazır: “1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan guberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik, hansı ki, orada erməni əhalisi cüzi idi... Nəzərə almaq lazımdır ki, 124 min nəfər rəsmi köçürülmən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır”<sup>22</sup>.

Bütün yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, indiki Ermənistən Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir aidiyyəti olmamışdır. Bu ərazi qədim oğuz-qıpçaq yurdudur.

21. Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 642.

22. Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, СПб, 1911, с. 63.

## ŞƏHƏRİN TARİXİ

Irəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlhanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. Irəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və Irəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər mənbələrində şəhərin adı Rəvan, Irəvan, Erevan, Errevant, İrwan, Revant kimi çəkilir.

Erməni tarixçiləri şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturunu formalaşmamışdı. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki Irəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmuşdur. Yerli azərbaycanlı əhalinin “Qanlı Təpə”, hazırda ermənilərin “Arinberd” (*ermənicədən tərcümədə “Qanlı Qala” deməkdir*) adlandırdıqları bu təpə Irəvan şəhərinin cənub-şərq istiqamətində yerləşir.

1879-cu ildə rus arxeoloqu A.İvanovski Irəvan ətrafindakı Çölməkçi kəndində üzərində mixi yazılar olan və Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdir<sup>23</sup>. Sonradan həmin ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edilmişdi.

Qanlı Təpədən tapılan urartululara aid mixi yazılarından aydın olur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (*Araz çayının sol sahili və Arpaçayın*



*Urartu yazıları*

23. Оганесян К. Арин-берд (Ганли-тапа) – Урартская крепость города Иргуни. Известия Академии Наук Армянской ССР, № 8, 1951, с. 75.

aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır<sup>24</sup>. XI-XII əsrlərdə Ordubad şəhərinin 20 km-liyində, Gilan şayının sahilində ticarət yolunun üstündə yaerləşən Aza şəhəri mövcud olmuşdur. Erməni tarixçisi Q.Kapansyan yazar ki, Ordubad rayonunun ərazisindəki Yuxarı Aza (*indiki Aza kəndi*) və Aşağı Aza (*indiki Azadkənd*) yaşayış məntəqələrinin adları qədim Aza ölkəsinin adı ilə bağlıdır<sup>25</sup>.

İrəvan şəhərinin Urartu çarı I Argiştı tərəfindən e.ə. 782-ci ildə əsası qoyulan Erebuni (İrpuni) şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz nümunəsidir. Akademik Boris Piotrovskinin milliyyətcə erməni olan arvadı Hripsime Canpoladyanın xatırınə irəli sürdüyü “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistən paytaxtı Yerevan (İrəvan) şəhərinin adında yaşamaqda davam edir”<sup>26</sup> fərziyyəsi ermənilərə imkan verdi ki, 1968-ci ildə Yerevanın 2750 illik yubileyini təntənəli surətdə qeyd etsinlər. Bununla da ermənilər dünyaya car çəkdilər ki, İrəvan şəhəri hətta qədim Romanın təqrübən 30 yaş “böyük” imiş.

Erebuni hərbi-istehkam qalasının süqtundan bir əsr sonra II Argiştinin oğlu Rusanın (e. ə. 685-645) hakimiyyəti dövründə inşa edilən Teyşebaini qalasının da bugünkü İrəvan şəhəri ilə heç bir bağlılığı yoxdur. Zəngi çayının sol sahilində, İrəvan-Eçmiədzin magistral yolunun yaxınlığında, bu gün ermənilərin Qarmirblur (Qırmızı Təpə) adlandırdıqları ərazidə aşkar edilən bu qala e. ə. VI əsrə skiflərin basqını nəticəsində süqt etmişdir. Erməni tarixçisi Tadevos Hakopyan yazar ki, Aza ölkəsində və aza tayfasının yaşadığı ərazidə salınan bu qala-şəhərdə Teyşebaininin süqtundan önce müəyyən miqdarda skiflər (*yəni prototürklər - N.M.*) yaşayırdılar<sup>27</sup>.

İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Sən demə, dünyani su basarkən Nuh peyğəmbərin düzəltirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “yereval” (*yəni ermənicə “göründü”*) olmuşdur. Həmin görünən yer isə guya indiki İrəvan şəhəri imiş.

Erməni yazıçısı Xaçatur Aboyan “İrəvan şəhərinin qısa tarixi ocherki” məqaləsində yazar: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “küçük yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə

24. Арутюнян Н.В. Биайнили (Урарту). Ереван, 1970, с. 423.

25. Капанцян Г.А. Хайаса - колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, с. 46.

26. Пиотровский Б.Б. Ванское царство (Урарту). Москва, 1959, с. 31.

27. Акопян Тадевос. Очерк истории Еревана. Ереван, 1977, с. 13-14.

görə, guya İrəvan adı erməni çarı Yervandın adından və yaxud *yerevil, yerevan*, yəni gördü, göründü sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu belə adlandırmışdır. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (*yəni Qaraqoyunlu əmirləri - N.M.*) buranı zəbt etdikdən sonra məşhurlaşmışdır. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçirdi... Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə etmişdir...”<sup>28</sup>.

Məlumdur ki, müasir erməni tarixçilərinin əsaslandıqları “tarix” zaman-zaman erməni kilsələrində din xadimlərinin yazdıqları saxta tarix kitablarına əsaslanır. İrəvanı qədim erməni şəhəri kimi təqdim etmək məqsədilə erməni saxtalasdırıcıları yazırlar ki, guya 607-ci ildə katolikos Abrahamin Dvinə keçirdiyi kilsə məclisində iştirak edənlər arasında “Davit Yerevanay” da olmuşdur. Ermənilər bunu əsas gətirərək “Yerevan” adının ilk dəfə VII əsrin əvvəllərində erməni mənbələrində çəkildiyini iddia edirlər<sup>29,30</sup>.

Ərəb xilafətinin qoşunları ilk dəfə 642-ci ildə Cənubi Azərbaycan və Naxçıvan üzərindən indiki Ermənistən ərazisinə daxil olmuşdur. Erməni tarixçisi A.Ter-Qevondyan yazır: “Əgər Ərəb xilafəti dövründə Yerevan (İrəvan) şəhər kimi mövcud olsa idi, ticarət yolu da oradan keçərdi”. A.Ter-Qevondyan həmçinin qeyd edir ki, həmin dövrdə karvan yolu İrandan Naxçıvan-Dvin (Dəbil) üzərindən Kiçik Asiyaya yönəldirdi<sup>31</sup>.

IX əsr ərəb coğrafiyaşunası İbn Xordadbeh Azərbaycan və Ərməniyyəni təsvir edərkən Dəbil şəhərinin adını çəkir<sup>32</sup>. Əgər həmin vaxt İrəvan da şəhər kimi mövcud olsa idi şübhəsiz, müəllif onun da adını çəkərdi.

Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəciliyi bir qayda olaraq türklərə həvalə edilmişdir. (*Ərəb xilafəti dövründə İrəvan əyalətinin kimlər tərəfindən idarə olunması haqqında kitabın “Əlavələr” hissəsində ayrıca siyahı verilir*).

Eviya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi, XV əsrin əvvəllerinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan

28. Արմենական Խաչառուք. Երկրի լիակատար ժողովածու, Երևան, h.VIII, 1958, p. 287. (Abovyan Xaçatur. Seçilmiş əsərləri, VIII cild, Yerevan, 1958, erməni dilində).

29. Հայկական Սովորական Հանրագիտարան. (Erməni Sovet Ensiklopediyası. III cild). Yerevan. 1977, s. 551.

30. Акопян Тадевос. Очерк истории Еревана. с. 20.

31. Тер-Гевондян А.Н. Армения и арабский халифат. Ереван, 1977, с. 63.

32. Ибн Хордадбех. Книга путей и стран. Баку, 1986, с.107-109.

torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Evliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıл hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalani tikdirərək adını “Rəvan” qoymuşdur<sup>33</sup>.

Osmanlıların 1575-1580-ci illərdə bölgəyə gəldikləri illərdə salnaməcilər Rəvandan (Irəvandan) qəsəbə kimi bəhs edirlər<sup>34</sup>. Görünür, XV əsrin əvvəllərində hələ Irəvan şəhər kimi formallaşmamışdı.

Abbasqulu ağa Bakıxanov yazır ki, Şah İsmayıл yerli hakimiyyətləri gücləndirmək məqsədilə Bayat tayfasını İraqdan köçürərək bir hissəsini Irəvanda, bir hissəsini də Dərbənd və Şabrandə yerləşdirmişdi<sup>35</sup>.

Bəzi tədqiqatçılar Irəvan şəhərinin və qalasının salınmasının tarixçəsi

ilə bağlı Evliya Çələbinin yazdıqları ilə razılışır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab etsələr də, tutarlı dəlil ortaya qoya bilmirlər. Fakt odur ki, Şah İsmayıл 1502-ci ildə Irəvanı fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalani 7 ilə tikdirərək başa çatdırmış və “Rəvan” adı o vaxtdan qalmadır.

Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində Irəvan şəhəri 14 dəfə əldən ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılarla məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1516-ci ildə Süleyman xan Irəvanı fəth etmiş və qalani öz əsgərlərinə qarət etdirmiş və yerlə yeksan etdirmişdir<sup>36</sup>.

XVI əsrin 30-cu illərində Azərbaycan Səfəvi dövlətinin bərbəyliklərindən biri də mərkəzi Irəvan qalası olan Çuxur-Səəd bəylərbəyliyi idi.

*Irəvanda məqbərə. Rossam Van-derbux. Qravüraçı Devillers. 1838.*

1554-cü ildə Osmanlı qoşunları Irəvanı ələ keçirərək darmadağın etmişdir.

36. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. s. 87.

III Muradın hakimiyyəti dövründə 1578-ci ildə Osmanlı ordusunun Çuxur-Səəd bəylərbəyliyini işgalının qarşısını almaq üçün İrəvan xanı Toxmaq xan Ustaclı 30 minlik qoşunu ilə Ətrafında Lələ Mustafa paşanın ordusu ilə üz-üzə gəldi. Bu müharibədə Osmanlı ordusu qələbə çaldı və onun önü açıldı<sup>37</sup>. 1583-cü ildə III Murad xan dönməndə Osmanlı ordusu İrəvan qalasını ələ keçirdi. Qala darmadağın edildi.

1578-1590-cı illərdə 12 il ərzində davam edən Osmanlı-Səfəvi müharibələri nəticəsində 21 mart 1590-ci ildə imzalanan İstanbul müqaviləsinə əsasən bütün Cənubi Qafqaz osmanlılarının tabeçiliyinə keçmişdi. İrəvan qalası və İrəvan əyaləti 1580-1604-cü illər arasında osmanlıların hakimiyyəti altında olmuşdu. Osmanlılar İrəvanı hərbi-istehkam qalası kimi istifadə etmək isteyirdilər.

Osmanlı hakimiyyətinin 1590-ci il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri” inə görə, mərkəzi İrəvan şəhəri olmaqla, İrəvan əyaləti 10 nahiyəsi olan İrəvan livasına və 16 nahiyəsi olan Naxçıvan livasında bölümüşdü<sup>38</sup>.

Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1583-cü ildə inşa edilmişdir.

1604-cü ildə I Şah Abbasın qoşunu altı aylıq mühasirədən sonra İrəvan şəhərini azad etdi. Həmin ilin sentyabr ayında Osmanlı ordusunun əks hücum nəticəsində I Şah Abbas “yandırılmış torpaq” siyaseti yürüdərək Çuxur-Səəd bəylərbəyliyinin bütün qızılbaş əhalisini, o cümlədən İrəvan şəhərinin əhalisini Araz çayının əks tərəfindəki ərazilərə köçürmüştü. Lakin qısa müddət keçdikdən sonra Osamnlı qoşunu İrəvanı tərk etmişdi. Təqribən 32 il İrəvan səfəvilərin hakimiyyəti altında qalmışdı.

1635-ci ilin avqustunda Sultan IV Muradın qoşunu İrəvanı ələ keçirir. Osmanlı ordusunun 15 minlik qarnizonu İrəvan qalasında yerləşdirilir. Bir ildən sonra səfəvi ordusu İrəvanı yenidən ələ keçirir. 1638-ci ildə yenidən osmanlılarla səfəvilər arasında başlanan müharibə 17 mart 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başa çatır. İki dövlət arasında sərhəd Arpa çayından müəyyən edilir. İrəvan əyaləti və İrəvan şəhəri Səfəvi dövlətinin tərkibində qalır. Bundan sonra bölgədə təqribən 80 illik sabitlik hökm sürür.

1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi.

XVI-XVII əsrlərdə Çuxur-Səəd vilayətini rumlu, ustaclı, zülqədər, qacar kimi qızılbaş-türk tayfalarının əsilzadələri idarə etmişlər.

---

37. Uzunçarşılı İsmail Hakkı. Osmanlı Tarihi. 2.Cilt. s. 59.

38. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, s. 7.

Rus çarı I Pyotrun qoşunu Səfəvilər üzərinə hücum edərək 1723-cü ildə Dərbənd, Bakı və Rəşt şəhərlərini ələ keçirir. Rusların daha da irəliləməsinin qarşısını almaq məqsədilə himin il türk ordusu Qafqaza daxil olur. Rusiya Osmanlı dövləti ilə müharibə etməkdən çəkinir və 1724-cü il iyunun 12-də İstanbulda Türkiyə ilə Rusiya arasında bağlanan müqaviləyə əsasən bütün Şərqi Gürcüstan və Azərbaycan ərazisinin böyük bir hissəsi, o cümlədən də Rəvan torpaqları Osmanlı dövlətinin tərkibinə qatılır.

3 oktyabr 1724-cü ildə 60 minlik türk ordusu İrəvan şəhərini yenidən ələ keçirir. Bu zaman şəhərin və ətraf kəndlərin əhalisinin xeyli hissəsi yer-yurdlarını tərk edir.



*İrəvan qalasının maketi.  
İrəvan şəhər tarix muzeyi.*

1733-cü ildə Nadir İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur.

İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət yerləri inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çekilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi.


İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala (icəri şəhər), Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirdəzə (hazırda Karanki Tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydani yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahilini ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazaarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındaki təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının coxsayılı bağları ayırrırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirdəzə məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və

hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarası da burada yerləşirdi.

Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı.

İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın

*Irəvanda karvansara. Rəssam Q. Qaqarin.*



*Irəvan qalasının alınması münasibətilə təsis edilən medal. 1928-ci il.*

Şimali Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini orada qəbul etmişdi.

1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qa-

lasının divarları yenidən uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son qoyulmuşdur. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz canişinliyi Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867,



*Irəvan qalasının uçmuş divarları. 1860.*

mövcudluğu gösterilir.

Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s<sup>40</sup>.

İrəvanda çoxsaylı karvansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinmişdir.

XX əsrin əvəllərinədək İrəvanın küçələri qaz və kerosin fənərləri ilə işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi. 1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı – mühəndis Xəlil bəy Qasımbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları “Kooperasiya” şirkətinin adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət etmişdilər.

1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin

1871, 1874, 1880-ci illərdə vəsait ayırmışdı<sup>39</sup>.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdir. İrəvan şəhərinin texniki B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Goy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər)

39. Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-1917гг. Ереван, 1978, с. 286-288.

40. Развитие Еревана... с. 356-357.

çəkilməsində Abbasqulu xan İrəvanskinin müstəsna rolü olmuşdu<sup>41</sup>.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistən dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-

ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.

Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistənin tərkib hissəsi olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Goy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirkulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirkulaq

məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalaşının divarları sökülrək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayış məhəllələr sökülrək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.



İrəvan şəhəri. 1926-ci il.



İrəvan şəhəri. 1930-cu il.

41. Акопян Тадевос. Очерк истории Еревана. Ереван, 1977, с. 269-273.

İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünülüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünkü İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən silmişlər.

Ermənistanda daşnakların hakimiyyəti dövründən başlamış türkmənşəli adların ermənicələşdirilməsi prosesi 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduğdan sonra davam etdirilmişdir. 1921-ci il avqustun 30-da Sovet Ermənistəni Xalq Komissarları Sovetinin qərarı ilə İrəvan şəhərində böyük əksəriyyəti Azərbaycan türkçəsində olan 32 küçənin adları dəyişdirilmişdir<sup>42</sup>.

İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilmişdir. Birinci dəfə rusların işgalindən sonra 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 12 iyun 1936-ci ildə dəyişdirilərək Yerevan (Ереван) adlandırılmışdır. Bütövlükdə isə indiki Ermənistən ərazisində azərbaycanlılara məxsus 702 inzibati vahidin adları dəyişdirilmişdir<sup>43</sup>.

Açı realliq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan şəhəri, hazırda monoetnik erməni şəhərinə çevrilmişdir.

## ŞƏHƏRİN ƏHALİSİ

Tarixi Azərbaycan şəhəri olan İrəvanın əhalisi haqqında məlumatları XIX əsrin əvvəllərinədək ayrı-ayrı salnaməçilərin və səyyahların yol qeydlərindən, Osmanlı işğalı dövründə tərtib edilmiş vergi dəftərlərindən əldə etmək mümkündür. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra keçirilən kameral siyahıyaalmalar, statistik hesabatlar, illik nəşr edilən təqvimlər şəhərin əhalisi haqqında kifayət qədər dolğun məlumat verir. İlk mənbələr İrəvan şəhərində aborigen əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını təsdiq edir. Bəzi dövrlərdə şəhərin əhalisi haqqında məlumatlarda kəskin fərqlərin ortaya çıxması şəhər uğrunda Səfəvilərlə Osmanlılılar arasında gedən müharibələrlə bağlı olmuşdur.

Osmanlı sultani III Muradın 28 aprel 1578-ci il tarixli fərmani ilə səfəvilərlə aparılan müharibələr zamanı xərac verən erməni tayfasının mallarına və canlarına zərər verilməməsi buyrulmuşdu<sup>44</sup>. Həmçinin Osmanlı sultanları ermənilərlə bərabər, sünni türklərin də mallarına və canlarına toxunulmaması əmrini verirdilər<sup>45</sup>.

Müharibə zamanı İrəvan şəhərinin əhalisinin bir qismi Toxmaq xan tərəfindən köçürülmüş, bir qismi də osmanlılardan qorxduqlarına görə şəhərdən ayrılmış, Ağrı dağının ətəklərinə sığınmışdılar<sup>46</sup>.

Osmanlı ordusunun onları qətl edəcəyindən qorxan Çuxur-Səed bəylərbəyliyinin qızılbaş-türk kəndlərinin əhalisi, köçəri tayfalar yaylaq və qışlaq yerlərini tərk edərək daha təhlükəsiz bölgələrə qaçmışdılar. Lakin ermənilər öz yerlərində qalmış, hər hansı bir köç olayı yaşamamışdılar<sup>47</sup>.

1590-cı il “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan şəhərində qala və ətrafi ilə birlikdə orta hesabla hər ailədə 5 nəfər götürülməklə, təqribən 3.638 nəfər, o cümlədən 284 türk ailəsi və 3 subay türk, 443 qeyri-müsəlman ailəsi qeydə alınmışdı<sup>48</sup>. İrəvan şəhəri və kəndlərində Ağrı dağı ətəklərindəki yaylaqlara çəkilmiş olanların sayı məlum olmadığına görə, hesablamalarda onlar nəzərə alınmamışdı.

1590-cı ildən sonra osmanlıların İrəvan əyalətində yaratdıqları əlverişli və ədalətli həyat şəraiti, tərtib edilən “Qanunnamə”, İrəvan əyalətinin yeryurdlarını tərk etmiş türk-müsəlman əhalisinin əksəriyyətinin təkrar öz yerlərinə qayıtmalarına lazımı imkanlar açmışdı<sup>49</sup>.

1604-cü ildə I Şah Abbasın qoşunu türklərin əks hücum nəticəsində geri çəkilərkən İrəvan şəhərinin qızılbaş əhalisi Arazın əks tərəfindəki ərazilərə köçürülmüşdü.

Eviya Çələbi İrəvan qalasını və şəhəri öz “Səyahətnamə”sində ətraflı təsvir etmişdir. O, şəhər içərisində təqribən 2.060 üstü gillə örtülmüş evin olduğunu, qalada isə 3.000-ə qədər gözətçinin, 3 minlik xan ordusunun, 7.000 əyalət

əsgərinin olduğunu qeyd etmişdir<sup>50</sup>. Bu məlumat əsasında təqribi hesablama apardıqdə (hər ailədə 5-6 nəfər hesabı ilə) belə qənaət hasil olur ki, həmin dövrdə İrəvan şəhərində qala ilə birlikdə təqribən 25 min əhali olmuşdur.

Ermənilər İrəvan şəhərində üzümlüklərin satın alınması və müsəlmanlığı qəbul etmək yolu ilə məskunlaşırıdlar. Eçmiədzin katolikosluğu üzümlüklərin satın alınmasına kifayət qədər vəsait ayırrırdı. Məsələn, katolikos Filiposun zamanında 1663-cü ildə vardapet Mikael İrəvanda Dövlətgəldi adında müsəlməndən 35 tümənə üzümlük sahəsini alması barədə Matenadaranda alqı-satçı sənədi saxlanılır<sup>51</sup>.

Digər tərəfdən, bəzi ermənilər əvvəlcə müsəlmanlığı qəbul edir, sonra İrəvanın imtiyazlı təbəqələri ilə qohum olur, daha sonra irsən keçən mal-mülkə sahib olurdular. Məsələn, XVII əsrin sonlarında müsəlmanlığı qəbul etmiş Səti oğlu Akopcanın varisləri Azərbaycan türklərinin mülklərini əldə etmək hesabına İrəvanın ən varlı xoca-tacirlərinə çevrilmişdilər<sup>52</sup>.

Bu yollarla İrəvan şəhərində ermənilərin sayı tədricən də olsa artırdı.

Fransız səyyahı Jan Şardən “Parisdən İsfahana səyahət” əsərində 1673-cü ildə İrəvanda gördüklerini geniş şəkildə təsvir etmişdir. İrəvan qalasını, Xan sarayını təsvir edən Şardən yazar ki, təxminən 800 evdən ibarət olan qala kiçik bir şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar. Səyyah qalanın müdafiəsi üçün iki min əsgər ayrıldığını yazar<sup>53</sup>. Təmizqanlı səfəvilər dedikdə, müəllif İrəvanın şəhərindən bəhs edən Yervand Şahəziz, Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edərək yazar ki, qalada yalnız türklər yaşayırdılar, ermənilərin isə orada yalnız dükənləri var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükənlərini bağlayıb evlərinə gedirdilər<sup>54</sup>.

Digər avropalı səyyah - 1700-cü ilin yazısında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq etmişdir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdilər. O, yazar: “İrəvan şəhərinin daxilində (*yəni şəhərin qala divarları içərisində - red.*) yalnız iranlılar (*yəni Azərbaycan türkləri*), şəhərin nisbətən iri qəsəbəsində (*görümür, Üçkilsədə*) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları

50. Эвлия Челеби. Книга путешествия (Извлечения из сочинения турецкого путешественника XVII века). Влп. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Москва, 1983, с. 285.

51. Ереванци Симеон. Джамбр, с. 251.

52. Məmmədov Tural. İrəvan xanlığının əhalisi. “Vedibasar” qəzeti, № 19-20 (424-425), (01-31. 10. 2020).

53. Şardən Jan. Səyahətnamə (Fransız dilindən tərcümə edən V.Aslanov). Bakı, 1994, s. 21.

54. Շահազիդ Յերվան: Հին Յերվանը: Յերվան, 1931, p. 34.(Yervand Şahəziz. Qədim İrəvan. Yerevan, 1931, ermənicə).

yaşayır. Onlar iranlılara (*yəni Azərbaycan türklarına*) vergi verirlər<sup>55</sup>.

Rus qoşunlarını Azərbaycan torpaqlarını işgal etməyə həvəsləndirmək üçün I Pyotrun sarayına yol tapan erməni İsrail Ori 1701-ci il iyulun 25-də çara təqdim edilməsi üçün tərcüməçiyə yazdırıldığı yaddaş qeydlərinin 7-ci bəndində Rəvan (İrəvan) qalasını ələ keçirmək yollarını göstərir və qeyd edirdi ki, şəhərdəki barit və digər hərbi sursat anbarı ermənilərin əlindədir, onlar orada pul İran pulu kəsirlər. İ.Ori şəhərdə 300 nəfərdən artıq erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını rus qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ keçirilə biləcəyini göstərir<sup>56</sup>.

3 oktyabr 1724-cü ildə türk ordusunun İrəvan şəhərini ələ keçirməsi zamanı şəhərin və ətraf kəndlərin əhalisinin bir qismi məhv edilmiş, bir qismi də yer-yurdlarını tərk etmişdi. Kəmani Mustafa ağanın “Rəvan fəthnaməsi”ndə osmanlı ordusunun İrəvan şəhərinin kənarında səfəvilərlə apardığı ilk döyüşdə on minə qədər “qızılbaş”ın (türk-müsəlmanın) və erməninin qətlə yetirildiyi, on beş mindən çox qadın, oğlan və qız uşağının əsir düşdüyü qeyd edilir<sup>57</sup>.

Osmanlı hökuməti şəhərin və ətraf bölgələrin əhalisinin geri dönmələri üçün “Amannamə” şəklində bir fərman yayınlamışdı. Bundan sonra yer-yurdlarını tərk edən əhalinin əksəriyyəti geri qayıtmışdı. Bundan sonra İrəvan əyalətinin təhriri həyata keçirilərək 1728-ci ildə başa çatdırılmışdır. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan şəhərində 428 evli türk müsəlman, 224 evli və 9 subay xristian qeydə alınmışdır. Evlilərin ailə tərkibi orta hesabla 5 nəfər götürdükdə şəhərdə yaşayan 3.369 nəfərin 63,5 % türk-müsəlman, 36,5 % isə xristian olduğu aydın olur. Həmin vaxt şəhərdə 100 xristian qaraçı (boşa) ailəsinin (təqribən 14,9%) yaşadığını nəzərə alsaq, onda erməni xronikalarının müəlliflərinin iddia etdikləri kimi, İrəvan şəhərində ermənilər əksəriyyət deyil, əhalinin cəmisi 21,6 faizini təşkil etdiyi aydın olur<sup>58</sup>.

Ermənilərin müxtəlif vaxtlarda İrəvan şəhərində məskunlaşmaları barədə məlumatlar tarixdə öz əksini tapmışdır. 1736-ci ildə Muğanda keçirilən tacqoyma mərasimindən sonra Nadir şah xanların hamısına götürdüyü erməni əsrlərini paylamışdı. Nadir şahın qılığına girən Eçmiədzin katolikosu Abram Kretasi müxtəlif yerlərdən əsir alınmış ermənilərin bir qisminin İrəvana göndərilməsinə nail olmuşdu. 1740-ci ilin əvvəlində isə katolikos Qazar

55. Schillinger G. Persianische und Ost-indianische Reise. Nürnberg, 1716, s.118; İrəvan xanlığı. Bakı, Azərbaycan, 2010, s. 78.

56. Эзов Г. А. Сношения Петра Великого с армянском народом. Документы. СПб. 1898, док. № 43, с. 88.

57. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, s.12.

58. İrəvan əyalətinin icmal dəftəri. s. 18.

Çahçesinin təşəbbüsü ilə “Rumdan və Kürdüstandan” (*Sərqi Anadoludan*) xeyli erməni götizdirilərək Eçmədzində və ətraf bölgələrdə yerləşdirilmişdi<sup>59</sup>.

Irəvan şəhərinin əhalisi barədə məlumatları avropalı səyyahların, o cümlədən xristian missionerlərinin həm də Eçmədzin katolikosluğundan aldığılarını nəzərə alsaq, onda bir çox hallarda həmin məlumatların bilərəkdən ermənilərin xeyrinə saxtalaşdırılmasının səbəbləri də aydın olur. Məsələn, J.Şardən Parisdən Irəvanadək erməni nökəri Allahverdi müşayiət etmiş, İrəvandan Təbrizədək isə məlumatları erməni mehmandarı Arazindən almışdı.



*Irəvanda türk kişi tipi.  
Rossam Q.Qaqarin.*

Lakin xristian səyyahların yazdıklarında məlumatlar nə qədər təhrif edilsə də yenə də görünən mənzərə odur ki. Irəvan şəhərində və ətraf bölgələrdə azərbaycanlılar aborigen əhali olmuş, ermənilər isə həmin ərazilərə sonradan axışib gəlmişlər.

Ermənilərin Irəvan xanlığının ərazisinə kütləvi axını 1801-ci ildən rus qoşunlarının Irəvan xanlığının ərazilərinə daxil olması anından etibarən kütləvi xarakter almışdır.

Irəvan qalasının alınmasındaki xidmətlərinə görə fəxri “qraf Erivanski” tituluna layiq görülən general İvan Paskeviçin dəvəti əsasında Sankt-Peterburqdan Irəvana göndərilən və keçmiş Irəvan və Naxçıvan xanlıqları ərazisində yaradılan yeni inzibati-ərazi “Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıya alma keçirən İvan Şopenin Irəvan şəhərinin əhalisi haqqında

verdiyi statistik məlumatlar “Müsəlmanlar”, “Yerli ermənilər”, “Irəndən köçürülenlər” və “Türkiyədən köçürülenlər” qrafaları altında verilmişdir. İ.Şopen yalnız Şəhər, Təpəbaşı və Dəmirbulaq massivlərinin əhalisi haqqında məlumat vermişdir. O, şəhərin yuxarıda adları sadalanın üç massivində 2.751 ailənin (11.463 nəfər), o cümlədən 1.807 müsəlman ailəsinin (7.331 nəfər), 567 yerli erməni ailəsinin (2.369 nəfər), Irəndən köçürülen 366 erməni ailəsinin (1.715 nəfər) və Türkiyədən köçürülen 11 erməni ailəsinin (48) nəfər, habelə 46 boş (xristian qaraçılırı) ailəsinin (195 nəfər) yaşadığını göstərmişdir<sup>60</sup>.

İ.Şopenin “yerli ermənilər” qrafasında göstərdiyi ermənilərin əksəriyyəti

60. Шопен И.И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 543-546.

1801-ci ildən İrəvan qalasının işgalinadək olan dövrdə gəlib qaladan kənar massivlərdə məskunlaşmışdılar.

İ.Şopenin şəhər əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumatlar da xüsusi əhəmiyyət daşıyır. Rusiya işgalindən sonra xan nəslindən olanların, imkanlı ailələrin, din xadimlərinin bir çoxu şəhəri tərk edərək, əsasən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşmışdılar. Bununla belə, şəhərdə imtiyazlı təbəqələr içərisində yenə də azərbaycanlılar çoxluq təşkil edirdi. Həmin dövrdə İrəvan şəhərində 4 xan, 51 bəy, 19 mirzə, 50 molla, 39 seyid, 3 dərviş ailəsi yaşadığı halda, cəmisi 8 erməni məlik və bəy, 1 erməni mirzə, 13 keşiş ailəsi yaşayırıdı. Deməli, bu təbəqələrdən ibarət 188 ailənin 166-sını azərbaycanlı, 22-sini isə erməni ailələri təşkil edirdi<sup>61</sup>.

Rusiya işgali ərəfəsində İrəvan xanlığının xristian əhalisinin ümumi sayı 20 faizdən çox olmamışdır. Qərb tədqiqatçıları G.Bournoutian və R.Hewson "Encyclopedia Iranica"da "The Persian khanate of Erevan" məqaləsində göstərirlər: "Yüz illik müharibələr səbəbindən 1804-cü ildə İrəvan şəhərinin əhalisi 6000 nəfərə qədər azalmışdı. 1827-ci ildə sonuncu xanın (*Hüseynəli xan nəzərdə tutulur* – N.M.) hakimiyyəti dövründə əhali artaraq 20.000 nəfəri keçmişdi. Ermənilər əhalinin yalnız 20 faizini təşkil edirdilər. Türkmençay müqaviləsindən və ermənilərin İran və Türkiyədən immiqrasiyasından sonra şəhərin erməni əhalisi 40 faizə yüksəlmişdi. Ümumi əhali isə farsların (yəni azərbaycanlıların) şəhəri tərk etməsindən sonra təqribən 12 min nəfərə qədər azalmışdı."<sup>62</sup> Müəlliflərin yazdıqlarından belə nəticə çıxır ki, İrəvan xanlığının rus qoşunları tərəfindən işgalindən öncə şəhərin 20 min nəfər əhalisinin 20 faizini - yəni 4 min nəfərini ermənilər, 16 min nəfərini isə azərbaycanlılar təşkil etmişdir. İşğaldan sonra şəhərdə 12 min nəfər əhali olmuşdur ki, onun da 40 faizini – yəni 4.800 nəfərini ermənilər, qalan 7.200 nəfərini isə azərbaycanlılar təşkil etmişlər. Deməli, işğaldan öncə şəhərdə mövcud olmuş 16 min nəfər azərbaycanlıdan 8.800 nəfəri şəhəri tərk edərək müxtəlif yerlərə köçməyə məcbur olmuş və yaxud müharibə nəticəsində tələf olmuşlar. Başqa sözlə, rus işgalindən sonra şəhərin azərbaycanlı əhalisi yarıbayarı azalmışdır.

Rusiya ordusu Baş qərargahının kapitani Pyotr Uslar tərəfindən tərtib edilən və 1853-cü ildə işıq üzü görən İrəvan quberniyasının hərbi-statistik icmalında şəhərin əhalisi haqqında məlumatda göstərilir ki, orada 1.437 tatar (yəni azərbaycanlı) və 1.169 erməni ailəsi yaşayır. Başqa sözlə, həmin vaxt şəhər əhalisinin 55,2 faizini azərbaycanlı ailələri, 44,8 faizini isə erməni ailələri təşkil etmişdir. Uslar, həmçinin şəhərdə 42 müsəlman ruhani, 3 xan,

---

61. Yenə orada, s. 468.

62. [www.iranica.com/newsite/articles/v8f5/v8f561.html](http://www.iranica.com/newsite/articles/v8f5/v8f561.html).

48 bəy, 27 seyid və 3 dərvış ailəsi müqabilində cəmisi 33 erməni ruhani və 2 erməni məliyi ailəsinin yaşadığını göstərir<sup>63</sup>.

İmperator Rus Coğrafiya Cəmiyyətinin 1865-ci ilə olan məlumatına görə, İrəvan şəhərində 6.900 tatar (*yəni azərbaycanlı*), 5.770 erməni yaşamışdır. Faiz etibarilə azərbaycanlılar 54,5, ermənilər isə 45,5 faiz təşkil etmişdir<sup>64</sup>.

1873-cü il statistikasına görə İrəvan şəhərində 11.938 nəfər qeydə alınmışdır. əhalinin 5.805 nəfərini (48,6 %) azərbaycanlılar, 5.959 nəfərini (49,9 %) ermənilər, 150 nəfərini ruslar (1,3 %)<sup>65</sup>.

1886-cı ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 14.738 nəfər (2.968 ailə) qeydə alınmışdır. Şəhər əhalisinin 49,04 faizini (7.228 nəfər) azərbaycanlılar, 48,45 faizini (7.142 nəfər) ermənilər təşkil etmişdir<sup>66</sup>.

1897-ci ildə ilk dəfə olaraq əhalinin ümmurusiya siyahıya alınması keçirilmişdi. Həmin vaxt İrəvan şəhərində 29.006 nəfər əhali yaşamışdır ki, onun 43,15 faizini (12.516 nəfər) azərbaycanlılar, 43,19 faizini (12.529 nəfər)



*Irəvan zadəganları. 1860-ci il:* 1. Abdulla xan Makinski; 2. Şükür xan Makinski; 3. Abbasqulu xan İrəvanski; 4. Pənah xan Makinski; 5. Ağamal ağa Melik-Ağamalov; 6. Mirzə Cabbar Qaziyev; 7. Qriqori Egizarov; 8. Bala bəy Ordubadski (Əlixanov); 9. Mirzə İsmayıllı; 10. Hacı bəy Bağırbəyov; 11. Əsəd bəy; 12. Bala Sultan Şadlinski.

ermənilər təşkil edirdi. Statistika göstərir ki, İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında 2542 nəfər əsilli zadəganlardan 59,04 faizini (1.501 nəfər)

azərbaycanlılar , 12,03 faizini (306 nəfər) ermənilər təşkil edirdi.

XIX əsrin sonlarından etbarən Türkiyədə erməni üsyənlərinin yatırılması nəticəsində on minlərlə erməni ölkəni tərk edərək Cənubi Qafqaza axışmışdı. Onların böyük bir qismi qaçqın kimi İrəvanda məskunlaşmışdı. Qaçqın erməniləri daimi məskunlaşdırmaq məqsədilə İrəvanda 1905-1906-ci illərdə 4 dəfə qırğınlar törədilmiş, azərbaycanlıların xeyli hissəsi ya məhv edilmiş, ya da evlərindən didərgin salınmışdı.

1896-ci ildə Cənubi Qafqazda 900 min erməni yaşadığı halda, 1908-ci ildə 1.301 min erməni yaşamışdır. 1914-1916-ci illərdə Cənubi Qafqaza daha 350 min erməni Türkiyədən gəlib yerləşmişdi ki, onların da bir qismi İrəvanda məskunlaşdırıqdan sonra azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. 1918-1920-ci illərdə daşnak hökumətinin hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı əsl soyqırımı törədilmişdi. Şəhərdə tək-tük azərbaycanlı qalmışdı.

Ermənistanda sovet hakimiyyəti qurulduğdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmışdı. 1922-ci ildə İrəvanda cəmisi 5.124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40.396 nəfərə çatmışdı. İrəvan şəhərində 1926-ci ildə 4.968 nəfər azərbaycanlı, 57.295 nəfər erməni, 1931-ci ildə 5.620 nəfər azərbaycanlı, 80.327 nəfər erməni yaşayırıdı<sup>67</sup>.

1939-cu ildə əhalisinin sayı 200 min nəfərə çatan İrəvanda azərbaycanlılar 3,3 faiz (6.569 nəfər) təşkil edirdi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistana SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdi. Xaricdən Ermənistana köçürülüb gətirilən ermənilərin məskunlaşdırılmasına xidmət edən bu qərar kənd rayonlarında yaşayan azərbaycanlı əhaliyə şamil olunmalı olduğu halda, fürsətdən istifadə edən Ermənistən rəhbərliyi İrəvan şəhərində yaşayan azərbaycanlıların əksəriyyətinin deportasiya edilməsinə nail oldular. 1959-cu ildə keçirilən siyahıyaalma zamanı təqribən yarım milyon əhalisi olan İrəvanda cəmisi 3.413 nəfər (0,7 %) azərbaycanlı qeydə alınmışdı<sup>68</sup>. Halbuki, 1939-cu ildən ötən 20 il ərzində təbii artımla İrəvanda yaşayan azərbaycanlıların sayı azı 10 min nəfəri ötməli idi.

1970-ci il statistikasına görə, İrəvan şəhərində 775.028 nəfər yaşamışdır ki, onlardan 2.721 nəfərini azərbaycanlılar (0,4 %), 738.045 nəfərini ermənilər (95,2 %), 21.802 nəfər ruslar (2,8 %) təşkil etmişdir<sup>69</sup>. Maraqlı orasıdır ki, şəhərdə siyahıya alınan 2.721 nəfər azərbaycanının 1.662 nəfərinin kişi, 1.059

67. Կորլուսյան Զավեն. Խորհրդային Հայաստանի բնակչությունը. (1831-1931), Ելիլ ան. 1932, p. 164-167. (Zaven Korkodyan. Sovet Ermənistəninin əhalisi. (1831-1931). Yerevan, 1932).

68. Итоги Всесоюзной переписи населения 1959 года. Армянская ССР. Москва, 1963, с. 102.

69. Հայկական Սովորական Հանրագիտարան. (Erməni Sovet Ensiklopediyası. 3-cü cild). s. 549.



*Irəvan azərbaycanlıları. XX əsrin əvvəli.*

nəfərinin isə qadın olduğu göstərilib. Kişilərlə qadınlar arasında təqribən 36 % fərq olması onu göstərir ki, İrəvanda azərbaycanlılar arasında düzgün siyahıyaalma keçirilməmişdir.

1979-cu ildə keçirilən siyahıyaalma zamanı əhalisinin sayı 1.017.289 nəfər olan İrəvan şəhərində azərbaycanlılar 2.341 nəfər (0,2 %), ermənilər 974.176 nəfər (95,8 %), ruslar 26.141 nəfər (2,6%) təşkil etmişdi<sup>70</sup>.

Ermənistanda gedən proseslərdən fərqli olaraq Azərbaycanda, o cümlədən Bakı şəhərində ermənilər münbit şəraitdə yaşayır, onların sayı ilbəil artırdı. Xüsusilə, 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra ermənilərin Bakıya və digər bölgələrə axını sürətlənmişdi. Bakıda ermənilərin sayı 1970-ci ildə 207,5 min nəfərə, 1979-cu ildə 215,8 min nəfərə çatmış, 1914-cu ildəki 9.281 nəfər daimi yaşayanlara nisbətən müvafiq surətdə 22,3 dəfə və 23,3 dəfə artım olmuşdu. Bakıda yaşayan ermənilərin xüsusi çökisi 1914-cü ildəki 6,7 faizdən artaraq, 1979-cu ildə 14,1 faizə çatmışdı<sup>71</sup>.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qal-

70. <http://www.ethno-kavkaz.narod.ru/rnarmenia.html>

71. Həsənov Həbib. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997, s. 60-61.

dırmasından sonra nəinki təkcə İrəvan şəhərindən, bütövlükdə Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinə başlanıldı və həmin ilin sonunda demək olar ki, başa çatdırıldı. Rəsmi Ermənistən Dağlıq Qarabağı ilhaq etmək üçün hərbi təcavüz yolunu tutmasından sonra Bakıda yaşayış ermənilər çıxılmaz vəziyyətə düşdülər və şəhəri tədricən tərk etmək məcburiyyətində qaldılar.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında vəziyyətə həsr edilmiş iclasında çıxış edən İrəvan dövlət universitetinin rektoru akademik Sergey Ambarsumyanın Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov XX ərin əvvəlində İrəvanda azərbaycanlı əhalinin neçə faiz təşkil etdiyini soruşmuşdu. Rektor “Deməyə çətinlik çəkirəm” cavabını verəndə, Qorbaçov demişdi: “Siz bunu bilməlisiniz. Mən sizə xatırladıram - əsrin əvvəlində Yerevanda azərbaycanlılar 43 faiz təşkil edirdi. Bəs indi azərbaycanlılar neçə faizdir?” sualına S.Ambarsumyan “İndi çox azdır. Yəqin ki, bir faiz olar” cavabını vermişdi<sup>72</sup>.

Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, azərbaycanlılar XIX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin 80 faizini, həmin əsrin sonunda təqribən yarısını təşkil etdiyi halda, XX əsrin 80-ci illərin sonlarında həyata keçirilən etnik təmizləmə nəticəsində İrəvanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

---

72. “Pravda” qəzeti, 19 iyul 1988-ci il.

## İRƏVAN XANLIĞI DÖVRÜ

### İnzibati ərazisi


XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmsəddil və Qazax sultanlıqları, Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kv. km olmuşdur.

Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasındanək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olumuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd - yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də İrəvan ölkəsi adlanan Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (*1946-ci ildən Arqavand adlandırıblar*) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyiliyə bölünmüştü və Çuxur-Səəd bəylərbəyiliyi onlardan biri idi. Bəylərbəyiliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyiliyi kimi də tanınır. Çuxur-Səəd bəylərbəyiliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır.

1590-ci il tarixli “Müfəssəl dəftər”ə görə, İrəvan əyaləti 10 nahiyyəsi (İrəvan, Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərabxana) olan İrəvan livasından, 16 nahiyyəsi (Ağcaqala, Məvəziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut, Dərənürgüt) və bir qəzası (Naxçıvan) olan Naxçıvan livasından ibarət idi<sup>73</sup>.

1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüştü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xinzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur



### *İrəvan xanlığının xəritəsi.*

nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları<sup>74</sup>.

Nadir şahın hakimiyyəti dövründə (1736-1747) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. Nadir şahın öldürülməsindən sonra Afşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımdan mahallara, mahallar isə öz növbəsində kəndlərə bölündü.

İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürüldürdü. Xanlığın mərkəzi kimi, İrəvan şəhərində xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.

1795-ci ildə Ağ Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.

Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində

74. İrəvan əyalətinin icmal dəftəri, s. 8.



*Irəvan xanının standarti.*

hövzələrinə yaxınlığı əsas meyar kimi Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.

**Qırxbulaq mahalı** Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. Mahal şərq tərəfdən onu Göycə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub qərbdən Gərnibasar, qərbdən isə Körpübasar mahalı ilə həmsərhəd idi. Qırxbulaq yaylasının bulaqları İrəvan şəhərini içməli su ilə təmin edirdi. Mahalda mövcud olmuş 48 kənddən 26-sı rus işgalı nəticəsində dağıdılmışdı. Qırxbulaq mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Kotayk (Abovyan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

**Zəngibasar mahalı** İrəvan şəhərinin cənubunda yerləşirdi. Bu mahal şimal

kameral siyahıya alma keçirən rus tarixçi-statistiki İvan Şopen ətraflı məlumat vermişdir<sup>75</sup>.

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işgalı ərefəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahalladan və xanlıqdan yarıasılı Şorəyel sultanlığından ibarət olmuşdur. Mahallaların adları belə idi:

- 1.Qırxbulaq, 2.Zəngibasar, 3.Gərnibasar
- 4.Vedibasar, 5.Körpübasar, 6.Sərdarabad,
- 7.Talın, 8.Səədli, 9.Abaran,
- 10.Seyidli-Əgsaaqqallı, 11.Dərəçiçək,
- 12.Göycə, 13.Şərur, 14.Dərəkənd-Parçenis, 15. Sürməli.

Mahallardan yalnız ikisi - Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi.

Mahallaların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay



*Irəvan xanlığının döyüş bayrağı.*

75. Иван Шопен. Исторический памятник..., с. 509-517, с. 544-600.

və şimalı-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 33 kənddən 7-si rus işğalı nəticəsində dağıdılmışdı. Mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Masis (Zəngibasar) rayonunun ərazisinə uyğun gəlir.

**Gərnibasar mahalı** Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalı, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 95 kənddən 43-ü rus işğalı nəticəsində dağıdılmışdı. Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Artaşad (Qəmərli) rayonunun ərazisinə uyğun gəlir.

**Vedibasar mahalı** Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Gərnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qapan çaylarının əhatə etdikləri dağlardan və düzənlikdən ibarət idi. Mahalda mövcud olmuş 54 kənddən 33-ü rus işğalı nəticəsində dağıdılmışdı. Vedibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Ararat (Vedi) rayonunun ərazisinə uyğun gəlir.

**Körpübasar mahalı** şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən Zəngi çayı, şimalı-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı Karbibasar kimi verilmişdir. Mahalda mövcud olmuş 49 kənddən 9-u rus işğalı nəticəsində dağıdılmışdı. Körpübasar mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Eçmiədzin rayonu və indiki Ararat vilayətinin keçmiş Əştərək rayonunun ərazilərinə uyğun gəlir.

**Sərdarabad mahalı** Araz çayının şimal tərəfində, Sürməli mahalının qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Körpübasar yə Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı İrəvanın sonuncu xanı Hüseynəli xan dövründə yaradılmışdı. 1817-ci ildə tikintisi başa çatdırılan məşhur Sərdarabad qalası bu mahalda yerləşirdi. Mahalda mövcud olmuş 30 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisiniə uyğun gəlir.

**Talın mahalı** İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayıırındı. Talın mahalı şimaldan Şorəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidə yerləşirdi. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılmışdı. Talın mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Talın rayonunun

ərazisinə uyğun gəlir.

**Səədli mahalı** İrəvan xanlığının ərazicə ən kiçik mahalı idi və onun qərb qurtaracağında yerləşirdi. Həmin ərazidə Arpaçay Araza qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Qars paşalığı, cənubdan Dərəkənd-Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı yanlış olaraq Saatlı mahalı kimi verilmişdir. Mahalda mövcud olmuş 14 kənddən 5-i rus işğalı nəticəsində dağıdılmışdı. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

**Abaran mahalı** Ələyəz dağının ətəyində, xanlığın şimal qurtaracağında yerləşirdi. Mahal şimaldan Pəmbək əyaləti, cənubdan Seyidli-Əğsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 61 kənddən 22-si rus işğalı nəticəsində dağıdılmışdı. Abaran mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Abaran rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

**Seyidli-Əğsaqqallı mahalı** şimaldan Abaran, qərbdən Talın mahalı, cənubdan və şərqdən Körpübasar, cənubi-qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. 20 kəndə malik Seyidli-Əğsaqqallı mahalının 11 kəndi Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Bəzi mənbələrdə Ağsaqqallı tayfasının adı yanlış olaraq Axsaxlı kimi verilmişdir. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdir. Seyidli-Əğsaqqallı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talın, Abaran rayonlarının həmsərhəd ərazisidir.

**Dərəçiçək mahalı** şimaldan Pəmbək əyaləti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göycə mahalı arasında yerləşirdi. Mahalda mövcud olmuş 53 kənddən 16-sı rus işğalı nəticəsində dağıdılmışdı. Dərəçiçək mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Hrazdan (Axta) rayonunun ərazisinə uyğun gəlir.

**Göycə mahalı** şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimalı-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabag xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və cənub-qərbdən Vedibasar mahalları ilə həmsərhəd idi. Ərazicə ən böyük olan Göycə mahalı göyçə gölü hövzəsini tam əhatə edirdi. Mahalda mövcud olmuş 126 kənddən 67-si rus işğalı nəticəsində dağıdılmışdı. İ.Şopen tərəfindən yalnız 59 kənddə əhali qeydə alınmışdı. 37 kəndin adı isə unudulmuşdur. Göycə mahalının ərazisi indiki Gexarkunik vilayətinin keçmiş Martuni (Aşağı Qaranlıq), Sevan, Vardenis (Basarkeçər), Krasnoselo (bir hissəsi) rayonlarının ərazisinə uyğun gəlir.

**Şərur mahalı** şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan

və cənub-şərqdən Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Arpa çayı mahalı iki hissəyə böldürdü. Mahalda mövcud olmuş 61 kənddən 11-i rus işğali nəticəsində dağıdılmışdı. Şərur mahalının ərazisi hazırda Naxçıvan MR-in Sədərək rayonunun ərazisinə uyğun gəlir.

**Dərəkənd-Parçenis mahalı** xanlığın cənub-qərb qurtaracağında Araz çayının sağ sahilində yerləşirdi. Hazırda Türkiyə ərazisindədir. Bu mahal şimaldan Səədli mahalı cənub və qərbdən Bayazid paşalığı, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 88 kənddən 8-i rus işğali nəticəsində dağıdılmışdı. Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə yaşayış üçün 54 yararlı kənd olmuşdur. Dərəkənd-Parçenis mahalı hazırda Türkiyənin Qars vilayətinin Qağızman ilçesinin ərazisinin bir hissəsinə uyğun gəlir.

**Sürməli mahalı** İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimalı-şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ dağı silsiləsi və Maku xanlığı ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 78 kənddən 28-i rus işğali nəticəsində dağıdılmışdı. Sürməli mahalının ərazisi hazırda Türkiyənin İğdır vilayətinin ərazisinə uyğun gəlir.

**Şörəyel (Şürəgəl) sultanlığı** İrəvan xanlığının şimalı-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirdi. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay çayı Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürüлüb gətirilən ermənilər məskunlaşdırılmışdı.

**Pəmbək əyaləti** şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şörəyel (Şürəgəl), qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ildə Pəmbəkdə mövcud olmuş 44 kənddən 14-ü rus işğali nəticəsində boşaldılmışdı.

Dərəkənd-Parçenis və Sürməli mahalları istisna olmaqla, yuxarıda adları sadalanan mahalların əraziləri hazırda Ermənistən Respublikası adlanan dövlətin ərazisinin əsas hissəsini təşkil edir.

## XANLIĞIN ƏHALİSİ

Irəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki. Xanlığın əhalisinin əsasını qaraqoyunlu, aqqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qacar, şamlı, rumlu, ustaklı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər.

Qaraqoyunlu, Aqqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən suisitifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varılan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Bu yollarla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.

Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir. Osmanlı sultanlarının şəhər məzəhbəli qızılbaş türklərin təqib edilməsi haqqında verdikləri fərمانlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalinin türk qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu. Həmin fərمانların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu.

İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər faydalansırdılar. 1579-cu ilin sentyabrında osmanlı ordusunun İrəvan üzərinə hücumundan öncə Abaran nahiyyəsindən 3 min ailə Ərzurum vilayətinə köçürülmüşdü. Həmin ilin oktyabr ayında osmanlı ordusu Şərabxana nahiyyəsindən 20 min əsir aparmışdı. 1583-cü ildə osmanlı ordusu İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhərinin və eyniadlı əyalətin müsəlman əhalisi Ağrıdağ yaylaqlarına çəkilmiş, şəhərdə və kəndlərdə yalnız ermənilər qalmışdır<sup>76</sup>.

Eçmiədzin ətrafindakı torpaqlarda ermənilərin daha da möhkəmlənməsinə Səfəvi hökmdarı I Şah Abbas daha geniş imkanlar yaratmışdı. 1605-ci ildə onun fərmani ilə Səfəvilər dövlətinin ərazisində pərakəndə şəkildə yaşayan ermənilərin yiğcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Həmin dövrdə paytaxt olan İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış,

buraya köçürülen ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşgül olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən vəsait ayırmışdı. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşgül olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna məktublar göndərmişdi. Xoca Səfər şahın məktubunu təqdim etdikdən sonra, ermənilərin (Eçmiədzin kilsəsinin) Roma papası və digər Avropa ölkələrinin başçılarına məktublarını da təqdim etmişdi<sup>77</sup>. Bu məktublarda xristian Avropa ölkələrindən Şərqdə - müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.

I Şah Abbasın xələfi Şah Səfi 1629-cu ildə katolikos Movsesin adına verdiyi fərmanla Eçmiədzin katolikosluğunu hər il şah xəzinəsinə ödədiyi 100 tūmən vergidən azad etmişdi. Şah Səfinin 1638-ci ildə verdiyi digər fərmanla şah və xan məmurlarına Eçmiədzinin daxili işlərinə qarışmamağı əmr etmiş, hər hansı vergi, rüsum və s. tələb etməyi qadağan etmişdi. Eçmiədzin kilsəsinə qarşı II Şah Abbas (1642-1667) və Şah Süleyman (1667-1694) da xeyirxah siyasət yürütmüşdülər<sup>78</sup>.

Eçmiədzin kilsəsi Səfəvi hökmədarlarının ermənilərə olan xeyirxah münasibətlərindən ustalıqla faydalayırdı. Katolikos I Filippos 1650-ci ildə II Şah Abbasa müraciətində yazırırdı: “İtaətkarcasına ərz edirəm ki, hazırda yerli ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif vilayətlərdən gəlib məskunlaşmışlar. Əlahəzrət hökmədar, üç yüz mömin, – qoy buna bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun, – Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları üçün tamamilə Əlahəzrət hökmədarın mərhəmətinə borcludurlar»<sup>79</sup>.

Digər tərəfdən, katolik missionerləri də Vatikanın və Avropa dövlətlərinin başçılarının adından xristian azlıq kimi, ermənilərin himayə və müdafiə edilməsini Səfəvi hökmədarlarından xahiş edirdilər. Məsələn, Fransa kralı XIV Lüdovik 1688-ci ildə şah Sultan Hüseynə məktub və vəsatətlə müraciət etmişdi ki, Şamaxıda və İrəvanda kilsə və iezuitlər (*Roma katolik kilsəsinin*

77. Байбуртян В.А. Армянская колония Новой Джкульфы в XVII веке. Ереван, 1969, с. 21, с. 34, с. 37).

78. Арутюнян Б. Крупное монастырское хозяйство в Армении в XVII — XVIII вв. по архивным материалам Эчмиадзинского монастыря. Ереван, 1940, с. 9-10.

79. Персидские документы Матенадарана. Указы. Вып. II, с. 368-369.

*missionerləri*) üçün məktəb açılsın. Tədqiqatçıların qənaəetincə, bu missiyaların arxasında daha dərin iqtisadi və siyasi xarakterli mötləblər, həmçinin kəşfiyyat mahiyyətli məqsədlər gizlənirdi. 1708-ci ildə Səfəvilərlə Fransa arasında bağlanan ticarət müqaviləsinin bəndlərinin birində ifadə edildi ki, Səfəvilər dövlətinin ərazisində kök salan xristian missionerləri harada istəsələr orada yaşaya bilərlər, bütün ermənilər və xristianlar, onların övladları missionerlərə baş çəkmək, onların yanında təlim görmək və moizələrinə qulaq asmaq istəyirlərsə, heç kim onların qarşısını ala və maneə ola bilməz<sup>80</sup>.

1723-cü ildə osmanlı qoşunlarının İrəvan üzərinə növbəti hücumu zamanı İstanbulda sarayda qulluq edən Seqbos adında bir erməni Sultan III Əbdülhəməddən xahiş etmişdi ki, qoşunların Eçmiədzin kilsəsinə və ermənilərə toxunmaması haqqında göstəriş versin. Osmanlı qoşunlarının komandanı Abdulla paşa sultanın verdiyi fərmana əsasən qoşunun Eçmiədzin üzərinə hücumuna icazə verməmiş, üstəlik onun müdafiəsi üçün bir polk ayırmışdı<sup>81</sup>.

1726-ci il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman vermişdi.

Bütün bunlar müsəlmanlar içərisində azlıq təşkil edən erməniləri xüsusi imtiyazlı təbəqə halına gətirir, bölgənin etno-demoqrafik vəziyyətinə tədricən təsir göstərirdi. XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı ərazisində 50-dən artıq qədim oğuz-türk yaşayış məntəqələrinə sahib olmuşdular.

Erməni tarixçisi P.Arutyunyan iddia edir ki, guya XVIII əsrin birinci rübündə indiki Ermənistən ərazisində erməni xalqı azadlıq uğrunda mübarizəyə qalxmışdır. Əslində isə bir sıra erməni tarixçilərinin “azadlıq hərəkatı” adlandırdıqları bu iddianın əsassız olduğunu bəzi erməni tarixçilərinin özləri daha öncə inkar etmişlər. Q.Ezov və Leo (Arakel Babaxanyan) yazmışlar ki, erməni kütłələri arasında narazılıqları Qərbi Avropa missionerləri və iezuitlər təlqin edirdilər. Digər erməni tarixçisi S.Ter-Avetisyan yazır ki, mayası “Venesiya kapitalı” ilə yoğurulan erməni tacirləri Cənubi Qafqazda türk kapitalını sıxışdırırlılar ki, onun yerini Venesiya kapitalı tutsun<sup>82</sup>.

Erməni tacirlərinin Avropa qarşısındaki xidmətlərinə görə XVIII əsrin əvvəllerindən etibarən Roma katolik kilsəsinin himayəsi altında Venesiya yaxınlığındakı San-Lazar adasındaki kilsə erməni din xadimlərinin ixtiyarına verilmişdi. Həmin adada toplaşan “Mxitarçılar” adlanan bir qrup erməni din xadimi saxta “Erməni tarixi” kitabları yazır və bütün Avropaya yayıldılar.

80. Ашурбейли С.Б. Католические миссионеры в Азербайджане в XVIII в. // Средневековый Восток. Москва, 1980, с. 22-23.

81. Армянская анонимная хроника. 1722-1736 гг. Баку, 1988, с.11.

82. Арутюнян П. Т. Освободительное движение армянского народа в первой четверти XVIII века. Институт Востоковедения АН СССР, Москва, 1954, с. 5-6.

Tarixdə isə müasir erməni tarixçilərinin uydurduqları “erməni xalqının azadlıq mübarizəsi” adlı heç bir hərəkat olmamışdır və erməni tacirləri xalqın təmsilçiləri adı altında əvvəlcə Avropanın, sonra isə Rusyanın müəyyən dairələrinin sifarişləri əsasında əhali arasında pozuculuq fəaliyyəti ilə və xəyanətkar işlərlə məşğul olmuşlar.

1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işgal etməsindən sonra azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işgalinadək bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-1 XIX əsrin əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə İrəvan xanlığından Rusyanın tabeçiliyinə keçən ərazilərdə, xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.

İngiltərənin Qacarlar İranındakı səfirliliyinin katibi Ceyms Morier 1813-cü ildə İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını göstərmişdir<sup>83</sup>.

Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmışdır. XIX əsrin əvvəllerində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru olmuş Semyon Bronevskinin verdiyi məlumata görə, İrəvan xanlığında 18 min ailə yaşamışdır<sup>84</sup>.

Rus qoşunlarının İrəvan xanlığı üzərinə 1827-ci ildə sonuncu həmləsi nəticəsində müsəlman əhalinin bir qismi öz yer-yurdlarını tərk edərək qonşu İran və Türkiyəyə sıçınmışdır.

Rus qoşunlarının komandanı general Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirirdi ki, İrəvan xanlığında yaşayan türk tayfaları qarapapaqlardan 900, ayrımlardan 300, uluxanlılardan 600, çobankərəlilərdən 200 ailə, müsəlman kürdlərindən üst-üstə 2600 ailə Türkiyənin müxtəlif yerlərinə qaçmışlar<sup>85</sup>.

İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə xanlığın ərazisində kameral siyahıyalma keçirən İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqdə çap edilən “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской

---

83. James Justinian Morier. A second journey through Persia, Armenia, and Asia Minor, to Constantinople, between the years 1810 and 1816, p. 320-321.

84. Новейшие географические и исторические известия о Кавказе: Часть I, Москва, 1823, с. 60.

85. Акты, собранные Кавказской археографической комиссией (bundan sonra – АКАК). Архив главного управления наместника Кавказа. Том 7, Тифлис, 1878, док. 512.

империи” kitabından əldə etmək olar. İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmışdır. Həmçinin kitabın əvvəlində İ.Şopenin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında müfəssəl məlumat verən əsər hesab edilməlidir.

Müəllifin verdiyi məlumata görə, işğal ərafəsində İrəvan xanlığının ərazisində 831 kənd mövcud olmuşdur ki, onlardan 310-u mühəribə nəticəsində dağıdılmışdı. Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə, dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən etmək olur. İ.Şopenin məlumatına görə, işğaldan sonra İrəvan şəhərində 7331 nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur. Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369 nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442 nəfər<sup>86</sup>. Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən mühəribələrdən sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmışdır. Bununla belə, faizlə ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19 faizini təşkil etmişdir.

Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir<sup>87</sup>.

İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdır<sup>88</sup>. Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi.

Lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün

86. Шопен И.И. Исторический памятник..., с. 543-599.

87. Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishers in association with Bibliotheca Persica. Costa Mesa, California and New York, 1992, p. 59.

88. Шопен И.И., Исторический памятник..., с. 467, с. 690.

olmuşdur. Yalnız Türkmençay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir ki, bu haqda irəlidə ayrıca məlumat veriləckdir.

Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə əsasən azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarşılıq şəkildə yaşayırdılar.

Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər. 1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi. Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər<sup>89</sup>.

XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54,1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi<sup>90</sup>.

Irəlidə hər biri haqqında ayrıca söhbət açacağımız azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə həyata keçirilən soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki Ermənistən Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuşdur, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqqında iddialarının da cəfəngiyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.

## İDARƏCİLİK SİSTEMİ

Irəvan xanlığının və Irəvan şəhərinin idarəcilik sistemi həmin dövrdə mövcud olan digər Azərbaycan xanlıqlarının idarəcilik sisteminin bənzəri idi. Xanlıqda rəsmi dövlət dili Azərbaycan türkçəsi idi, rəsmi yazışmalarda isə zəruri olduqda fars dilindən də istifadə edilirdi.

Zəngin dövlətçilik ənənələri formalaşmış Irəvan xanlığında idarəcilik sisteminin başında bir qayda olaraq azərbaycanlılar dururdular. Irəvan xanlığının ərazisində yaşayan azsaylı ermənilər xanlığın idarəciliyində təmsil olunmurdular, onlar yalnız və yalnız adı vergi ödəyiciləri idilər.

Xanlığın idarəcilik sistemi haqqında həmin dövrün salnaməcılərinin və tədqiqatçılarının əsərlərindən və səyyahların yol təəssüratlarından kifayət qədər məlumat əldə etmək olar. Rus tədqiqatçılarından İvan Şopenin, İlya Petruşevskinin, erməni tədqiqatçılarından Yervand Şahəzizin, Vardan Parsamyanın, Tatevos Hakopyanın əsərlərində Irəvan xanlığının və Irəvan şəhərinin idarəcilik sistemi haqqında yetərincə məlumat vardır.

Tipik feodal dövləti hesab olunan Irəvan xanlığında, müasir terminlərlə ifadə etsək, ali hakimiyyət – qanunverici, icraedici və məhkəmə hakimiyyəti xana (yaxud sərdara) məxsus idi. Xanın özü isə bir qayda olaraq mərkəzi hakimiyyət, başqa sözlə şah tərəfindən təyin edilirdi.

Ölkənin taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə xanın təkbaşına qərar çıxarmaq hüququ var idi. Corc Burnoutyan yazıır ki, xan məsuliyyəti mülki, hərbi və dini sahələr üzrə bələrək, öz idarəetmə aparatını mərkəzi hökumət formasında qurmuşdu. Xanın ailəsi və ya sarayı ayrıca bir qurum kimi fəaliyyət göstərirdi və onu dördüncü idarəetmə sahəsi hesab etmək olardı<sup>91</sup>.

Xanlığın təsərrüfat işlərini xandan sonra ikinci şəxs hesab edilən *vəzir* idarə edirdi. Qeyri-məhdud səlahiyyətlərə malik olmasına baxmayaraq, xanın yanında xüsusi məşvərətçi şura - *divan* və yaxud *xan şurası* fəaliyyət göstərirdi. Divanın tərkibi xan və vəzir də daxil olmaqla, sarayda mühüm vəzifə tutan şəxslərdən və şeyxüislamdan ibarət idi. Divana bir qayda olaraq xana ən yaxın olan və nüfuzlu şəxs hesab edilən *divanbəyi* başçılıq edirdi. Xanın divanında yüzə qədər məmur çalışırdı. Xan sarayında vəzirlə birlikdə maliyyə işlərinə baxan *sərkər-ali*, xanın saray təsərrüfatını idarə edən *eşikağası*, xəzinəyə başçılıq edən *xəzinədar*, xəzinənin mədaxil və məzaricinə nəzarət edən *sandıqdarağası*, məhsul yığılan anbarlara nəzarət edən *anbardarağası*, saray mühafizəcilərinin başçısı *qoruqbaşı* və digər vəzifələr də var idi. Mühafizə

xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir, ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. Xanın əmrlərinin və məhkəmə qərarlarının icrası ilə **müsailər** məşğul olurdular. Məhsulla alınan vergilərin yığıılması ilə yerlərdə **dargalar** məşğul olurdu<sup>92</sup>.

İrəvan şəhərində bir neçə zərbxana mövcud olmuşdur. XVIII əsr səyyahı Cemelinin verdiyi məlumatə görə, İrəvandakı zərbxanalarda gümüş və mis pullar zərb edilirdi.

İrəvanda başlıca olaraq gümüş “abbasi” və “şahi” nominalları buraxılırdı. Bəzən “abbasi” 4 “şahi”ya, bəzən də 5 “şahi”ya bərabər tutulurdu. Abbasıdan əlavə İrəvanda müxtəlif ölçülü mis “qara pul” da kəsildirdi.

Erməni tarixçilərinin iddia etdikləri kimi, İrəvan xanlığının ərazisində haçansa erməni dövləti və yaxud erməni idarəciliyi mövcud olmuş olsaydı onda həmin ərazidə dövlətçilik atributlarından biri hesab edilən pul kəsilər və dövriyyəyə buraxılardı. Arxeoloji qazıntılar zamanı və başqa yollarla Qafqaz regionunda üzə çıxan qədim sikkələrin məşhur sovet numizmat Yevgeni Paxomov tərəfindən tədqiqi göstərmişdir ki həmin sikkələr içərisində ermənilərə aid bir dənə də olsun nümunəyə rast gəlinməmişdir<sup>93</sup>.

İrəvan şəhəri bir mərkəz olaraq xanlığın tərkibinə ayrıca inzibati vahid kimi daxil edilmişdi. Şəhər rəisi vəzifəsini xan tərəfindən təyin edilən **naib** idarə edirdi. Naib təsərrüfat və inzibati işlərlə məşğul olur, vergilərin vaxtında toplanılmasına nəzarət edirdi. Xan müvəqqəti olaraq şəhəri tərk etdikdə bütün şəhərin idarəsi naibin əlində cəmləşirdi. İrəvan qala-şəhər olduğundan, qala daxilində asayışı qorumaq, onun müdafiəsinə nəzarət etmək **qalabayının** vəzifəsi idi. Şəhərdə asayışın qorunmasına darğa (yəni polis rəisi) nəzarət edirdi. Yüzbaşilar, onbaşilar (yasavullar) dargaya tabe idilər.


Mahalları idarə edənlər **mirbölük** adlanır, xan (yaxud sərdar) tərəfindən təyin edilirlər. Mirbölükler nüfuzlu bəylərin və digər yüksək təbəqənin nümayəndələri arasından seçilirdi. Kəndləri isə kəndxudalar və yaxud koxalar idarə edirdilər. Onlar da öz növbəsində mirbölükler tərəfindən təyin olunurdular.



*İrəvanda zərb edilən sikkə.*

93. Пахомов Е.А.Монетные клады Азербайджана и других республик, краев и областей Кавказа. Вып. III-VIII, Баку, 1940-1959.

Xarici dövlətlərdən gələn yüksək səviyyəli qonaqlar İrəvan xanı tərəfindən təmtəraqla qarşılanır və rəsmi mərasimlə yola salınırdı. 1817-ci ildə İran'a səfər edən nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş Moritz fon Kotzebue yazar ki, nümayəndə heyəti İrəvan qalasına çatanda qalanın divarları qarşısında Hüseynqulu xanın qardaşı Həsən xanın komandanlıq etdiyi iki minlik sərbaz alayı və 6 böyük dən ibarət atlı artilleriyası düzülmüşdü. Nümayəndə heyəti darvazanın önünə yaxınlaşdıqda təbillər çalılmış və müsiqicilər İngiltərənin “Tanrı Kralı qorusun” adlı milli marşını ifa etmişdilər. Kotzebuenin yazdığını görə, qalaya daxil olduqdan sonra onları əyanları ilə birlikdə



*Ağa Məhəmməd şah Qacarın  
İrəvan xanı Məhəmməd Həsən  
xanın xanımı olan bacısı  
Məxrüsər xanımına məktubu.*

xanın özü qarşılıamış və təmtəraqlı ziyaflət təşkil edilmişdi<sup>94</sup>.

Xan müstəqil xarici siyaset yürüdür, zəruri hesab etdikdə qonşu dövlətlərə müharibə elan edir, öz qoşununu müttəfiqlərinin köməyinə göndərirdi. Xanın nizami qoşunu iki sərbaz alayından, süvarilərdən, bir neçə 6 funtluq səhra toplarından və zəmbərəklərdən (yəni dəvə üstündə quraşdırılmış falkonetləri



*Falkonet.*

94. Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in the suite of the imperial Russian embassy, in the year 1817. London, 1819. p.100-105.

– kiçik topları) ibarət idi. Lazım gəldikdə, xanlığın ərazisində yaşayan və əli silah tutan hər bir şəxs ucduantutma orduya cəlb edilirdi. Bunlardan əlavə qala bürcləri üzərində xüsusi altilleriya topları mövcud idi. Sonuncu İrəvan xanı Hüseynqulu xanın dövründə xanın qardaşı Həsən xan ali baş komandan sıfətiyle orduya sərkərdəlik edirdi<sup>95</sup>.

Xan ittiham edilən bütün şəxsləri mühakimə etmək, cərimələmək, fiziki cəza vermək və hətta ölüm hökmü çıxarmaq hüququna malik idi. Hüseynqulu xanın ədalətli idarəcilik sistemi qurması, quruculuq işlərinə xüsusi fikir verməsi barədə o dövrün salnaməçiləri, həmçinin erməni müəllifləri geniş məlumat vermişlər. Lakin Hüseynqulu xan milli mənsubiyyətinə görə heç vaxt ayrıseçkilik etmədiyi ermənilərin ona qarşı xəyanətini bağışlamırıdı. Məsələn, İrəvan ətrafindakı Nurnus kəndinin sakını Hakop Harutyunyan İrəvan xanının ordusunda topçu kimi xidmət edərkən, 1827-ci il avqustun 17-də döyüş zamanı top atəşini rus qoşunlarına deyil, əks istiqamətə – İrəvan xanının qoşunlarına tərəf yönəltməsi çaxnaşmaya səbəb olmuş və bundan sonra o, döyüş meydanından qaçmışdı. Ancaq xanın döyüşçüləri onu təqib edərək Eçmiədzin monastırının yaxınlığında yaxalamış və xanın hüzuruna gətirmişdilər. Hüseynqulu xan satqınlıq yolunu tutan digər ermənilərə dərs olsun deyə, Hakopun gözlərini çıxartdırılmış, burnunu, dodaqlarını və dabanlarını kəsdirmişdi»<sup>96</sup>.

Bütün müsəlman dövlətlərində olduğu kimi, İrəvan xanlığında da şəriət məhkəməsi mövcud idi. Şeyxülislamin, qazının və yüksək rütbəli din xadimlərinin daxil olduğu şəriət məhkəməsi mülki iddialara baxındı.

İrəvan xanlığında təhsil sistemi digər Azərbaycan xanlıqlarında olduğu kimi idi. Təhsillə əsasən din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində mədrəsə fəaliyyət göstərirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi arxivində “İrəvanlı Hüseynəli xanın məktubları” adlı əsərin əlyazması saxlanılır (İş 7415). Əsəri Hüseynəli xanın dövründə əvvəlcə xanın divanxanasının mirzəsi, sonra isə vəzir təyin olunan Məhəmməd Müslüm Qüdsi toplamışdır. “Məktublar” a İrəvan xanlarının 1789-1791-ci illərdə Osmanlı sultanına, kartli-Kaxetiya çarı II İrakliyə, Xoy xanı Əhməd xana, Qarabağ xani İbrahimxəlil xana göndərdikləri məktublar toplanmışdır. Məktublar İrəvan xanlığının siyasi, iqtisadi, ticarət əlaqələri, idarəcilik sistemi mülkiyyət və vergi formaları haqqında geniş məlumat verir<sup>97</sup>.

Tiflisdəki Milli Əlyazmalar Mərkəzində rus qafqazşunası K.N.Smirnova

---

95. Шопен И.И. Исторический памятник ..., с. 451-452.

96. Парсамян В.А. История армянского народа. 1801-1990 гг. Ереван, 1972, с. 41-42.

97. Qarayev Elçin. İrəvan xanlığı (1747-1828). Bakı, 2010, s. 5.

aid 39 nömrəli fondda İrəvan xanlarından Hüseyinəli xana və onun oğlanları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyyatı saxlanılır və həmin sənədlərin surətləri Naxçıvana gətirilmişdir. Bu sənədlər İrəvan xanlığının, eləcə də qonşu xanlıqların tarixi haqqında əsaslı material verir. K.N.Smirnovun yazdıqlarından məlum olur ki, o, ərəbşünas Cahangir Qayibovla birlikdə İrəvana yaradıcılıq ezməyi tərəfdaş etmişdir və əksəriyyətinin fars dilində, bir neçəsinin isə ərəbcə yazıldığı həmin məktubların orijinallarını İrəvandakı Ədəbiyyat Muzeyindən əldə etmişlər<sup>98</sup>.

K.N.Smirnov Rusiya hərbiçilərinin Azərbaycan xanlıqları, o cümlədən İrəvan xanlığı haqqında olan bəsət fikirlərini kəskin tənqid etmiş və hətta qeyd etmişdir ki, bu diplomatik yazışmalara ancaq qıbtə etmək olar. Məktublar külliyyatını nəfis, orijinal və diplomatik dillə İrəvan xanlığının münşisi (katibi) Mirzə Məhəmməd Müslüm nəşrə hazırlamışdır. Külliyyatda Türkiyə hökuməti ilə 13 məktub, o cümlədən İrəvan xani Hüseynqulu xanın qardaşı Həsən xanın 3 məktubu, Dağıstan ləzgilərinə aid ərəb dilində 6 məktub və gürcülərlə, ruslarla diplomatik yazışmalar toplanmışdır. K.N.Smirnov 1936-ci ildə İrəvan xanlarının məktublarını kitab kimi nəşrə hazırlanısa da, sonradan nəşr olunmamışdır<sup>99</sup>.

Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, İrəvan xanlığında dövlətçilik ənənələrinə əsaslanan kifayət qədər təkmil idarəçilik sistemi mövcud olmuşdur.

## ŞƏHƏRİN SÜQUTU

XIX əsrin əvvəllərində Rusyanın işgal etdiyi Şimali Azərbaycan xanlıqları içərisində ən sonda süqtə edən İrəvan xanlığı olmuşdur. Lakin 150 ildən artıq idi ki, ermənilər Eçmiədzin kilsəsinin yerləşdiyi ərazini əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması üçün Rusiya çarlarına müraciət edir, hərbi əməliyyatlara başlamaq üçün onları müxtəlif vədlərlə şirnikləndirirdilər.

Avropa dövlətlərinin real köməklik göstərə bilməyəcəyini dərk edən ermənilər, qiymətli hədiyyələr vermək yolu ilə Rusiya çarlarının diqqətini çəkməyə çalışırlar. İpək ticarəti ilə məşğul olan Yeni Culfa da yaşıyan erməni Xoca Zakar Sarhadov 1660-cı ildə çar Aleksey Mixayloviçə fil sümüyündən düzəldilmiş “Almaz taxt” hədiyyə etmişdi. Hazırda Moskva Kremlinin “Silahlar palatası”nda saxlanılan həmin taxtı bəzəmək üçün 897 almaz, 1298 yaqtı, 18030 firuzə dənəsindən istifadə edilmişdi<sup>100</sup>.

1666-cı ildə Qriqor Lusikovun başçılığı ilə Yeni Culfa tacirlər qiymətli hədiyyələrlə Moskvaya gələrək onları çara təqdim etmişdilər. Bir qədər sonra – 1667-ci ilin mayında erməni tacirlərinin Rusiya ilə əlaqələrinə böyük imkanlar açan ticarət müqaviləsi imzalanmışdı.

1677-ci ildə Eçmiədzin kilsəsi tərəfindən Avropaya göndərilən nümayəndə heyətinə qatılan İsrail Ori adında erməni Avropa dövlətlərini gəzib dolandıqdan sonra onların real köməklik göstərməyəcəklərinə əmin olmuş və 1701-ci ildə çar I Pyotr qəbuluna gəlmüşdi. O da çara gözqamaşdırın hədiyyələr götirmişdi. İ.Ori Səfəvilər imperiyası ərazisində erməni dövləti yaradılması üçün programı çara təqdim etmişdi.

1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülənləri haqqında fərman vermişdi<sup>101</sup>.

XVIII əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə Hindistan erməni İosif Emin rus hökuməti və gürcü çarı ilə danışqlar aparır, İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif edir. 1769-cu ildə Həştərxan erməni Movses Safarov Rusiya sarayına layihə təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistani azad etməyi” və Rusyanın himayəsində dövlət qurmağı təklif etmişdi. 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskvada yaşayan erməni varlısı İvan Lazarev (*Hovhannes Lazaryan – omun atası Yeğiazar Lazaryan 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra xəzinədən qiymətli daş-qaslıları oğurlayıb Moskvaya qaçmışdı. Həmin brilyantlardan ən böyükü sonralar II Yekaterinaya hədiyyə edilmişdi və hazırda Moskvada*

“Silahlar palata”sında saxlanılır) Rusiya hökumətinin nümayəndələrinə təqdim etdikləri programda təklif edirdilər ki, Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Rusiyanın protektoratlığı altında müstəqil erməni monarxiyası yaradılsın. Yaradılması arzulanan “erməni çarlığının paytaxtının Vağarşabad və yaxud Ani olması nəzərdə tutulurdu<sup>102</sup>.

Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırır. Erməni dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün vasitəçi kimi danişqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilir. Ermənilər Suvorovu əmin edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal köməklik göstərəcəklər<sup>103</sup>.

Valentin Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir dialoqu diqqəti çəkir. O, imperatriçəyə keçirəcəyi müşavirədə Suvorov, Lazarev və Arqutinski ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırılar, artıq özlərinə paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur, təkcə paytaxtla nə olar” - sualına Potyomkin cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq”<sup>104</sup>.

Azərbaycan xanlıqlarının öz aralarında gedən aramsız çekişmələr və toqquşmalar XVIII əsrin ikinci yarısından İrəvan xanlığını müəyyən fasılələrlə Kartli-Kaxetiya çarlığından qismən asılı vəziyyətə salmış, onun daxili işlərinə qarışmasına şərait yaratmışdı. 1783-cü ilin iyulunda Georgiyevsk şəhərində imzalanan müqavilə ilə Kartli-Kaxetiya çarlığının Rusiyanın protektoratlığını qəbul etməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirmişdi. Bundan sonra Rusiyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına Rusiyanın protektoratlığını qəbul etmələri üçün məktub və hədiyyələr göndərilmişdi. Həmin ilin noyabrında qraf Apraksin Rusiya hökumətinin məktubunu İrəvan xanı Hüseynəli xana təqdim etmişdi. Məktubda Hüseynəli xandan Kartli-Kaxetiya çarı II İrakliyə itaət etmək təklif edilirdi. Rusiyanın bu addımları Osmanlı Türkiyəsini ciddi narahat etmiş və Osmanlı sultani Azərbaycan xanlıqlarını Rusiya əleyhinə bişləşdirmək siyaseti yürütməyə başlamışdı<sup>105</sup>.

XVIII əsrin 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən Ağa Məhəmməd xanın niyyəti Səfəvilər imperiyasını bərpa

102. Григорян З.Т. Присоединение Восточной Армении к России в начале XIX в.. Москва, 1959, с. 48-51.

103. История армянского народа, Ереван. 1980, с. 171.

104. Пикуль Валентин. Фаворит. Том. II, Москва, 2004, с. 189.

105. Qarayev Elçin. İrəvan xanlığı. Bakı, 2010, s. 54; Əliyev Fuad, Həsənov Urfan. İrəvan xanlığı. Bakı, 1997. s. 64-65.

etmək idi. O, Şimali Azərbaycan xanlıqlarının hamısını və Kartli-Kaxetiya çarlığını özünə tabe etdirmək üçün 1795-ci ildə Cənubi Qafqaza yürüş etdi. Onun bu hücumu Rusyanın Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-ci ilin aprelində rus qoşunları general Valerian Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum etdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etdi. Növbəti hədəf İrəvan xanlığı idi. Lakin həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra rus qoşunlarının yürüşü dayandırıldı və qoşunlar geri çəkildi.

1801-ci ilin fevralında Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində İrəvan xanlığının şimal sərhədlərində yerləşən və Kartli-Kaxetiya çarlığından asılı olan Pəmbək, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları da Rusyanın tabeçiliyinə keçmiş oldu. İrəvan xanının Pəmbək əyalətini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnmişdi. 1802-ci ilin sentyabrında qəddarlığı ilə ad çıxaran general Pavel Sisianovun (1724-cü ildə Kartli-Kaxetiya çarlığından Rusiyaya köçən gürcü knyazları Çiçişvililərin törəməsi olan Pavel Sisianov 1806-ci ilin fevralında Baki üzərinə ikinci hücumu zamanı Baki xanının qardaşı oğlu tərəfindən qətlə yetirilmiş, başı kəsilərək Fətəli şaha göndərilmişdi. Onun başsız bədəni Tiflisdə dəfn edilmişdir) Qafqazdakı rus ordusunun baş komandanı təyin edilməsindən sonra Şörəyel sultanlığı da işğal edilmişdi.

1804-cü ilin yanvarında Gəncə xanlığının işgalindən sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. Çünkü İrəvan xanlığını ələ keçirməklə Rusiya hərbi-strateji döyüş meydani əldə etməklə yanaşı, İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. Həmin il mayın 10-da P.Sisianov İrəvan xanı Məhəmməd xana göndərdiyi məktubunda ondan öz möhürünü vurmaqla aşağıdakı şərtlərə razılıq verdiyini ifadə edən məktub göndərməyi tələb edirdi: rus ordusu İrəvan qalasında yerləşdirilməlidir, xan Rusiya imperatorunu öz padşahı kimi qəbul etməli və ona sədaqət andı içməlidir və nəhayət, imperatora ildə 80 min rubl məbləğində xərac verməlidir. Bu şərtlərin qəbul edildiyi təqdirdə, Sisianov xanın həyatının və hakimiyyətinin həmişəlik toxunulmaz ola-



General Pavel Sisianov.

cağını vəd edir<sup>106</sup>. Lakin Məhəmməd xan Sisianovun təkliflərini qəbul etmir. O, İrəvan qalasını daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılır və xeyli ərzaq ehtiyatı tədarük edilir.

Rus qoşunlarının İrəvan xanlığı üzərinə birinci yürüşü 1804-cü il iyunun 12-də Sisianovun komandanlığında Gümrünü ələ keçirərək Abaran istiqamətindən İrəvan qalası üzərinə hücumla başlanır. Qacarlar İranı da öz növbəsində Fətəli şahın vəliəhdii Abbas Mirzənin komandanlığı altında İrəvan xanlığının ərazisinə qoşun yeridərək rus qoşunlarını qabaqlamaq isteyirdi. İyunun 19-da rus qoşunları Üçkilsəyə (Eçmədzinə) çatanda artıq Abbas Mirzənin qoşunu orada qərar tutmuşdu. Sisianovun Üçkilsəni ələ keçirmək üçün etdiyi hücumlar bir nəticə vermir. Ruslar böyük itki verərək geri çəkilirlər. İyunun 25-də Sisianov İrəvan qalasına hücum əmrini verir. Eyni zamanda ruslar Abbas Mirzənin qoşununu sıxışdıraraq Araz çayının eks tərəfinə çəkilməyə məcbur edirlər. Ruslar İrəvan qalasını mühasirəyə alırlar. Sisianovun qalanı



*Abbas Mirzə*

təslim etmək barədə təhdid dolu məktublarına Məhəmməd xan diplomatik tərzdə cavablar verərək vaxt udmağa çalışırdı. Rusların qalaya etdikləri həmlələr və satqın ermənilərin yardımını heç bir nəticə vermirdi. Məhəmməd xan əmin idi ki, vaxt uzandıqca rus qoşunlarının ərzaq ehtiyatı tükənəcək və qalanın mühasirəsi heç bir nəticə verməyəcək. Belə də odu. Avqustun 31-də Sisianov hərbi şuranın iclasını çağırıldı. İclasda qalanın mühasirəsinə son qoyulması qərara alındı. 2000 rus hərbçisinin itirilməsi ilə nəticələnən uğursuz müharibəyə son qoyuldu. Sisianovun fatehlik xülyası boşça çıxdı. Rus qoşunları sentyabrın 4-də gecə ikən geri çəkilərək Gürcüstana qayıtdı.

Rusların İrəvan qalasına birinci yürüşü zamanı ermənilər yenə də satqınlıqlarını göstərdilər. Qala mühasirədə olan zaman erməni casusları Sisianova xəbər göndərmişdilər ki, qalanın şərq tərəfdən müdafiəsi zəifdir

106. AKAK, Том II, Тифлис, 1868, док. 1224, с. 613.

və ilk növbədə həmin istiqamətdən hücuma keçsinlər. Qalanın mühəsirəsinin gərgin günlərində Gürcüstan erməni Rostam bəyin dəstəsi iki dəfə Tiflisdən Pəmbək-Abaran yolu ilə rus qoşunlarına silah-sursat daşımış, üçüncü dəfə isə ələ keçmişdi. Digərlərinə dərs olsun deyə, satqın Rostam bəy Təbrizdə edam edilmişdi<sup>107</sup>.

1806-ci ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan vəzifələrdən biri də İrəvan xanlığını işğal edib, ərazisini Rusiya torpaqlarına qatmaqdən ibarət idi. Lakin Rusyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ilk növbədə Fransanı ciddi narahat edirdi. Fransa İran və Türkiyədən Rusiyaya qarşı istifadə etmək istəyirdi. 1806-ci ilin dekabrında Fransa həmin dövlətlərə çoxlu zabitlər və mühəndislər göndərdi ki, orduların yenidən qurulması və müasir texnika ilə təminatı məsələlərini həll etsinlər. 1807-ci ilin dekabrından İrəvan xanı olan Hüseynqulu xan Qacar İrəvan qalasının möhkəmləndirilməsi üçün fransız mühəndislərinin xidmətindən lazıminca istifadə etmişdi. İrəvan qalasında toptökəmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. Qudoviç İrəvan qalasını belə təsvir edirdi: Qala bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır<sup>108</sup>.

Rus qoşunlarının İrəvan xanlığı üzərinə ikinci yürüşü 1808-ci il sentyabrın 25-də baş tutdu. Qudoviç 6 minlik qoşun və 12 topla İrəvan üzərinə hücuma keçdi. Hüseynqulu xan ertəsi gün 5 minlik qoşunla rusların qarşısını Abaranda almaq istəsə də, buna nail ola bilmədi və geri çekildi. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ




*Güzgülü zaldə Hüseynqulu xan Qacarın portreti. Rəssam Mirzə Qədim İrəvani. Gürcüstan İncəsənat Muzeyi.*

107. Григорян З.Т., гостерилəн əsəri, с. 97-98.

108. АКАК, Том III, Тифлис, 1869, док. 467, с. 254.

keçirdilər sonra isə İrəvan ətrafında düşərgə qurdular. Hüseynqulu xan qalada iki minlik qoşun qoyaraq onun müdafiəsini qardaşı Həsən xana tapşırırdı. Özü isə 5 minlik qoşunla qaladan çıxıb, rus qoşunlarına arxadan zərbə endirmək məqsədilə Gedər çayın ətrafında düşərgə saldı. Bayır şəhəri ələ keçirən, qalanı hər tərəfdən mühasirəyə alan general Qudoviçin qalanı təslim etmək barədə bütün ultimatumlarını və şirnikləşdirici vədlərini Həsən xan rədd edir və bildirir ki, qaladakı qarnizon son nəfəsinədək vuruşacaqdır. Uzun müddət hazırlıqdan sonra rus qoşunlarının noyabrın 17-də İrəvan qalasına başlanan növbəti hücumu iki həftə davam edir və yenə də uğursuzluqla nəticələnir. Qudoviçin təşkil etdiyi dəstələr böyük itki verərək, qala müdafiəçilərinin zərbələri altında geri çəkilməyə məcbur olurlar. Rus ordusunun 300 nəfərə yaxın əsgər və zabiti olmuş, 600 nəfərə qədər əsgər və zabiti isə ağır yaralanmışdır. Qiş yaxınlaşır, İrəvan qalasını mühasirədə saxlayan rus qoşunlarının silah-sursatı və ərzağı tükənirdi. Nəhayət, noyabrın 30-da qalanın mühasirəsinə son qoyulmuşdu.



*Rusiya qoşunlarının İrəvan qalasına hücumlarının sxemi.*

Sisianov kimi lovğa və təkəbbürlü olan general Qudoviçin komandanlığı altında rus qoşunu qarlı-saxtalı havada min nəfərdən artıq itki verərək Gürcüstana qayıtmışdı. Bununla da rusların İrəvan qalasına ikinci yürüşü biabircasına sonluqla başa çatmışdır<sup>109</sup>. Rusyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı, 1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə bir qədər aralıda Sərdarabad qalası adlanan möhtəşəm hərbi-istehkam kompleksi inşa etdirmişdi.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Lorupəmbək və Şörəyel əyalətləri, Gəncə, Qarabağ, Şəki, Şirvan, Baki, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusyanın tərkibinə qatılsa da regionda sabitlik yaranmamışdı.

109. Süleymanov Mehman. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı, 1997, s. 113-114.

Rusya İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirməklə öz sərhədlərini daha da genişləndirmək, regionda Fransanın yerinə aktiv rol alan İngiltərə isə İran və Türkiyəyə hərbi yardım edərək isti dənizlərə çıxmış niyyəti olan Rusyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına nail olmaq istəyirdi. Ordusunun hazırlıq səviyyəsindən razı olan vəliəhd Abbas Mirzə isə Rusiya ilə müharibədə qələbə çalacağına əmin idi və ilk növbədə Qarabağ xanlığını işğaldan azad etmək üçün 1826-cı il iyulun 16-da hücumu keçmişdi. İrəvan xanı Hüseynqulu xan da Gülüstan müqaviləsi ilə xanlığın itirilmiş ərazilərinin geri qaytarılması üçün müharibəyə ciddi hazırlanmış və iyulun 16-da Abaran mahalının Mirək kəndindəki rus əsgərlərinin postuna hücum etmişdi. Hüseynqulu xanın qardaşı Həsən xan isə rus qoşunlarının qərargahı yerləşən Böyük Qarakilsə (*sonralar Kirovakan, indiki Vanadzor şəhəri*) üzərinə hücum edib avqustun 9-da onu ələ keçirir. Bundan sonra Gümrü də xan qüvvələrinin əlinə keçir. Bununla da Şörəyel və Pəmbək əyalətləri yenidən İrəvan xanlığının ərazisinə qatılır.

Həmin ərefədə hakimiyyətə gələn I Nikolay Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova qısa müddətdə İrəvan xanlığını ələ keçirməyi tapşırılmışdı.

Sentyabrın birinci yarısında Abbas Mirzənin qoşunlarının Şəmkir, Gəncə və Qarabağ döyüslərində məglubiyyyətindən sonra İrəvan xanının qoşunları Pəmbək və Şörəyeldən geri çekilmək məcburiyyətində qalır. Bundan sonra 1827-ci ilin yazınadək rus qoşunları İrəvan üzərinə yürüşə hazırlaşır. Çar I Nikolay aprelin 1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırılmışdı və ona görə də Rusiya ordusunun baş qərargahının rəisi Dibiçi Tiflisə köməyə göndərmişdi.

İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general-adıutant İvan Paskeviç təyin edildi. Martin 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanmış erməni könüllü dəstələrinin paradi keçirildi. Aprelin əvvəlində general-



General Aleksey Yermolov.

adyutant Konstantin Benkendorfun komandanlığı, Arxiyepiskop Nerses Aştarakesinin müşayıti ilə rus qoşunlarının Borçalı üzərindən İrəvan xanlığı üzərinə sayca üçüncü yürüşü başlandı.

Benkendorfun avanqard dəstənin tərkibində 5 minə yaxın piyada, min nəfərə qədər kazak döyüşçüsü və 12 top var idi. Rus qoşunları aprelin 13-də

ciddi müqavimətə rast gəlmədən Üçkilsə (Eçmiədzin) monastırına çatdıqdan sonra ərzaq çatışmazlığı ilə üzləşdi. Nerses Aştarakesinin ermənilərin rus qoşunlarını ərzaqla təmin edəcəyi haqda verdiyi vədlər yalan çıxdı. Cünki xanlığın ərazisində rus qoşunlarını bir neçə günlüyü də olsa ərzaqla təmin edə biləcək sayda ermənilər yaşamırıdı. Azərbaycanlı əhali isə döyüşlər başlanmadan önce xan tərəfindən Arazın əks tərəfinə köçürülmüşdülər. Ayın 16-da Benkendorf Sərdarabad qalasına hücum etdi. Qala qarnizonuna Həsən xanın 16 yaşlı nəvəsi Fətəli xan komandanlıq edirdi. Həsən xanın süvariləri rusları təqib

edir, onların qalaya yaxınlaşmasına imkan vermiridi. Lakin rusların toplar sarıdan üstünlüyü Həsən xana qələbə çalmağa imkan vermiridi. Benkendorfun Sərdarabad qalasını təslim etmək barədə məktubuna Fətəli xan kəskin rədd cavabı vermişdi. Paskeviçin Tiflisdən göndərdiyi 10 günlük ərzaq ehtiyatı Eçmiədzinə çatdıqdan sonra Benkendorf İrəvan qalasının üzərinə hücum əmri verdi.

Aprelin 25-dən etibarən İrəvan qalasının mühasirəsi başlandı. Benkendorfun qalanı ələ keçirmək cəhdləri heç bir nəticə vermədi. Qala mərdliklə müdafiə olunurdu. Qalada 26 top yerləşdirilmiş, qarnizonun sayı 5 min döyüşçüyə çatdırılmış, kifayət qədər ərzaq ehtiyatı toplanmışdı. Qalanın içərisindən rusların mövqelərinə toplardan ağır zərbələr endirilirdi. Xan döyüşçüləri kiçik dəstələr halında qaladan çıxaraq ruslara qəfil zərbələr endirir və sürətlə geri çəkilirdilər. Hüseynqulu xana qalanın təslim edilməsi barədə Benkendorf tərəfindən göndərilən ultimatumlar və şirnikləşdirici vədlər də



*İvan Paskeviç Erivanski.*

kara gəlmirdi. Həsən xan isə Arazın o tayındakı düşərgəsində öz dəstəsini möhkəmləndirdikdən sonra Benkendorfun qoşununa arxadan aramsız zərbələr endirməklə qardaşı Hüseynqulu xana yardım edirdi. Getdikcə güclənən istilər və yayılan xəstəliklər Benkendorfun qoşununu günü-gündən taqətdən salır, qalanın işğalını mümkünzədə edirdi.

İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı dəstəsi və 26 topa yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. İrəvanın mühəsirəsini yoxlayan Paçkeviç əmin olmuşdu ki, cəsarətsiz Benkendorfun komandanlığı altında İrəvanı ələ keçirmək mümkün olmayacaq. İyunun 19-da Paçkeviç İrəvanın mühəsirəsini general Afanasi Krasovskinin komandanı olduğu diviziyaya həvalə etmişdi. Elə həmin gün Naxçıvana yola düşən Paskeviçin məqsədi Naxçıvanı və Abbasabad qalasını ələ keçirməklə Abbas Mirzənin qoşunu ilə İrəvan xanlığının əlaqəsini kəsməkdən ibarət idi. Rus qoşunları iyunun 26-da Naxçıvanı, iyulun 7-də isə Abbasabad qalasını ələ keçirir. İrəvan qalasının mühəsirəsinin davam etməsinin heç bir nəticə vermədiyini görən Krasovski havalar sərinləşənədək və Tiflisdən göndərilən ağır silahların gəlib yetişməsinədək mühəsirəni götürmək və qoşunu Abaranda yerləşən düşərgəyə çəkmək barədə iyunun 22-də əmr verir<sup>110</sup>.

Hüseynqulu xan bilirdi ki, rus qoşunları müvəqqəti uzaqlaşır və Paskeviçin qoşunu Naxçıvandan qayıtdıqdan sonra yenidən İrəvan qalasına hücum edəcək. Fürsətdən yaranan Hüseynqulu xan qalanın daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər görür. Qala ətrafindakı istehkam qurğuları təkmilləşdirilir, qaladan tüfəng atəsi məsafəsində olan bütün tikililər məhv edilir, qalanın ətrafini daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılır, qala ilə şəhər arasında yerləşən xanın hərəmxanasına məxsus bağın ağacları tamamilə kəsilir ki, ətrafi daha yaxşı müşahidə etmək mümkün olsun<sup>111</sup>.

Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçrülərək qalada yerləşdirilmişdi. Onların bir neçə aylıq ərzaq təminatı məsələsi həll edilmişdi<sup>112</sup>.

Avqustun 4-də Abbas Mirzənin təxminən 30 minlik qoşunu Üçkilsə (Eçmiədzin) ətrafında mövqə tutur. Vəliəhdin qoşunu ilə Krasovskinin qoşunu avqustun 17-də Əştərəklə Üçkilsə arasında yerləşən Üşəyən (indiki Oşakan) kəndi ətrafında üz-üzə gəlirlər. Rus qoşunları böyük itki verir. General Krasovski kontuziya alsa da xoş təsadüf nəticəsində salamat qalır. Abbas Mirzənin qoşunu

---

110. Григорян З.Т., госторилəн əsəri, с. 109-110.

111. Потто Василий. Кавказская война. Том. 3. Персидская война: 1826—1828 гг. Москва, 2006, с. 317.

112. Щербатов А.П. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность. Том II, Москва, 1890, с. 322, с. 330.



*Sərdarabad qalasının önündə İrəvan xanının döyüşçülərinin məşqi.  
Rəssam Q. Qaqarın.*

döyüşdən sonra Zəngi çayının sahilində düşərgə salır. Rusların məğlubiyyəti xəbərini eşidən Paskeviç bir dəstəni Naxçıvanda qoyub, qoşunla Üçkilsəyə (Eçmiədzinə) qayıdır. Abbas Mirzənin qoşunu Arazın əks tərəfinə çekilir.

Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyir. Sentyabrın 13-də Paskeviçlə Krasovskinin qoşunları iki qoldan Sərdarabad qalasına hücuma keçirlər. Qala qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olur və onun müdafiəsinə rəhbərlik edir. Lakin rusların topları qalanın cənub divarlarını dağlıqlıdan sonra onun müdafiəsi mümkünüz hala gəldi və sentyabrın 20-nə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxaraq İrəvana tərəf üz tutdu. Qala süqut etdi. Paskeviç səhər tezdən qalaya daxil oldu. Ruslar qaladan 6 aylıq ərzaq ehtiyatı və misdən tökülmüş 13 top və xeyli miqdarda barıt və sursat ələ keçirdilər<sup>113</sup>.

Erməni tarixçisi V.Parsamyanın yazdığına görə, Həsən xanın qalanı tərk etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar<sup>114</sup>.

Sərdarabad qalasının süqutundan sonra Hüseynqulu xan İrəvan qalasının


113. Шербатов А.П., госторилəн əsəri, c. 315-318.

114. Парсамян В.А., госторилən əsəri, c. 43.

müdafîesini döyüslərdə göstərdiyi igidliyə görə Fətəli şah tərəfindən "Səraslan" (yəni "Aslanlarbaşı") adına layiq görülən qardaşı Həsən xana həvalə edərək, 1200 döyüşçü ilə özü qaladan çıxmış, yeni qüvvələr toplayıb ruslara arxadan zərbə vurmaq məqsədilə Türkiyə sərhədinə çəkilmişdi. Abbas Mirzə qoşununun bir hissəsini Naxçıvan üzərinə yönəltdi ki, rus qoşunlarını İrəvan üzərinə hücumdan yayındırsın. Sentyabrın 23-də Paskeviç İrəvan qalasının iki verstliyinə gəlib, Müxənnəttəpə adlanan yüksəklikdə mövqə tutmuşdu. Ertəsi gün qalanın mühasirəsinin cənub-şərq tərəfdən başlanması qərara alındı. Ayın 25-də Müxənnəttəpədən qalaya mərmilər yağıdırılır. Ertəsi gün səhərdən qala bürclərində qoyulan toplardan rusların mövqeləri güclü yaylım atəşinə tutulur. Rus toplarından atılan mərmilərdən biri qaladakı böyük məscidin minarələrindən birini dəlib keçmiş, digər bir mərmi isə Sərdar sarayına düşmüşdü. Ruslar bütün gecəni səhərədək qalanı toplardan atəşə tuturlar.



*Güzgülü zaldə Həsən xan  
Qacarın portreti. Rəssam  
Mirzə Qədim İrəvani.  
Gürcüstan İncəsənət Muzeyi.*




*İrəvanın qalasına hücum. Rəssam V. Moškov.*

Sentyabrın 27-si bütün gün qalanı 18 top atışə tutur. Günün sonunda qalanın müdafiəçiləri istehkamın rusların atdıqları mərmilərdən zədələnmiş yerlərini bərpa edirlər. Ertəsi gün yenə toplar qalanı atışə tuturlar. Ayın 29-da səhər divardan topların güclü atışından sonra qalanın şərq qülləsi və ona bitişik divarlar uçulur. Paskeviç Həsən xana 6 saat vaxt verərək qalanı təslim etməyi tələb edir. Lakin Həsən xan Paskeviçə heç bir cavab verməyərək vaxt udmaq istəyirdi. O gözləyirdi ki, Abbas Mirzənin və qardaşı Hüseynqulu xanın qoşunları ruslara arxadan zərbələr endirəcəklər, bununla da qalanın mühasirəsinə son qoyulacaq. Lakin Paskeviç qabaqlayıcı tədbir görərək onların İrəvan qalasına yollarını kəşmişdi.

Sentyabrın 30-da rusların mövqelərinə yeni top batareyaları gətirilir. Qalanın müdafiəçiləri rusların top atışlarından fasiləsiz olaraq cavab verirlər. Ruslar gecə ikən qalanın uçmuş yerlərini genişləndirərək içəri daxil olmaq isteyirlər. Rusların 40 topu bütün gecəni qalanı atışə tutur. Həsən xan rusların mühasirəsini yarib qaladan çıxmamaq istəsə də buna müvəffəq olmur.

Oktyabrın 1-də səhər tezdən qala əhalisi gördülər ki, ruslar qalanın divarları boyu qazılmış xəndəklərə dolmuşular. Ruslar gullə yağışı altında qalanın cənub-qərb qülləsini ələ keçirirlər. Bu zaman rusların başqa bir dəstəsi qalanın şimal darvazası (Şirvan darvazası) öündə mövqe tutur. Rus toplarının zərbələrindən canlarını qurtarır qaçmaq istəyən qala əhalisi darvaza öünüə toplaşmışdı. Lakin darvazanın ağızı içəridən daşla doldurulmuş və torpaqla örtülmüşdü. General Krasovskinin darvazanı açmaq tələbindən bir qədər



İrəvan qalasının alınması. 1827. Rəssam F. Rubo

sonra qapılar sindirilir və rus qoşunu qalaya daxil olur<sup>115</sup>.

Qalanın işgalindan sonra Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırkı ki, İmperatorun bayraqı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları əlindədir, bütün qarnizon əsir götürülmüşdür, Həsən xan bu dəfə mühasirəni yarib keçərək qaçmağa müvəffəq olmamışdır, 4 bayraq (*bu bayraqlardan ikisi hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır*), 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir<sup>116</sup>.

Rusların qalaya daxil olmasından sonra Həsən xan döyüşçüləri ilə birlikdə qaladakı məscidlərdən birinə çekilir. Məscidə daxil olan general Krasovski ruslara atəş aćmamağı əmr edir. O özü Həsən xanın silahını alaraq onu tərksilah edir. Həsən xan Krasovskidən qalanı tərk etmək istədiyi vaxt itirdiyi qılıncın tapılıb özünə qaytarılmasını xahiş edir. Əmir Teymura məxsus olan və sonradan Səfəvi hökmərlərinin sarayını bəzəyən həmin qılıncı Həsən xana döyüslərdə göstərdiyi ığidliklərə görə Fətəli şah bağışlamışdı. Krasovski həmin qılıncı qiymətli hədiyyə müqabilində aldırtdırır və Həsən xana qaytarır. Lakin qiymətli daş-qasırlarla bəzədilmiş qılıncın dəstəyi qopub itmişdi. Dəstək qızıldan düzəldilərək bərpa edildikdən sonra Həsən xanın istəyi ilə Krasovski həmin qılıncı Şərqiş fatehi Əmir Teymurun qüdrətli qılıncı kimi xarakterizə edərək İmperator I Nikolaya hədiyyə olaraq göndərir.

Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı ilə adı dillər əzbəri olan görkəmli sərkərdə Həsən xanla rus generalları çox nəzakətli davranışırlar. Onun gələcək taleyi haqqında Paskeviç heç bir nəticəyə gələ bilmir. Ona görə də qərara alınır ki, Həsən xanı I Nikolayın hüzuruna göndərsinlər və son qərarı İmperatorun özü versin. Paskeviçin tapşırığı ilə Həsən xan xüsusi kareta ilə əvvəlcə Tiflisə, oradan isə Peterburqa yola salınır. Rus hərb tarixçisi V.Pottonun yazdığına görə, siyasi şərait Həsən xanın Peterburqa çatmasına imkan vermir, o, Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində ləngiyir. Bundan sonra Həsən xanın taleyi haqqında müəllif heç bir məlumat vermir<sup>117</sup>.

Digər məlumatlara görə, İrəvan xanlığının işgalindan sonra imzalanan Türkmençay (fevral, 1828) müqaviləsinin on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarılır, o cümlədən Həsən xan da azad edilir. Qovanlı-Qacar sülaləsinə mənsub olan Həsən xan İrana gəlir. 1828-ci ildə Fətəli şah Qacar Həsən xanı Xorasanda baş vermiş iğtişاشları yatırmaq üçün göndərir. Həsən xan 1830-cu ilədək oranı idarə edir. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırır. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və

115. Потто В. Кавказская война. Том. 3, с. 354-358.

116. АКАК, Том VII, док. 523, с. 581-584.

117. Потто В. Кавказская война. Том. 3, с. 359-361.

Bəlucistan əyalətlərinin hakimi olur. Həsən xan 1856-ci ildə Kirmando vəfat edir, Nəcəf şəhərində dəfn olunur.

Irəvan xanı Hüseynqulu xanın aqibəti haqqında isə ziddiyyətli məlumatlar mövcuddur. İ.Şopenin verdiyi məlumata görə, taleyin dönüklüyü ilə üzəlşən Hüseynqulu xan Qacar 1834-cü ildə kasıbçılıq həddində Cənubi Azərbaycanda vəfat etmişdir<sup>118</sup>.

Hüseynqulu xanla Fətəli şahı qohumluq əlaqələri də birləşdirirdi. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə və Abbas Mirzə isə Hüseynqulu xanın qızı ilə evlənmişdi. Erməni əsilli Amerika tədqiqatçısı Corc Burnoutyan İran tədqiqatçısı M. Bamdada istinadən məlumat verir ki, xanlığın işğalından sonra da Hüseynqulu xan Fətəli şah tərəfindən müxtəlif vəzifələrə təyin edilmiş və 1831-ci ildə 90 yaşında zəngin adam kimi vəfat etmişdir<sup>119</sup>.

“Alınmaz qala” adlandırılaraq İrəvan qalası rus döyüşçülərinin fasılələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının hamısı Rusiya işğalı altına düşdü. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti göstərirdilər. Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus ordusuna köməyə gəlsinlər. Qalanın içərisində olan ermənilər hər vasitə ilə qalanın süqutuna çalışırdılar. Qalanın təslim edilməsinə çalışan Astvasatüryan soyadlı bir ermənini etdiyi xəyanətinə görə, sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun<sup>120</sup>.

Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdır. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yayım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu.

İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Eriavanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü.

118. Шопен И.И. Исторический памятник..., с. 170.

119. George Bournotian Husayn Quli Khan Qazvini, Sardar of Erevan: A Portrait of a Qajar Administrator Iranian Studies, Vol. 9, No. 2/3 (Spring - Summer, 1976), p. 169.

120. Պարսամյան Վ.Ա., göstərilən əsəri, c. 44.

Digər generallar da yüksək mükafatlar almışdilar. Bir müddət sonra “Irəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses Irəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.

Irəvan qalasının alınması xəbəri Rusiya İmperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılincını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılinci Riqada olmasının xatırəsi olaraq şəhər ratuşuna bağışlamışdı.

(Həmin qılinc hazırda Kremlin “Silahlar Palatasi”nda saxlanılır—  
N.M.) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə

Qış sarayındaki kilsəyə gedərək Irəvan qalasının alınması münasibətilə dualar etmişdilər. Irəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayraqı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi<sup>121</sup>.

Irəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmençay kəndində imzalanan müqavilə ilə Irəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilir.



*Irəvan qalasının alınması münasibətilə təsis edilən medal. 1827-ci il.*

121. Потто В. Кавказская война. Том. 3, с. 361-363.

## RUSİYA İŞĞALI DÖVRÜ

Irəvan xanlığının işğalından bir neçə gün sonra – 1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya əsul-idarəsi kimi, “Irəvan Müvəqqəti idarəsi” yaradılır. Yerli qoşunların komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı podpolkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq, qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, Irəvan, Sərdarabad və Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq, Irəvan xanının mülklərinin, sürürlərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınan və daşınmaz əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu<sup>122</sup>.



*Abbas Mirzə ilə İvan Paskeviçin görüşü.  
Dehqarqan. 1827.*

Lakin Krasovskinin Nersesə verdiyi qeyriməhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Mühəribədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmasıdır. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş

qərargah rəisinə 2 aprel 1828-ci ildə göndərdiyi məktubunda yazılırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörrdə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımı vəsait ayırmayacaq”<sup>123</sup>. Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik narazılığın artmasına səbəb olur, nəticədə onların bir qismini İran və Türkiyəyə köçüb getməyə vadər edirdi.


122. AKAK. Том VII, док. 432, с. 480-481.

123. AKAK, Том VII, док. 438, с. 491.

Rusiyadan narazı müsəlman əhalinin sərhədin eks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəesindəki fəaliyyətindən uzaqlaşdırılmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan müvəqqəti idarəesinin rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.

1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir. Martin 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilirdi:

“İranla bağlanmış müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vilayəti adlandırmış hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımı fərمانları öz vaxtında alacaqdır”<sup>124</sup>.




*Türkmənçay müqaviləsinin imzalanması.  
10 fevral 1828-ci il.*

Ermənilərin İrəvan xanlığının işğalindakı xidmətləri nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi “Erməni vilayəti” adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian bufer zolağı yaratmağa xidmət edirdi. Rusyanın hakim dairələri öz niyyətlərinə çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürülmüşdü. İrəvan xanlığının işğalindan dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət xanlıq dövründəki idarəcilik forması saxlanılmışdı.

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüştü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahali, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəesinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi. Vilayət idarəesinin üzvləri iki rus hərbçisindən və

124. Собрание актов, относящихся..., с. 278-279.



*İran və Türkiyədən Cənubi Qafqaza ermənilərin köçürüлüb gətirilməsi istiqamətləri.*

azərbaycanlıların və ermənilərin təmsilçilərindən ibarət idi. (*Çavçavadzenin qızı Nina rus dramaturqu və diplomati, 1829-cu ilin fevralında Tehranda səfir olarkən qətlə yetirilən Aleksandr Qriboyedovun arvadı idı - N. M.*).

13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis erməni general-major Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z.Qriqoryan ermənilərin vilayətin idarəciliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək



*Ermənilərin İrandan köçürüлüb gətirilməsi.*  
Rossam V.Moşkov.

yazır ki, V.Bebutovun vilayət rəisi olduğu dövrə ruslaşdırma siyasəti daha da gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün hərbi və mülki vəzifələrə rus məmurları təyin edilmişdi<sup>125</sup>.

23 iyun 1833-cü ildə çar I Nikolay

125. Григорян З.Т., гостерилен əsəri, c. 141.

“Erməni vilayəti”nin yeni adminstrativ quruluşunu təsdiq edir. İrəvan qəzası 4 dairəyə - İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölünür.

1840-ci il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun qəbul edilir. Yeni qanunla “Erməni vilayəti” buraxılır. İrəvan qəzası yeni yaradılan Gürçü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şorəyel distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-ci il qanunu ilə Qafqazın yeni inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir.

1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyasının tərkibinə 7 qəza - İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmədzin qəzaları daxil idi.

Rusiya işğalı dövründə İrəvan və Gümrü (Aleksandropol) şəhərlərinin, habelə İrəvan quberniyasının gerbləri təsdiq edilmişdir. İrəvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdu. Gerbin təsviri belə idi: Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yuxarıdan 1-ci qızılı sahəsində, zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı (Ararat) dağı təsvir olunmuşdu. Gerbin ikinci qızılı sahəsində mavi dalgalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdu. Gerbin aşağı hissəsinin sahəsi Gürçü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdü.



*Irəvan şəhərinin gerbi (21 may 1843).*

Gümrü şəhərinin gerbi də 21 may 1843-cü ildə təsdiq olunmuşdu. Gerbin təsviri belə idi: Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsi İrəvan şəhərinin gerbindəki təsvirin təkrarı idi. Gerbin aşağı yaşıl sahəsində gümüşü rəngli xristianlığın rəmzi hesab olunan xaç və pilləkən təsvir edilmişdi ki, bu, şəhərin Türkiyədən gələn erməni əhalisinin rifah halının yüksəlməsinə işarə idi. Gerbin aşağı küncündə müsəlmanlığın rəmzi sayılan ayparanın insan

təsvirində üzüaşağı vəziyyətdə təsvir edilməsi qəzanın müsəlman əhalisinin tədricən tənəzzülə uğramasını ifadə edirdi.

Irəvan quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. Gerbin təsviri belə idi: Mavi qalxanvari lövhənin üzərində başında qızılı rus xaçının təsviri olan gümüşürəngli qaya təsvire edilmişdir. Qalxanvari lövhə imperator tacı



ilə tamamlanır və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvanni adına təsis edilən ordeñin taxıldığı lentin nümunəsi) sarılmış qızılı palid yarpaqları ilə əhatə olunmuşdur.

Irəvan quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç vitse-qubernator belə olmamışdır. (*Qubernatorların və vitse-qubernatorların siyahısı* kitabın əlavə hissəsində təqdim edilir).

### Irəvan quberniyasının gerbi (5 iyul 1878).

Çar Rusiyası dövründə Irəvan quberniyası ərazisində mövcud türkmənşəli toponimlər olduğu kimi saxlanılırdı. Yalnız Irəvan Erivanla (1828), Gümrü Aleksandropolla, Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani şəkildə göstərir.

## AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏNMƏ

### 1905-1906-cı illər qırğınları

1905-1906-cı illərdə Rusiyada baş verən iqtisadlıardan fürsət kimi istifadə edən ermənilər Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlardır. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistən” dövlətinin əsasını qoymaq istəyirdilər. XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhribi ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyənlərinin yatırılmasından sonra 400 mindən artıq erməni (onların bir çoxu silahlı idi) cənubi Qafqaza axışmışdı<sup>126</sup>. Qaçqın erməni ailələrini məskunlaşdırmaq üçün erməni kilsəsi, erməni siyasi partiyaları və erməni ziyanları birgə “çıxış yolu” tapmışdır: silah gücünə, kütləvi qırğınlardır törətməklə azərbaycanlıları öz tarixi-etnik torpaqlarından qovmaq, boşaldılan ərazilərdə erməni ailələrini məskunlaşdırmaq. “Kaspi” qəzetinin müxbiri həmin dövrdə İrəvandan alınan məktublar əsasında yazırkı ki, ermənilər İrəvan quberniyasından bütün müsəlmanları sıxışdırıb çıxarmağı və sərbəst surətdə onların yerində Türkiyədən gələn erməniləri məskunlaşdırmağı qərara alıblar<sup>127</sup>.

1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında mövcud olan 1301 kənddən 959-da türklər, 342-də ermənilər məskunlaşmışdı. İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında mövcud olan 221 kənddən 151-də türklər, 55-də ermənilər, 15 kənddə isə ermənilərlə türklər qarışq şəkildə yaşayırdılar<sup>128</sup>. Azərbaycanlı kəndləri üzük qaşı kimi İrəvan şəhərini əhatə edirdi. Ona görə də ermənilərin törətdiyi qırğınlardır İrəvandan başlayaraq ətraf bölgələrdə davam etdirilmişdi.

İrəvan quberniyasının qubernatoru qraf Tizenhauzen 1905-ci ilə dair hesabatında qeyd edirdi ki, qubernianın iki əsas milləti arasındaki düşmənçilik onların arasında mövcud olan antoqonizmdən irəli gəlir.

---

126. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, С.Петербург, 1911, сəh.64.

127. “Kaspi” qəzeti, № 109, 11 iyun 1905-ci il.

128. Ա-Դո. «Այ-թուրական ընդհարումը Կովկասում (1905-1906 յթ). (Փաստական, լինգարական, տեղապահական լուսաբանություններով), Երևան, 1907, p. 122. (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topografik izahlarla. İrəvan, 1907).

Qubernatorun qənaətinə görə, rusların gəlişinədək müsəlmanlar tam gücü ilə İrəvan quberniyasının sahibi, ermənilər isə hüquqsuz təbəə idilər. Regionun Rusiyaya birləşdirilməsi anından başlayaraq az qala qul halında olan ermənilər önə çıxmaga başladılar. Qarşılıqlı münasibətlərin bu cür kəskin dəyişməsi diqqətsiz ötüşə bilməzdi. V.Tizenhauzenin fikrincə XIX əsrin 80-ci illərindən iki qonşu arasındaki həqiqi düşmən - antaqonizm “oyandı” və 1905-ci ildə İrəvan “erməni-tatar” toqquşması ilk qurbanlarını verdi<sup>129</sup>.

1905-ci il fevralın əvvəlində Bakıda ermənilər tərəfindən bir nəfər azərbaycanının şəhərin mərkəzində qətl edilməsindən sonra o dövrün mətbuatında “erməni-müsəlman qırğınları” adlandırılın kütləvi iğtişaşlar başlanmışdı. Erməni siyasi partiyaları “Daşnaksutyun” və “Hnçak” partiyalarının terrorçu silahlı dəstələrinin törətdikləri qırğınlara Çar Rusiyası administrasiyasının biganə qalması qırğınlara miqyasının genişlənməsinə səbəb olmuş, iğtişaşlar tezliklə İrəvan şəhərinə də sırayət etmişdi.

Əsərlərini A-Do imzası ilə çap etdirən erməni müəllifinin (onun əsl adı Hovanes Ter-Martirosyandır) verdiyi məlumata görə, İrəvan şəhərində **birinci erməni-türk toqquşması** 20-22 fevral 1905-ci il tarixində baş vermişdir. Fevralın 20-də bazar günü səhər saat 10-da şəhərdə ermənilər şayıə yayırlar ki, guya Qantar (Tərəzi) meydانında türklər erməniləri doğrayırlar”. Şəhərdə böyük çaxnaşma yaranır. Bazardakı ermənilər şəhərin erməni hissəsinə, türklər isə türklər yaşayan hissəsinə qaçırlar, bir neçə saniyə ərzində bazar tamamilə boşalır. Təxminən 15 dəqiqə davam edən atışmadan sonra şəhər xəstəxanasına bir-birinin ardınca ölürlər və yaralılar daşınır. Bir qədər sonra ölen və yaralanların sayı 14-ə çatır.

Fevralın 21-22-də də qırğınlar davam etmişdir. A-Donun məlumatına görə, İrəvan şəhərində baş verən birinci toqquşma nəticəsində hər iki tərəfdən 54 nəfər öldürülmüş və yaralanmışdır. Şəhərdə ticarətə 5 gün ərzində ara verilmişdir<sup>130</sup>.


Erməni silahlı dəstələrinin növbəti hədəfi Naxçıvan qəzası olmuşdur. 1905-ci il mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin yaxınlığından keçən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlanmışdır. Qafqazın canişini Vorontsov-Daşkov iğtişaşların qarşısının alınması üçün general Maqsud Əlixanov-Avarsızı Naxçıvana göndərir. (*M.Əlixanov-Avarsız general Hüseyn Naxçıvanskinin bacısının əri idi. Ona görə də “Daşnaksutyun” partiyası Əlixanov-Avarsızı ölüm hökmü çıxartmışdı. İkinci Qafqaz diviziya-*

129. Qafqazda «erməni məsələsi». Rusiya arxiv sənədləri və nəşrləri üzrə. Üç cilddə. İkinci cild. 1905-1906. Bakı: Elm, 2010, s. 612.

130. Ա-Դ. Հայ-թուրքական լինիարտումբ Կովկասium (1905-1906 թթ). p. 50.

sinin komandamı olan general-leytenant Əlixanov-Avarski 1907-ci il iyulun 3-də Gümriydə erməni terrorçuları Dro, Kamo tərəfindən qatlı yetirimişdi). Ermənilər Naxçıvan qəzasında azərbaycanlılardan layiqli cavab aldıqdan sonra qırınaqlarına çəkilmiş, qırğınların mərkəzini Şərur-Dərələyəz və İrəvan qəzarlarına keçirməyə nail olmuşdular.

Naxçıvanda qırğınlar dayandırılan kimi, ermənilər İrəvanda yenidən qarışılıq olacaqı haqda xəbərlər yaymağa başlamışdilar. Qarşidan gələn təhlükəni aradan qaldırmaq üçün şəhərin erməni və müsəlman nümayəndələri yiğisib birgə tədbirlər həyata keçirməyi qərara almışdilar. Quberniya rəhbərliyinin yardımını ilə hər iki millətin nümayəndələrindən ibarət 22 nəfərlik sərəncamçı komissiya təşkil olunmuşdu. Şəhərə nəzarət etmək üçün onu kvartallara bölmüş və hər bir kvartala nəzarət etmək üçün bir neçə nüfuzlu erməni və müsəlman ayrılmışdı. Şəhər polismeysterindən xahiş edilmişdi ki, komissiyaya yardım etsin və mühafizəni gücləndirsin<sup>131</sup>. Lakin görülən tədbirlər İrəvanda növbəti qırğınların qarşısının alınması üçün yetərli olmamışdı.



*Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlər.*

131. «Kasıp» qəzeti, № 96, 24 may 1905-ci il.

Erməni tarixçisi Hraçik Simonyan yazır ki, “Daşnaksutyun” partiyası öz gənc üzvlərinə 20 tufəng və 10 tapança verərək tapşırır ki, digər erməni silahlıları ilə birgə küçələrdən keçən türklərin üzərinə atəş açsınlar<sup>132</sup>.

Mayın 23-26-da İrəvan şəhərində baş verən ikinci qırğınlarda miqyasına görə daha dəhşətli olmuşdu. İrəvan şəhərində baş verən qırğınlarda ermənilərin tövətdikləri qətl və qarətlər haqqında o dövrün qəzetlərindən bəziləri doğrudurüst xəbərlər vermişdilər. Nisbətən tərəfsiz qəzet hesab olunan «Qafqaz» qəzetində verilən xəbərə görə, İrəvanda iğtişaşların davam etdiyi ilk üç gün ərzində 31 nəfər - 9 erməni, 21 müsəlman, 1 aysor öldürülmüş, 24 erməni, 10 müsəlman, 1 yəhudili və 1 rus yaralanmışdır<sup>133</sup>.

Mayın 26-da baş verən qırğınlarda isə “Kaspi” qəzeti “Tiflisskiy listok” qəzeti istinadən yazırdı ki, bir tatarın (azərbaycanının) evinə atılan bombadan 24 nəfər ölüb və yaralanıb, tatarların məskun olduqları Təpəbaşı məhəlləsində də bombalarla evlər partladılıb, çoxlu adam tələf olub, Zəngi dərəsində də çoxlu həlak olanlar var<sup>134</sup>.

Erməni silahlı dəstələri İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərinə silahlı hücumlar edərək onları yandırmış, əhalisinin böyük əksəriyyətini məhv etmişdilər.

Üç aylıq fasılədən sonra 1905-ci il sentyabrın 18-də İrəvanda üçüncü erməni-müsəlman qırğınları başlanmışdır. İrəvan quberniyasının general-qubernatoru prins Lui Napoleon Bonapartin (*Fransanın imperatoru Napoleon I Bonapartin nəslindəndir*) sentyabrın 19-da İrəvandan göndərdiyi teleqramda deyildirdi ki, sentyabrın 18-də gündüz saat 3-də 10 nəfər müsəlman şəhərdən kəndə qayıdarkən şəhərətrafi bağların yanında, orada olan ermənilərdən biri atəş açmış, nəticədə bir nəfər tatar olmuş, biri isə ölümçül yaralanmışdır. Dərhal hadisə yerinə mühafizə növbətçisi, pristavin köməkliyi ilə atlı qoşun hissələri gəlmış, onlar bağda 5 ermənini həbs etmişlər. Saat 5-də tutulmuş ermənilər şəhərə gətirilmiş, onların ətrafına erməni və müsəlman dəstəsi toplaşmış, hay-küy salmağa başlamışlar. Atlı dəstəyə əmr verilmişdir ki, toplaşan dəstəni dağlıtsın, bundan sonra dəstə bazar və bulvar tərəfə istiqamətlənib. Müsəlmanlardan birinin atəş açması ilə kütləvi atışma başlanıb. İğtişaşlar zamanı 8 müsəlman, 2 erməni öldürülmüş, 3 müsəlman, 8 erməni yaralanmışdır<sup>135</sup>.

General-qubernator Napoleonun iğtişaşların qarşısını qətiyyətlə alması ermənilərə sərf etmirdi. Onlar hər vasitə ilə onun vəzifədən uzaqlaşdırılmasına

132. Սիմոնյան Հրաչիկ. Ազատագրության պայքարի ուղիներում. ქիpp I, Երևան, 2003, p. 159. (Simonyan Hraçik. Azadlıq mübarizəsi yollarında. I kitab, İrəvan, 2003..)

133. «Kaspi» qəzeti, № 100, 31 may 1905-ci il.

134. Yenə orada.

135. «Kaspi» qəzeti, № 186, 24 sentyabr, 1905-ci il.

çalışırdılar. Qafqazın canişini ermənipərəst Vorontsov-Daşkov üçüncü erməni-türk qırğınlarının yatırılmasından bir müddət sonra Napoleonu general-qubernator vəzifəsindən azad etmişdi.

Oktyabrın əvvəlində vəziyyət yenidən gərginləşmişdi. İrəvan quberniyasının yeni general-qubernatoru qraf Vladimir Tizenhauzenin yanında İrəvan şəhərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sakitliyin bərpa edilməsi və qorunması üçün müvəqqəti komissiya yaradılmışdı. Komissiya üzvlərinə səlahiyyət verilmişdi ki, milli ədavət nəticəsində ziyan çəkmiş sakinlərə vurulan ziyanın miqdarını müəyyənləşdirsin və iki həftə ərzində həmin ziyanın qarşı tərəfdən ödənilməsi üçün şəhər orqanları qarşısında məsələ qaldırsın. İrəvanın adlı-sanlı ziyalılarından Pənah xan Makinski, Kərbəlayi Məmməd Əliyev, Ağa xan İrəvanski, Mir Abbas Mirbabayev, Ələkbər bəy İsmayılov, Abbasqulu bəy Hacıbəylinski komissiyanın üzvləri idilər<sup>136</sup>.

1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun sarayında erməni-müsəlman toqquşmalarına son qoymaq məqsədilə sülh konfransı keçirilir. O dövrün mətbuatında “Erməni-müsəlman qurultayı” adlandırılaraq həmin konfransda canişinliyin bütün heyəti, Tiflis, Yelizavetpol və İrəvan qubernatorları, ermənilərin 28, müsəlmanların 29 nümayəndəsi, iki qazi və iki yepiskop iştirak edir. İrəvan quberniyasının müsəlman nümayəndələrini Ağa xan İrəvanski, Abbasqulu bəy Hacıbəylinski, şahzadə Şahqulu Mirzə təmsil edirlər<sup>137</sup>.

Martin 7-dək davam edən həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları «Daşnaksutyun» partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirirlər<sup>138</sup>.

Tiflisdə keçirilən konfransın nəticəsi olaraq Erməni-müsəlman barışiq komissiyası yaradılmışdı. Lakin toqquşmaların səngiməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdır. Erməni müəllifi A-Donun verdiyi məlumatə görə, İrəvan şəhərində **dördüncü erməni-müsəlman toqquşması** 1906-cı il mayın 27-də və iyunun 8-9-da baş vermişdir. A-Donun yazdığını görə, toqquşma mayın 27-də İrəvandakı Qantar (Tərəzi) meydanında başlayır. Atışma çox qısa davam edir. Köməyə gələn qoşunlar qayda-qanunu bərpa edirlər. Lakin 36 nəfər ölü və yaralı verdikdən sonra.

---

136. «Kaspi» qəzeti, № 39, 19 fevral, 1906-cı il.

137. «Kaspi» qəzeti, № 42, 23 fevral, 1906-cı il.

138. Ordubadi M.S. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı, 1991. s. 105-116.

Öldürülən 22 nəfərdən 13-ü erməni, 7-si türk, 1-i molokan, 1-i yəhudi olmuşdur. 14 yaralının 7-si erməni, 4-ü türk, qalanı başqa millətlərin nümayəndələri olmuşlar. A-Donun məlumatına görə, iyunun 8-də İrəvanda yenidən toqquşma başlasa da, qoşunların qəti tədbirlərə əl atması sayəsində tezliklə yatırılır. Bu dəfəki toqquşmada hər iki tərəfdən 10 nəfər öldürülr. Qətlə yetirilənlərdən 5-i türk, 3-ü erməni, 1-i kurd, 1-i yəhudi olmuşdur. 19 yaralıdan isə 13-ü türk, 6-sı erməni olmuşdur. İyunun 9-da səhər güclü atəşlə açılsa da, itki olmamışdı<sup>139</sup>.

M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistən ərazisində ermənilərin törətdikləri soyqırımı belə səciyyələndirmişdir: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi...”<sup>140</sup>.

Yalnız “Difai” partiyasının Gəncədə meydana çıxmاسından, onun yerli şöbələrinin yaranmasından və bu partianın üzvlərinin erməni terroruna qarşı eyni üsullarla mübarizə aparmasından sonra qırğınlara son qoyulmuşdu.

XX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı əhalinin sayı erməni əhalisinin sayına təqribən bərabər idi (12,5 min nəfər). Lakin 1905-1906-ci illərdə İrəvanda ermənilərin törətdikləri kütləvi qırğınlardan sonra əhalinin etnik tərkibi ermənilərin xeyrinə dəyişmişdi. İmkanlı azərbaycanlıların bir qisminin İrəvandan köçməsi şəhərdə azərbaycanlıların mövqeyini xeyli dərəcədə zəiflətmışdı.

Araşımaların nəticəsi göstərir ki, 1905-1906-ci illərdə sayıları on min silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan (Qafan) və Qarakilsə (Sisiyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıł, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

139. A-Do, göstərilən əsəri, s. 62-63.

140. Ordubadi M.S., göstərilən əsəri, s. 27-35.

## 1918-1920-ci illər soyqırımı

Ermənilərin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırımı və azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə həmin dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır və bir sıra tədqiqat əsərləri yazılmışdır.

Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində hərbi xidmət keçən 150 min erməni əsgəri var idi. Üstəlik, tərkibində təqribən 10 min könüllünü birləşdirən 4 erməni drujinası da Eçmiədzin kilsəsinin xeyir-duası ilə Cənubi Azərbaycan ərazisindən (Xoy, Urmiya, Səlmas əyalətləri üzərindən) və Qars vilayəti üzərindən hərəkət edərək rus qoşunlarına qoşulmuşdu<sup>141</sup>. Fürsətdən istifadə edən erməni silahlıları keçidləri yolların üzərindəki azərbaycanlı və türk kəndlərini darmadağın edir, əhalisini ucadtutma məhv edirdilər.

1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişi nəticəsində rus qoşunlarının silah-sursatını erməni komandirlərinə təhvil verərək Şərqi Anadoludan geri çəkilməsindən sonra ermənilər qırğınların miqyasını daha da genişləndirmişdilər. 1918-ci ilin fevralından etibarən türk qoşunları əks hücuma keçərək erməni qoşunlarını Şərqi Anadoludan təmizləmişdi.

Ermənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətləri baş tutmasından sonra İrəvan quberniyası və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmİŞdi.

Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirmişdi. Şərqi Anadolunun Rusiya işğalı dövründə qırğınlar törədilməsində iştirak edən ermənilər də erməni qoşunları ilə bərabər Cənubi Qafqaza axışmışdılar. Həmin dövdə Türkiyədən gələn 350 min erməninin böyük bir qismi İrəvan quberniyasında məskunlaşmış, nəticədə azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı.

1917-ci ilin noyabrında Erməni Milli Şurası da Qafqaz cəbhəsi komandanlığından erməni korpusunun yaradılmasına xüsusi icazə almışdı<sup>142</sup>.

İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə

---

141. Арутюнян А.О. Кавказский фронт 1914-1917 гг. Ереван, 1971, с. 296.

142. Зографян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг.. Ереван: ЕГУ, 2012, с. 22-23.

İrəvan Müsəlman Milli Şurası ciddi fəaliyyət göstərirdi. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi.

Vəziyyətin gündən-günə gərginləşdiyini nəzərə alan Cənubi Qafqaz Komissarlığının göstərişi ilə 1918-ci il yanvarın 4-də Tiflisdə erməni və Müsəlman milli şuralarını birgə müşavirəsi keçirilmiş, hər ki tərəfdən 4 nəfər olmaqla daimi fəaliyyətdə olan büro yaradılmışdı. Yanvarın 14-də İrəvan şəhəri erməni və müsəlman milli şuralarının təmsilçilərinin birgə iclası keçirilmiş, sabitliyin bərqərar edilməsi üçün bütün əyalətlərə teleqramlar göndərilmiş, həmçinin tezliklə millətlərarası qurultayın çağırılması qərara alınmışdır<sup>143</sup>.

Lakin 1905-1906-cı illərdə olduğu kimi, həmin dövrdə də erməni mətbuatı hay-küy qaldırırdı ki, guya qaragürüh türk-müsəlman əhalisi erməniləri öldürür, hakimiyət orqanlarına tabe olmaq istəmirlər

5-8 fevral 1918-ci il tarixində İrəvan şəhər Dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusların və kürdlərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətlə, qurultayın 7 iclası keçirilmişdi. Qurultayın sonunda Millətlərarası Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması üçün erməni-tatar (Türk) hərbi hissəsinin formalasdırılması vəzifəsi həvalə edilmişdi. Fevralın 9-da Millətlərarası Şuranın ilk iclası keçirilmiş, erməni-tatar (Türk) hərbi birliyinin formalasdırılması üçün hərbçilərdən ibarət komissiya yaradılmışdı<sup>144</sup>. Əslində, erməni-tatar (Türk) hərbi birliyinin yaradılması daşnakların ideyası idi və qanlı əməllərində müsəlmanların iştirakı barədə rəy formalasdırmaq istəyirdilər.

Fevralın 12-də Cənubi Qafqaz Komissarlığından Məmmədyusif Cəfərov, Xaçatur Karçikyan və Salva Alekseyev-Mesxievin iştiraki ilə nümayəndə heyəti İrəvana gəlmiş, Millətlərarası Şuranın bir neçə iclaslarında iştirak etmişdi. Müsəlman təmsilçilər ərzaqla təminat məsələsində ciddi problemlər yaradıldığını bildirmişlər. İrəvan quberniyasının ərzaq komitəsinin sədri Zülfüqar xan Makinskiyə müəyyən səlahiyyətlər verilmişdi.

İrəvanda ermənilər arasında səfərbərlik həyata keçirildikdən sonra onlara silahlar paylanmışdı. İrəvan müsəlmanlarının nümayəndəsi Xəlil bəy Qasımbəyov quberniya komissarına müraciət edərək bildirmişdi ki, ətraf kəndlərdən çoxlu müsəlmanlar gələrək onlara da silah verilməsini tələb etmişlər<sup>145</sup>. Lakin onların bu tələbi yerinə yetirilməmişdi.

İrəvan quberniyasının komissarı S. Torosyan Cənubi Qafqaz Komissarlığına göndərdiyi teleqramda yazındı ki, fevralın 20-də günorta İrəvan şəhərində

143. Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., с. 34.

144. "Horizon" qəzeti, 13 fevral 1918-ci il. Bax: Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., с. 41.

145. Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., с. 44-45.

başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam saat 7-dək davam etmişdi. S.Torosyan qırğınların İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsinin əsl səbəbini ört-basıdır edərək yazırkı ki, guya qırğınlara səbəb üç versiya vardır: Birinci versiyaya görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir türk digərini öldürmüş və bu da iğtişaşların başlaması üçün qığılçım olmuşdur. Digər versiyaya görə, atışma silahlı türklərlə dəmiriyol vağzalında keşik çəkən erməni dəstəsi arasında baş verən toqquşmadan sonra başlanılmışdır. Üçüncü versiyaya görə isə guya iğtişaşlar bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan sonra bütün şəhərə yayılmışdır<sup>146</sup>. Göründüyü kimi, S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri türklərin üzərinə atmağa çalışmışdır.

Qırğınların ertəsi günü hələ ara-sıra atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri polkovnik Pirumyan şəhər rəhbərliyinin, din xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının təmsilçilərinin iştirakı ilə müşavirə keçirmişdi. Müşavirədə şəhərdə hərbi vəziyyət elan edilməsi və hərbçilər və mülki şəxslər üçün ayrı-ayrılıqda hərbi-inqilabi məhkəmələr yaradılması qərara alınmışdı. Mülki hərbi-inqilabi məhkəmənin tərkibi 7 nəfərdən- üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət təşkil edilmişdi<sup>147</sup>.

1918-ci il martın sonlarında Sarıqamışın türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İrəvan şəhərində mitinqlər keçirilmiş, Aram paşa şəhərin və quberniyanın yeganə diktatoru elan edilmişdi. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşdu<sup>148</sup>.

İrəvan quberniyasından olan qaçqınların problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz (Zaqafqaziya) Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, nəticədə İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırılmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail

---

146. Horizon” qəzeti, 22 fevral 1918-ci il. Bax: Зографян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., с. 45-46.

147. Horizon” qəzeti, 23 fevral 1918-ci il. Bax: Зографян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг., с. 48.

148. Azərbaycan Respublikası Dövlət Arxivisi (bundan sonra - ARDA), fond 894, siyahı 10, iş 80, vərəq 49-56.

olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı<sup>149</sup>.

İrəvan quberniyasında yaşayan müsəlmanlara yardım etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində şöbəsi yaradılmışdı.

İrəvan quberniyasında azərbaycanlıların kütləvi qırğınlarının **birinci mərhəlesi** tarixi Azərbaycan torpaqlarında ilk dəfə müstəqil erməni dövlətinin yaranması ərəfəsinə təsadüf edirdi. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorurnalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır<sup>150</sup>.

1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. Milli Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin qərar Milli şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir<sup>151</sup>. Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır<sup>152</sup>. Şərqi Anadoluda türklərə qarşı kütləvi qırğınlar törədən erməni silahlı dəstələrini təqib edən türk qoşunları 1918-ci ilin ayında Gümrü və Böyük Qarakilsə şəhərlərini erməni dəstələrindən təmizləmişdi. Türk ordusu İrəvan şəhərinin 7 kilometrliyindəki Uluxanlı stansiyasında gəlib çatsa da, şəhərə daxil olmadan Naxçıvan istiqamətində hərəkət etmişdi. İyunun 4-də Batumda Türkiyə ilə Ermənistən arasında imzalanan sülh və dostluq haqqında barış müqaviləsinə əsasən Ermənistən Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi<sup>153</sup>. Milli Şuranın iyunun 13-də keçirilən iclasında

149. Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Баку, 1920, Второй часть, с. 10-11.

150. ARDA, fond 970, siy. 1, iş 1, v. 46.

151. ARDA, fond 970, siy.1, iş 1, v. 51-52.

152. ARDA, fond 970, siy. 1, iş 1, v. 53-54.

153. Киракосян Дж., Младотурки перед судом истории, Ереван, 1986, с. 239.

ermənilərin müsəlmanlara qarşı törətdikləri qırqınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığını, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Milli Şura İrəvan quberniyasındaki qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımını etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistən hökumətinə təsir göstərsin<sup>154</sup>.

Andranikin komandanlığı altında erməni silahlı dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistən hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistən Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistən iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi<sup>155</sup>.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırqınlarının ikinci mərhələsi başlanılmışdır. Azərbaycan hökuməti dekabrın sonlarında Məhəmməd xan Təkinsini Ermənistanda diplomatik nümayəndə təyin edir. Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatlari, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırdı.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur xan Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlininədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürilmiş, bir qismi də daqlara qaçaraq acliqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlükə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv

---

154. ARDA, fond 970, siy. 1, iş 6, v. 1.

155. ARDA, fond 897, siy.1, iş 11, v. 246.

edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüb ölüm deməkdir. Teymur xan Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazırı<sup>156</sup>.

4 yanvar 1919-cu ildə parlamentin üzvləri Teymur xan Makinskinin, Məhərrəm Məhərrəmovun, Əkbərağa Şeyxüllislamovun və İrəvan quberniyası ziyalılarının bir qrupunun imzası ilə parlament sədrinə ünvanlanan müraciətdə deyilirdi ki, İrəvan quberniyasında sırf müsəlmanlar ilə məskun 500 min əhali özlərini Azərbaycanın ayrılmaz bir parçası hesab edir və arzu edirlər ki, taleləri Paris sülh konfransında həll oluncaya qədər asayış içində yaşamalarına ermənilər mane olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrəvan müsəlmanlarının mövcudiyyyətinin mühafizəsi üçün lazım gələn tədbirlər görülsün<sup>157</sup>.

Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinsini Ermənistanda diplomatik nümayəndə təyin etmişdir. Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırdı.

İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətdə isə qeyd edilirdi ki, Ermənistən hökuməti erməni qaçqınlarını silah gücünə qovulmuş müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər<sup>158</sup>.

Müttəfiqlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general A. Tomsonun ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə iştahlandırırdı. 1919-cu il mayın 28-də Ermənistən Parlamenti Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməklə “Birləşmiş Ermənistən” dövlətinin qurulması haqqında akt qəbul edir. “Birləşmiş Ermənistən”a Ermənistən hökumətinin Azərbaycana və Gürcüstana qarşı iddiyi ərazilər də daxil edilmişdi<sup>159</sup>.

156. ARDA, fond 970, siy.1, iş 202, v. 468.

157. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I cild, Bakı, 1998, s. 150-156.

158. “Azərbaycan” qəzeti (rusca), №8, 14 yanvar 1919-cu il.

159. Объединенная Армения. Газета «Бакинская жизнь», № 8, 11.06.1919; Гасанлы Джамил. История дипломатии Азербайджанской Республики. В трех томах. Том I. Азербайджанской Демократической Республики (1918-1920). Москва, 2010, с. 344

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Tekinskiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyasının yaradılacağını bildirmiş və həmin Komissiya üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağı tapşırılmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmak istədiyi də teleqramda qeyd olunmuşdu<sup>160</sup>.

Azərbaycan hökuməti İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı qırğınların dayandırılması üçün intensiv surətdə Ermənistən müvafiq qurumları ilə əlaqə saxlayırdı. Ermənistən hökuməti isə diplomatik yazışmalarla baş qataraq işgalçılıq siyasetini davam etdirirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun İrəvan quberniyasında azərbaycanlılara qarşı qətl və qarət hərəkətlərini dayandırmamışlar.

“Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyəti haqqında yazırıdı: “Ermənistən Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşlığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdır. Ermənistən hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər... Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar... Ermənistən hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir...

Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar... Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.

Ermənistən hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır...<sup>161</sup>

“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində isə yazırıdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında “Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli

---

160. ARPISSA, f. 277, siy. 2. iş 40, v. 3.

161. “Azərbaycan” (rusca) qəzeti, №134-135, 29 iyun-1 iyul 1919-cu il.

qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucduantutma məhv edilmişdir. Quluna, Yayçı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan qəzasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühəsirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar... Sürməli qəzasında daş-das üstə qalmayıb...

Digər qəzaların – Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməkdə əsl müharibə gedib. Ermənilərin hücumlarının qarşısı qəhrəman oğulların sayəsində “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır... İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşır. Onlar (*yəni azərbaycanlılar*) Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar.

Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandaki müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə edirlər, parlamentdə və hökumətdə təmsil olunublar, onların övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcleyir, heç kim onlara toxunmur, onlar digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər”<sup>162</sup>. Bu məqalə Azərbaycanda yaşayan ermənilərlə Ermənistən Respublikasında yaşayan azərbaycanlıların fərqini əyani şəkildə ifadə edirdi.

Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quberniyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rizayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Qarabəy Qarabəyov deyir: “Erməni aclarına, erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü taxıl gətirilib verilib. Amma oradakı müsəlmanların hamısı başdan-başa ac, paltarsız qapıdan-qapiya dolanırlar. Halları xeyli

162. “Azərbaycan” qəzeti (rusca), №142, 9 iyul 1919-cu il.

pisdir... Ermənistanda müsəlmanlar üçün bu cür yaşamaq mümkün deyildir... Müsəlman kəndlərində olan müsəlmanları çıxarıblar. İrəvan aclar ilə doludur. Xahiş edirlər ki, (*xeyriyyə təşkilatları nəzərdə tutulur*) onlar kəndlərinə gedib ot ilə, ələfiyyat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb deyirlər ki, kənddə 45 ev varsa, hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ bilməz. Xülasə, rəsmi xəbərlərə görə, ermənilər müsəlmanlara olmazın zülmələr edirlər. Qabaqda da ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar.” Sultan Məcid Qənizadə isə Ermənistən hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürərlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar...”<sup>163</sup>.

Ermənistən hökumətinin baş naziri A.Xatisyan M.Təkinski barəsində Azərbaycan hökumətinə göndərdiyi etiraz məktublarında onun Ermənistən daxili işlərinə müdaxilə etdiyini bildirir və geri çağırılması xahiş olunurdu. Lakin Azərbaycan hökuməti M.Təkinskinin gördüyü işləri yüksək qiymətləndirir və onun fəaliyyətini davam etdirməsini istəyirdi. Nəhayət ki, M.Təkinski Ermənistən hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə Ermənistən hökuməti tərəfindən “persona non grata” elan edilmişdi. Bundan sonra M.Təkinski Azərbaycan Xarici İşlər Nazirliyinə istəfa barədə raport yazmaq məcburiyyətində qalmış və hökumət onun istefasını qəbul etmişdi.

M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistən diplomatiq nümayəndəsi təyin edilmişdi. Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür.

Himayəcılık Nazirliyinin Ermənistəndəki müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə Himayəcılık Nazirliyinə göndərdiyi məruzəsində Ermənistən hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin

---

163. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I cild, s. 855-559.

müsəlmanları, Zəngibasarın Gökümbət, Arbat, Ağcaqışlaq və Çarbbox kəndləri aiddir. Qəti demək olar ki, ölonlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaćqın kimi gəlib. Təqrübən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaćqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzəq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində acliq keçirən əhalinin sayı 8 min nəfərdir<sup>164</sup>.

1919-cu il dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaćqınların söylədiklərinə əsasən tərtib edilən protokolda qeyd olunurdu ki, Araz və Tarasum çaylarının digər sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaćqın toplaşmışdır. Bundan əlavə, Azərbaycanın İrəvandakı nümayəndəliyinin sərəncamında 14 nəfər əməkdaşın çalışdığı, onların da vəzifəsinin İrəvandakı qaćqınları himayə edərək, onları Azərbaycana göndərməkdən ibarət olduğu, lakin İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaćqınların isə taleyin hökmünə buraxıldıkları da protokolda qeyd edilmişdi<sup>165</sup>.

Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaćqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaćqının gəldiyi qeyd olunmuşdur<sup>166</sup>.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayevin 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdlılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur<sup>167</sup>.

Ə.Haqverdiyevi 1920-ci il martın 8-də Azərbaycana məxsus vaqonda Tiflisdən İrəvana gedərkən yolda erməni quzdurları qarət etmişdilər. Erməni kəşfiyyatı əvvəlcədən xəbər tutmuşdu ki, Ə.Haqverdiyev Diplomatik missiya üçün hökumətin ayırdığı vəsaiti qatarla Bakıdan İrəvana özü ilə aparacaq. Əbdürrəhim bəy Haqverdiyev 1920-ci il martın 8-də Bakı-Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quzdurları onu Gürcüstanla Ermənistən arasındakı neytral zonada silahla hədələyərək, diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu,

164. ARDA, fond 2894, siy. 1, iş 1, v. 19.

165. ARDA, fond 897, siy. 1, iş 40, v. 186-187.

166. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. II cild, Bakı, 1998, s. 695.

167. ARDA, fond.897, siy. 1, iş. 78, v. 22-24.

40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdır<sup>168</sup>.

Ə.Haqverdiyev ermənilərin quldurluğu barədə Ermənistən prokurorluğunə şikayət etsə də bir nəticə hasil olmamışdı. Bu hadisədən bir müddət sonra Ə.Haqverdiyev daimi nümayəndə vəzifəsindən istəfa verərək Bakıya qayıtmışdı.

1920-ci il martın 16-da Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinski İrəvanda diplomatik nümayəndə təyin edilmişdi. T.Makinskinin aqibəti də sələflərinin aqibəti kimi olmuşdu. Həmin ilin mayında Ermənistən Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahlı üsyانına yardım göstərilməsi ittihamı ilə T.Makinski başda olmaqla diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski təcili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar tutulmuşdular. Azərbaycan hökuməti bunun qarşılığında Ermənistən Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İrəvanda nəzarətdə olan azərbaycanlı əməkdaşlar azad edilmişdilər.

1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fursətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardır yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter almışdır.

1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər acliqdan həlak olmuşdu Təbii ki, acliqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular. Çünkü həmin dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə məhkum edilmişdilər. Halbuki, həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Ermənistana Yardımı Komitəsi fəaliyyət göstərirdi.

İrəvan şəhərində azərbaycanlıların bir qisminin erməni qırğınlardan canlarını salamat qurtarmalarının başlıca səbəbləri onların kompakt şəkildə (şəhərin Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində) məskun olmaları, Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik nazirliyinin, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət olmadığından erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri istədikləri şəkildə həyata keçirirdilər.

Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən, Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300,

---

168. Azərbaycan Respublikası Dövlət Arxivisi (ARDA), fond 897, siyahı1, iş 91, vərəq 24-25.

Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağdırılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi.

1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də təqribən 10 min nəfər azərbaycanlı qeydə alınmışdı<sup>169</sup>.

Ermənistanda sovet hakimiyyəti qurulduğdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilməşdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə, 1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə təqribən 4 dəfə artmışdı.

Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının prezidenti 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

---

169. Կորլոսյան Զավեն. Խորհրդային Հայաստանի բնակչությունը. (1831-1931), Յեղևան, 1932, p.184. (Korkodyan Zaven. Xorhrdayin Hayastani bnakçutyuni. (1831-1931) (Sovet Ermənistanının əhalisi. Yerevan, 1932).

## 1948-1953-cü illər deportasiyası

İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrili niyyətlərini həyata keçirmişlər. Ermənilərin azərbaycanlılara qarşı 1905-1906-ci və 1918-1920-ci illərdə həyata keçirdikləri kütləvi qırğınlar və soyqırım aksiyaları məhz müəyyən tarixi şəraitin onlara verdiyi fürsətin nəticəsi idi ki, bu haqda əvvəlki bölmələrdə ətraflı söhbət açılmışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasetinin növbəti mərhələsi idi.

1944-cü ilin iyununda Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutinov məşhur sovet tarixçisi akademik Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistən”ın (*yəni Türkiyənin Şərqi Anadoludakı ərazisinin bir hissəsinin – N.M.*) Sovet Ermənistənə “qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin yanında müzakirə edilsə, də heç bir qərar qəbul edilməmişdi<sup>170</sup>.

İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Qarşidan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il aprelin 19-da Gevorq Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda Stalin deyir ki, Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin təqrübən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və

170. “Ноев Ковчег” qəzeti (rusca), № 3, mart, 2009.

Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyir<sup>171</sup>. Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülür. Sovet hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (*əslində, deportasiya edilməsinin*) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağrı ilə əsaslandırmağa çalışırı.

1945-ci il mayın 15-də Ermənistən Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistənə “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremlə Arutinovu qəbul edir. Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir. İ.Stalin xarici işlər naziri Vyaçeslav Molotova tapşırır ki, ona 1914-cü il və 1921-ci il xəritələrini təqdim etsin.

Oktyabrın 27-də Arutinov yenidən Stalinin qəbulunda olarkən Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistənə can atlığı, lakin ilk önce “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. Arutinov görüşün sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistənə birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edir<sup>172</sup>.

SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistənə qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistən tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağirova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağirov həmin məktuba cavab olaraq göndərdiyi məktubda bildirir ki, o, Arutinovun təklifi ilə o şərtlə razıdır ki, Şuşa istisna olmaqla, Ermənistən əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirilsin<sup>173</sup>. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistən deportasiyası məsələsi aktuallaşmışdır.

171. Геворгян Паргев. В борьбе за существование. “Армянский вестник” газети, Москва, сентябр, 1993.

172. “Ноев Ковчег” газети, № 3, mart, 2009.

173. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv (bundan sonra - ARPISSA), fond 1, siy. 169, iş 249, v. 8-12.

SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fermanına əsasən xaricdən Ermənistana “repatriasiya” edilən ermənilərə Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınmışdı. Əslində, xaricdən köçürülüb gətirilən erməniləri “repatriant” adlandırmak elmi nöqtəyi-nəzərdən düzgün deyildi. Çünkü köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistən ərazisində yaşamamışdılar. Təkcə 1946-cı ildə Suriya, Yunanistan, Livan, İraq, Bolqarıstan və Ruminiyadan 50 min 900 nəfər erməni Ermənistana köçürüldür. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanistan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir. Ermənistən rəhbərliyi 1946-ci ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülenlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdır. Onlar əsasən şəhər ətrafindakı Nor-Areş, Zeytun, Nor Kiliya massivlərində məskunlaşdırılmışdır<sup>174</sup>.

Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını İkinci Dünya mühəribəsindən sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq mühəribənin” başlangıç mərhələsi kimi izah edirlər. Sovet hökuməti ilə ABŞ və İngiltərə arasında aparılan uzun sürən diplomatik danışıqlar nəticəsində nəhayət ki, Sovet hökuməti Türkiyəyə hücum etmək niyyətindən əl çəkmişdi. Ermənilər Sovet hökumətinin köməyi ilə Qars və Ərdahanı ələ keçirmək fürsətini əldən versələr də, 100 minə yaxın azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail oldular.

1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistən K(b)P MK-larının birinci katiblərinin adından İ. Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində saxlanılan həmin məktubun altında imza, imzalanma tarixi və göndərilmə nömrəsi qeyd olunmamışdır<sup>175</sup>.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistən SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistən SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhalisi Azərbaycan SSR-in Kür-Araz

---

174. История армянского народа, Ереван, 1980, с.365.

175. ARPİSSA, fond 1, siy. 222, iş 72, v. 1-2.



дог. 10/111-48 г. N: 754

Совет Министров СССР ПОСТАНОВЛЕНИЕ:

1. Пересятить в 1948—1950 годах из добровольных исключая в Карабахскую национальность Азербайджанской ССР 100 тысяч колхозников и другое азербайджанское население из Армянской ССР из них: 10 тысяч человек — в 1948 году; 40 тысяч человек — в 1949 году и 50 тысяч человек — в 1950 году.
2. Обязать Совет Министров Азербайджанской ССР и Совет Министров Армянской ССР: а) организовать среди колхозников и другого азербайджанского населения выполнение установленных и письмом председателями государственных парламентов в Карабахскую национальность Азербайджанской ССР; б) обеспечить полный расчет колхозов с колхозниками — председатели не позднее чем за 10 дней до их выезда по выработанным этим трудодням в расчётах, предусмотренных приказом председателями плановых и колхозов; в) обеспечить перевозку переселенцев всеми имеющимися у них в распоряжении видами транспорта и путем.

## **SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı.**

olmayan azərbaycanlılarının köçürülməsi nəzərdə tutulurdu.

10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxoçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. 14 maddədən ibarət olan bu qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulmuşdu<sup>176</sup>.

Azərbaycanda köçürmə işlərinə bila vasitə Nazirlər Sovetinin milliyyətçə erməni şöbə müdirləri Nerses Brutens (*N.Brutens uzun müddət Sov.İKP MK-nin beynəlxalq əlaqələr şöbəsi müdürünin birinci müavini olmuş Karen Brutensin atasıdır*) və Ruben Sevumyan (*R.Sevumyan təqribən 25 il Nazirlər Sovetində kənd təsərrüfatı şöbəsinin müdürü vəzifəsində işləmişdir – N.M.*) rəhbərlik etmişdilər.

Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 13 may tarixli qərarına əsasən həmin il Ermənistan SSR-in kənd rayonlarının kolxoçuları ilə bərabər İrəvan şəhərinin Stalin və Spandaryan rayonlarından 105 azərbaycanlı

ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər<sup>176</sup>. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr və kolxoçu

176. ARPiSSA, fond 1, siy. 222, iş 48, v. 14-17.

177. ARPiSSA, fond 1, siy. 222, iş 48, v.21-25.

ailəsinin (400 nəfər) köçürülməsi  
nəzərdə tutulurdu<sup>178</sup>.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev 13 dekabr 1948-ci ildə SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı SSRİ Nazirlər Sovetinin 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarlarının yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz ovalığına köçürünlən əhali üçün bütün zəruri şəraitin olmadığı - yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi, sanitar-profilaktik müəssisələrinin olmaması vurgulanırdı. Bütün bunları nəzərə alaraq, Ermənistən SSR-dən azərbaycanlıların köçürülmə planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 12000-15000 nəfərdən artıq nəzərdə tutulmaması, Ermənistən dağlıq rayonlarından köçürünlərin Azərbaycanın dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən xahiş edilir və həmin şəxslər də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli güzəştlerin şamil edilməsinin məqsədəməvafiq olması qeyd edildi<sup>179</sup>.

Lakin SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaz olmaz.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistən hökumətinə şans vermişdi ki, İrəvan ətrafında və Ermənistən sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Ermənistən hökumətinin nümayəndələri azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif şayıələr yayırdılar. Ermənistən SSR-in daxili işlər naziri general-mayor Xoren Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə Mir Cəfər Bağırova ünvanlanmış “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistən azərbaycanlı əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə tutulan rayonların azərbaycanlı əhalinin

СОВОДНЫЙ ПЛАН

ПЕРЕСЕЛЕНИЯ АЗЕРБАЙДЖАНСКОГО НАСЕЛЕНИЯ ИЗ АРМЕНСКОЙ ССР В АЗЕРБ.ССР В 1948 ГОДУ.

РАЙОНЫ	Азәрбайджан- ского населе-ния этно-	Подлежащим переселению в 1948 году		В ТОМ ЧИСЛЕ:	
		Хозяй- ство	Люд.	Хозяй- ство	Люд.
Иршатский район	753 2923	505	2005	330	1202 175 723
Басаргечарский	- 19805	309	1533	124	545 185 888
Чимиджинский	180 745	180	745	-	180 745
Воемберлинский	468 2233	245	1179	245	1179 - -
Октемберлинский	259 1145	259	1165	12	31 247 1134
Р-н им. Веряя	40 170	40	170	40	170 - -
Веддинский район	- 5627	-	500	-	500 - -
Зяянкобарский р-н	3097 12929	737	8809	405	2115 332 1394
Котайкский	38 208	38	208	38	208 - -
гор. Ереван	- -	65	230	65	230 - -
ИТОГО:		45685	2378	11244	1159 6860 1119 4884

*İrəvandan deportasiya.*

178. ARDA, fond 411, siy. 28, iş 678, v. 241.

179. ARDA, fond 411, siy. 9, iş 734, v. 71-74.

deyil, bu işdə marağı olan, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin söylədikləri də öz əksini tapmışdır. Azərbaycanlı əhalinin dədə-baba yer-yurdlarından köçmək istəmədiklərini söyləmələri təbii idi. Ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı söylədikərinə arayışda yer verilməsi isə dolayısı ilə rəsmi İrəvanın mövqeyini ifadə edirdi. Məsələn, İrəvanda Sosial Təminat Nazirliyi sistemində işləyən bir erməninin söylədiyi aşağıdakı fikirlər arayışda öz əksini tapmışdır: “Azərbaycanlıların Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və Axuryan (Arpaçay) çaylarının sahiləri boyu yaşayan azərbaycanlılar köçürüləcək, sonra Yerevandakı azərbaycanlıların köçürülməsinə başlanacaq. Sərhəd rayonlarının kəndləri də azərbaycanlılardan təmizlənəcək...” Başqa bir erməni isə öz arzularını belə ifadə edirdi: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən köçürmək və Naxçıvani Ermənistən ərazisinə birləşdirmək lazımdır”<sup>180</sup>.

Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar öz əksini tapmışdır. 1948-ci ildə İrəvan şəhərinin Stalin, Kirov, Molotov və Spandaryan rayonlarında yaşayan 437 ailə (1886 nəfər) Azərbaycana köçürülmüşdü<sup>181</sup>. 1949-cu ildə isə İrəvan şəhərinin Beriya rayonundan 8 ailə (39 nəfər) Azərbaycana köçürülmüşdü<sup>182</sup>. 1950-ci ildə İrəvan şəhərinin Stalin, Kirov, Spandaryan, və Mikoyan rayonlarından 43 ailə (181 nəfər) Azərbaycana köçürülmüşdü<sup>183</sup>. 1951-ci ildə isə İrəvan şəhərindən daha 9 ailə (42 nəfər) Azərbaycana deportasiya edilmişdi<sup>184</sup>. 1952-ci ildə İrəvan şəhərindən 22 ailə (73 nəfər) deportasiya edilmişdi<sup>185</sup>. 1953-ci ildə də İrəvan şəhərindən 22 ailə (73 nəfər) deportasiya edilmişdi<sup>186</sup>.

Ümumiyyətlə, 1948-1953-cü illərdə İrəvan şəhərindən 541 ailə (2294 nəfər) Azərbaycana deportasiya edilmişdi.

İrəvan şəhərindən deportasiya edilən azərbaycanlılar Bakının Əzizbəyov rayonunda, Kirovabad (Gəncə) şəhərində, Sabirabad, Xanlar (Göygöl), Şamxor (Şəmkir), Quba, Jdanov (Beyləqan), Daşkəsən, Yevlax, Sabirabad, Saatlı və Salyan rayonlarında məskunlaşdırılmışdı.

İrəvan şəhərindən köçürülen azərbaycanlı əhalinin bir qismi Azərbaycanın aran rayonlarında iqlim şəraitinə uyğunlaşmadıqlarına görə və o dövrdə yayılmış yolu xəstəliklərə düşər olaraq tələf olmuşdular.

180. ARPISSA, fond 1, siy. 221, iş 1, v. 21.

181. ARDA, fond 1984, siy. 3, iş 1-6.

182. ARDA, fond 1984, siy. 3, iş 7-15.

183. ARDA, fond 1984, siy. 3, iş 29-32.

184. ARDA, fond 1984, siy. 3, iş 33-35.

185. ARDA, fond 1984, siy. 3, iş 54-56.

186. ARDA, fond 1984, siy. 3, iş 79-81.

Köçürünlənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi.

1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlılarının tarixi-etnik torpaqlarından deportasiyasına son qoyulmuş və yaşayış şəraiti ağır olan əhalinin az bir qismi Ermənistən kəndlərindəki boş qalan evlərinə qayıda bilmüşdilər. İrəvan şəhərindən köçürünlən azərbaycanlıların evlərində xaricdən gələn ermənilər məskunlaşlığı üçün onların heç biri geri qayıda bilməmişdi.

Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistən rəhbərləri Əştərək, Martuni (Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin və Hoktenberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular.

Ermənistəndən azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra digər bir prosesə start verildi. Ermənistanda yaşayan əhalinin azalmasını bəhanə edərək respublika və rayon məiqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata keçirildi. İlk növbədə bu proses paytaxt İrəvandən başlandı. Ermənistən KP MK-nin məsul işçiləri Məmməd İsgəndərov və Cümşüd Sultanov, kənd təsərrüfatı şöbəsi müdürünin müavini Rəhim Allahverdiyev, kənd təsərrüfatı nazirinin müavini Hüseyn Məmmədov vəzifələrindən azad edildilər. Ermənistən SSR Ali Soveti sədrinin müavini Mirzə Bəşirov Ali Sovetin 9 aprel 1949-cu il tarixli sessiyasının qərarı ilə tutduğu vəzifədən azad edildi. Onların bəzilərini ali partiya təhsili almaq üçün Bakıya göndərdilər ki, bir daha geri qayıtməq şansları olmasın.

Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin azərbaycanlı birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katibləri vəzifədən azad edilərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlıldı.

2007-ci ildə yaradılmasının 125 illiyi təntənəli surətdə qeyd edilən İrəvan teatrı da azərbaycanlıların deportasiyası haqqında qərarlardan öz payını aldı. Cəfər Cabbarlinin adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı deportasiya illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə «Məşədi İbad», «Leyli və Məcnun», «Eşq və İntiqam», «Şah İsmayıł» kimi əsərləri tamaşaşa qoymuşdu. Bütün bunlara baxmayaraq, 1949-cu ildə teatr azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürülmüş, 1952-ci ildə isə maliyyələşdirilməməsi səbəbindən bağlanmışdı. Teatrın istedadlı kollektivinin üzvləri Bakı və Gəncə teatrlarında özlərinə yeni

iş yerləri tapmaq məcburiyyətində qalmışdır. İrəvan teatrı düz 15 ildən sonra - yəni 1967-ci ildə yenidən İrəvanda fəaliyyətini bərpa etmişdi.

Ermənistanda azərbaycanlı əhalini başsız qoymaq, ali təhsilli kadrların çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X. Abovyan adına İrəvan Pedaqoji Institutunda 1937-ci ildən təhsili Azərbaycan dilində olan bölmələri – dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistən Dövlət Qiyabi Pedaqoji Institutunda mövcud olan eyniadlı fakültələr bağlanaraq, 1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldülər. 1948-ci ildə İrəvan Pedaqoji Institutunda işləyən 8 azərbaycanlı müəllimin ailəsi (45 nəfər) Bakıya deportasiya edilmişdi<sup>187</sup>.

Ermənistən kənd rayonlarından köçürülən azərbaycanlı əhalinin Xanlar rayonunda məskunlaşmalarına hər cür maneçilik törədildiyi halda, 1924-cü ildə açılan və Azərbaycan elminə, təhsilinə görkəmli xadimlər bəxş edən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq onun fakültələri kənd rayonu hesab edilən Xanlar rayon mərkəzinə köçürüldü. 1948-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda işləyən 18 müəllimin ailəsi (83 nəfər) Xanlar şəhərinə (indiki Goygöl şəhəri) deportasiya edilmişdi<sup>188</sup>.

Təbii ki, İrəvan şəhərində azərbaycanlı ali məktəb və texnikum müəllimlərinin öz ailələri ilə birlikdə şəhəri tərk etmək məcburiyyətində qalması ümumtəhsil prosesində ciddi problemlər yaratmışdı. Bir çox azərbaycanlı ailələri öz övladlarına normal təhsil vermək üçün Azərbaycanın ayrı-ayrı rayonlarına köçmək məcburiyyətində qalmışdı.

1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanının qeydə alınması müqabilində, 1959-cu ildə 3413 nəfər azərbaycanının qeydə alınması əyani göstərir. (1949-cu ildə siyahıyaalma keçirilməmişdir).

Araşdırımlar göstərir ki, azərbaycanlıların indiki Ermənistən ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artırılması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistən 22 rayonundan 100 min azərbaycanının köçürülməsi (əsində, deportasiyası) nəzərdə tutulmuşdusa da, adı insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı deportasiya edilmişdir.

187. ARDA, fond 1984, siy. 3, iş 1-6.

188. Yenə orada.

Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsə-dilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.

Beynəlxalq ictimaiyyət 1948-1953-cü illərdə Azərbaycan xalqının başı-na gətirilən bu faciənin miqyasından xəbərsizdir. İrəvan şəhərindən azərbay-canlıların 1948-1953-cü illər deportasiyası Sovet Ermənistanının rəhbərlərinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasetinin növbəti mərhələsi idi.

## 1988-1989-cu illər deportasiyası

Azərbaycanlıların İrəvandan 1988-89-cu illər deportasiyası, 1828-ci ildən etibarən Rusyanın həyata keçirdiyi şəhərin etnik tərkibinin erməniləşdirilməsi siyasetinin və sonrakı dövrlərdə isə Ermənistən hökumətinin reallaşdırıldığı etnik təmizləmə siyasetinin son mərhələsi oldu.

“Şəhərinin əhalisi” adlanan bölməmizdə şəhər əhalisinin dinamikası haqqında ətraflı məlumat vermişik. Azərbaycanlıların Ermənistəndən, o cümlədən də İrəvan şəhərindən son kütləvi deportasiyasına hazırlıq hələ 1960-ci illərin ortalarından başlanmışdı. Ermənistanda antitürk, antiazərbaycanlı təbliğatı həmin vaxtdan etibarən var gücü ilə işə salınmışdı. 1964-cü ildə Moskvanın razılığı ilə Ermənistən KP MK uydurma “böyük qırğın”ın (o vaxt indi işlədilən “erməni soyqırımı” termini əvəzinə, “böyük qırğın” (“medz yeğerni”) ifadəsi işlədilirdi) 50 illiyinin 1965-ci il aprelin 24-də qeyd edilməsi haqqında qərar qəbul etmişdi. Ermənistənin bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 1915-ci il uydurma qırğınların təbliği ilə məşğul olmuşdular. Həmin dövrə İrəvanda Ermənistəni Yenidənbirləşdirmə Hərakatı yaradılmışdı. Yüz minlərlə azərbaycanlı və türk dinc əhalisinin qətlinə rəhbərlik etmiş Andranik Ozanyanın anadan olmasının 100 illiyi 1965-ci ilin fevralında təntənəli surətdə qeyd edilmiş, sonra isə Ucan kəndində onun heykəli ucaldılmışdı. Həmin vaxtadək gizli fəaliyyət göstərən «Daşnak sutyun» partiyası fürsətdən istifadə edərək, bir növ açıq fəaliyyətə keçmişdi.

Rusiya tarixçisi Vladimir Kozlov “Неизвестный СССР. Противостояние народа и власти. 1953-1985 гг.” əsərində yazar ki, Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) aprelin 24-də İrəvanda millətçilik şuarları və ərazi iddiası tələbi ilə mitinq keçirmək istəyən gənclərin bir qrupunu həbs etsə də, həmin gün baş verən iqtisadçıların qarşısını ala bilməmişdi. Həmin hadisələr barədə SSRİ DTK-sının sədri V.Semiçastnı Sov.İKP MK-nın katibi P.Demiçevə göndərdiyi məlumatda belə ifadə etmişdi: “Aprelin 24-də səhərdən gecə saatlarını nadək İrəvanda Lenin adına meydanda və digər yerlərdə keçirilən kortəbii mitinqlərdə 3 mindən 8 minədək adam iştirak etmişdir. Orada çıxış edənlər Ermənistən torpaqlarının qaytarılmasını (*aydındır ki, Dağlıq Qarabağı - Kozlov V.*), “erməni məsələsi”nin ədaləti həllini və həbs edilən 7 nəfər gəncin (1964-cü ildə həbs edilən millətçi qrupun üzvləri nəzərdə tutulur - Kozlov V.) azad edilməsini, həmçinin xaricdən ermənilərin köçürülməsinin sürətləndirilməsini və Ermənistəndə əhalinin sıxlığı böhran hədinə çatdığı üçün onların Naxçıvanda yerləşdirilməsini tələb etmişlər. Bu tələblər meydanda

tərtib edilmiş müraciətə daxil edilmiş və Sov.İKP MK-ya, Nazirlər Sovetinə və SSRİ Ali Soveti Rəyasət Heyətinə ünvanlanmışdı”<sup>189</sup>. Mitinq iştirakçıları həmin tələbləri gün ərzində şəhərin müxtəlif yerlərində səsləndirmiş, axşam isə Spendiarov adına teatrın binasında Eçmiədzin kilsəsi ilə birlikdə keçirilən anim tədbirinin rəsmi hissəsindən sonra teatrın qapılarını sindiraraq içəri daxil olmuş, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları barədə rəsmi bəyanat verilməsini respublika rəhbərliyindən tələb etmişdilər.

Ermənistanda sovet hakimiyyətinin qurulmasından keçən müddət ərzində ilk dəfə idi ki, açıq şəkildə, izdiham qarşısında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası irəli sürüldü. 1965-ci il aprel hadisələrindən sonra azərbaycanlılara qarşı diskriminasiya siyaseti gücləndirilmiş, nəticədə İrəvan şəhərindən və ətraf rayonlardan yüzlərlə azərbaycanlı ailəsi təzyiqlərə tabğatlaşmaya rəsul olmuşdu. Bu, Ermənistanda yaşayan azərbaycanlılar üçün sonun başlangıcı demək idi.

XX əsrin 60-70-ci illərində Ermənistana rəhbərliyi dəfələrlə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Dağlıq Qarabağda erməni separatizmi Ermənistana rəsmiləri və ziyalıları tərəfindən körüklnirdi. Vaxtaşırı olaraq Dağlıq Qarabağda və Ermənistanda yaşayan erməni ziyalıların imzası ilə SSRİ-nin müxtəlif instansiyalarına “tarixi ədalətsizliyin bərpa edilməsi” - yəni ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının təmin edilməsi üçün müraciətlər göndərilirdi. Bütün bunlara paralel olaraq, azərbaycanlıların Ermənistana ərazisindəki tarixi-etnik torpaqlarından sixışdırılıb çıxarılması üçün rəsmi İrəvan tərəfindən hər cür vasitələrə el atılmışdı.

Ermənistanın iqtisadiyyatı, onun sənaye müəssisələri bütövlükdə Azərbaycandan qidalanmasına baxmayaraq, erməni ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq antitürk, antiazərbaycan təbliğatını gücləndirir, erməni və Azərbaycan xalqları arasında ədavət toxumu cürcərdidilər.

1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdilar. Müdafiəsiz əhalisi Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarşıdan sonra azığınlıqlara son qoyulmuşdu. Bu cür hadisələr İrəvan şəhərində və azərbaycanlıların kompakt şəkildə yaşadıqları Ermənistən 22 rayonunda müxtəlif vaxtlarda, müxtəlif formada baş verirdi<sup>190</sup>.

---

189. Козлов, В. Неизвестный СССР. Противостояние народа и власти. 1953-1985 гг., Москва: Олма-Пресс, 2006, с. 425.

190. Arzumanli Vaqif, Mustafa.Nazim. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998, s. 126-127.

Ermənistanda azərbaycanlı kadrların məsul vəzifələrə irəli çəkilməsinə qadağa qoyulmuşdu. Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı yaşadığı halda, Ermənistən KP MK aparatında mə Nazirlər Sovetində onları bir nəfər inspektor təmsil edirdi. Yalnız Ermənistən KP MK-nin, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan və Azərbaycan dilində nəşr edilən “Sovet Ermənistəni” qəzetiñin azərbaycanlı redaktorları ənənəvi olaraq Ermənistən SSR Ali Sovet sədrinin ictimai əsaslarla müavini seçilirdi. Komsomolun Mərkəzi Komitəsində isə yalnız 1981-ci ildən etibarən bir nəfər azərbaycanlı təlimatçı işləyirdi.

Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrışçılık siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya verməyə məcbur olmuşdu. Sov.İKP MK-nin 17 oktyabr 1984-cü il tarixli qərarında göstərilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdırıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmış, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s. Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan ermənilər bütün instansiyalarda məsul vəzifələrə təyin edilirdilər. Azərbaycanda erməni millətindən olan nazir və neçə-neçə nazir müavini, rayon partiya komitələrinin katibləri, icraiyyə komitələrinin sədrləri, respublika miqyaslı idarələrin rəisləri var idi. Xüsusən, hüquq-mühafizə orqanlarında ermənilər həddindən artıq kök salmışdılar. Dağlıq Qarabağda isə əhalinin təqribən 30 faizini təşkil edən azərbaycanlılar həmin nisbətdən xeyli aşağı səviyyədə vilayətin idarəciliyində təmsil olunrdular.

1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK-nin baş katibi seçilməsindən sonra ermənilər xeyli fəallaşmışdılar. M.Qorbaçovun elan etdiyi “yenidənqurma” və “aşkarlıq” prinsipləri Dağlıq Qarabağda erməni separatizminin yenidən baş qaldırmasına şərait yaratmışdı. Kremlə yüksək vəzifəli ermənilərin tam əhatəsində olan M.Qorbaçov 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefaya göndərilməsinə nail oldu. 1987-ci il noyabrın 16-da M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” hotelində Fransada yaşayan ermənilərin nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana “qaytarılması” təqdirində özünü xoşbəxt hiss edəcəyini bildirmiş, bir iqtisadçı kimi, Dağlıq Qarabağın Azərbaycandan çox Ermənistana bağlı olduğunu söylemiş və əlavə etmişdi ki, artıq o, belə bir təklif irəli sürmüştür, ümid edir ki, demokratiya və yenidənqurma işığında həyata keçəcəkdir<sup>191</sup>.

---

191. Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. Москва, 2005, с. 42.

1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dağlıq Qarabağdan iki nümayəndə heyəti Moskvaya göndərilmişdi. Oktyabrın 18-də İrəvan şəhərində “ekoloji problemlər” pərdəsi altında ilk mitinq keçirilmişdi. Mitinqdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən şuarlar qaldırılmışdı. İrəvanda yaranan gərginlik tədricən Ermənistən rayonlarını da əhatə etməyə başlamışdı. Ermənistanda yaşayan azərbaycanlılardan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün tətib edilən vərəqələri imzalamaq tələb edilir, eks təqdirdə onlar döyüür, söylür, təhqir edilirdilər. Kremlədəki erməni lobbisi, Rusiyadakı və Ermənistəndəki erməni elitarası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün bütün gücünü səfərbər etmişdi.

Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüştü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər<sup>192</sup>.

Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistən SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.

1988-ci il fevralın 13-də Xankəndidə (keçmiş Stepanakert) ilk mitinq keçirilmişdi. Fevralın 18-də Qorbaçov Qarabağ məliklərinin törəmələrindən olan Georgi Şahnazarovu özünə yeni köməkçi təyin etməsi ilə hadisələr ermənilərin istəyinə uyğun şəkildə sürətlə cərəyan etməyə başlamışdı. Fevralın 20-də Xankəndidə yalnız erməni deputatların iştirakı ilə keçirilən DQMV Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılib Ermənistən tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistən millətçi rəhbərləri “Daşnakşutyun” partiyasının “Türksüz Ermənistən” programını həyata keçirməyə başladılar.

1988-ci il fevralın 20-dən etibarən İrəvanda da kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistəni türklərdən təmizləməli!”, “Ermənistən yalnız ermənilər üçündür!” kimi şuarlar irəli sürürdülər. Mitinqlərin ikinci günü İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi və M.F.Axundov adına azərbaycanlı orta məktəb, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını

---

192. İsmayıllı Eldar. Ermənistən türklərinin 1988-ci il soyqırımı. Bakı, 2014, s.6.

bildirən azərbaycanlıların evlərinə od vurdular. M.F.Axundov adına azərbaycanlı orta məktəbin direktoru Əziz Süleymanov İrəvanda dərc olunan “Yerekoyan Yerevan” qəzetinin müxbirinə verdiyi müsahibədə məktəbdə dərslərin dayandırılmasını etiraf etmiş, lakin qorxusundan bunu şəhərdə qrip epidemiyasının yayılması ilə izah etməyə məcbur olmuşdu<sup>193</sup>.

Fevralın 26-da Kremləki erməni lobbisinin başçısı, M.Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdi. Saatyarım müddətdə onlar M.Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünşüzlüğünə inandırmağa çalışmışlar. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etmir. DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük məbləğ olan 400 milyon rubl ayırlacağını vəd edir. Çünkü Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin süqtutuna gətirib çıxara bilər. Şahnazarov onlara deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq Ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək<sup>194</sup>.

Fevralın 27-də Sov.İKP MK-nin beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü.

M.Qorbaçovun Dağlıq Qarabağı Ermənistana verməyə cəsarət etmədiyi-nə əmin olan ermənilər, əvvəlcədən hazırladıqları planı işə saldılar - Sum-qayıt iqtisəşlərini törətdilər. Fevralın 28-də başlanan və iki gün davam edən, kortəbii olaraq azərbaycanlı gənclərin də qoşulduğu iqtisəşlərin törədilməsində ermənilərin məqsədi “vəhşi” azərbaycanlılarla birləşdirilmiş mümkünsüzlüyü dünyaya ictimaiyyətinin nəzərinə çatdırmaq və Dağlıq Qarabağda baş qaldıran erməni separatizminə bəraət qazandırmaqdan ibarət idi. İrəvanda yaradılan “Qarabağ” hərəkatının liderlərindən biri, sonralar Ermənistəninin ilk prezidenti olan Levon Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistəna birləşdirilməsi haqqında qərar çıxarsayıdı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi.

193. Манукян А. По привичному расписанию. "Коммунист" (Ереван), 3.03. 1988.

194. Томас де Ваал, *göstərilən əsəri*, c. 50-52.

26 nəfər erməninin (istintaq müəyyən etmişdir ki, onlardan 5-ni iğtişaşların təşkilatçılarından biri olan Eduard Qriqoryan adında erməni qətlə yetirmişdi) və 6 azərbaycanının qətli ilə nəticələnən Sumqayıt iğtişaşları Ermənistanda yaşayan azərbaycanlılara qarşı qətl və qarətlər törədilməsi üçün erməni millətçilərinə əlavə fürsət vermişdi. Sov.İKP MK Siyasi Bürosunun fevralın 29-da keçirilən iclasında Dağlıq Qarabağ və Sumqayıtla bağlı məsələnin müzakirəsi zamanı M. Qorbaçov demişdi: “Irəvanda vərəqələr yayılıb: Ermənilər, mitinqləri dayandırın, silahları götürün və türkləri qovun!”<sup>195</sup>.

Ayri-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından istifadə edir, kəndlərə ərzaq və gündəlik tələbat mallarının verilməsini məhdudlaşdırırlar. Hər hansı iş üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə məcbur olan azərbaycanlılar təhqir edilir, döyüür və qarət edilirdilər. Rayon mərkəzlərində, xüsusən də İrəvan şəhərində yaşayan azərbaycanlılar üçün dözülməz şərait yaranmışdı. Artıq şəhərdə mövcud olan bir orta və bir səkkizilik azərbaycanlı məktəbi, İrəvan azərbaycanlı dram teatrı, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin azərbaycanlı bölməsi bağlanmış, ziyalılar şəhəri tərk etmək məcburiyyətdində qalmışdır.

1988-ci il iyunun 15-də Ermənistana SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı.

Iyunun 17-20-də İrəvanda Teatr meydanında toplaşan silahlı erməni dəstələri İrəvan ətrafında azərbaycanlıların kompakt yaşadıqları Masis (Zəngibasar) rayonunun mərkəzinə, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masisdən 3 mindən çox azərbaycanlıını evlərindən çıxarılmışdı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri hadisələri müşahidə etməklə kifayətlənmişdilər.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DQMV haqqında məsələ müzakirə edilmiş və respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul edilmişdi. Bundan sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar. Ermənistana EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən biri Rafael Kazaryan 1988-ci il noyabrın

---

195. Заседание Политбюро ЦК КПСС от 29 февраля 1988 г. Журнал “Родина”, 1994, №4, с. 82.

4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyani (yəni azərbaycanlıların qovulması - N.M.) təmin etmək lazımdır. Bizi bütün onilliklər ərzində ilk dəfə Ermənistəni təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm<sup>196</sup>.

Ermənistanda azərbaycanlıların yaşadıqları şəhər və kəndlərin içərisində ən ağır vəziyyət İrəvan şəhərində yaranmışdı. Mitinqlər həftələrlə və fasiləsiz davam etdiyi üçün azərbaycanlılar evlərindən bayıra çıxa, iş yerlərinə və bazar-dükana gedə bilmirdilər. Sumqayıtı tərk edib İrəvana gələn ermənilər azərbaycanlı ailələrinin ünvanlarını öyrənir, silahlı dəstələrin köməyi ilə onları mənzillərindən qovur və həmin mənzillərdə yerləşirdilər. Mənzillərini Azərbaycanda yaşayan ermənilərlə dəyişdirən ailələrin ev əşyalarının yükləndiyi maşınları erməni silahlıları yollarda saxlayır, onları qarət edir və yaxud yandırır, maşını müşayiət edən azərbaycanlıları ya öldürür, ya da ağır bədən xəsarəti yetirirdilər.

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq meydani”nda təqribən yarım milyon iştirakçının toplaşdığı mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtarıyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistən televiziyası dərhal həmin mitinqdən fraqmentlər göstərmiş və qətnamənin tələblərini dəfələrlə səsləndirmişdi. Bu tələblərdən narahat olan Ermənistən rəhbərliyi noyabrın 22-də keçirilən Ali Sovetin sessiyasını “Qarabağ” komitəsinin tələbi ilə yarımcıq saxlamış, deputatları, rayon rəhbərlərini yerlərdə “qayda-qanun bərpa etməyə” göndərmişdilər. Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə ərzində Ermənistandan azərbaycanlıları təmizləmək aksiyasını həyata keçirsinlər.

Noyabrın 25-də Ermənistən KP MK, Ali Sovet və Nazirlər Soveti adından Ermənistən zəhmətkeşlərinə ünvanlanan müraciətdə qeyd edilirdi ki, ayrı-ayrı rayonlarda toqquşmalar baş vermişdir, dövlət orqanları gərginliyin azaldılması üçün bütün tədbirləri ələ alırlar. Əslində isə, heç bir toqquşma olmamışdı. Erməni silahlı dəstələri 1918-1920-ci illərdə olduğu kimi, azərbaycanlı yaşayış məntəqələrinə hücumlar edir, əhalini silah gücünə qovur, əmlaklarını talayırdılar. Həmin gün İrəvan şəhərində komendant saatı tətbiq edilsə də vəziyyət dəyişməmişdi. İrəvan şəhərinin köklü sakinləri, sonuncu azərbaycanlı ailələri şəhəri tərk edirdilər.

1988-ci ilin noyabr ayının sonuncu ongönlüyü Ermənistanda azərbaycanlıların sonuncu deportasiyasının sonuncu mərhələsi idi. Amasiya rayonunda blokada şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna

196. Армения двадцать месяцев борьбы. Ереван, 1989, с. 15.

olmaqla, Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Rəsmi İrəvan isə “Sovet Ermənistani” qəzetiinin çapını və İrəvan radiosunda gündə yarım saat Azərbaycan dilində yayımlanan verilişin davam etdirilməsini istəyirdi. Bununla elə təəssürat yaratmaq istəyirdilər ki, guya azərbaycanlılar İrəvanda nəinki təhlükəsiz şəraitdə yaşayır, hətta qəzet buraxır, radio ilə verilişlər yayınlayırlar. Lakin İrəvan şəhərində yaşayan azərbaycanlıların son günlərini “Sovet Ermənistani” qəzetiinin redaktoru Zərbəli Qurbanovun həmin günlərdə Ermənistən KP MK-ya göndərdiyi məktublardan aydın təsəvvür etmək olar. Onun avqustun 14-də Ermənistən KP MK-nin ikinci katibi Y.Koçetkova ünvanlandığı məktubunda İrəvan şəhərində cəmisi 24-25 azərbaycanlı ailəsinin qaldığı bildirilirdi. Redaktorun noyabrın 25-də Ermənistən KP MK Bürosuna göndərdiyi məktubunda isə yazılırdı ki, DQMV və onun ətrafında baş verən hadisələr nəticəsində qəzetiñ normal fəaliyyət göstərməsi mümkün deyil. Z.Qurbanov 32 nəfər işçisi olan redaksiya əməkdaşlarından 23 nəfərinin yalnız iyun-iyul aylarında onlara göstərilən təzyiqlərdən, məsuliyyətsiz elementlərin birbaşa təhdidlərindən sonra işdən azad olunaraq daimi yaşayış üçün Azərbaycana getdiklərini, noyabrın 22-də vəziyyətin kəskin dəyişməsindən sonra isə daha 5 əməkdaşın (makinaçıların, korrektorların və ədəbi işçilərin) respublikanı məcburi tərk etdiklərini bildirir və yaranmış vəziyyətdə “Sovet Ermənistani” qəzetiinin nəşrinin mümkünüslüyünü yazırdı<sup>197</sup>.

Ermənistəndən azərbaycanlıların silah gücünə etnik təmizlənməsi prosesi başa çatdıqdan sonra 1988-ci il dekabrin 2-də SSRİ Nazirlər Soveti sədrinin müavini B.Şerbinanın rəhbərliyi ilə qaćınlara yardım göstərilməsi üçün hökumət komissiyası yaradılmışdı. 1988-ci il dekabrin 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistən SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi. Lakin artıq gec idi. İrəvanda yaşayan təqribən 3,5 min nəfər azərbaycanlıdan cəmisi 4-5 azərbaycanlı ailəsi qalmışdı ki, onlar da öz mənzillərini ermənilərlə dəyişdirə bilmədikləri üçün şəhərdən çıxa bilmirdilər.

Ermənistəndə azərbaycanlılara qarşı törədilən qırğınıların ən dəhşətlişı İrəvan şəhərində Estonakan küçəsi ev 12/1, mənzil 56-da yaşayan Misgərovlar ailəsinin başına gətirilmişdi. “Sovet Ermənistani” qəzetiinin əməkdaşı Cəfər Misgərovun övladları, 1955-ci ildə anadan olmuş Elza Misgərova və onun qardaşı - 1956-ci ildə anadan olmuş Vidadi erməni “dostlarının” şirin dillərinə aldanaraq İrəvanda qalıb, mənzillərini Bakıya dəyişdirmək üçün münasib

---

197. Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, 2008, s. 393-395.

variant axtarırdılar. Ermənilər Elza və Vidadini hər cür işgəncələrlə qətlə yetirmiş, sonra isə hər ikisinin meyitini aparıb Artaşat (Qəmərli) rayonunun ərazisindəki Azat su anbarına tullamışdılar. Bir neçə aydan sonra onların meyiti tapılmışdı. İrəvanda daha iki nəfər azərbaycanlı 1988-ci ildə ermənilər tərəfindən qətlə yetirilmişdi.

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafisiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Ləənətə gəlmış türklər, rədd olun Ermənistandan!”<sup>198</sup>.

İrəvandan və ümumiyyətlə Ermənistandan azərbaycanlıların deportasiyası demək olar ki, 1988-ci ilin sonunda başa çatdırılsa da, ermənilər Azərbaycanda, xüsusən də Bakıda 1990-ci ilin yanvarında törədilən iğtişaşlaradək normal şəraitdə yaşayırırdılar.

Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək ötən müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 250 min azərbaycanlı əhali tarixi-etnik torpaqlarından qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

İrəvandan azərbaycanlıların 1988-ci il deportasiyasından bir müddət sonra digər bir proses də başa çatdırıldı. Əsrlər boyu İrəvan şəhərində zengin mədəni irs və monumental tarixi-memarlıq abidələri yaradan azərbaycanlıların izi, özünü dünyaya “ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər tərəfindən artıq silinmişdir.

---

198. Помпеев Ю. Карабахский дневник. Москва, 2010, с.75.

## ELM, TƏHSİL, MƏDƏNİYYƏT

### Elm və təhsil

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boy-a-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməciler, tədqiqatçılar İrəvan şəhərini Şərqiñ inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyalılarının, elm, mədəniyyət və din alımlarının yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır.

Orta əsrlərdə İrəvanda bəylərbəylik və xanlıq üsul-idarələri bərqərar olduqdan sonra elm və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaranmışdır. Təəssüf ki, dağidıcı müharibələr və təbii fəlakətlər nəticəsində baş vermiş miqrasiya prosesləri nəticəsində həmin dövrdə yazılan əsərlərin az bir qismi günümüzə qədər gəlib çatmışdır. XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazış-yaradan onlarla elm və mədəniyyət xadimləri haqqında məlumatlar mövcuddur. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşunası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı<sup>199</sup>.

İrəvan şəhərində elm və təhsilin vəziyyəti haqqında ayrı-ayrı müəlliflərin əsərlərindən, o dövrün statistik məlumatlarından və arxiv sənədlərindən xeyli məlumat əldə etmək mümkündür.

İstər xanlıqlar dövründə, istərsə də Rusiya işğalı dövründə xanların və bəylərin, əyanların, din xadimlərinin övladlarının mükəmməl təhsil almalarına xüsusi fikir verilirdi. Bir çox imkanlı ailələr öz uşaqlarını xarici ölkələrdəki dünyəvi və yaxud ali dini məktəblərdə oxumağa göndərirdilər. İrəvanda şəhəlik məzhəbi bərqərar olduğu üçün varlı ailələrin övladları əsasən Bağdadda, Nəcəfdə, Kərbəlada, Məshəddə, Xorasanda, Təbrizdə, Qahirədə ali dini təhsil alırlılar. Həmin şəhərlərdə əslən İrəvan şəhərindən olan “İrəvani” soyadını daşıyan onlarla ayətullah, müctəhid, höccətül-islam titulunu daşıyan din xadimləri yetişmişdi. Özlərindən sonra zəngin irs qoyan ayətullah Molla Məhəmməd bin Məhəmməd Bağır İrəvani-Həcəfinin, ayətullah Seyyid

---

199. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. İkinci cild. Bakı, 1981, s.202.

Əbdülməcid İrəvaninin, ayətullah Seyyid Əli İrəvaninin, ayətullah Mirzə Əbdülhüseyn İrəvaninin, Hacı Mirzə Əliağa İrəvaninin, Mirzə Fəzləli ağanın adları məşhur islam alımları sırasında çəkilir.

“Fazıl İrəvani” ləqəbi ilə şöhrət tapmış Ayətullahu'l-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqır 1817-ci ildə İrəvan şəhərində doğulmuşdur. İrəvanda ibtidai dini təhsil aldıqdan sonra Məhəmməd daha yüksək səviyyəli bilik əldə etmək məqsədilə İraqa getmiş, Kərbəla şəhərində təhsilinin birinci mərhələsini başa vurmusdur.

Sonra Fazıl öz dövründə cəfəri məzhəbinin elm paytaxtı sayılan Nəcəfi-Əşrəfə köçmüş və böyük müctəhidlərin dərslərində iştirak etmişdir. Uzunmüddətli təhsil və tədqiqatlardan sonra Fazıl İrəvani özünü hərtərəfli müctəhid kimi sübuta yetirərək, Nəcəf elm mərkəzində dərs deməyə başlamışdır. Şimali və Cənubi Azərbaycandan dini təhsil almaq məqsədi ilə Nəcəfə gedən tələbələrin çoxu Fazıl İrəvaninin dərslərində iştirak edirdi.

Fazıl İrəvani Nəcəf şəhərindəki Şeyx Tusi məscidində camaat namazına imamlıq etmişdir. Bu böyük şəxsiyyət dərin dini biliyə malik olmuşdur. Fazıl İrəvani İslam maarifini yaymaq yolunda bütün ömrü boyu səylə çalışmış, qiymətli kitablar yazmışdır. Mənbələrdə ona aid edilən 15-ə yaxın kitabıñ adı çəkilir. Fazıl İrəvaninin qələmindən çıxmış aşağıdakı əsərlər daha məşhurdur: “Beyzavi təfsirinə haşıyə”, “İctihad və təqlid”, “Üsulu'l-fiqh”, “İstishab” və s.

Fazıl İrəvaninin Şeyx Cavad, Şeyx Mahmud və Şeyx Mürtəza adlı oğulları da mükəmməl ruhani təhsili almışlar. Alimin qardaşı Şeyx Əli Əsgər İrəvani də Nəcəf və Kərbala şəhərlərində məşhur alımlərdən dərs almışdır. Şeyx Əli Əsgərin oğlu Höccətül-İslam Hacı Şeyx Musa Nəcəfi İrəvaninin də zəmanəsinin islam alımları arasında özünəməxsus böyük məqamı olmuşdur.



**Hacı Süleyman İrəvaninin  
“Hikmətin faydası” əsəri.**

Ömrünü İslam mərifinin çiçəklənməsinə və təbliğinə həsr etmiş Ayətullahu'l-uzma Fazıl İrəvani 1888-ci ilin noyabrında Nəcəf şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur.

İrəvan şəhərində ana-dan olmuş görkəmli Azərbaycan həkimi və alimi Hacı Süleyman Qacar İrəvaninin (XVIII əsr)

fars dilində yazdığı “Fəvaidül-hikmət” (“Hikmətin faydası”) əsəri nəinki Azərbaycanda, eləcə də Orta Asiyada və İranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əcazçılıq ensiklopediyasıdır və minlərcə dərman bitkisinin, heyvan və mineralın müalicəvi keyfiyyətlərindən bəhs edir. “Fəvaidül-hikmət” əsərinin nadir əlyazma nüsxələri Azərbaycan MEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və eləcə də, İran və Misirdə saxlanılır. Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı verilib. İkinci hissə isə orta əsr farmakoloji terminlərinin izahlı lügətidir. Burada bitki, heyvan və mineralların Azərbaycan, türk, ərəb, fars, yunan, çin, hind və başqa dillərdə adları verilmişdir<sup>200</sup>.

1782-ci ildə İrəvan xani Hüseynləi xan xanlığının rəsmi sənədlərini və şəxsi yazışmalarını toplayıb qaydaya salmaq üçün Təbrizdən xəttat dəvət etmişdi. İrəvan xanlığının və İrəvan şəhərinin tarixi üçün qiymətli mənbə olan həmin əlyazmaların orijinalları “Hüseynləi xanın divanı” adı altında toplanaraq kitab şəklində salınmışdı. “Hüseynləi xanın divanı”nın yeganə əlyazma nüsxəsi hazırda Ermənistan Dövlət Muzeyində saxlanılır. (Əlyazma № 5039/1121)<sup>201</sup>.

Hazırda Tiflisdəki Milli Əlyazmalar Mərkəzində saxlanılan İrəvan xanlarının məktublarını 1936-ci ildə nəşrə hazırlayan rus qafqazşunası K.N.Smirnovun indiyədək çap olunmayan kitabında İrəvan xanlığının münşisi (katibi) Mirzə Məhəmməd Müslüm (ədəbi ləqəbi Əl-Qüdsi) haqqında da ətraflı məlumat verilir. K.N. Smirnov Münşinin üslubu haqqında yazır: “Qüdsinin üslub nümunələri göstərir ki, ruslar Cənubi Qafqazın əyalətlərini tutmazdan əvvəl yuxarı təbəqənin mədəniyyət səviyyəsi işgalçıların fikirləşdiyi qədər köhnə, bəsit olmayıb. Xanlar utanırdılar ki, təhsilli insanlarda elmi yarımcıqlıq hiss olunsun”<sup>202</sup>.

Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscidlərdən və kilsələrədən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar əsasən ərəb və fars dillərində idilər. Onların böyük əksəriyyəti Quran və müsəlman dininə aid kitablar idilər. Həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var idi<sup>203</sup>.

---

200. Алекперли Фарид. Тысяча и один секрет Востока. Том.II, Баку, 2008, с. 105.

201. Յերվանդ Շահազիք: Հին Յերևան: Յերվանդ, 1931, p 249; (Yervand Shahaziz. Qədim İrəvan. İrəvan, 1931, ermənicə).

202. Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzi. Fond 39, iş38, v. 46-47; Bax: Musa Rəhimoglu (Quliyev). İrəvan xanlarının diplomatik məktubları haqqında axtarışlar və tapıntılar. Xəbərlər. İctimai və humanitar elmlər seriyası. 2011, №3, s. 44-48.

203. Հակոբյան Թաղեւոս. Երևանի պատմությունը. 1500-1800 թթ., Երևան, 1971, p 283. (Hakobyan T. Yerevanın tarixi. 1500-1800-cü illər. Yerevan, 1971).

İrəvan şəhərində mövcud olmuş təhsil sistemi haqqında ən dolğun məlumat xanlığın Rusiya tərəfindən işgalindan sonra 1829-1831-ci illərdə həmin ərazidə kameral siyahıyalma keçirən rus tarixçi-statistiki İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap olunaraq “Erməni Vilayətinin Rusiyaya birləşdirilməsi dövrünün tarixi yaddaşı” əsərində verilmişdir. Həmin məlumatlardan aydın olur ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi mahiyət etibarilə Azərbaycanın digər xanlıqlarındakı təhsil sistemindən fərqli olmamışdır.

İ.Şopenin yazdığını görə, İrəvan xanlığının ərazisində təhsillə əsasən müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırlıdalar. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşıdlıqları kiçik otaqlar – hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dini ləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı.

İ.Şopenin məlumatına görə, müsəlman alımları bütün elmləri üç əsas sahəyə böldürlər: Əl-ərəbiət, Əl-şeruə və Əl-hakimə. Birincisi sahəyə əsasən ərəb dilinin qaydaları, tarix və Quranın oxunması daxil idi. İkinci sahəyə Quranın təfsiri, hədislərin öyrənilməsi, islam hüququnun əsaslarının və kəlamların öyrənilməsi daxil idi. Üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsн-xəttə xüsusi diqqət yetirilirdi<sup>204</sup>.

İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrdən başqa fərdi tədris növü də mövcud idi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili ilə onların evində ayrıca müəllimlər məşğul olurdular.

İ.Şopenin verdiyi məlumatata görə, hər bir müsəlmanın evində məktəblərdə tədris olunan fənlərə, xüsusən də Qurana və şəriətə aid kitabların nüsxələrinə, özü də hərəsindən bir neçə nüsxə rast gəlmək olar. Müəllif İrəvanda kalliqrafik xətlə üzü köçürülmüş şeir kitablarının bahalı olduğunu, tarixə aid kitabların isə daha da baha qiymətə satıldığını yazar. Onun yazdığını görə, ermənilər isə kitab sarıdan kasaddırlar. Yalnız bəzi varlı ermənilərin evlərində «İncilə» və yaxud dini ibadət qaydalarına aid hansısa kitaba nadir halda rast gəlmək olar<sup>205</sup>. Bütün bunlar bir daha ona dəlalət edir ki, həqiqətən də İrəvan şəhəri xanlıqlar dövründə Azərbaycanın inkişaf etmiş elm və mədəniyyət mərkəzlərindən biri olmuş, təhsilə xüsusi fikir verilmişdir.

204. Шопен Иван. Исторический памятник ..., 1852, с. 901-911.

205. Yenə orada, c. 917.

Irəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş erməni əsilli Stepan Zelinskinin 1881-ci ildə “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcməsi”ində (CMOMPIK) “Irəvan şəhəri” başlıqlı 54 səhifə həcmində iri məqaləsi dərc edilmişdir. Bu məqalədə müəllif Irəvan şəhərinin uzaq keçmişini ermənilərlə əlaqələndirməyə çalışsa da, uzun bir dövr ərzində bu şəhərin müsəlmanlar, xüsusən də Osmanlı türkləri və azərbaycanlılar tərəfindən idarə olunduğunu etiraf etmişdir<sup>206</sup>.

S. Zelinski həmin məqaləsində qeyd edir ki, 1880-ci ildə Irəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi ilə 8 müəllim məşğul olur. S. Zelinski daha sonra yazır ki, bundan əlavə, Irəvanda ali dini müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır, əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10 rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil aldığıni, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə daşımaq səlahiyyətinə malik olduğunu yazır<sup>207</sup>. S. Zelinski ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da, belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir.

Rusiya işgalı dövründə Irəvan şəhərində ilk dövlət ikisiniqli qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır. Irəvan qalasında yerləşən həmin məktəbin təşkilatçısı və inspektoru Moskva universitetinin tələbəsi F. Zuboev olmuşdur. 1836-ci ildə Sankt-Peterburqda çap edilən “Qafqazdakı Rusiya torpaqlarının icmali” əsərində yazılır “Irəvan şəhərində 60 şagirdin təhsil aldığı bir xalq məktəbi, Eçmiədzindən 1827-ci ildə köçürülmüş bir erməni və 8 tatar (azərbaycanlı) məktəbi vardır. Bütün bu 9 məktəbdə 120-yə qədər şagird oxuyur ki, onlar da imkanları nəzərə alınmaqla ayda 20 qəpikdən 1 gümüş rubladək vəsait ödəyirlər”<sup>208</sup>.

15 mart 1868-ci ildə Irəvan qəza məktəbi dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərbaycanlı uşaqların da təhsil aldıqları bu məktəbdə din dərsleri, rus, tatar (Azərbaycan dili), erməni, latın, fransız dilləri, tarix, coğrafiya, riyaziyyat və təbiətşünaslıq fənləri tədris edilirdi. Stepan Zelinski yuxarıda adı çəkilən “Irəvan şəhəri” məqaləsində qeyd edir ki, 1850-ci ildən 1880-ci ilədək 30 il ərzində Irəvan qəza məktəbini və progimnaziyasını üst-

206. Həbibbəyli İsa. Irəvan şəhəri olduğu kimi. “Azərbaycan” qəzeti, № 40, 21 fevral 2008-ci il.

207. Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1881, Вып. I, отд. I, с. 44.

208. Обозрение российских владений за Кавказом, в статистическом, этнографическом, топографическом и финансовом отношении. Часть 4, Санктпетербург, 1836, с.275.

üstə 558 azərbaycanlı bitirmişdir<sup>209</sup>.

Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlanlar Gimnaziyası adlanırdı. 1 yanvar 1883-cü ilə olan məlumatə görə, İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən 37-si azərbaycanlı olmuşdu<sup>210</sup>.



*İrəvan Gimnaziyasının şagird  
və müəllimlərindən bir qrupu.*

1895-1905-ci illərdə İsmayıł bəy Şəfibəyov, Məhəmməd Şeyxzadə, 1907-1918-ci illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər<sup>211</sup>.

İrəvan Oğlanlar Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdir. Tanınmış dövlət xadimlərindən Məmməd bəy Qaziyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxüllislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, maarif və elm xadimlərindən Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan gimnaziyasının məzunları olmuşlar. İrəvan

Öldə edilən məlumatlara görə, ilk dəfə İrəvan qəza məktəbi kimi fəaliyyətə başladığı dövr-dən 1918-ci il avqustun 6-da bağlanmasındək keçən müddət ərzində İrəvan Oğlanlar Gimnaziyasına şəriət dərslərini və Azərbaycan dili fənnini 1836-1856-ci illərdə Molla Tağı Mahmud oğlu, 1856-1885-ci illərdə Mirzə Ələkbər Elxanov, 1885-1895-ci illərdə Firudin bəy Kocərlı, 1905-1906-ci illərdə Mirzə



*Əziz Əliyev.*

209. Сборник материалов для описания местностей и племен Кавказа. 1881, Вып. I, отд. I, с. 48.

210. Развитие Еревана после присоединения ..., с. 383.

211. Zeynalov Əsgər. İrəvan məktəbləri. Bakı, 2011, s. 6.

gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görmüşdülər. İrəvan Oğlanlar Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim işləmiş, bir qismi isə Rusyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmişdilər.

İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qəzələr məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916-1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi<sup>212</sup>.

İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşim bəy Nərimanbəyov tədris etmişdir.

Azərbaycanlı uşaqlara ana dilinin tədrisi üçün dərslik yazılmışının ilk təşəbbüskarı İrəvan Oğlanlar Gimnaziyasının Azərbaycan dili müəllimi Mirzə Ələkbər Elxanov olmuşdur. Görkəmli rus pedaqoqu K.Uşinskinin pedaqoji ideyalarını mənimşəyən M.Ə.Elxanov “Tatar dili əlibası” adlı Ana dili dərsliyi yazmışdır. M.Ə.Elxanovun tərtib etdiyi dərsliyin əlyazması 25 iyun 1882-ci ildə Qafqaz təhsil İdarəsi tərəfindən Rusiya Xalq Maarifi Nazirliyinə göndərilmiş, 2 may 1883-cü ildə nazirliyin Elm komitəsində müzakirə edilmiş, onun “Əlibə”sinin ibtidai müntəqəbat kimi Azərbaycan dilini tədris etmək üçün tövsiyə olunmuşdu. Təəssüf ki, çapa hazır olan həmin dərslik M.Ə.Elxanovun sağlığında işiq üzü görməmişdir<sup>213</sup>.




Mustafa bəy Topçubaşov.

212. Развитие Еревана..., с. 412-413, 420.

213. Əhmədov Hüseyn. Seçilmiş əsərləri. IX cild, Bakı, “Təhsil”, 2006, s.88-90.

XIX əsrin 50-60-cı illərindən etibarən İrəvan şəhərində özəl məktəblər də fəaliyyət göstərməyə başlamışdı. Özəl məktəbləri yalnız Rusiya təbəəliyi olan şəxslər Qafqaz Tədris İdarəsinin icazəsi ilə aça bilərdi. İki tip özəl məktəblər mövcud idi. Birinci tip məktəblərə məscidlərin və ya kilsələrin nəzdindəki müəllimlərin fərdi programı əsasında fəaliyyət göstərən ənənəvi mollaxana tipli məktəblər, ikinci tip məktəblərə isə yeni açılan, lakin öz tədris programını dövlət məktəblərinin proqramlarına uyğunlaşdırın məktəblər daxil idi. 1863-cü ildə İrəvanda 15 özəl azərbaycanlı və erməni məktəbləri mövcud idi<sup>214</sup>.

1865-ci ildə İrəvan şəhərində 9 müsəlman ruhani məktəbi fəaliyyət göstərmişdir ki, orada 223 şagird təhsil almışdır. Həmin vaxt şəhərdəki 6 erməni ruhani məktəbində 150 şagird təhsil alırmış<sup>215</sup>. 1866-ci ildə məscidlərin nəzdindəki məktəblərdə şagirdlərin sayı 596 nəfərə çatırıldı<sup>216</sup>.



*Mirzə Həsən Rüşdiyyə*

Əslən İrəvandan olan və müxtəlif səbəb-lərdən Cənubi Azərbaycana köçən ailələr İrəvanla bağlılığını davam etdirirdilər. Azərbaycanlı maarifçi, ruhani, və ictimai-siyasi xadim Mirzə Həsən Rüşdiyyə belələrindən idi. 1851-ci ildə Təbrizdə ruhani ailəsində dünyaya gələn Həsən ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən atası Molla Mehdiyən almış, sonra təhsilini İstanbulda və Beyrutda davam etdirmişdi. Təbrizə qayıdan Həsən orada yeni tipli məktəb (“üsuli-cədidi” məktəbi) açmaq ideyasını gerçəkləşdirə bilmir. O, 1883-cü ildə İrəvana gəlir və burada

yaşayan qardaşı Mirzə Əlinin köməyilə yerli

müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb açır. Onun İrəvandakı ilk pedaqoji fəaliyyəti uğurlu alınır. Türkiyədə açılan rüşdiyyə məktəblərinin adını özünə təxəllüs götürən Mirzə Həsənin məktəbi qısa müddətdə xeyli nüfuz qazanır. Avropa metodlarına uyğunlaşdırılmış bu məktəbdə ana dili ilə yanaşı, fars, rus və fransız dilləri, coğrafiya, həndəsə, kimya və s. fənlər də tədris edilirdi. Savadlı yerli məmurların hazırlanmasında maraqlı olan çar hakimiyyəti də Rüşdiyyənin fəaliyyətindən razı idi və ona lazımı yardım göstərirdi. 1888-ci ildə Mirzə Həsən Rüşdiyyə Təbrizə qayıdaraq orada çox çətinliklə olsa da, ilk müasir tədris məktəblərinin açılmasına nail olmuşdu<sup>217</sup>.

214. Акопян Тадевос, гостерилən əsəri, 198-199.

215. Развитие Еревана..., с. 431.


216. Акопян Тадевос, гостерилən əsəri, c. 198.

217. Milli maarifçilik fədaisi Mirzə Həsən Rüşdiyyə. “Güneyin səsi” dərgisi, Bakı, mart 2011-ci il, s. 22.

Məşhur Azərbaycan alimi, tənqidçisi pedaqoqu Firudin bəy Köçərlinin 1885-ci ildə Qori Müəllimlər seminariyasını bitirərək təyinatla İrəvan Oğlanlar Gimnaziyasında işləməyə göndərilmişdi. O, maarifçi-demokrat kimi, ictimai bəlaların kökünü cəhalətdə, elmsizlikdə görür, xalqın maarifləndirilməsi yolunda öz əməyini əsirgəmirdi. İrəvanda yeni tipli məktəblərin açılmasında, onların tədris vəsaitləri ilə təmin olunmasında Firudin bəyin müstəsna xidməti olmuşdu. İrəvanda işlədiyinin beşinci ilində - yəni 1890-ci ildə "İrəvandan məktub" başlıqlı məqaləsində Firudin bəy yazırıdı: "Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair millətlərin ətfalı (*yəni uşaqları*) təki təzə üsul ilə elm və ədəb təhsil edirlər... Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur, amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir məehtiyacını düzəldələr<sup>218</sup>.

Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında İrəvanda mövcud olan bəzi məktəblər haqqında, o cümlədən İrəvanda məktəb açan Məşədi İsmayıł Kazımkazadə və Mirzə Kazım Əsgərzadə kimi ziyalılar haqqında ətraflı məlumat verilir.

Firudin bəyin yazdığını görə, İrəvanın sərvət sahibi tacirlərindən biri olan Məşədi İsmayıł Kazımkazadə 1846-ci ildə İrəvanda anadan olmuşdur. O, həddi-bülüga çatıldıqdan sonra şair, jurnalista və maarif xadimi kimi tanınan Mirzə Məhəmməd Naxçıvanının məktəbində təlim alaraq fars və türk dillərini mükəmməl öyrənmişdi. 1866-ci ildə Məşədi İsmayıł İrəvan şəhər məktəbində şəriət və türk dili müəllimi işləməklə yanaşı, özü də məktəb açmışdır. F.Köçərli İrəvan gimnaziyasına müəllim təyin edildikdən sonra tez-tez Mirzə İsmayılin yanına getdiyini, onun dərsləri necə şövqət tədris etdiyini müşahidə etdiyini yazar. Məşədi İsmayıł Kazımkazadə köhnə qayda ilə dərs verməyin qüsurunu anlayıb, üsuli-sövti (*yəni hərfərin söz kimi deyil, səs kimi tələffüz edilməsi*) ilə təlim vermək üçün özü bir əlifba tərtib etmişdi. Onun bu addımı köhnəliyin tərəfdarı olan qaragürühçular tərəfindən istehza və gülünc hədəfinə çevrilsə də Məşədi İsmayıł öz işini davam etdirmişdi. "Bəzmi" təxəllüsü ilə şeirlər yanan Məşədi İsmayıł Kazımkazadə 1888-ci ildə İrəvanda vəfat etmişdir.



Firudin bəy Köçərli

218. Köçərli Firudin bəy. Seçilmiş əsərləri. Bakı, 1963, s. 33.

F.Köçərlinin İrəvanda məktəb açan Mirzə Kazım Əsgərzadə haqqında verdiyi məlumatdan aydın olur ki, 1832-ci ildə Sərab şəhərinə yaxın Bərağuş qəsəbəsində anadan olan M.K.Əsgərzadə ilk təlimini Təbriz şəhərində aldıdan sonra, hələ cavan ikən İrəvan şəhərinə gəlmış, İranın orada yerləşən konsulluğunda karguzarlıq işlərinə baxmışdır. Sonra isə uşaqların təliminə meyli olduğu üçün öz işindən əl çəkib, xüsusi məktəb açaraq müəllimlik etmişdir. Üsuli-sövti ilə təlim verən Mirzə Kazım haqqında F.Köçərli yazır: “Mirzə Kazımın məktəbi cümlə İrəvan əhlinin rəğbatını kəsb etmişdir və əlhəq (*yəni şübhəsiz*) ol cənab şüglü (*yəni peşə*) sənətində bir qüsür qoymayıb canü dildən təlimi ətfala (*yəni uşaqlara*) qurşanmışdı”. F.Köçərli M.K.Əsgərzadə ilə yaxın dost olduğunu, onun üsuli-təlimdə daha artıq bilik və məharət kəsb etməsi üçün İrəvan Oğlanlar Gimnaziyasının müdürü Brajinnikovun icazəsi ilə F.Köçərlinin özünün və hazırlıq sinfinin çox qabiliyyətli və mahir müəllimi Çistyakovun dərslerinə qulaq asdığını yazır. F.Köçərli Mirzə Abbas Məhəmmədzadəyə istinadən Mirzə Kazımın 5 cild kitab yazdığını, onlardan dördünün uşaqların təliminə həsr etdiyini yazır. Mirzə Kazımın çap olunmayan kitablarının adları belə idi: “Elmi-hesab”, Sərfü nəhvi-farsii”, “Elmi-bəlagət”, “Teatr hekayəsi”, “Vacibiyati-şəriyyə”. F.Köçərli Mirzə Kazımın şəriət qaydalarına həsr etdiyi kitabının həmin dövrdə məktəblərdə dərslik kimi tədris edilən “Camei-Abbası” kitabından üstün olması qənaətində olduğunu yazır. F.Köçərli Mirzə Kazımın bütün bu kitablarından əlavə, ibtidai siniflərdə təlim etmək üçün türk dilində nəsrlə və nəzmlə bir kitabça da tərtib etdiyini, həmin kitabçaya xırda-para hekayələri, nağılları və özünün də yazdığı düzgüləri (*uşaqlar üçün yazılıan, lakin süjeti olmayan, adların, hərəkətlərin, obrazların təkrar edildiyi şeir forması*) daxil etdiyini yazır.

F.Köçərli xüsusi olaraq vurgulayır ki, Mirzə Kazım ərəb əlifbasının dəyişdirilməsi məsələsinin çox vacib məsələlərdən biri hesab edir, tərəqqi yolunda geridə qalmağın səbəbini Mirzə Fətəli Axundov kimi, əlifbanın qüsüründə görürdü. Mirzə Kazım 1892-ci ildə İrəvanda yayılan vəba xəstəliyindən vəfat etmişdir.

F.Köçərli Axund Mirzə Əlinin də Mirzə Kazımla eyni vaxtda İrəvanda məktəb açdığını yazır. Axund Mirzə Əli də Mirzə Kazım kimi, Çistyakovun yanına gedər, ondan dünyəvi təhsil sisteminin tətbiq edilməsinin yollarını öyrənəmiş<sup>219</sup>.

İrəvanda fəaliyyət göstərən özəl məktəblərdən biri də Sofiya Stasyuleviçin 1877-ci ildə açdığı pansion idi. S.Zelinski yuxarıda adı çəkilən “İrəvan şəhəri” məqaləsində şəhərin ilk özəl pansionunun təsisçisinin ona söylədiklərini

219.Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. İki cild. İkinci cild. Bakı, 1981, s.203-213.

qələmə almışdır<sup>220</sup>. S.Stasyuleviç Naxçıvanda yaşayarkən Kalbalı xan Naxçıvanski ilə tanış olmuş və onun iki övladının təlimi ilə fərdi qaydada məşğul olmuşdu. Ondan razi qalan Kalbalı xan Sofiyaya İrəvana getməyi və müsəlman uşaqlarının tərbiyəsi ilə məşğul olmayı məsləhət görür. İrəvana gələn Sofiya əvvəlcə yerli xanlara müraciət edir ki, müsəlman uşaqları üçün pansion açmağa yardım etsinlər, lakin onlardan müsbət cavab almır. Zelinski daha sonra yazar ki, xoşbəxtlikdən Şəfi bəy adlı birisi Sofiyaya təklif edir ki, əlavə şagirdlər tapmaq şərtilə onun uşaqlarına pulsuz təlim keçsin. Sofiya ev kirayələyir və tezliklə onun şagirdləri artır və ikinci ilin sonunda 15 nəfərə çatır. Sofyanın təlimdəki müvəffəqiyyəti və uşaqlara göstərdiyi analıq qayığısı sayəsində onun pansionunda təlim-tərbiyə verdiyi müsəlman balalarının sayı daha sonra 45 nəfərə çatır. Onun pansionundan progimnaziyaya daxil olan şagirdlər oranın ən yaxşı şagirdləri kimi ad qazanırlar. Qazandığı uğurlarına görə ermənilər və ruslar da öz uşaqlarının Sofyanın pansionuna göndərirdilər.



*İrəvan Müləmmələr Seminariyasının 1902-ci il buraxılışı.*

220. Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1881, Вып. I, отд. I, с. 52-53.

1877-1880-ci illərdə S.Stasyuleviçin pansionunda 105 şagird təlim-tərbiyə görmüşdü ki, onların 58-i azərbaycanlı, 43-ü erməni, 4-ü rus uşaqları idi.

1880-ci ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə üçsinifli Puşkin adına məktəbə çevrilmişdi. 1901-ci ildə Puşkin adına məktəbin nəzdində bazar günü məktəbi açılmışdı. Məktəbə milliyətindən və dini mənsubiyətindən asılı olmayaraq 16 yaşından 50 yaşınadək irəvanlılar qəbul edilirdilər. Puşkin adına məktəbdə rus və digər dillərlə yanaşı, Azərbaycan dili də tədris edilirdi. Mirzə Hüseyn Axundov məktəbin müsəlman bölməsinin müdürü olmaqla yanaşı, Azərbaycan dili müəllimi kimi də fəaliyyət göstərmişdir. Ermanistanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmiş Saleh Güllicinski Puşkin məktəbinin məzunu olmuşdu.

1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim 42 şagird cəlb edilmişdi. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur.

İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən Qori müəllimlər seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyanın əsasnaməsinə görə, bu təhsil ocağına ancaq oğlanlar qəbul oluna bilər dilər. Seminariyanın nəzdində həmçinin ibtidai məktəb fəaliyyət göstərirdi. Seminaristlər pedaqoji təcrübələrini həmin məktəbdə keçirdilər. Ordubad şəhər məktəbi həmin seminariyanın təcrübə məktəbi hesab olunurdu. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu<sup>221</sup>.

Qafqaz məktəbləri üçün müəllimlər hazırlayan İrəvan Müəllimlər Seminariyasının 1895-ci ildəki vəziyyətinə aid hesabatda göstərilir ki, 1884-cü ildəki ilk buraxılışından 1895-ci il buraxılışı arasında olan müddətdə seminariyanı 123 nəfər bitirmişdir ki, onlardan 25 nəfərini azərbaycanlılar, qalanlarını digər millətlərin nümayəndələri təşkil etmişlər. İrəvan müəllimlər seminariyasının direktoru V.Dobrınının 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu - 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdi<sup>222</sup>.

221. Mərdanov Misir. Azərbaycan təhsil tarixi. I cild, Bakı, 2011, s. 91.

222. Развитие Еревана... с. 419.

İrəvan Müəllimlər Seminariyasında ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənləri ilə yanaşı, tatar (Azərbaycan dili) dərsləri də keçirilirdi. Axund Məhəmməd Bağır Qazizadə uzun müddət İrəvan Müəllimlər Seminariyasında şəriət müəllimi, Ələsgər Kərimov, Rəhim Xəlilov, Rəşid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədov Azərbaycan dili müəllimi işləmişdilər.

İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. XIX əsrin sonlarında Zaqafqaziyada işləyən kənd məktəblərinin müəllimlərinin və müdirlərinin xeyli hissəsi ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ əldə etmişdilər.

Tanınmış simalardan Haşim bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunları quberniyanın ərazisində mövcud olan rus-tatar məktəblərinə müəllim təyin edilirdilər.

Haşim bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olmuş, orada şəhər realni məktəbini bitirdikdən sonra, İrəvan Müəllimlər Seminariyasında oxumuşdu. Müəllimlər Seminariyasını bitirdikdən sonra əvvəlcə Böyük Vedi kəndində, sonra isə Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllim və məktəb direktor işləmişdi. Haşim bəy Vəzirov 1907-1916-ci illərdə Bakıda “Tazə həyat”, “İttifaq”, “Səda”, “Sədayi-vətən”, “Sədayi-həqq”, “Kavkazets” (rusca) qəzetlərini və “Məzəli” satirik jurnalını nəşr etdirmişdir.

İrəvan Müəllimlər Seminariyasını 1899-cu ildə bitirən Həmid ağa Şahtaxtinski elə həmin seminariyada Azərbaycan və rus dili müəllimi işləmiş, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin fəallarından olmuşdur. O, 1912-ci ildə Odessada hüquq fakültəsini bitirdikdən sonra Gəncədə və Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyət dövründə Parlamentin üzvü olan Həmid ağa Şahtaxtinski 2-ci, 3-cü və 4-cü hökumət kabinetlərində maarif nazirinin müavini. 5-ci kabinetdə isə maarif və dini etiqad naziri olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra təhsil sistemində müxtəlif məsul vəzifələrdə çalışan Həmid ağa Şahtaxtinski 1941-ci ildə repressiyaya məruz qalmış və 1944-cü ildə Arxangelsk vilayətində sürgündə vəfat etmişdir<sup>223</sup>.

1918-ci ilin ayında İrəvan quberniyanının ərazisində ilk erməni dövləti - Ermənistən (Ararat) Respublikası qurulduğdan sonra İrəvan Müəllimlər

---

223. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2005. s. 362.

Seminariyasının fəaliyyətinə son qoyulmuşdur.

Dövrünün tanınmış pedaqoqlarından olan Əkbər Mehdi oğlu Əkbərov 1898-ci ildə İrəvandakı rus-tatar məktəbinə daxil olmuş, oranı 1903-cü ildə bitirmişdir. Əkbər Əkbərov 1907-ci ildə İrəvan müəllimlər seminariyasını bitirdikdən sonra Həşim bəy Nərimanbəyovun məktəbinə müəllim təyin olunmuşdur. Sonra o, Təbrizə getmiş bir müddət orada müəllimlik etmişdir. 1911-ci ildə İrəvana qayıdan Əkbər Əkbərov İrəvan müsəlman məktəbinin müəllimi işləmişdir. Əkbər Əkbərovun 1913-cü ilin iyununda görkəmli Azərbaycan ədibi və pedaqoqu Abdulla Şaiqə göndərdiyi məktubundan aydın olur ki, o, “Müxtəsər hesab qaydaları” adlı yazdığı dərsliyi çap etdirmək üçün Cabbar Məmmədzadənin vasitəsilə Bakıya göndərmişdir. 1912-ci ilin sonlarında göndərilən həmin kitabın redaktəsini Əkbər Əkbərov Abdulla Şaiqdən xahiş etmişdir. Dəfələrlə müraciətdən sonra Abdulla Şaiqdən bir cavab ala bilməyən Əkbər Əkbərov “Sədayi həqq” qəzeti vasitəsilə Abdulla Şaiqə müraciət etmişdir ki, çap olunması üçün göndərdiyi kitabı geri qaytarsın. Əkbər Əkbərovun həmin müraciəti “Açıq məktub” başlığı ilə “Sədayi həqq” qəzetinin 1 iyul 1913-cü il tarixli sayında dərc olunmuşdur. Təəssüf ki kitabın aqibəti haqqında məlumat yoxdur. Əkbər Əkbərovun bir neçə tənqidi məzmunlu məqaləsi “İqbal” qəzetində dərc olunmuşdur<sup>224</sup>.

1882-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Həşim bəy Nəriman bəy oğlu Nərimanbəyov 1896-ci il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin “Vətən dili”, fars dili Sədi Shirazinin “Gülüstan”, rus dili M. Volperin “Rus dili”, hesab Yevtuşevskinin “Məsələlər kitabı”, şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayılov bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyahları məktəbə tez-tez kömək edirdilər. Şəhər teatr həvəskarları tez-tez tamaşalar göstərərək, toplanan vəsaiti Rus-Azərbaycan məktəbinin nəfinə verirdilər. İrəvan quberniya məscidi də məktəbə maddi yardım edirdi.

1899-cu ildə H.Nərimanbəyovun təşəbbüsü ilə onun məktəbinin nəzdində yaşılı müsəlmanlar üçün axşam kursları açılmışdı. Orada rus dili, hesab və

224. Abdulla Şaiq. Seçilmiş əsərləri. V cild. 389-340, 483.

ana dili dərsləri keçilirdi. Rus dili və hesabı H.Nərimanbəyovun özü, ana dilini isə Mirzə Məmmədvəli Qəmərlinski keçirdi. 1890-ci ildə İrəvana gələn Müzəffərəddin şah Qacar Rus-Azərbaycan məktəbinin şagirdlərinə 300 manat ianə vermişdi<sup>225</sup>.

“İrəvan quberniyasının 1906-ci il üçün yaddaş kitabçası”nda göstərilir ki, rus-tatar ibtidai məktəbinin himayəçisi Abbasqulu xan İrəvanski, müdürü Haşim bəy Nərimanbəyov, müəllimləri Həmid ağa Şahtaxtinski, Mustafa Rəcəbov, şəriət müəllimləri Məmməd Qaziyev və Mirzə Məmmədvəli Qəmərlinskidirlər<sup>226</sup>. Həmin seridianın 1914-cü il buraxılışında İrəvan ikisinifli rus-tatar oğlanlar ibtidai məktəbinin müdürü Haşim bəy Nərimanbəyovun, müəllimlərinin isə Yevsyukov, Məmmədvəli Qəmərlinski və Vasiliyev, şəriət müəlliminin Axund Abdulla Qaziyevin olduğunu göstərilmişdir.

1902-ci ildə İrəvanda rus-tatar (azərbaycanlı) oğlanlar məktəbinin təcrübəsi əsasında rus-tatar qızlar məktəbi açılmışdı. Axund Məmmədbağır Qazizadənin evində yerləşən ikisinifli rus-tatar qızlar məktəbinin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vise-qubernatoru knyaz Aleksey Çaqodayevin arvadı), müdürü Antonina Kalinina, müəllimi Pxakadze, şəriət müəllimi Məmmədəli Qəmərlinski olmuşdur. Həmin kitabçada İrəvanda daha bir ibtidai rus-tatar qızlar məktəbinin mövcudluğu göstərilsə də, onun müəllimləri haqqında məlumat verilməmişdir<sup>227</sup>.

Mirzə Məmmədvəli Qəmərlinski İrəvanda təhsilin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan olmuşdur. Onun atası Əli Qəmərlinski çar ordusunun, 1915-ci ildə Türkiyəyə mühacirət edən böyük oğlu Hüsüeynəli Qəmərli isə türk odusunun generalı olmuşdur. İkinci oğlu Əli Qori müəllimlər seminariyasını, digər övladları Paşa, Adil və Mahmud isə gimnaziyani bitirərək



*İrəvan rus-nüvvəlman qız məktəbi. 1902-ci il.  
Soldan – Məmmədqulu bəy Kərim sultan, Yevgeniya  
Georgiyevna Pxadza, Məmmədvəli Qəmərlinski,  
Antonina Valerianovna Kalinina.*

225. Əhmədov Hüseyn. Seçilmiş əsərləri. IV cild, Bakı: Təhsil, 2006, s. 308-309.

226. Памятная книжка Эриванской губернии на 1906 год. Эривань, 1905, с. 57.

227. Памятная книжка Эриванской губернии на 1914 год. Эривань, 1914, Отд. I, с. 59.

müəllim işləmişlər. Məmmədvəli Qəmərlinskinin özü 1898-ci ildə İrəvanda rus-tatar məktəbini bitirmiş, 1900-cü ilin martında İrəvan quberniya məclisində imtahan verərək müəllim adı qazanmışdır. O, 1901-1911-ci illərdə İrəvanda rus-tatar məktəbinin müəllimi olmuşdur. Onun yazdığı “Atalar sözü” kitabı 1889-cu ildə İrəvanda “Edilson” mətbəəsində çap olunmuşdur. 1907, 1908 və 1911-ci illərdə çap edilən “Ana dili” dərsliyinin müəlliflərindən biri Mirzə Məmmədvəli Qəmərlinski olmuşdur. Mirzə Məmmədvəli 1906-ci ildə Bakıda keçirilən müəllimlərin qurultayında iştirak edərkən Nəriman Nərimanov onu İrəvan Çuxurunun görkəmli maarifpərvərlərindən biri kimi Mirzə Ələkbər Sabirlə tanış etmiş. İrəvanda mövcud olan məktəblər haqqında şairə məlumat vermişdi. Mahmud Qəmərlinin atası haqqında yazdığı “Atamın xatırələrindən” adlı yazıda həmin hadisəni atasının dilindən təsvir edərək yazır: “Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim. Lakin ikimiz də bir dərddə, bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultay qurtarandan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Həşim bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov, Qaziyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sıradə olacağına əmin olmaq olar”<sup>228</sup>.

Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi 1905-1906-ci illərdə ermənilərin Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən “Qanlı sənələr” əsərində Məhəmmədqulu bəy Kəngərlinskinin Qafqazda ilk dəfə olaraq İrəvanda müsəlman leyli (qızlar) məktəb-pansionunu açdığını yazır. 1864-cü ildə Naxçıvanda hərbçi Şəfi bəy Kəngərlinin ailəsində doğulan Məhəmmədqulu bəy Sankt-Peterburqda ali topçu məktəbini bitirmiş, ordudan istefaya çıxdıqdan sonra hüquq fakültəsini bitirmişdi. Naxçıvana qayıdan Məhəmmədqulu bəy bir müddət orada yaşadıqdan sonra İrəvana gəlmiş, şəhərin müsəlman əhalisinin pozulan hüquqlarını müdafiə etmək üçün imtahan verərək vəkillik hüququ qazanmışdı. Məmmədqulu bəyin İrəvanda məktəb açmasına İrəvan qubernatoru 21 sentyabr 1903-cü ildə icazə vermişdir. Məmmədqulu bəy Peterburqdan Nikolay İvanoviç Pivenşteyn və Luiza Fay adında iki ali təhsilli müəllim dəvət etmişdi. Məhəmmədqulu bəyin İrəvan qızlar məktəbindən çəkilən fotosunu M.S.Ordubadi “Qanlı sənələr” kitabına daxil etmişdir. 1905-ci ilin martında Məhəmmədqulu bəy Peterburqa gedərək Qafqaza yeni canişin təyin edilən qraf İllarion Vorontsov-Daşkovla görüşmüş,

228. Abbash İsrafil. Məmmədvəli Qəmərli və onun “Atalar sözü” kitabı. “Vedibasar” qəzeti, № 07 (27), 1-15 aprel 2004-cü il.

İrəvan quberniyası müsəlmanlarının problemlərini canişinin diqqətinə çardırmışdı. Həm vəkillik, həm də məktəb müdirliliyi edən Məhəmmədqulu bəyi erməni terrorçu təşkilatları hədəfə götürmüştülər. 1905-ci il iyunun 1-də Məhəmmədqulu bəy erməni terrorçularının təhdidinə dözməyərək məktəbi bağlamaq məcburiyyətində qalmış, Parisə gedərək hüquqsūnas kimi fəaliyyətini orada davam etdirmək qərarına gəlmişdi. Erməni terrorçuları 1905-ci il avqustun 31-də Parisə getmək istəyən Məhəmmədqulu bəyi Batumda yaxalayaraq küçənin ortasında qətlə yetirmişdilər. Məhəmmədqulu bəyin qətli ilə bağlı “Kaspi” və “Həyat” qəzetlərində nekroloq dərc edilmişdi. Məhəmmədqulu bəy Kəngərli Cəlil Məmmədquluzadənin 1904-cü ildə Tiflisdə vəfat edən həyat yoldaşı Nazlı xanımın qardaşı idi. Onun cənəzəsi Tiflisə gətirilərək bacısının məzarının yanında dəfn edilmişdir<sup>229</sup>.

İrəvan Müəllimlər Seminariyasının 1902-ci il məzunlarından olan İbadulla bəy Muğanlınski də İrəvanda pansion açmışdı. Görkəmli ədəbiyyatşunas alim Əziz Şərif 1906-1908-ci illərdə İrəvanda İ. Muğanlinskinin pansionunda və İrəvan gimnaziyasının hazırlıq sinfində təhsil almışdı. O, öz xatirələrində yazır ki, onun oxuduğu pansiondan əlavə, İrəvanda Cəfər bəy Cəfərovun da pansionu fəaliyyət göstərirdi. İrəvanda Daşlı küçədə yerləşən İ. Muğanlinskinin pansionunda Cabbar Məmmədov Azərbaycan dilini tədris edirmiş. İkimərtəbəli pansionunun birinci mərtəbəsində sinif otaqları, ikinci mərtəbəsində isə yataq otaqları yerləşirmiş. Ə.Şərif oxuduğu pansionda ciddi nizam-intizamın və ciddi tələbkeşliyin olduğunu yazır<sup>230</sup>.


Cəfər bəy Cəfərbəyov 1897-ci ildə İrəvan Oğlanlar Gimnaziyası nəzdində hazırlıq məktəbini bitirmişdi. O, 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Məhəmmədqulu bəy Kəngərlinskinin məktəbinə tərbiyəçi təyin edilmişdi. Daha sonralar Yengicədə və Aleksandropolda müəllim işləmişdi. Qafqaz popeçitelinin İrəvan quberniyası xalq məktəbləri direktoruna göndərdiyi 20 noyabr 1907-ci il tarixli məktubunda qeyd edilir ki, Cəfər bəy Cəfərbəyova üçüncü dərəcəli xüsusi təhsil müəssisəsi (Türk dilindən başqa qalan fənlərin rus dilində tədris edilməsi şərti) açmağa icazə verilmişdir<sup>231</sup>.

İrəvanda fəaliyyət göstərən özəl məktəblərin və mədrəsələrin hamısında şəriət dərsləri ilə yanaşı, fars dili dərsləri dərs vəsaiti kimi Sədi Shirazinin “Gülüstan” əsəri əsasında tədris edilirdi. Cabbar Məmmədovun atası Mirzə Abbas Məhəmmədzadə fars dilini və qrammatikasını gözəl bildiyindən onun yanına quberniyanın müxtəlif yerlərindən bu dili öyrənməyə gələrdilər. Əziz Şərif də

229. Ordubadi M.S. Qanlı illər, Bakı, 2007, s. 72-75; «Kaspi» qəzeti, № 181, 18 sentyabr, 1905-ci il, “Həyat” qəzeti, № 71, 23 sentyabr 1905-ci il.

230. Şərif Əziz. Keçmiş günlərdən. Bakı, 1983, səh. 44-47.

231. Məmmədov İsrafil. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002, s. 638.



*Abbas Məmmədzadənin "Guldəstə" kitabının titul səhifəsi.*

Mirzə Abbasın “Самоучитель фарсидского языка для русских” adlı daha bir dərsliyi Bakıda yenə də “Orucov qardaşları” mətbəəsində çap olunmuşdu. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan canını qurtararaq Təbrizə gedən Mirzə Abbas bir il sonra orada vəfat etmişdir<sup>232</sup>.

1913-cü ildə İrəvan şəhərində daha bir ibtidai azərbaycanlı qızlar məktəbi açılmışdı. Bu məktəbin maddi-maliyyə təchizatı şəhər idarəsinin üzərində idi<sup>233</sup>.

İrəvan məktəblərinin bir çox azərbaycanlı məzunları sonradan Rusiyada və xarici ölkələrdə ali təhsil almışdır. Həbib bəy Səlimov Peterburq Hərb Akademiyasını, Nəriman bəy

fars dilini Mirzə Abbasdan “Gülüstan” kitabının sözbəsöz tərcüməsi yolu ilə öyrənmişdi. Mirzə Abbas həmçinin rus dilini də mükəmməl öyrənmişdi.

İrəvan Oğlanlar Gimnaziyasında dərs deyən Abbas Məhəmmədzadə bir sıra dərsliklərin müəllifi idi. 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində Mirzə Abbas Məhəmmədzadənin “Guldəstə” adlı kitabı nəşr olunur. Üzərində “İrəvanda satış üçün” sözləri yazılmış bu kitaba Sədinin, Caminin tərbiyəvi əhəmiyyət kəsb edən nəsihətamız şeirlərindən nümunələr daxil edilmişdi. Mirzə Abbas “Guldəstə” kitabına həmçinin özünün “Razi” imzası ilə yazdığı, xalqı elmə, maariflənməyə çağırın şeirlərini də daxil etmişdi. 1913-cü ildə Mirzə Abbas Məhəmmədzadənin yazdığı “Bədəraqatü'l-Ətfal” (Balalara hədiyyə) dərsliyi Bakıda, Tiflisdə və İrəvanda çap olunmuşdu. 1913-cü ildə



*Həbib bəy Səlimov.*

232. Зейналов Аскер. Эриванская интеллигенция. Баку, 2011, с. 51-52.

233. Акопян Тадевос, , gösterilən əsəri, с. 287.

Nərimanbəyov əvvəlcə Moskvada Dövlət Universitetin fizika-riyaziyyat fakültəsini, sonra Xarkovda hüquq fakültəsini, Ruqiyyə və Kubra xanım Mirbabayeva bacıları İsveçrədə tibb və humanitar fənlər fakültələrini, Miryusif Mirbabayev, Məmməd bəy Qaziyev, Teymur bəy Makinski, Adil bəy və Əkbər bəy Qaziyev qardaşları Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Əkbər ağa Şeyxüllislamov Peterburq Yol Mühəndisləri İnstitutunu, Mustafa bəy Topçubaşov Kiyev Dövlət Universitetinin tibb fakültəsini, Abbas ağa Fərəcov Almaniyada Leypsiq universitetini bitirmişdi<sup>234</sup>.



Miryusif Mirbabayev

Ermənilərin 1918-1920-ci illərdə İrəvanda

həyata keçirdikləri soyqırım azərbaycanlı məktəblərinin hamısının bağlanması ilə nəticələndi. İrəvan ziyalılarının bir qismi erməni vəhşiliklərinin qurbanı oldular. Bir çox ziyalılar isə İrəvan şəhərindən didərgin düşdülər. İrəvanlı ziyalıların bir qismi İrana, bir qismi Türkiyəyə qaçırlar, böyük bir qismi isə Azərbaycanda özlərinə yeni yurd-yuva qurdular. Yüz illər boyu formalaşmış adlı-sanlı nəsillərin hərəsi bir tərəfdə özlərinə sığınacaq tapdı, qohumluq bağları qırıldı, yeni mühitdə yeni adət-ənənələrə uyğunlaşmaq məcburiyyətində qaldılar.

Daşnakların hakimiyyəti dövründə şəhəri tərk etmiş azərbaycanlıların yalnız bir qismi Ermənistanda sovet hakimiyyəti qurulduğdan sonra İrəvana qayıda bilməşdi. Bütün zamanlarda bu ərazidə çoxluq təşkil edən azərbaycanlılar öz doğma yurd-yuvalarında “milli azlığa” çevrilmişdilər. Ermənistana Xalq Komissarları Soveti 1920-ci il dekabrın 9-da məktəblərin kilsədən və məsciddən ayrılması və dövlətin ixtiyarına verilməsi barədə dekret vermişdi. Ermənistana Xalq Maarif Komissarlığının 17 dekabr 1920-ci il tarixli əmriндə təlimin məktəblərdə ana dilində və pulsuz olacağı qərara alınmışdı. Ermənistana XMK-nin 23 aprel 1921-ci il tarixli qərarına əsasən azərbaycanlıların öz dillərində təhsil alması, erməni və xarici dillərdən birinin məcburi tədris edilməsi təsbit edilmişdi.

Ermənistanda yaşayan digər xalqların arasında aparılan mədəni-maarif işlərinə rəhbərlik etmək üçün 1921-ci ilin sonlarında Ermənistana K(b)P MK-nin təbliğat-təşviqat şöbəsinin nəzdində azlıqda qalan millətlərlə işi gücləndirmək üçün türk bölməsi yaradılmışdı. Həmin bölməyə əvvəlcə sabiq İrəvanlı, Azərbaycandan gəlmiş Məmmədəli Nasir, sonra isə 1921-ci ildə Azərbaycandan rəhbər vəzifəyə göndərilən, Ermənistana xalq daxili işlər komissarının müavini,

234. Zeynalov Əsgər. İrəvan məktəbləri. Bakı, 2011, s. 11-21.

daha sonra isə xalq ictimai təminat komissarı olmuş Bala Əfəndiyev rəhbərlik etmişdi. Sonralar Ermənistən Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu” 1932-cü ilin iyunundan “Azlıqda qalan millətlər şurası”na çevrilmişdi. Ermənistanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğv edilməsində “Azlıqda qalan millətlər şurası”nın xüsusi rolü olmuşdu. 1924-cü il aprelin 28-də İrəvanda Yeni Türk Əlifba Komitəsi yaradılmışdı. Bala Əfəndiyevin rəhbərlik etdiyi Yeni Türk Əlifba Komitəsi Ermənistanda azərbaycanlı əhalidən arasında savadsızlığın ləğv edilməsində çox iş görmüşdü.

Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra təhsilin inkişafı üçün əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı. Azərbaycanlı məktəblərinin müəllimə olan ehtiyacını təmin etmək üçün qısa müddət ərzində İrəvanda və Gümrüdə kurslar təşkil edilmişdi. Bəzi müəllimlər ixtisaslarını artırmaq üçün Bakıya göndərilmişdilər. Əgər 1922-ci ildə Ermənistanda təhsil Azərbaycan dilində olan 32 məktəb var idisə, 1923-24-cü tədrisi ilində onların sayı 104-ə çatmışdır<sup>235</sup>.

Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı qızlar məktəbində, keçmiş Haşim bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbdə (bu məktəbi irəvanlılar Haşim bəyin məktəbi adlandırdılar), əvvəller S.M.Kirov adına olan və sonralar Mizə Fətəli Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə azərbaycanlı uşaqları təhsil alırdılar. İrəvan şəhərində savadsızlığı ləğvetmə kursları açılmışdı. 1923-cü ildən fəaliyyət göstərən İrəvan Qadınlar Klubu savadsızlığın ləğv edilməsində və evdar qadınlara peşə öyrədilməsində xeyli iş görmüşdü.

1925-ci il mayın 30-da Əzizbəyov adına məktəbdə Ermənistandakı azərbaycanlı məktəblərinin müəllimlərinin respublika müşavirəsi keçirilmiş, yeni əlibanın təlim üsullarının bəzi cəhətlərinə aydınlıq gətirilmişdi. Həmin il avqustun 25-də Leninakanda (Gümrüdə) Ermənistandakı azərbaycanlı məktəblərinin müəllimlərinin qurultayı keçirilmişdi.

1930-cu ildə ümumicbari ibtidai təhsilin tətbiqinə başlanılmışdı. 1930-1931-ci tədris ilində Ermənistanda 971 məktəb mövcud idi ki, orada 132300 şagird təhsil alırdı. Bunlardan 162-si azərbaycanlı məktəbi idi və onlarda 9536 şagird təhsil alırdı. 1936-cı ildə Ermənistandakı azərbaycanlı məktəblərində işləyən 541 müəllimdən yalnız 5-nin ali təhsili var idi ki, onlar da İrəvan şəhərindəki məktəblərin müəllimləri idilər. 1935-ci ildə Leninakanda (Gümrüdə) Azərbaycan dilində qiyabi ikiillik Müəllimlər İnstitutu açılmışdı. Sonradan həmin institut Dilican şəhərinə köçürülmüş və daha sonra bağlanmışdı. İkiillik Müəllimlər İnstitutunda Bakıdan göndəriləm müəllimlər dərs deyirdilər<sup>236</sup>.

235. Эфендиев Бала. (Биографический очерк). Баку, 1975, с. 25-26.

236. Adigözəlov Əli. Qərbi Azərbaycandakı milli məktəblərimizin tarixindən. Bakı, 2003, s. 52-53.

Ermənistanda sovet hakimiyyəti qurulsa da azərbaycanlılara qarşı məkrli siyaset üstünlük şəkildə davam etdirilirdi. Ermənistanın kommunist qiyafəsinə bürünmüş millətçi rəhbərləri milli ayrıseçkilik edir, azərbaycanlı əhalini başsız qoymaq üçün ilk növbədə onların ziyalılarını müxtəlif yollarla sıradan çıxarırdılar. XX əsrin 20-30-cu illər repressiyası bütöv Ermənistanda olduğu kimi, İrəvanda yaşayan azərbaycanlı ziyalıların və din xadimlərinin də sıralarının seyrəlməsinə səbəb olmuşdu. Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 18 iyun 1928-ci il tarixli qərarı ilə azərbaycanlıların dini mərasimlərinin istər məscidlərdə, istərsə də digər dini ibadət yerlərində keçirilməsinə qadağa qoyularaq cinayət əməli hesab edilmişdi.

Bundan sui-istifadə edən Ermənistən hüquq-mühafizə orqanları yüzlərlə azərbaycanlı din xadimini saxta ittihamlarla repressiyaya məruz qoyulmalarına nail olmuşdular. İlk təhsilini İrəvanda alan, sonra Bağdadda və Nəcəfdə təhsilini davam etdirən, ərəb və fars dillərinə mükəmməl yiyələnən məşhur şərqşünas, "Hadi", "Səfa" təxəllüsü ilə ərəb, fars və Azərbaycan dilində şeirlər yazan Mirzə Hüseyin ağa repressiyaya məruz qoyularaq 1938-ci ildə Rusyanın Kaluqa şəhərinə sürgün edilmiş, təqribən 70 yaşında orada vəfat etmişdir. Hüseyin Cavidlə, Bəkir Çobanzadə ilə dostluq edən, Rusiya və İrandakı şərqşünaslarla məktublaşan Mirzə Hüseyin ağanın irsini də ermənilər müsadirə edərək məhv etmişdilər<sup>237</sup>.

İrəvanlı ziyalılardan "Qızıl şəfəq" qəzetiñin redaktoru Mustafa Hüseyinov saxta ittihamla həbs edilərək güllənmiş, qəzetiñ digər əməkdaşlarından İbrahim Əliyev, şair Abbas Azəri, İsmayıł Əliyev, Abdulla Mirzəyev repressiyaya məruz qoyulmuşdular. 1930-1935-ci illərdə İrəvan Türk Pedaqoji Texnikumunun 102 nəfər tələbə və müəllimləri "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damgası ilə repressiyaya məruz qoyulmuşdular<sup>238</sup>.

1924-cü ildən fəaliyyət göstərən, Ermənistəndəki azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli İrəvan Türk Pedaqoji Texnikumunun məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər.



Mirzə Hüseyin ağa.

237. Зейналов Аскер. Эриванская интеллигенция. Баку, 2011, с. 77-84.

238. Allahverdiyev Cəlal. İrəvan ədəbi məhiti. Bakı, 2010, s. 41-43, s. 57.

1936-cı ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş Yusif Məmmədəliyev Azərbaycan Ali Pedaqoji İnstitutu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Pedaqoji Məktəbində və fəhlə faktültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir<sup>239</sup>.

1926-cı ilin ortalarından etibarən İrəvan Yeni Türk Ərifba Komitəsi və Ermənistən Xalq Maarif Komissarlığının nəzdindəki Azsaylı xalqlarla iş şöbəsinin birgə orqanı olan “Xalq maarifi” adlı pedaqoji məcmuə ayda bir dəfə işiq üzü görməyə başlayır. Bala Əfəndiyevin və Mehdi Kazımovun təşəbbüsü sayəsində nəşr edilən “Xalq maarifi” jurnalı əsasən azərbaycanlı müəllimlərin mədəni-maarif və pedaqoji tələbatını ödəmək, tədrisin yeni metod və üsullarla aparılmasına yardım etmək məqsədi daşıyır. Jurnalın ayda bir dəfə nəşr edilməsi nəzərdə tutulsa da, 1926-cı ildən 1932-ci ilə qədər cəmi 9 nömrəsi işiq üzü görmüşdür. Ermənistən şovinist rəhbərliyi azərbaycanlıların mədəni inkişafının qarşısını almaq üçün heç bir əsas olmadan bu jurnalın da fəaliyyətini əvvəlcə əngəlləmiş, sonra isə tamamilə dayandırılmışdır.<sup>240</sup>

1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilmişdi.

1936-1937-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu təsis edilmişdi. Beynəlmiləlcilik siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi də açılmışdı. Az sonra, yəni 1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açılmışdı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi<sup>241</sup>.

1937-ci ildən İrəvan Pedaqoji İnstitutunun 3 fakültəsində azərbaycanlı bölməsi (dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya) mövcud idi. 1947-ci il 22 iyunda qəbul edilən qərara əsasən Azərbaycan bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar

239. Akademik Yusif Məmmədəliyev. Bakı, 1996, s. 13.

240. Allahverdiyev Cəlal, göstərilən əsəri, s. 66.

241. Nəcəfov Nəcəf. İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyi. “Azərbaycan müəllimi” qəzeti, № 8, 1 mart 2013-cü il.



*İrəvan Pedaqoji Məktəbinin 1938-ci il buraxılışı.*

qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu<sup>242</sup>.

“Könüllü köçürülmə” adı altında həyata keçirilən azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası nəticəsində azərbaycanlı məktəblərinin şəbəkəsi ciddi dağıntıya məruz qoyuldu. İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. İrəvan Dövlət Pedaqoji İnstitutunun və Erməni Dövlət Qiyyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölmələri (dil-ədəbiyyat, tarix, fizika-riyaziyyat) müvafiq olaraq Bakıdakı pedaqoji institutlara köçürüldü. Həmin dövrədə İrəvan şəhərində təlim Azərbaycan dilində olan iki orta məktəbin - Kirov adına qızlar və Əzizbəyov adına oğlanlar orta məktəblərinin müəllim və şagird kontingentinin xeyli hissəsi Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Bununla da azərbaycanlı pedaqoji kadrların İrəvan şəhərində uzaqlaşdırılmasını istəyən Ermənistən rəhbərliyinin çoxdankı arzusu həyata keçmiş oldu.

242. Yenə orada.

Yalnız 1954-cü ildə tərkibində iki fakültə (Fizika-riyaziyyat və Azərbaycan dili və ədəbiyyatı) olmaqla İrəvan Pedaqoji İnstitutunda yenidən azərbaycanlı bölməsi açıldı. Lakin iki buraxılışdan sonra fizika-riyaziyyat bölməsinə qəbul dayandırıldı. 1958-ci ildə Azərbaycan dili və ədəbiyyat fakültəsinin də profilində dəyişiklik edildi və ədəbiyyatla yanaşı, onlara tarix ixtisası da verildi.

1963-cü ildə İrəvan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul dayandırıldı, yalnız ibtidai sinif müəllimi hazırlayan 25 nəfərlik qrup saxlandı..

İnstitutda yalnız Azərbaycan dili və ədəbiyyatı kafedrası müstəqil fəaliyyət göstərirdi. Kafedraya əvvəlcə tanınmış elm xadimi Əkbər Yerevanlı, onun vəfatından sonra isə Knyaz Mirzəyev rəhbərlik etmişdi. İnstitutun azərbaycanlı bölməsində müəyyən fənlərin tədrisi üçün Bakıdan müvafiq ixtisaslı alımlar dəvət edilirdi.

1970-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi də ləğv edilmiş, əvəzində 25 tələbə qəbul edilən Ədəbiyyat-tarix fakültəsi açılmışdı.

1960-cı illərin ortalarından etibarən erməni şovinizminin yenidən baş qaldırması və qədim azərbaycanlı məhəllələrində kompakt şəkildə yaşayan azərbaycanlı ailələrinin şəhərin kənarında salınan yeni qəsəbələrə pərakəndə halında köçürülmələri, azərbaycanlı balalarının şəhərin ucqarlarından mərkəzdəki azərbaycanlı məktəblərinə gedib-gələ bilməmələri azərbaycanlı ailələrini İrəvan şəhərindən köçüb getməyə məcbur edirdi. Bəzi azərbaycanlı ailələri öz uşaqlarını şəhərdəki rusdilli məktəblərdə oxutdurmaq məcburiyyətində qalırlılar. Bütün bunlar öz növbəsində İrəvan şəhərində azərbaycanlı şagird və müəllim kontingentinin azalmasına səbəb olurdu. Ermənistanda SSR Maarif Nazirliyinin 1981-1982-ci illərdə təlim Azərbaycan dilində aparılan və beynəlmilə məktəblər haqqında verdiyi məlumatata görə, Ermənistanda 155 sırf azərbaycanlı və azərbaycanlı siniflərinin də mövcud olduğu 38 beynəlmilə məktəblərdə cəmi 48812 azərbaycanlı şagird təhsil almışdır. Həmin dövrdə İrəvan şəhərində mövcud olan azərbaycanlı bir səkkizillik və bir orta məktəbdə cəmisi 176 şagird təhsil almışdır. Onlardan 36-sı Əzizbəyov adına səkkizillik məktəbdə, 140-ı isə Axundov adına orta məktəbdə oxuyurdular<sup>243</sup>.

İrəvan şəhəri Azərbaycan elminə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Uzun müddət Ermənistanda SSR Maarif Nazirliyi sistemində işləmiş Nurəddin İbrahimovun tərtib etdiyi siyahıdan məlum olur ki, sovet hakimiyyətinin süqutunadək əslən İrəvan şəhərindən olan, elmin müxtəlif sahələrini əhatə edən 6 akademik, akademianın 3 müxbir üzvü, 27 elmlər doktoru və 73 elmlər namizədi yetişmişdir. Bir ənənə olaraq Ermənistanda

243. Mərdanov Misir. Azərbaycan təhsil tarixi. II cild, Bakı, 2011, s. 149.



### *İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı fakültəsinin 1970-ci il buraxılışı.*

SSR maarif nazirinin müavinlərindən biri azərbaycanlı olurdu. Bu vəzifədə müxtəlif vaxtlarda Rəhim Allahverdiyev, Rza Vəlibəyov, Suren Şərifov və İsrafil Məmmədov işləmişlər.

1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması Ermənistanda azərbaycanlıların tamamilə deportasiya olunması və bununla da zəngin ənənəyə malik olan təhsil ocaqlarının birdəfəlik məhv edilməsi ilə nəticələndi. 1988-ci ilin fevralında M.F.Axundov adına İrəvan şəhər azərbaycanlı orta məktəbinin binası erməni vandalları tərəfindən yandırıldıqdan sonra məktəbdə tədris prosesinə son qoyuldu.

Ümumiyyətlə, 1988-1989-cu illərdə təlim Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki azərbaycanlı bölməsi bağlandı, 48681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edildi.

Tarixən Azərbaycanın elm, maarif və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhəri XX əsrin sonlarında etnik təmizlənməyə məruz qoyularaq sərf erməni şəhərinə çevrildi.

## Ədəbi mühit

Irəvan şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Təbriz, Ərdəbil, Bakı, Gəncə, Şuşa şəhərlərində olduğu kimi, Irəvan şəhərində məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişmişdir. Irəvan şəhərində olduqca zəngin ədəbi mühit formalaşmışdır. Irəvan şəhərində yazib-yaradan şair və yazıçıların əsərlərinin bir çoxu Irəvan qalası uğrunda gedən döyüşlər və yerli azərbaycanlı əhalinin dəfələrlə öz yer-yurdlarından didərgin düşmələri nəticəsində itib-batmışdır. Xüsusən, XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. Bununla belə, Azərbaycandakı və qonşu dövlətlərdəki arxivlərdə və kitabxanalarda Irəvan ədəbi mühitinə aid bir çox nümunələrə rast gəlinir.

Orta əsrlərdə şərq poeziyasının görkəmli nümayəndələrinin əsərləri şairlər tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən oxunurdu. Sədi Şirazinin 1258-ci ildə farsca qələmə aldığı “Gülüstan” əsəri Yaxın və Orta Şərqdə ən çox oxunan və üzü köçürülrək məktəblərdə tədris edilən və tərcümə edilən əsərlərdən idi. “Gülüstan”ın Azərbaycan dilinə tərcüməsinin nadir əlyazmalarından biri **Məhəmməd ibn Hüseyn Rəvaniyə** aiddir. Rəvaninin 1657-58-ci illərdə tamamladığı “Tərcümeyi Gülüstan”ın gözəl nəsx xəttilə köçürülmüş əlyazmasının həcmi 107 vərəkdir və hazırda Təbrizdəki Milli Kitabxanada saxlanılır (şifri: 2444). Həmin əlyazmanı Azərbaycan kitabşünası Hacı Məhəmməd Naxçıvani 1923-cü ildə kitabxanaya hədiyyə etmişdir<sup>244</sup>.

Irəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra 1829-1832-ci illərdə xanlığın ərazisini hərtərəfli tədqiq edən rus tarixçi-statisti İvan Şopen yazar ki, Irəvanda gənclərin əksəriyyəti Rudəkinin, Firdovsinin, Ənvarinin, Nizaminin, Caminin, Hafızın, Sədinin və Şərqdə məşhur olan digər şairlərin əsərlərini əzbərdən söyləyərdilər<sup>245</sup>.

Hələ orta əsrlərdən Irəvan xanlığının ərazisində bir sıra aşiq məktəbləri formalaşmışdır. Bunlardan ən zəngini Göyçə aşiq məktəbidir. Göyçə aşiq məktəbinin parlaq simalarından Miskin Abdal (1430-1535), Ağ Aşıq adı ilə tanınan Aşıq Allahverdi (1754-1860), Aşıq Alı (1800-1911), Aşıq Ələsgər (1821-1926) özlərindən sonra zəngin irs qoyub getmişlər. Həmin irs Irəvan

---

244. Nağıoğlu Möhstün. Rəvaninin “Gülüstan” tərcüməsi” məqaləsi. “Elm və həyat” jurnalı, № 2, 2010-cu il.

245. Шопен Иван. Исторический памятник ..., с. 904.

ədəbi mühitinin zənginləşməsində mühüm rol oynamışdır.

Azərbaycan dilinin zənginliyi, poetikliyi, onun musiqi kimi ahəngdar olması İrəvan xanlığının ərazisində yaşayan ermənilərin də bu dildə yazib-yaratmalarına səbəb olmuşdur. Erməni yazıçısı Xaçatur Abovyan yazdı: “Türkəni hətta qadınlar və uşaqlar belə bilir. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (*yəni - Azərbaycan dilində*) şeir yaratmaları və oxumaları çox təbii bir haldır”<sup>246</sup>.

Azərbaycan dilinin köməyi ilə erməni aşıqları özlərinə çoxlu dinləyici və tamaşaçı toplaya bilirdilər. Professor A.Arşaruni də təsdiq edir ki, azəri dili “demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks təqdirdə, onlar (*yəni - erməni aşıqları*) dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı”<sup>247</sup>.

Erməni aşıqlarının Azərbaycan dilindən, həm də şifahi xalq ədəbiyyatının forma və məzmun zənginliyindən istifadə etmələrinin səbəblərindən biri də XV-XVI əsrlərdən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının çox sürətlə inkişaf etməsi olmuşdur. Digər səbəb isə XIX əsrin birinci yarısında müasir erməni ədəbi dilinin - aşxarhabarın formallaşmaması olmuşdur. Həmin vaxtadək erməni yazarlarının əksəriyyəti əski erməni ləhcəsində - qraparda yazib-yaratdıqlarından həmin əsərləri erməni xalqı başa düşmürdü.

“Qədim erməni xalqı”nın bu gün özünü ifadə etdiyi dilin – *yəni aşxarhabarın cəmisi iki əsrlik tarixi var*. Yeni erməni ədəbi dilinin əsasını Xaçatur Abovyan qoymuşdur. XIX əsrin əvvəllərində əsərlərini Kənəker ləhcəsində yazan Xaçatur Abovyan müasir erməni dilinin banisi hesab edilir<sup>248</sup>.

Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan) belə qənaətə gəlmışdır ki, erməni dilinin yoxsulluğu üzündən erməni aşıqları öz mahnlarını azəri dilində qoşmuşlar. Leo yazır: “Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (*yəni - Azərbaycan dili*) erməni ləhcələrində daha səlis, daha ifadəli və daha zəngindir”<sup>249</sup>.

Azərbaycan dilində yazib-yaradan XVII əsr erməni aşıqları haqqında xeyli məlumat vardır. Onların əsərlərində bəzi nümunələr Matenedaranda və Ermənistən Ədəbiyyat və İncəsənət Muzeyində saxlanılır. XVIII əsrə Azərbaycan dilində nəğmələr qoşan Sayat Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Qul Yeqaz, Turab Dədə, Şamci Meleko, Kiçik Nova, Qul Hovanes və başqalarının adları məlumdur. İrəvanda Aşıq Şirinin və Gümrädü Aşıq

---

246. Yerevanlı Əkbər. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. İrəvan, 1958, s. 135-136.

247. Abbasov İsrafil. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977, s. 102.

248. Yerevanlı Əkbər. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri, s. 134.

249. Ltn (Առաքել Բաբախանյան). Հայոց պատմություն. Երևանի ժողովածոն, h. III, Երևան, 1973, p. 573. (Leo (Arakel Babaxanyan). Hayoç patmutyun. Yerkeri joğovacu, III cild, Yerevan, 1973).

Bavenin türk-azəri dilində yazışb-yaradan aşiq məktəbləri olmuşdur<sup>250</sup>.

Ermənilər yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. Ermənilərin başqa xalqlardan istifadə etdikləri, bu xalqların təsiri sayəsində yaratdıqları nəğmələr və havalar haqqında erməni tədqiqatçısı S.Palasanyan yazar: “Bizim mahniların havası müxtəlifdir. Türkiyədə türkün, Gürcüstanda gürcünün, İrəvan, Şuşa, Ağkilsə və İranda farsın, ümumiyyətlə hansı xalqın təsiri altında olmuşuqsa, həmin xalqın mahnilarının havalarını götürmüştük”<sup>251</sup>.

Məşhur erməni yazılışı Avetik İsaakyan öz xatirələrində yazar ki, o, 1926-ci ildə kompozitor A.Spendiarovla birlikdə dəfələrlə İrəvanda azərbaycanlıların musiqi ifa edilən məclislərinə getmiş, yerli və Azərbaycandan gəlmış aşıqların deyişmələrinə qulaq asmışlar. A.İsaakyan A.Spendiarovun təravətli uşaq hissi ilə azərbaycanlı aşıqların məlahətli səslərinə, insanı mütəəssir edən ahənginə necə valeh olduğunu təsvir etmişdir<sup>252</sup>.

Bu gün dünyaya “Erməni havaları” kimi təqdim olunan havalar və nəğmələr haqqında erməni yazılışı Mikael Nalbandyan yazardı: “Ancaq havaların əksəriyyəti türklərdən götürülübdür. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam sırf ermənicə nə isə eşidəm. Lakin həmin şeyi dinləmək mənə nəsib olmamışdır”<sup>253</sup>.

Erməni alimi Q.Kapansyan yazar ki, qədim erməni dilindən fars, suriya, assurbabil, yunan, gürcü və hindavropa dillərində alınma sözləri çıxardıqdan sonra erməni dilində cəmisi 5 minə qədər söz və 30-a yaxın sözdüzəldici forma qalır<sup>254</sup>. Bütün bunlar erməni dilinin hibrid dil olduğunu bir daha göstərir.

Azərbaycan-erməni ədəbi əlaqələrini dərindən araşdırılan, Matenadaranda və Ermənistən digər arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru İsrafil Abbasov qeyd edir ki, XVII-XVIII əsrlərə, daha çox isə XIX əsrə aid elə bir erməni əlyazması yoxdur ki, orada Azərbaycan xalqının qədim nəğmələrinə təsadüf edilməsin. İ.Abbasov həmçinin Matenadaranda saxlanılan və Azərbaycan folkloru nümunələrini, habelə bir sıra yazılı ədəbiyyat materiallarını özündə eks etdirən qiymətli əlyazmaların inventar nömrələrini göstərməklə, onların yazılmış tarixini müəyyənləşdirən cədvəl tərtib etmişdir. (*Həmin cədvəl kitabın “Əlavələr” bölməsində olduğu kimi verilir*).

Filologiya elmləri doktoru Əsgər Zeynalov Matenadaranda, Ermənistən

250. Yerevanlı Əkbər. Azəri-erməni ədəbi əlaqələri. İrəvan, 1968, s. 282.

251. Abbasov İsrafil, Folklorşünaslıq axtarışları. II cild, Bakı, 2010, s. 50.

252. Yerevanlı Əkbər. Erməni-Azərbaycan şəhəri xalq ədəbiyyatı əlaqələri, s. 235.

253. Nalbandyan Mikael. Əsərlərinin tam külliyyatı (ermənicə), I cild, s. 276; Bax: Abbasov İsrafil. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində, s. 65.

254. Карапанян Г.А. Хайаса - колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, с. 79.

Xalq Yaradılılığı Evində, İrəvandakı Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq 550-dən artıq Azərbaycan bayatlarını toplayaraq tədqiqata cəlb etmişdir. Ə.Zeynalov belə nəticəyə gəlmişdir ki, ermənilərdə bayati janrı olamamış, onlar əsrlər boyu Azərbaycan bayatlarından istifadə etmişlər<sup>255</sup>.

İrəvan xanlığının ərazisində yeganə işlek dil Azərbaycan türkçəsi olmuşdur. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1832-ci illərdə kameral siyahıyalma keçirən rus tarixçi-statisti İ.Şopen “tatar dilinin” – yəni Azərbaycan dilinin yayılma areali haqqında belə qənaətə gəlmişdir: “Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar”<sup>256</sup>.

Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: “Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir”<sup>257</sup>.

2001-ci ildə Tehranda “Zufa” nəşriyyatı tərəfindən görkəmli Azərbaycan alimi, uzun müddət Təbriz radio-televiziyasında çalışmış Səməd Sərdariniyanın (1947-2008) “İrəvan yek vilayətə muselman neşin bud” kitabı çap olunmuşdur. Müəllifin uzun illər apardığı araşdırmalarının nəticəsi olan 247 səhifəlik bu kitab tarixi Azərbaycan torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğunu, yüzilliklər boyu Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistən Respublikasının paytaxtına çevrildiyini tarixi-elmi faktlarla eks etdirir. Kitabın son hissələrindəki bölmələrdə ermənilərin İrəvanda törətdiyi soyqırımlardan nicat tapmış bir sıra ailələr haqqında sənədlərə və fotosəkillərə əsaslanan materiallar təqdim edilmiş, İrəvanın məşhur Goy məscidi və digər məscidləri, Ermənistanda qalıqları mövcud olan islam abidələri, İrəvanlı alımlar və ruhanilər, görkəmli şəxsiyyətlər, şair və yazıçılar haqqında məlumatlar verilmişdir<sup>258</sup>.

S.Sərdariniyanın bu əsəri AMEA akad. Z.M.Bünyadov adına Şərqiyyatlıq İnstitutunda fars dilindən tərcümə edilərək 2014-cü ildə Bakıda “İrəvan müsəlman sakinli vilayət olmuşdur” adı ilə çap olunmuşdur<sup>259</sup>.

S.Sərdariniya öz kitabına Əziz Dövlətabadının 1991-ci ildə çap olunan

---

255. Zeynalov Əsgər. Azərbaycan bayatları Qafqaz regionunda. Bakı, 2001, s. 3.

256. Шопен И. И. Исторический памятник ..., s. 907.

257. Лермонтов М.Ю. Полное собрание сочинений. В 5 томах., Том V, Москва-Ленинград, 1937, с. 393.

258. Mədətli Eynulla. Səməd Sərdariniyanın “İrəvan müsəlman yurdu olmuşdur” kitabı” məqaləsi. “Tarix və onun problemləri” jurnalı, 2002, № 2, s. 196-199.

259. Sərdariniya Səməd. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Tərcümə İbrahim Quliyev. Bakı, 2014.

“Qafqazda fars dilində yazılın şeirlər” kitabına istinadən “Irəvani” imzası ilə şeirlər yazan 12 şair - Aşüftə Irəvani, Aşub Irəvani, Çəsmə Irəvani, Bidil Irəvani, Höccət Irəvani, Hərif Irəvani, Dəlil Irəvani, Şakir Irəvani, Fəxri Irəvani, Qabil Irəvani, Qüdsi Irəvani, Nazim Irəvani kimi Azərbaycan dilində və farsca yazan şairlər haqqında qısa məlumatlar və onların şeirlərindən nümunələr daxil etmişdir.

Məlum olur ki, **Aşüftə Irəvani** (əsl adı Kəlbəhüseyn bəydir) Irəvanın əsil-nəcabətli ailəsindən çıxmış və bu şəhərin şeyxüllisləmi Hacı Molla Məhəmmədin qardaşı oğlu olmuşdur. O, cavanlığında Tehrana getmiş, Fətəli şahın oğlu Zilli-sultan Əlişahın mehribanlığı və kəraməti sayəsində firavan ömür sürmüştür. Onun gözəl məzmunlu və ürəyəyatan şeirləri vardır. Aşüftə Irəvaninin lətafətli nitqi olmuşdur<sup>260</sup>.

Əsl adı Mirzə İsmayıł olan **Aşub Irəvani** şeirlərində əsasən Fətəli şah Qacarı mədh etmişdir. O, Irəvan xani Hüseynqulu xan və qardaşı Həsən xan tərəfindən Müslümün oğlanlarının məzari üzərində ucaldılmış günbəz binasının inşa edilməsi tarixini nəzmə çəkmışdır<sup>261</sup>.

Halbuki, indi nəinki vaxtilə Irəvanda müsəlman qəbirlerinin üzərində tikilmiş günbəzlər, hətta şəhərdə salınmış bütün müsəlman qəbiristanlıqları yerlə yeksan edilmişdir.

Hər iki gözdən məhrum olan **Şeyx Musa Irəvani** şeirlərini “Şakir” təxəllüsü ilə yazmışdır. Şakir Irəvani güclü hafizəyə malik olmuşdur. O, həmçinin xoşavazlı vaiz, şirindilli natiq olmuşdur<sup>262</sup>.

Şair **Çəsmə Irəvaninin** əsl adı Rzaqulu xan olmuşdur. O, Fətəli şahın oğlu Mahmud Mirzənin əmirlərindən olan Məhəmməd xan Qacar Irəvaninin oğlu idi. Yüksək şairlik təbinə malik olan, xalq arasında hörmət-izzət qazanan Çəsmə Irəvani uzun müddət Nəhavənddə Mahmud Mirzənin xidmətçilərinin rəhbəri olmuşdur<sup>263</sup>. Məhəmməd xan Qacar Irəvaninin digər oğlu, cavanlığında kamil təhsil alan Həsən öz şeirlərini “**Şəhab**” təxəllüsü ilə yazmışdır. O, qəzəl yaradıcılığında xeyli püxtələşmişdir. Məhəmməd xan Qacar Irəvaninin üçüncü oğlu Hüseynləi şeirlərini “**Qabil**” təxəllüsü ilə yazmışdır.

Şair **Nazim Irəvaninin** əsl adı Əli xandır. Əli xanın atası Əli Əkbər xan Irəvandan İrana köcdükdən sonra Nəsrəddin şahın yaxınlarından biri olmuşdu. Əli Əkbər xan bir müddət xarici işlər naziri, bir müddət isə ədliyyə naziri olmuşdu. Tehranda doğulan Əli xan fars dilini mükəmməl öyrəndikdən sonra orduda xidmət etmiş, general rütbəsinə qədər yüksəlmişdi. Əhməd şah dövründə

260. Tərbiyat Məhəmmədəli. Danışməndani-Azərbaycan. Bakı, 1987, s. 35.

261. Sərdarinya Səməd, göstərilən əsəri, s. 192-193.

262. Yenə orada, s. 194-195

263. Yenə orada, s. 193.

(XX əsrin əvvəli) İranın qoşunlar komandanlığının baş müşavirlər idarəsində xidmət etmişdir. Yaradıcılığının əsas üslubu qəzəlxanlıq olmuşdur<sup>264</sup>.

**Dəlil İrəvani** Fətəli şah Qacarın müasirlərindən olmuşdur. Şahı mədh edən qəsidəsinin bir yerində İrəvan xanı Hüseynqulu xanın bünövrəsini qoyduğu İrəvan məscidinin binasının tikilməsi tarixində söz açmışdır:

*Bu mina üzli məscid  
İrəvanda da onlardan yadigar qaldı,  
Dəlil ondan ilham alıb, yazıb- yaratdı,  
Onların xeyirxahlığından bir məscid ucaldı<sup>265</sup>.*

Qəsidənin sonunda şair Götə məscidin təmir edilməsi tarixinə işarə etmişdir:

*Bina tarixini Dəlil rəqəmə saldı,  
Ondan tarixi bir məscid binası qaldı.  
(Öz işan məscidi nikust bərpa:  
hicri qəməri 1238/1822)*

Bu əsərin üstün cəhətlərindən biri də irəvanlı şair Mirzə Müslüm Qüdsinin İrəvana həsr etdiyi 300 beytlik «Irəvanın vəsf» məsnəvisinin həmin kitaba daxil edilməsidir. S.Sərdariniya qeyd edir ki, M.M.Qudsinin adı çəkilən məsnəvisinin də daxil edildiyi divanının bir nüsxəsi hazırda mərhum Hacı Məhəmməd Naxçıvaninin “Şadrəvan” kitabxanasında 2814 sayılı bölmədə saxlanılır. 23 x 16 ölçündə olan divan 350 səhifədən ibarətdir və hər səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm (s.s), dövrün əmir və vəzirlərinin tərifi, tarixi hadisə və faciələrə, böyüklərin vəfatına aid madəyi-tarixlər, fars, türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır. Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı, Dərəbağı, Xan məscidi kimi İrəvan məhəllələrinin bir çoxunun adı çəkilir<sup>266</sup>.

Əslən Cənubi Azərbaycanın Qaracadağ mahalının Əhər qəsəbəsindən olan **Əndəlib Qaracadağı** gənclik illərindən şeir yazmağa başlamış, bir müddət Təbrizdə, sonra isə ömrünün sonuna dək İrəvanda yaşamışdır. Şairin əsl adı Molla Əlidir. O dövrə “Molla” ünvani dərin biliyə malik olan ziyalılara verilirdi.

Şairin şəxsiyyəti və yaradıcılığı uzun zaman elm aləminə naməlum qalmışdır. Onun haqqında ilk dəfə ədəbiyyatşunas Həbibulla Səmədzadə məlumat vermiş, sonralar əsərlərinin bir qismi toplanılıb nəşr edilmişdir. 1984-cü ildə çap edlən «Cənub ulduzları» kitabına onun şeirlərinin bir qismi daxil edilmişdir<sup>267</sup>.

---

264. Yenə orada, s. 195-196.

265. Yenə orada, s. 194.

266. Yenə orada, s. 197.

267. Cənub ulduzları. Şeirlər və poemalar. Bakı, 1984, s. 135-185.

Əndəlib Qaracadağının qoşma, gəraylı, heydəri, qəzəl, rübai, qəsidə, təxmis və digər janrıda doğma Azərbaycan dilində və farsca yazdığı şeriləri onun dövrünün tanınmış şairi olduğunu sübut edir. Onun poetik ırsinin tapılmış cüzi bir hissəsi şairin dövrü, mühiti, əlaqələri və sənətkarlıq qüdrəti barədə müəyyən təsəvvür yaradır. Əndəlib Qaracadağının Sərdar Hüseyin xana mənzum məktubunda şairin doğma yurdundan didərgin düşməsi səbəblərini açıb söyləyir. Məlum olur ki, o, İrəvanda Hüseynqulu xanın yanında «münsiyü dəbiri-karxanə» – yəni katib olmuşdur. Əndəlib Qaracadağı 1827-ci ildə İrəvanın rus qoşunları tərəfindən işğalının şahidi olmuş və “İrəvanın alınması” adlı bir tarixi dastan yazmışdır. İrəvanın işğalından sonra Əndəlib Qaracadağı İrəvanda qalaraq şəhərin divanbəyisi təyin edilən mayor Şubinin yanında katib işləmişdir. Şair heydəri janrında yazdığı seirlərinin birində deyir:

Hərami gözlərin salıbdır cəngi.  
Yay qaşların müjgən olub xədəngi.  
Çapdı İngilisi, Rumi, Firəngi.  
İndi fikri İrəvanə düşübdür.  
Əzizim İrəvani,  
Həccdən İrəvani.  
Nə zülm oldu görmədin  
Aşıqə irava ni!  
Az qalib gözüm yaşı  
Yıxa, gəl, İrəvani<sup>268</sup>.

Əndəlib Qaracadağının müasirlərinə həsr etdiyi şeirlərində Hüseynqulu xandan başqa, Naxçıvan hakimi Ehsan xan Kəngərlinin, onun qardaşı Ordubad xanı Şıxəli xan Kəngərlinin, Qarabağ xanı İbrahim xanın qızı Gövhər ağanın, Qafqazın hakimi, İrəvan xanlığının işğalına rəhbərlik edən qraf İvan F. Paskeviçin, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılan “Erməni vilayəti”nin rəisi, Tiflis ermənisi general-mayor Vasili Bebutovun, İrəvan divanbəyisi mayor Şubinin, İlisu hakimi Əhməd xan kimi dövrünün dövlət xadimlərinin və məşhur adamların adları çəkilir.

1829-1832-ci illərdə İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçi-statisti İvan Şopen yazar ki, İrəvan şairlərindən biri öz şairlərini elə avazla oxuyarmış ki, onu Mirzə Əndəlib (Mirzə Bülbül) deyə çağırırlılar. Görünür, İ.Şopen məhz Əndəlib Qaracadağıdən bəhs edirmiş<sup>269</sup>.

Tədqiqatçıların qənaəetincə, Əndəlib Qaracadağı XVIII əsrin son qərinəsi, XIX əsrin birinci yarısında yaşamışdır.

268. Yenə orada, s. 146.

269. Шопен И.И. Исторический памятник ..., с. 903.

Şairin əlyazmalarının bir qismi hazırda Rusiya Elmlər Akademiyasının Sankt-Peterburqda yerləşən Şərqi Əlyazmaları İnstitutunda və M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. 2002-ci ildə şairin şeirlərindən ibarət toplu “Nurlan” nəşriyyatında çapdan buraxılmışdır<sup>270</sup>.

Görkəmli Azərbaycan ədəbiyyatşunası və pedaqoqu Firudin bəy Köçərli 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləyərkən İrəvan ədəbi mühitinin nümayəndələrinin əsərlərini toplamışdır. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərində İrəvan şairlərinə ayrıca bölmə həsr etmişdir. Bölmənin əvvəlində Firudin bəy Köçərli qədim İrəvan şəhərinin tarixinə qısa nəzər salmış, onun coğrafi mövqeyi haqqında məlumat vermişdir. Müəllif bir zamanlar “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri olan, böyük alimlər və müctəhidlər yetirən İrəvanın XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra ədəbi mühitinin tənəzzülə uğradığını yazar.

Firudin bəy Köçərli İrəvan şairləri arasında “Bəzmi” təxəllüsü ilə şeirlər yazan Məşədi İsmayıł Hacı Kazımzadənin məşhur olduğunu yazar. 1846-ci ildə İrəvan şəhərində anadan olan İsmayıł Kazımzadə XIX əsr Azərbaycan şairi, jurnalisti və maarif xadimi Mirzə Məhəmmədtağı Sidqi Naxçıvanının məktəbində təlim almış, öz fitri istedadı sayəsində qısa müddətdə fars və türk dilini mükəmməl öyrənmişdir. İsmayıł Kazımzadə İrəvanın sərvət sahibi tacirlərindən olsa da, gözəl təbi, şirin danışığı ilə şəhərin əyanları arasında, xüsusən də şairlər içərisində əziz və hörmətli olmuşdur. Firudin bəy Köçərlinin yazdığını görə, Bəzminin farsca və türkçə yazdığı şeirlər bir kitablıq olardı. Lakin dağıniq olduğu üçün onun qələmindən çıxanları bir yerə toplayan olmamışdır. Bəzminin şeirlərinin çoxu qəzəl, rübai və müxəmməs janrında olmuşdur. Bunlarla yanaşı, Bəzminin həcvləri və satirik məzmunlu şeirləri də olmuşdur. Firudin bəy Köçərli həm də “Əndəlib” (“Bülbül”) təxəllüsü ilə yazıb-yaradan Məşədi İsmayıł Kazımzadənin yaradıcılığından nümunələri “Azərbaycan ədəbiyyatı” kitabına daxil etmişdir. İsmayıł Kazımzadə həmçinin ömrünün son 20 ilini maarifə həsr etmiş, İrəvanda məktəb açmışdır ki, bu haqda kitabın “Elm və təhsil” bölməsində ətraflı yazılmışdır.

Firudin bəy Köçərli “Mütəlle” təxəllüslü şair kimi təqdim etdiyi 1832-ci il təvəllüdü Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədovun gənc yaşlarında Təbriz mahalından İrəvana gəldiyini, sonra ömrü boyu İrəvanda yaşadığını və orada vəfat etdiyini yazar. İrəvan ziyalısı Mirzə Abbas Məhəmmədzadəyə istinadən Firudin bəy Köçərli qeyd edir ki, Mütəlle bütün şeirlərini farsca yazmışdır. Lakin elə oradaca Firudin bəy Köçərli Mirzə Kazımın həm farsca, həm də azərbaycanca yazdığı şeirlərdən nümunə gətirir. Mirzə Kazım da İsmayıł

---

270. Əndəlib Qaracadağı. Şeirlər. Bakı, 2002.

Kazımkadə kimi, İrəvanda məktəb açmışdı. O, ibtidai məktəb şagirdləri üçün kitab tərtib etmiş, həmin kitaba uşaqlar üçün yazdığı şeirlərini də daxil etmişdi. Mirzə Kazımın uşaqları oxuyub-yazmağa həvəsləndirmək məqsədilə yazdığı düzgülər o qədər rəvandır ki, onu uşaqlar çox asanlıqla əzbərləyirdilər.

### Düzgül

Oğlum, oğlum, naz oğlum,  
Dərsindən qalmaz oğlum.  
Bülbül kimi dərs oxur,  
İstər çox, ya az oğlum.  
Qələmin al əlinə,  
Bir yaxşı zad yaz, oğlum!  
Oğlum gedər məktəbə,  
Oxur, çatar mətləbə.  
Dərsin oxur, rəvanlar,  
Nə oxuyubdur, anlar.  
Daş üstə çiçək qazar,  
Məşqini göyçək yazar.  
Mənim oğlum candı, can,  
Dərslərin oxur rəvan.  
Gümüşdəndir dəvəti,  
Qələmi var beş-altı.  
Qələmdanı şəkilli,  
Qələmi xalli-mülli.  
Dəftəri var tər-təmiz,  
Kitabı ondan əziz.  
Kağızları rəngbərəng,  
Oğlum, gətir, yaz, görək.

Bu şeirdə müasir Azərbaycan dilində işlənməyən yeganə ifadə “dəvat” sözüdür ki, o da ərəbcə mürəkkəbqabı deməkdir. 1892-ci ildə İrəvanda vəfat edən Mirzə Kazım ömrünü gənclərin maariflənməsinə həsr etmiş, məktəblərdə yeni əlifba ilə dünyəvi təhsilin tətbiqinin tərəfdarı olmuşdur.

Firudin bəy Köçərlinin oxuculara təqdim etdiyi üçüncü irəvanlı şair **“Sabir”** təxəllüsü ilə şeirlər yazan Hacı Seyid Rza Əmirzadədir. Seyid Rza 1846-ci ildə Xoy şəhərində anadan olsa da, 27 yaşından ömrünün sonuna dək İrəvan şəhərində yaşamışdır. Firudin bəy Köçərli Seyid Rzani xoşsöhbət, rəvan təbə malik zərif bir şair kimi xarakterizə edir. Şairin qələmindən gözəl qəsidələr, qəzəllər, qitələr çıxsa da onların hamısını toplamaq mümkün olmamışdır. Şairin İrəvana gəlməsi vaxtı Həsən bəy Zərdabinin “Əkinçi”

qəzətini çap etdirdiyi vaxta təsadüf etmişdir. Seyid Rza Əmirzadə imzası ilə “Əkinçi” qəzətində şairin nəşrlə və nəzmlə yazılmış yaradıcılıq nümunələri dərc olunmuşdur. XIX əsrin sonlarında Hüseyin Əfəndi Qayıbov “Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir” adlı topluya 107 Azərbaycan şairinin şeirlərindən nümunələr daxil etmişdir. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İstututunda saxlanılan həmin “Məcmuə”də Seyid Rza Əmirzadənin müxəmməs, müstəzad, tərkibbənd və tərcibəndlərindən nümunələr də öz əksini tapmışdır. Seyid Rza 1896-ci ildə İrəvan şəhərində təqribən 60 yaşında vəfat etmişdir. “Zarı” təxəllüsü ilə şeirlər yazan Mirzə Abbas Seyid Rza Sabirin doğum və vəfati tarixini məzar daşı üstünə həkk etmək üçün qıtə (iki beytdən ibarət şeir) yazmışdır<sup>271</sup>.

İrəvanlı şairlərdən biri də “Ləli” təxəllüsü ilə şeirlər yazan Ləli Mirzə Ağa Əli İrəvani olmuşdur. Əldə edilən məlumatə görə, o, 1836-ci ildə İrəvanda anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Kiçik yaşlarından atası Hacı Ağa Mirzə ilə bərabər Təbrizə getmiş, ədviiyyat ticarəti ilə məşğul olmuş, sonra isə nüsxəbəndlilik (qədim tibb kitablarına baxıb dərman yazan ara həkimi) etmişdir. Daha sonra Mirzə Mirzə Ağa Əli İstanbulda tibb fakültəsini bitirmişdir. Təbrizə qayıtdıqdan sonra həkim kimi şöhrət qazanmış, nəhayət Tehranda Nəsrəddin şahın saray həkimi olmuşdur. Şərq və Qərb ölkələrini şahla bərabər gəzmiş, fransız dilini bildiyi üçün həm də şahın tərcüməçisi olmuşdur. Şeirlərini fars və Azərbaycan dillərində yazmışdır. Onun şeirləri sadə və aydın, hər cür mürəkkəblikdən uzaq, eyni zamanda dil şirinliyinə və gözəl məzmuna malik idi. Qəzəl, qəsidə, mərsiyə, mədhiyyə və həcvlərdən ibarət divanı 1882, 1898, və 1907-ci illərdə kütləvi tirajla çap edilmişdir. Ləli Mirzə Ağa Əli İrəvaninin təkmilləşdirilmiş “Divan”ı 1944-cü ildə iki cilddə Təbrizdə kütləvi tirajla çap edilmişdir. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı”nda Ləli Mirzə Ağa Əli İrəvanını Mirzə Əlixan Şəmsül-Hükəma (“Ləli”) kimi təqdim edərək onun şeirlərindən iki nümunə vermişdir. Ləli Mirzə Ağa Əli İrəvani 1907-ci ildə Tiflisdə vəfat etmişdir<sup>272</sup>.

Firudin bəy Köçərlinin şəxsi arxivində İrəvan şairlərinin şeirlərindən ibarət əlyazmalarда mövcud olmuşdur. Firudin bəy 1920-ci ildə Gəncə üşyanından sonra həbs edilərək güllələnmişdir. Onun şəxsi arxivini arvadı Badisəba xanım öz qardaşının evində qoruyub saxlamışdır. 1937-ci ildə Badisəba xanımın qardaşı oğlu Mustafa Vəkilov “əksinqılabçı-millətçi təşkilatın üzvü” ittihamı ilə “NKVD” tərəfindən həbs edilərkən Firudin bəyin şəxsi arxiv də müsadirə edilmişdir. Firudin bəyin şəxsi arxivində saxlanılan

---

271. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1981, s. 201-217.

272. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. II cild, s. 218-219.

Bəzminin (Məşədi İsmayıł Hacı Kazımzadə), Mütəllənin (Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov), Sabirin (Hacı Seyid Rza Əmirzadə) şeirlərinin əlyazmalarından ibarət 36 səhifə həcmində bir dəftər, Ləlinin (Mirzə Ağa Əli İrəvani) şeirlərinin əlyazmalarından ibarət 8 səhifə həcmində digər bir dəftər “NKVD” tərəfindən məhv edilmişdir<sup>273</sup>.

**Fazil İrəvani** 1782-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini şəhərdəki molla məktəbində alıb. 20 yaşında ikən dünyanın ən qədim universitetlərindən biri olan Qahirədəki Əl-Əzəz Universitetində oxumağa getmişdir. 20-25 il Qahirədə qalaraq mükəmməl təhsil almışdır. Sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Şərq tarixinə, dini elmlərə dair əsərlər yazılmışdır. Vətənə qayıdanan sonra İrəvandakı Goy məscidin baş axunu olmuşdur.

Müctəhid Fazil İrəvani 1843-cü ildə Qafqaz Müsəlmanları Şia Ruhani İdarəsi sədrinin müavini, 1847-1872-ci illərdə Qafqazın şeyxülislamı olmuşdur. 1872-ci ildə Şeyxülislam vəzifəsində istəfa verən Fazil İrəvani yenidən İrəvana qayıtmış, onun adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır. Fazil İrəvani 1885-ci ildə doğma İrəvan şəhərində 103 yaşında vəfat etmişdir.

Fazil İrəvaninin «Kitabüt-təharət» (“Paklıq kitabı”) əsəri 1883-cü ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunub. Onun “Qızılgül və bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Sonra isə bu əsər Xocens Markarın öz orijinal əsəri kimi, Avropada fransız və alman dillərində döñə-döñə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal, alman dilinə Yozef fon Hammer tərcümə etmişlər. Fransız tədqiqatçısı Şarl Jorjien 1892-ci ildə məsələyə aydınlıq gətirərək yazmışdır ki, “Qızılgül və bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir, Xocens Markar sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil İrəvani olduğu bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap etdirmişlər<sup>274</sup>. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.

İrəvanlı müəlliflər öz əsərlərini kənar yerlərdə, başqa dillərlə çap etdirməklə yanaşı, ana dilində də çap etdirmişlər. İlk təşəbbüsü **Molla Hüseyin İrəvani** göstərmüşdür. Onun 201 səhifəlik şəkilli «Müseyibnamə» kitabı 1888-


273. Firudin bəy Kocərlinin şəxsi arxiv. Bakı, 2006, s. 143.

274. Məmmədov İsrafil. İrəvan dəftəri. Bakı, 2002, s. 19-21.

ci ildə Təbrizdə çap olunmuşdur. Bir il sonra Təbrizdə **Mirzə Ağa Əli Həkim** **İrəvaninin** növhə və qəzəllərindən ibarət divanı çap olunub. 229 səhifəlik bu divan Azərbaycan və fars dillərində nəşr edilmişdir<sup>275</sup>.

XIX əsrin ikinci yarısından etibarən bir-birinin ardınca İrəvanda dövlət və özəl məktəblərin açılması həm tərcümə ədəbiyyatının, həm də ayrı-ayrı azərbaycanlı müəlliflərin kitablarının çap edilməsini zəruri edirdi. XIX əsrin sonlarında İrəvanda yaşayan ziyalilardan **Əbülfət Şahṭaxtinski** tərcümə etdiyi İohann Volfhanq Hötenin “Gənc Vərterin iztirabları”, **Ə.Z.Qəmərlinski** tərcümə etdiyi Molyerin “Zorən təbib”, **Firudin bəy Köçərlinin** tərcümə etdiyi “Təlimati-Sokrat” kitabları azərbaycanlı ziyalilərin ilk tərcümə ədəbiyyatı hesab edilir. Həmin vaxtdan etibarən İrəvanda mövcud olan mətbəələrin bir qismi ərəb əlifbası şriftləri gətizdirərək Azərbaycan dilində kitab çapına başlamışdır. Firudin bəy Köçərlinin A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” hekayəsi 1892-ci ildə İrəvandakı “Güləmiryan” mətbəəsində çap edilmişdir<sup>276</sup>. XX əsrin əvvəllərində İrəvanda “Güləmiryan”, “R.K.Edilson” mətbəələri ilə yanaşı, “Kultura” və “Luys” (“Işıq”) mətbəələri də Azərbaycan dilində kiaqlar çap edirdilər. İrəvan rus-tatar məktəbinin müəllimi **Məhəmməd Vəli Qəmərlinski** “Atalar sözü” kitabı 1899-cu ildə “R.K.Edilson” mətbəəsində çap olunmuşdu. **Cabbar Əsgərzadənin** uşaqlar üçün yazdığı “Qızıl yarpaq, yaxud Ənvər” şeirlər kitabı 1913-cü ildə “Kultura” mətbəəsində çap olunmuşdu.

1875-1877-ci illərdə “Əkinçi”, «Ziyayı-Qafqaziyyə» qəzetlərinin, 1880-1891-ci illərdə “Kəşkül” jurnalının nəşr edilməsi İrəvanda ədəbi mühitin formalaşmasına təkan vermişdi. XX əsrin əvvəllərində İrəvanda xeyli sayıda püxtələşmiş qələm sahibləri mövcud idi. 1906-ci ildə “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının nəşrə başlamaları İrəvanda yazib-yaradan qələm sahiblərini də hərəkətə gətirmişdi. İrəvanda “Molla Nəsrəddin” cılər məktəbi yaranmışdı. 1914-cü ildə İrəvanda həftəlik “Lək-Lək” (“Leylək”) satirik jurnalı, 1917-ci ildə ayda iki dəfə nəşr edilən ədəbi, siyasi, tarixi və elmi “Bürhani-həqiqət”



*Cabbar Əsgərzadə.*

275. Историческая география Западного Азербайджана. Сост. С. Асадов. Доп. и перераб. изд. Баку, 1998, с.53.

276. Məmmədov İsrafil. İrəvan dəftəri, s. 26-27.

jurnalı işiq üzü görmüşdür. Bu jurnalların səhifələrində İrəvan ədəbi mühitinin tanınmış simalarından Əli Məhzunun, Cabbar Əsgərzadənin (Aciz), Cabbar Məmmədzadənin, Məmmədəli Nasirin, qadın şairlərdən Şöhrət xanımın, Səri xanımın, Nigar xanımın, Əbdülhəqq Mehrinisə xanının və digər qələm sahiblərinin məqalələri, felyetonları, şeirləri və tərcümələri dərc olunmuşdur.



**Əli Məhzun.**

“Bürhani-həqiqət” jurnalının müdirdər-daktoru **Əli Məhzun** (Əli Hacı Zeynalabdinzadə Rəhimov) 1886-ci ildə İrəvanda anadan olmuşdur. Məcmuənin bütün nömrələrini transfoneliterasiya edən tədqiqatçı alim Şəfəq Nasır yazır ki, Əli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir və yüksək erudisiyaya malik bir ziyalı, istedadlı qələm sahibi idi. Əli Məhzun “Bürhani-həqiqət” jurnalını nəşr edənədək Cənubi Qafqazın bir sıra mətbuat orqanlarında şeirləri, ictimai-siyasi mövzuda yazdığı məqalələri, felyetonları ilə çıxış edirdi. O, “Molla Nəsrəddin” jurnalının İrəvan müəllifləri sırasında jurnalla ən çox əməkdaşlıq edən müəlliflərdən idi. Əli Məhzun həm də milli ruhda yazılmış roman

və hekayələrin müəllifi idi. Cəhaləti, dini-xurafatı təqnid edən əsərlərindən biri olan “Şəriət xadimi” 1927-ci ildə Bakıda “Azgız”də nəşr olunmuşdu. Türk dili (Azerbaijan) və ədəbiyyatını tədris edirdi. Müəllimlik sənəti ona xalqın qəflət yuxusundan ayılması, gözünün açılmasında, ictimai şüurunun formallaşmasında daha çox işlər görməsinə şərait yaratmışdı. O, İrəvanın tərəqqipərvər ziyanları ilə qüvvələrini birləşdirərək xalqın cəhalet girdabından azad olmasına yolunda ideoloji mübarizə aparır, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edirdi. 1934-cü ildə vəfat edən Əli Məhzun maarifpərvər ziyanı, qüdrətli qələm sahibi kimi, ictimai-ədəbi fəaliyyətini dilimizin, mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunmasına və yeni ənənələrlə inkişafına həsr etmişdir. Şəfəq Nasır qeyd edir ki, Ə.Məhzunun “Bürhani-həqiqət”in ikinci sayından başlayaraq jurnalın sonuncu nömrəsinədək dərc olunmuş “Ədəbiyyata dair” əsəri yaradıcılığa yeni başlayan şair, ədiblər üçün, ümumən ədəbiyyatın qayda-qanunları, ədəbi terminlər, bədii ifadə və təsvir vasitələri haqqında elmi bir mənbədir. Ə.Məhzun həmin əsərində ədəbiyyatda və sənətdə yaradıcı təxəyyülün növləri, onların tərifi və izahından bəhs etmişdir

ki, bu yazılar bütövlükde ədəbiyyat elmi haqqında bitkin bir tədqiqat əsəri, ədəbiyyatşunaslıq nəzəriyyəsidir”<sup>277</sup>.

Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri 1905-1906-ci illər qırğınları, 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvan ədəbi mühiti demək olar ki, məhv edilmişdir.

1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasından bir qədər sonra İrəvan şəhərindən didərgin düşən azərbaycanlı ziyalıların az bir qismi öz doğma şəhərlərinə qayıtmışdır.

İrəvan xanlığı dövrünə aid və Rusiya işğalı dövründən qalan bir sıra əlyazmalar XX əsrin 30-40-cı illərinədək (repressiya illərinədək) ayrı-ayrı ziyalıların evlərində, əsasən də İrəvandakı Goy məscidin kitabxanasında saxlanılırdı. İrəvan ziyalılarının ədəbi məclisləri Goy məsciddə keçirilərdi. Azərbaycanı Tədqiq-Tətəbbö Cəmiyyətinin əməkdaşı İsa Əzimbəyov ekspedisiyanın nəticəsi olaraq 1929-cu ildə dərc etdirdiyi “Tiflis, İrəvan və Naxçıvan SSR-in müsəlman kitabələri” məqaləsində yazır ki, o, İrəvandakı Goy məsciddə olarkən **Hacı Mirzə Hüseynlə** (1868-1938) tanış olmuşdur. Mirzə Hüseyn ağa onu məscidin kitabxanası ilə tanış etmişdir. İ. Əzimbəyov həmin məqaləsində kitabxanada mövcud olan İslam dininə aid kitabların adları ilə yanaşı, Firdovsinin, Nizaminin, Hafizin, Caminin, Xaqanının kitablarının adlarını da sadalamışdır<sup>278</sup>.

İrəvanda həkim ailəsində doğulan və istedadlı şərqşünas alim kimi tanınan Mirzə Hüseyn ağa Bağdadda və Nəcəfdə mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və İranda dərc olunmuşdu. 1938-ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə Hüseyn ağa da repressiyaya məruz qoyularaq Kaluqa şəhərinə sürgün edilmiş və bir qədər sonra sürgündə vəfat etmişdir. Onun zəngin kitabxanası və əlyazmaları ermənilər tərəfindən qarət edib yandırılmışdır<sup>279</sup>.

XX əsrin 20-ci illərinin ortalarından yaradıcı insanlar qarşısında partiyalı ədəbiyyat səpkisində əsərlər yazmaq, sovet siyasi sistemini tərifləmək, keçmiş quruluşu lənətləmək kimi tələblər irəli sürüldü. 1924-cü ilin noyabrından İrəvanda rəsmi dövlət orqanı kimi, Azərbaycan dilində “Zəngi” qəzeti müntəzəm nəşrə edilmiş və bu qəzet azərbaycanlı yazarları öz ətrafında birləşdirmişdi. 1925-ci ildən İrəvanda Azərbaycan dilində Ermənistən ali dövlət orqanlarının qərarlarının, direktivlərinin, təlimatlarının kitab və kitabçalar şəklində çap olunmasına başlanılmışdır. 1926-ci ildə Ermənistən Yeni Türk

277. Şəfəq Nasir. İrəvanda Azərbaycan mətbuatı: 95 yaşlı “Bürhani-həqiqət” jurnalı. “525-ci qəzet”, 24 yanvar 2012-ci il.

278. Azimbekov Isa. Мусульманские надписи Тифлиса, Эривани и Нахичевани. Известия Азкомистариса, Баку, 1929, выпуск 4, с. 300.

279. Zeynalov Əsgər. İrəvan ziyalıları. Bakı, 1999, s. 67-73.

Əlifbası Komitəsi fəaliyyətə başlamışdır. 1927-ci ildə Ermənistan Proletar Yazarlar Cəmiyyətinin nəzdində türk (azərbaycanlı) bölməsi yaradılmışdır. 1929-cu ilin iyununda İrəvanda Zaqqafqaziya şair və yazıçılarının ədəbi toplantısı keçirilmişdir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Mikayıll Müşfiq, Abdulla Şaiq, Əhməd Cavad, Əbülhəsən Ələkbərzadə kimi şair və yazıçıların Bakıdan İrəvana gəlmələri, onların azərbaycanlı ziyalıları ilə görüşləri İrəvan ədəbi mühitinin canlanmasına təkan vermişdi.

1931-ci ildə İrəvanda Ermənistan Dövlət Nəşriyyatında “Zərbə” adlı Ermənistan türk proletar yazıçılarının şeir və hekayələrindən ibarət iki min nüsxə ilə ilk məcmə çap olunmuşdu. 1933-cü ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 13-cü ildönümü münasibətilə azərbaycanlı yazıçılarının əsərlərindən ibarət “XIII noyabr” adlı almanax Ermənistan Şura Yazarları Cəmiyyətinin Türk sektorunu tərəfindən çap edilmişdir<sup>280</sup>.

XX əsrin iyirminci-otuzuncu illərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin və onun davamı olan digər elmi təşkilatların xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətdə mühüm işlər görülmüşdür. Nə yaxşı ki, məşhur folklorşunas Hümmət Əlizadə İrəvanda və ətraf bölgələrdə folklor nümunələrinin bir qismini vaxtında toplayaraq çap etdirmişdir. Hümmət Əlizadənin yazıya aldığı “O xal nə xaldır” xalq mahnisinin mətni “Azərbaycan folkloru antologiyası”nın X cildinə daxil edilmişdir. Yeddi bəndlilik mahnının ilk bəndi belədir:

İrəvanda bir quyu var,  
Şəkərdən şirin suyu var,  
Hər gözəlin bir xoyu var.  
*Nəqərat:*

Ay qız, o xal nə xaldır,  
Sən ora düzdürümsən?  
Ay naz, o xal nə xaldır,  
Sən üzə düzdürümsən?

Sonrakı bəndlərdə birinci üç misra yenilənir və sonrakı dörd misra nəqərat kimi təkrarlanır. Digər bəndlərdəki birinci üç misra belə olmuşdur:

İrəvanda yol işlərəm,  
Xəncərimi gümüşlərəm.  
Bir öpərəm bir dişlərəm.  
*Nəqərat:*

280. Sovet Ermənistanında Azərbaycan kitabı (1925-1985). Bibliografiya. Tərtib edəni Söhbət Məmmədov. İrəvan, 1985, s. 35-38.

Irəvanın ayağ quşu,  
Gedər yazı, gələr qışı.  
Yaxşı olar yar görüşü.

*Nəqərat:*  
Irəvanda Çarşı bazar,  
İçində bir gəlin gəzər.  
Dəndlərimə dərman yazar.

*Nəqərat:*  
Irəvanda Zəngi çayı,  
Hüsnün mat eyləyər ayı,  
Mən yaziq yetimin payı.

*Nəqərat:*  
Irəvanda olar düyü,  
Tacirlər bağlayar yükü.  
Hindisdandakı qul təki.

*Nəqərat:*  
Irəvanda xan qalmadı,  
Gəncədə sultan qalmadı,  
Daha məndə can qalmadı.<sup>281</sup>

Çox təəssüf ki, bu mahnının mətni ciddi şəkildə təhrif edilərək, ayrı-ayrı müğənnilər tərəfindən müxtəlif versiyalarda oxunmuşdur.

1934-cü ildə Ermənistən Yəziçılar İttifaqı yaradılmış və onun Azərbaycan ədəbiyyatı bölməsi təşkil edilmişdir. Həmin ildə Irəvanda gənc azərbaycanlı şair və yəziçilərin yaradıcılıq nümunələrindən ibarət “Gənc səslər” toplusu işiq üzü görmüşdür. Təbii ki, həmin illərin yazarlarının əsas mövzusunun ağırlığını sosializm quruluşunun təbliği təşkil edirdi. 1934-cü ildə yəziçi-dramaturq Nəsib Əfəndiyevin Ermənistən Yəziçılar İttifaqının türk bölməsinə rəhbərlik etməsindən sonra azərbaycanlı müəlliflərin kitabları daha tez-tez çap olunmuşdur. Abbas Azəri, Abbas Tahir, Əsgər Əsgərzadə, Telman Nəzərli, Ələşrəf Bayramov, Sərdar Cəlal, Əbülfət Rəhimov, Məmməd Mübariz kimi azərbaycanlı yazarlar Ermənistən Yəziçılar İttifaqının türk bölməsinin ətrafında birləşmişdilər. Ermənistən Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Ermənistən Ali Sovetinin və Xalq Komissarları Sovetinin orqanı olan “Qızıl Şəfəq” qəzetində müntəzəm olaraq azərbaycanlı şair və yəziçilərin yaradıcılıq nümunələri çap olunurdu. Ermənistən Yəziçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin daimi binası olmadığı üçün ədəbi yığıncaqlar çox zaman ya İrəvan Türk Pedaqoji Texnikumunda, ya da “Qızılı Şəfəq” qəzetinin

---

281. Azərbaycan folkloru antologiyası. X kitab. İrəvan Çuxuru. Bakı, 2004, s. 298-299.

redaksiyasında keçirilirdi. Bakıdan gələn şair və yazıçılar həmişə “Qızıl Şəfəq”in qonağı olurdular. 1935-ci ildə Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Mikayıł Müşfiq və Sabit Rəhmandan ibarət nümayəndə heyəti İrəvanda olmuş, əvvəlcə “Qızıl Şəfəq”in redaksiyasında, sonra isə İrəvan Konservatoriyasının iclas salonunda ədəbi ictimaiyyətin nümayəndələri və tələbələrlə görüş keçirilmişdi. Görkəmlı şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıł Rəfili, Mir Cəlal İrəvanda olmuş, azərbaycanlı ədəbi mühitinin nümayəndələri ilə görüşlər keçirmişdilər.

1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümü münasibətilə “Almanax” buraxılmışdı. “Almanax”a Abbas Tahirin, Nəsib Əfəndiyevin, Abbas Azərinin, İnsaf Ağazadənin, Əli Şahinin, erməni müəllifi Stepan Zoryanın və Sərdar Cəlalin şeirləri, poemaları və hekayələri daxil edilmişdi.

1937-ci ilin repressiya dalğası İrəvanda yazış-yaradan azərbaycanlıları da öz ağuşuna almışdı. Azərbaycanlı ziyalıları hansısa “əksinqilabçı-millətçi təşkilatın üzvü” kimi ittihamla həbs etmək üçün heç bir əsas tapılmasa da, onların əksəriyyətini “Türkiyəyə casusluqda” ittiham edərək həbs etmişdilər. İrəvan ədəbi-mədəni mühitinin sayılıb-seçilən nümayəndələrindən Mustafa Hüseynov, Abbas Azəri, Mirzə Hüseyn ağa, Əhməd Əhmədov, Abdulla Mirzəyev, Əkbər Rəsulov, Mirzə Əsgərov, Yunis Ağayev kimi ziyalılar 1937-ci il repressiyasının qurbanı olmuşdular. Bir çox irəvanlı ziyalılar repressiyadan qurtulmaq üçün Ermənistani tərk etmək məcburiyyətində qalmışdilar<sup>282</sup>.

1936-1946-ci illərdə İrəvanda erməni yəzici və şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş kitabları çap edilsə də, azərbaycanlı yazarların kitabları çap olunmamışdır. 1947-ci ildə Abbas Tahirin, 1949-cu ildə isə Sərdar Cəlalin şeirlər kitabı çap olunmuşdur. Azərbaycanlıların tarixi-ətnik torpaqlarından 1948-1953-cü illər deportasiyası İrəvan azərbaycanlı ədəbi mühitində durğunluğun yaşanmasına səbəb olmuşdur. Yalnız 1957-ci ildən etibarən 1959, 1960, 1962, 1963, 1964, 1965, 1967-ci illərdə azərbaycanlı şairlərin, yazıçıların, publisistlərin bədii yaradıcılıq və tərcümə nümunələrindən ibarət “Ədəbi Ermənistən” seriyasından 8 məcmuə işiq üzü görmüşdür.

1958-ci ildən etibarən ayrı-ayrı tədqiqatçıların Azərbaycan-erməni ədəbi əlaqələrinə, Azərbaycan ədəbi mühitinin erməni ədəbi mühitinə təsiri problemlərinə aid araşımaları İrəvanda çap olunmuşdur. 1958-ci ildə İrəvanda Əkbər Yerevanlıının “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri”, 1962-ci ildə yenə həmin müəllifin “M.Ə.Sabir və erməni xalqı”, 1966-ci ildə Məhərrəm Bayramovun “Məslək dostları. C. Məmmədquluzadə və A.Şirvanzadə”, 1967-ci

282. Allahverdiyev Cəlal, göstərilən əsəri, s. 43-44.

ildə Teymur Əhmədovun C. Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dostluq və səadət nəğməkarı”, 1968-ci ildə Əkbər Yerevanının “Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna dək”, 1971-ci ildə Məhərrəm Bayramovun “Aleksandr Şirvanzadə və Azərbaycan”, 1974-cü ildə Əkbər Yerevanının “Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı”, 1975-ci ildə Əkbər Yerevanının “Avetik İsahtakan və Azərbaycan ədəbiyyatı” araşdırmları işiq üzü görmüşdür. O dövrün tələblərinə uyğun şəkildə, xalqlar dostluğunun tərənnümü və beynəlmiləlcilik prizmasından çıxış edərək yazılın bu əsərlər faktların zənginliyi və əksər mənbələrin bu gün əlçatmadı olması baxımından indi də də öz aktullıqlarını qoruyub saxlayırlar.

XX əsrin 60-ci illərindən etibarən “Sovet Ermənistani” qəzetiinin redaksiyası və İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsi Ermənistanda yazıb-yaradan ziyalıların toplaşdıqları məkana çevrilmişdi. “Sovet Ermənistani” qəzetiin səhifələrində vaxtaşırı olaraq redaksiyanın ünvanına göndərilən bədii yaradıcılıq nümunələri ədəbi təqnid prizmasından təhlil edilir, gənc yazarlara lazımı məsləhətlər verilirdi.


İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin müəllimləri İrəvan arxivlərində axtarışlar aparır, Azərbaycan ədəbiyyatının nadir nümunələrini üzə çıxarır və onları ədəbi ictimaiyyətin nəzərinə çatdırırlılar. 1436-1467-ci illərdə Azərbaycan Qaraqoyunu dövlətinin başçısı olmuş Müzəffərəddin Cahansah “Həqiqi” təxəllüsü ilə doğma Azərbaycan türkçəsində gözəl şerilər yazmışdır. Həqiqinin “Divan”ını İrəvan pedaqoji İnstitutunun müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadə üzə çıxarmışdır. Uzun müddət həmin “Divan”ın harada saxlanması haqqında dəqiq məlumat olmamışdır. Yalnız 1961-ci ildə əlyazmanın sırrı açılmışdır. Məlum olmuşdur ki, Həqiqinin “Divan”ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılmışdır. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyani gəzə-gəzə Londona gəlib çıxmışdır. Həmin əlyazma buradan da yoxa çıxmış, hansı yollasa Nyu-Yorkda yaşayan erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə gəlib çıxmışdır. Onun vəsiyyətinə əsasən kolleksiyası İrəvan Dövlət Universitetinə təhvil verilmişdir. Lətif Hüseynzadə Həqiqinin “Divan”ını burada aşkar etmiş və ona müqəddimə yazaraq 1966-ci ildə İrəvanda “Hayastan” nəşriyyatında 12500 nüsxə ilə çap etdirmişdir<sup>283</sup>.

1975-ci ildə Azərbaycan folklorşunası Sədник Paşayevin toplayaraq İrəvanda çap etdirdiyi “Erməni aşıqlarının azərbaycanca şeirləri” kitabı

---

283. Sovet Ermənistanda Azərbaycan kitabı (1925-1985), s. 113.

Azərbaycan aşiq mühitinin erməni ədəbi mühitinə təsirini öyrənmək baxımından qiymətli mənbədir.



*“Ədəbi Ermənistən” almanaxı.*

Rəhim Əliyevin “Qəlbimin təranələri” (1964), “Dan ulduzu” (1975), İsrafil Məmmədovun “Ömür yarpağı” (1965), “İnsan eli yaşamalıdır ki” (1967), Əhməd Paşayevin “Səhər duyğuları”, Qəşəm Aslanovun “Saymazovun salamı” (1968), Hidayətin “Məni səsləyəndə” (1970), “Məhəbbət qocalmır” (1973), “Bir az gözləyin məni” (1977), “Zirvə cığırı” (1983), “Irəvanda xal qalmadı” (1984), Dünyamalı Məftunun “Çiçəklənən arzular” (1971), Nüsrət Sadıqovun “Meşənin yaralı bacıları” (1971), “İllərdən sonra” (1977), “Samirə” (1985), Alyoşa Bayramovun “Nailənin səhvi” (1973), İsmayıł Davudovun “İki ana” (1973), İsmayıł İsmayılovun “Doğrulmayan ehtimal” (1973), “Müasirlərimiz” (1977), Musa Bağırovun “Ürəyimin səsi” (1974), “Ömrün mənası”, Vəli Seyidovun “Ədalət” (1974), Əziz Süleymanovun “Pyeslər” (1975), “Hicran” (1981), H. Həsənovun “İlk nəfəs” (1975), Zeynal Paşayevin “Gənclik məni yola salır” (1977), Həmzə Vəlioğlunun “Dağlar çağırır məni”,

“Sovet Ermənistanında Azərbaycan kitabı”nda 1960-1985-ci illərdə Irəvanda Ermənistən Yaziçılar İttifaqının Azərbaycan Ədəbiyyatı bölməsinin xətti ilə azərbaycanlı şair və yazıçılarından İdris Zamanlınin “Mənim məhəbbətim” (1960), Teymur Əhmədovun “Ülkər” (1961), Əli Vəkilogluṇun (Vəkil) “Sona bulağı” (1963), “Zəfər çələngi” (1967), “İki günəş” (1971), Cavad Həkimov və Vəli Seyidovun birgə yazdıqları “İntiqam” (1963), Şeyda Muradın “Doğma yollar” (1963), Məhərrəm Bayramovun “Fırtınadan sonra” (1964), Əkbər Yerevanlıının “Gözəllik və səadət nəğmələri” (1964), “Qəlbimin çıraqı” (1979), “Yeddinci övladın anası” (1982), Mehdi Həsənovun “Dağlar qoynunda” (1964), “Maral əfsanəsi” (1972).

İnqilab Vəlizadənin “Bir gecənin romantikası” (1980), Arif Poladlıının “Baxışlar” (1980), Tahir Talıblının “Yazılmamış seirlər” (1984), Əli Vəlioğlunun “Mənim dan ulduzum” (1985) kitablarının çap olunması haqqında məlumat verilir.

İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdürü, filologiya elmləri namizədi Əkbər Yerevanlı (Süleymanov Əkbər Yunis oğlu, 1921-1981) 50-ci illərin ortalarından ömrünün sonuna dək Ermənistan Yazarlar İttifaqının Azərbaycan ədəbiyyatı bölməsinin sədri olmuşdur. Məhz Əkbər Yerevanlının həmin bölməyə sədrliyi dövründə İrəvanda Azərbaycan dilində yüzlərlə kitab çap olunmuşdur.

Əkbər Yerevanlıdan sonra Ermənistan Yazarlar İttifaqının Azərbaycan Ədəbiyyatı bölməsinə şair-dramaturq Hidayət Orucov rəhbərlik etmişdir.

1982-ci ildə “Sovetakan qroğ” (“Sovet yazarısı”) nəşriyyatı şairlər Hidayətin, Tahir Talıblının, Fərhad Vəlizadənin, H.Ələkbərovun və Rafiq Musanın şeirlərindən ibarət “Sevgi harayı” adlı məcmuə çap etmişdir. “Ədəbi Ermənistan” almanaxının sonuncu - 9-cu buraxılışı 1985-ci ildə işıq üzü görmüşdür.

Əkbər Yerevanlı.



Ermənistan Yazarlar İttifaqının azərbaycanlı bölməsinin icası. Soldan: Bölmənin sədri Hidayət Orucov, Ermənistan Yazarlar İttifaqının sədri Vardges Petrosyan, “Sovet Ermənistani” qəzetinin redaktoru Cahangir Əliyev.



Əkbər Yerevanlı.

Musanın şeirlərindən ibarət “Sevgi harayı” adlı məcmuə çap etmişdir. “Ədəbi Ermənistan” almanaxının sonuncu - 9-cu buraxılışı 1985-ci ildə işıq üzü görmüşdür.

Ermənistan azərbaycanlı ədəbi mühitinin yetirməsi olan şair Tahir Talıblının verdiyi məlumatata görə, 80-ci illərin ortalarında Ermənistan Yazarlar İttifaqının cəmisi 4 nəfər azərbaycanlı üzvü olmuşdur. Gənc azərbaycanlı şair və yazıçılardan Ermənistan Yazarlar İttifaqına

üzvlüklerinə bir növ qadağa qoyulmuşdu. Verilən ərizələrə, edilən şikayətlərə heç baxılmırıldı.

1985-ci ildə ermənipərəst Mixail Qorbaçovun SSRİ-nin rəhbəri postuna yiyələnməsindən sonra Ermənistanda erməni şovinizmi yenidən baş qaldırdı. Azərbaycanlı ziyalılarının sığışdırılması, onların Ermənistani tərk etməyə məcbur edilməsi ədəbi mühitə də öz mənfi təsirini göstərdi. 1988-ci ildə Ermənistəninin Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə ərazi iddiası irəli sürməsindən sonra İrəvanda azərbaycanlılara qarşı edilən zorakılıqlar onların etnik təmizlənməsi ilə nəticələndi.

Bütün bunlara baxmayaraq, tarixi Azərbaycan torpağı olan indiki Ermənistən ərazisində əsrlər boyu yaranan azərbaycanlılara məxsus zəngin ədəbi irlərin böyük bir qismi qorunmuş, bu günümüzə gəlib çatmışdır.

Ermənistandakı tarixi vətənlərindən 1988-1989-cu illərdə deportasiya edilərək Azərbaycanda məskunlaşan qələm sahiblərinin Vətən həsrətini, qacqınlıq faciəsini, ermənilərin törətdikləri vəhşilikləri özündə eks etdirən zəngin bədii yaradıcılıq nümunələri meydana gəlmişdir. 1908-ci ildə İrəvanda doğulan, ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri qırğınların canlı şahidi olan Səriyyə Xatunun (Əli xanın nəvəsi Cəmil bəyin qızı) sinəsindən gələn ah-fəryadı “İrəvan bayatları” adı ilə Bakıda “Günəş” nəşriyyatında 1998-ci ildə ayrıca kitab şəklində çap olunmuşdur<sup>284</sup>.

Əslən Qərbi Azərbaycandan olan, lakin müxtəlif səbəblərdən Azərbaycanda məskunlaşan ziyalıların Vətən həsrəti, yurd itkisi ilə bağlı şeirləri, hekayələri, publisistik yazıları, elmi araşdırmları toplanaraq 2004-2008-ci illərdə “Ədəbi İrəvan” (toplayanı, tərtib edəni və redaktoru Əli Vəkil) almanaxları çap edilmişdir. AMEA-nın Folklor İnstitutu 2004-cü ildə “Azərbaycan folkloru antologiyası” seriyasından “İrəvan çuxuru folkloru” kitabını çap etmişdir. Bu kitabda yüzillər boyu İrəvan şəhəri və onun ətraf bölgələrində yaranan folklor nümunələri toplanmışdır.

İrəvan ədəbi mühiti ab-havasında yeni-yeni əsərlər yaranmaqla yanaşı, xarici dövlətlərin kitabxanalarında, arxivlərdə, elmi mərkəzlərdə, qorunub saxlanılan əsərlərin üzə çıxarılması və elmi tədqiqatlar dövriyyəsinə daxil edilməsi prosesi davam edir.

---

284. Səriyyə Xatun. İrəvan bayatları. Bakı, 1998.

## Mətbuat

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuatə olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar, xüsusən də İrəvandakı məktəblərin müəllimləri və məzunları “Əkinçi” (1875-1877), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “Irşad” (1905-1907), “Füyuzat” (1906-1907), “Molla Nəsrəddin” (1906-1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər.

İrəvanda Azərbaycan dilində ilk mətbuat Çar Rusiyası dövründə işıq üzü görmüşdür. 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti – Ermənistən (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduğdan sonra, 1921-ci ildən etibarən müəyyən fasılərlə İrəvanda Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası dövrü və Sovet hakimiyyəti dövrü.

Çar Rusiyası dövründə İrəvan ziyalalarından Mirzə Kazım Qazi Əsgərzadə (“Mütelle”) və Hacı Seyid Rza Əmirzadə (“Sabir”), Məhəmmədəli bəy Vəliyev “Əkinçi” qəzeti ilə əməkdaşlıq etmişlər. Firudin bəy Köçərli, Haşim bəy Vəzirov İrəvanda yaşadıqları dövrdə “Kəşkül” qəzetiinin səhifələrində çıxış etmişlər.

Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan şəhəri ilə bağlı olmuşdur. Mirzə Cəlil 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra avqustun 25-dən oktyabrın 12-dək müddətdə İrəvan qəzasının Uluxanlı (indiki Masis qəsəbəsi) məktəbində müəllim işləmişdi. Sonra isə o, 1897-ci ilədək Naxçıvan qəzasının Baş Noraşen (indiki Şərur şəhəri) və Nehrəm kəndlərində müəllim və müdir vəzifələrində işləmişdi. 1897-ci ildə İrəvan şəhərinə gələn Mirzə Cəlil əvvəlcə qəza polis idarəsində tərcüməçi və dəftərxana xidmətçisi vəzifələrində işləmişdir. O, 1898-ci ilin sonunda Naxçıvana qayıtmış, 1901-ci ilin yanvarınadək orada şəhər pristavının köməkçisi işləmişdir. Mirzə Cəlil 1901-1903-cü illərdə İrəvanda yaşadığı dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşmış, həm də “Kaspi” qəzetiində İrəvanda yaşayan azərbaycanlıların hüquqların tapdalanmasından bəhs edən məqalələr dərc etdirmişdir.

Mirzə Cəlilin “Kaspi” qəzetiinin 7 mart 1902-ci il tarixli nömrəsində

“Irəvan müxbirimizdən” başlıqlı yazısında şəhərin cənub-qərbində, Zəngi çayının sahilində salınan Dəlmə arxi ilə suvarılan azərbaycanlıların minbir əziyyətlə saldıqları, sayı 60-a çatan meyvə-üzüm bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz əməllərdən bəhs edilir. Müəllifin “C.M.” imzası ilə 28 mart 1902-ci ildə “Kaspi” qəzetində dərc edilən “Irəvan” başlıqlı məqaləsində şəhər Dumاسının iclaslarında azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının verilməsindən bəhs edilir<sup>285</sup>. Ədibin bu məqalələri XX əsrin əvvəllərində Irəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir.

Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, 1886-ci ildə Irəvan Oğlanlar Gimnaziyasını bitirən, “Kaspi” qəzetiinin Irəvan quberniyası üzrə müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905-1906-ci illərdə Irəvan şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda haqqında həmin qəzeti səhifələrində silsilə məqalələri dərc olunmuşdur. Məhz həmin məqalələr o vaxt Irəvan şəhərində baş verən hadisələr haqqında obyektiv məlumatlar əldə etmək imkanı verir.

1906-ci ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və karikatura vasitəsilə oxucularına çatdırın “Molla Nəsrəddin” adlı jurnalın işiq üzü görməsi təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Cənubi Azərbaycanda da böyük əks-səda doğurmuşdu. “Molla Nəsrəddin” qısa bir zamanda İrəvanda da özünə xeyli oxucu kütləsi qazanmışdı. Irəvanlı ziyalılar içərisindən mullanəsrəddinçilər dəstəsi formalaşmışdı. Cabbar Əsgərzadə (Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə, 1885-1966), Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov, 1886-1934), Məmmədəli Nasir (Məmmədəli Nasir Hacı Məmmədzadə İrəvani, 1899-1982), Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar “Molla Nəsrəddin” jurnalının səhifələrində çıxış edirdilər. İrəvanda meydan sulayan cəhalətpərəstlərin, xalqın savadlanması istəməyən bəzi din xadimlərinin, yeni-yeni müasir tipli məktəblərin açılması, gənclərin maariflənməsi üçün var-dövlətinə əsirgəyən bəzi xanzadə və bəyzadələrin qorxusundan “Molla Nəsrəddin”in İrəvandan olan müxbirləri gizli imzalarla çıxış edirdilər. Müxbirlərdən Əli Məhzun “Anaş qurbağa”, Yetim cücə”, Cabbar Əsgərzadə (Aciz) “Məhkəmə pişiyi” kimi imzalardan istifadə edərək özlərini qaragürühçülardan qorumağa çalışırdılar.

“Molla Nəsrəddin”inin səhifələrində 1905-1906-ci illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan canını qurtararaq Bakı və Yelizavetpol (Gəncə)

285. Məmmədquluzadə Cəlil. Əsərləri. 6 cilddə. 6-cı cild. Bakı, 1985, s. 7-9.

quberniyalarına pənah gətirən qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı adamlar tənqid atəşinə tutulurdu.

Irəvanda 1911-1912-ci illərdə və 1914-cü ildə “Эриванский вестник” (“Irəvan xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə Irəvan Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə - rus, tatar (*Azərbaycan*) və erməni dilində məqalələr dərc edirdi<sup>286</sup>. Bu qəzətdə rus dilində təhsil almış Irəvanın azərbaycanlı ziyalıları, Irəvan Gimnaziyasının və Irəvan Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc etdirirdilər.

Irəvan şəhərində Azərbaycan dilində ilk mətbü orqanı “Lək-lək” (Leylək) adlı satirik məcmuə olmuşdur. Irəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə Irəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini buraxmışdır. Irəvandakı “Luys” (“Işıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək” türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı” şeirində “Ləl-lək” öz məsləyini “Molla Nəsrəddin” sağa bəyan etmişdir. Elə jurnalın ilk nömrəsindən başlayaraq Irəvanın ictimai-siyasi həyatındaki eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqid yazilar “Lək-lək”, “Hərif”, “Kələmbəş”, “Şeytan”, “Yetim cücə”, “Kefli”,



### “Lək-Lək” (“Leylək”) məcmuəsi.

286. Беляева Л. Н., Зиновьева М. К., Никифоров М. М. Библиография периодических изданий России, 1901-1916. Том 3, Ленинград, 1960, № 9456.

“Şərxəta”, “Dul toyuq” “Naqqal”, “Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna “Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan” və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.

Irəvanda qaragüruhçular əhalini maariflənməyə, dünyada gedən proseslərdən xəbərdar olmağa səsləyən qələm sahiblərinə qarşı fiziki terror tətbiq edir, onlara hədə-qorxu gəlirdilər. “Molla Nəsrəddin”in Irəvan müxbirləri Əli Məhzun və Cabbar Əsgərzadəni öldürmək haqqında hökm verilmişdi. Gənc müxbir Məmmədəli Nasiri xəncərlə yaralamışdır. “Lək-lək” 28 may 1914-cü il tarixli nömrəsində “Nəsihət” başlıqlı şeirdə xəbərdarlıq edirdi:

Özünü topla a “leylək”, bircə rahət otur!  
Olmasın çox da işin seyid ilən, həm bəy ilən!  
Görmüyürsən a quzum, Nasiri xəncərlədilər,  
Mərvdə Yusifi öldürmədi bir çəkməsilən?<sup>287</sup>

Şeirdə adı çəkilən Yusif İrəvan qəzasının Qəmərli kəndində anadan olmuş, bir müddət İrəvanda yaşadıqdan sonra Mərv şəhərinə (Türkmənistan) getmiş, oradaki məktəbdə müəllimlik etməklə yanaşı, Bakıda nəşr edilən “İqbal” qəzetində məqalələrlə çıxış edirdi. Yusif Heydərzadə Mərv şəhərindəki Əhmədiyyə məktəbində uşaq teatrı təşkil etmişdi. O, çıxışlarının birində bəzi əyanların xeyir işlərdə səhlənkarlıq etmələrini tənqid etdiyinə görə, 1914-cü ilin fevral ayında vəhşicəsinə öldürülmüşü. “Lək-lək” məcmuəsi 1914-cü il 17 iyun tarixli sayında Yusif Heydərzadənin ölümü ilə bağlı nekroloq dərc etmişdi.

Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri iibrətamız şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünədərk prosesinə xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi dolayısı ilə oxucuların nəzərinə çatdırılırdı.

“Lək-lək”in 5 may və 19 may 1914-cü il tarixli nömrələrində “Dil məsəlesi” başlıqlı yazı dərc olunmuşdur. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc edilən bu yazısında önce danışığında rus kəlmələri işlədən

287. İrəvan türklərinin mətbuat abidəsi “Lək-lək” jurnalı. Transliterasiya edən Ziyəddin Məhərrəmov. Bakı, 2008, s. 92.

“intilagentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımcıqlar tənqid atəşinə tutulmuşdur.

“Lək-lək”in maddi vəziyyətinin ağır olması İrəvanlı gəncləri də narahat edirdi. Jurnalın redaksiyasına maddi köməklik göstərmək məqsədilə İrəvanlı gənclərin bir qrupu Azad adlı birisinin rəhbərliyi ilə teatr tamaşası vermişdilər<sup>288</sup>. Lakin görünür, bu yolla jurnalı xilas etmək mümkün olmamışdı.

Cəmisi 12 nömrəsi işiq üzü görən məcmuənin 30 iyun 1914-cü il tarixli sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çinqı” adında yeni məcmuənin göndəriliçəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki “Çinqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin indiyədək İrəvanda “Çinqı” adında məcmuənin işiq üzü görməsinə dair hər hansı məlumat rast gəlinməyib.

Fədakar tarixçi alim, publisist və tərcüməçi, 1972-ci ilə İrəvanda “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsrafil Məmmədov ilk dəfə “Lək-lək” və “Bürhani-həqiqət” məcmuələrinin bütün nömrələrini müxtəlif aspektlərdən təhlil etmişdir. İsrafil Məmmədovun 2002-ci ildə çap etdirdiyi “İrəvan dəftəri” kitabında “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarının hər birinə ayrıca fəsillər ayrılmışdır<sup>289</sup>. “Lək-lək” məcmuəsinin bağlanmasından 1916-ci ilin sonuna dək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işiq üzü görməsi haqqında heç bir məlumat yoxdur.

Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu üzərinə hücuma keçmişdi. Rusyanın Türkiye torpaqlarını işğalına yardım etmək üçün İrəvan şəhərində erməni könüllü dəstələri formalasdırılır və bir müddət sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi.

Lakin uzun yazışmalardan sonra tanınmış mullanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından

288. Azərbaycan teatrının salnaməsi (1850-1920). Toplayanı, tərtib edəni və izahların müəllifi Qulam Məmmədli. Bakı, 1975, s. 376.

289. Məmmədov İsrafil. İrəvan dəftəri. Bakı, 2002, s. 85-186.



*“Bürhani-həqiqət” jurnalı.*

müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi üçün məcmuə ilə əməkdaşlığı cəlb etmişdi. Tanınmış mullanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz), fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvıl İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiqəti” in müəllifləri idilər.

“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırırdı.

1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırı ki, azadlığı qazanmaq nə qədər çətinidirsə, onu əldə saxlamaq ondan da çətinidir. Məcmuə

Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işq üzü görmüşdür. “Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut, isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüğünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan etmişdi<sup>290</sup>. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət” in işq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmisi 9 nömrəsi işq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan

290. Yenə orada, s. 158.

azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı.

Əli Məhzun “Bürhani-həqiqət”də yazdığı “Azadlıqmı, əsarətmi?” məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini ucaldaraq yazırırdı: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayırlar. Hətta teatroya getməyə belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu (*yəni – müraciət*) etməli? Və kimdən əlac istəməli?”<sup>291</sup>.

“Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq – “Lügətin lüğəti”, “Ədəbiyyata dair”, “Məisət məsələləri”, “Elmi məqalələr” və “Elanlar şöbəsi” başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələr vaxtında çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru “Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı<sup>292</sup>.

1917-ci ildə İrəvanda “Irşad”, “İttihad”, “Yeni firqə”, sosial-demokrat təməyülli “Müdafieyi-Məzluman” adlı fırqələr, İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olmuşdur. Lakin indiyədək həmin dövrdə İrəvanda yalnız “Cavanlar şurası” adlı qəzətin buraxılması haqqında məlumat gəlib çatmışdır. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi. Nazim Axundovun tərtib etdiyi “Azərbaycanda dövri mətbuat (1832-1920)” bibliografiyik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan “Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci ildə nəşr edildiyi, tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mirfətullayev tərəfindən redakta olunduğu göstərilmişdir<sup>293</sup>. Lakin indiyədək bu qəzətin hər hansı nömrəsi əldə edilmədiyindən bəzi suallar açıq qalır.

İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı

291. Şəfəq Nasir. İrəvanda Azərbaycan mətbuatı: 95 yaşlı “Bürhani-həqiqət” jurnalı. “525-ci qəzet”, № 12, 24 yanvar 2012-ci il.

292. Məmmədov İsrafil. İrəvan dəftəri. Bakı, 2002, s. 184-185.

293. Axundov Nazim. Azərbaycanda dövri mətbuat (1832-1920). Bibliografiya. Bakı, 1965, s. 70-71.

soyqırımı həyata keçirildiyi dövrde Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən, qəzeti redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəcə şəhərinə gəlmiş, orada jurnalistik fəaliyyətini davam etdirmişdi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayından daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən, “Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar.

1918-1920-ci illərdə Ermənistən daşnaklarına hakimiyyəti dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrde Bakıda erməni dilində “Arev” (“Günəş”), “Aşxatavori dzayn” (Əməkçinin səsi”), “Aşxatanki droşak” (“Əmək bayrağı”), “Bavori xosk” (“Fəhlə sözü”), “Qordz” (“İş”), “Yerkir” (“Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı “soyqırımı” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdı.

Sovet Ermənistənində Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi, “Kommunist”ın adı çəkilir. Hələlik heç bir nüsxəsi əldə olunmayan bu qəzet nə zamandan nəşr edilmiş və onun ilk redaktoru kim olmuşdur sualı indiyədək açıq qalmışdır. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduğdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdır gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilciliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistən İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. 1895-ci ildə İstanbulda doğulan Süleyman Nuri hərbi məktəbi bitirdikdən sonra 1917-ci ilin fevralında Sarıqamış cəbhəsində ruslara əsir düşmüş, 6 ay Nargin adasında həbsdə saxlanılmışdı. Nargin adasında ikən bolşeviklərlə əlaqə quran Süleyman Nuri, daha sonra Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının sıralarına daxil olmuş, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistən Hərbi-İnqilab Komitəsinin üzvü sıfətilə İrəvana göndərilən Süleyman Nuri, Ermənistən Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazır “... təklifim əsasında Ermənistən Kommunist Partiyası mərkəzi

Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyin adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetiň yayınları daha verimil hala gəlmişdir”<sup>294</sup>.

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyin adlı İstnabullu bir türk zabitinin komandanlığında bir ehtiyat polis taburu var idi. Semih Hüseyin də bəzi türklər kimi, Xalq Cümhuriyyətinin süqtundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdır<sup>295</sup>. Cox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyin elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükəri fikir yanlışdır. Həmid Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən “Rəncbər” qəzetiň redaktoru olmuşdur<sup>296</sup>.

1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da “Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət – Xalq Komissarları Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə ədliyyə komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Yunis Nuri yenidən İrəvana qayıtmışdan imtina etmişdi. 1922-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin edilmişdi. 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının Çaykənd kəndində (*sonralar Ermənistən SSR-in Krasneselo rayonuna daxil olan kənd*) anadan olan Bala Əfəndiyev Bakıda neft mədənlərində işlədiyi dövrə kommunist partiyası sıralarına daxil olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra Şəmkir rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdi.

Bala Əfəndiyev 1924-cü ilin yanvarından Ermənistən KP MK-nın azlıqda qalan millətlər arasında iş şöbəsinin müdürü vəzifəsində işləməklə yanaşı, Ermənistən KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetiň redaktoru olmuşdu. Bala Əfəndiyev 1927-ci ildən 1928-ci ilin sonuna dək Ermənistən SSR xalq ictimai təminat komissarı vəzifəsində işləmişdi. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, “Rəncbər” qəzetiň ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş

---

294. Nuri Süleyman. Uyanan Esirler. İstanbul, 2002, s. 365.

295. Yenə orada, s. 305.

296. Vəlibəyov Rza. Keçmişdən səhifələr. İrəvan, 1969, s. 55.

Qadınlar klubunun rəhbəri olmuşdu. Sonralar Bülbül Kazimovanın rəhbəri olduğu həmin klub azərbaycanlı qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhümata qarşı mübarizədə mühüm işlər görmüşdü. 1949-cu ilədək fəaliyyət göstərən Qadınlar klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri fəaliyyət göstərirdi<sup>297</sup>. Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər” qəzeti 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırılmışdır. Ermənistən bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri Azərbaycanlıların doğma yer-yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik, Azərbaycan dilində qəzeti buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Ashot Hovanisyan “Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək qəzeti bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqqafqaziya Ölkə Partiya Komitəsi Zaqqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdi. Qərarda deyilirdi: “İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqqafqaziya türkləri üçün ümumi bir ölkə qəzeti nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nin orqanı olan “Yeni fikir” qəzeti Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin”<sup>298</sup>.

Ermənistən K(b)P MK-nin nəzdindəki Türk seksiyasının müdürü Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən



297. Yenə orada, s. 123.

298. Əkbərov Əlizəbən. Böyük dostluq səhifələri. Bakı, 1968, s. 7.

hesabatında gösterirdi ki, 1923-cü ildən Ermənistən K(b)P MK-nin orqanı olan “Rəncər” qəzeti Zaqafqaziya Ölçə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində “Yeni fikir” qəzeti alınmışdır, hansı ki, Ermənistən türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmir<sup>299</sup>.

Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində, 1924-cü il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistən K(b)P MK-nin və Ermənistən SSR Xalq Komissarları Şurasının orqanı kimi, “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl Şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. “Qızıl Şəfəq” öz sələfi haqqında yazırıdı: “Zəngi” qəzeti Ermənistənda yaşayib da türkcə danişan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmışdır. Həftədə iki dəfə çıxan, üç il davam edən, fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaqdır”<sup>300</sup>. Bala Əfəndiyev 1926-ci ildə Ermənistənda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzeti məsul redaktoru Mustafa Hüseynov olmuşdur.

**Sabah Irəvanda birinci qolxoz jarmar**

Bytna ekətarın proletartın birjasınız!

**Qızıl Şəfəq**

AZƏC  
DƏRŞİ, U.A. AŞOQAN  
NƏŞR VƏŞON NÜVƏ

7-ci il dəvəti № 126(700) | E. M. Fırqə və M.I. Qomitələri  
Nojabr 1928-ci II C Y M ə | 2 gündə bir çıxan qəzetəsidir

**Jarmarqaja do ofru**

Şura qolxoz təşəkkülətinə mənsub  
şəhər ilə kənd təsəssindəki rəbi  
təmən məhkəmələndirən və mal  
əməvillərinə dəbdə genişləndir  
mənşət qəzəb emilləndirir.  
Qolxozlarda təqəlib rəsəyy-

həsərlər (təqəliblərin qəbulul  
şəhər ilə, məjdəcəsənə təmələnməsi  
və sənət) Ermənistən qəbə  
ban qolxozuların tə obəsti  
fədi kəndlərini bəkləməkdə  
dir.

Tərəvəz hələk təvəllüklərən

**Qızıl şəfəq.**

**Qardogulu jarmarqaja istirak et**

**PAJƏZ**

**Pajəz əkinin planı ədəni**  
**500 heqələr qarşılaşmış plan təktə edin**

Mərkəzi Qomita jol. Xəngəjənə, X Təq  
məsərə jol. Jəsənjənə və „Xorhrədajin  
dan“ redəqisi

Atta dairəsi qolxoz və təsərrüfatçı zəhərlik-lər  
sak umak rəb vəzənətə qəsəb yuxarı. Kytəni işi jajmə  
kəzi Qomita generali, rəisi İshk q edərək, əşləbri  
dairədə pajəz əkin planı 105,7 fərtə adənlidi. Ke  
1146 hektara və bə 100 planı ilə tətəf nümunə 3600  
əməkçi əldən hərəkət etməlidir. Məsələdən əmək-

299. Ermənistən KP MK-nin Partarxiv, fond 1, iş 309, qovluq 18, vərəq 10.

300. “Qızıl şəfəq” qəzeti, № 3, 12 yanvar 1929-cu il.

1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetiinin redaktoru təyin edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistana KP MK-nin ikinci katibi Ağası Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını soruşmadan onu “Qızıl Şəfəq” qəzeti redaktor təyin etmişdir<sup>301</sup>. Bu, ondan irəli gəlirdi ki, o vaxt Communist Partiyası qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi yetkinliyi baxımından yanaşırdı.

Ermənistana rəhbər işə göndərilən köhnə kommunist Əli Tağızadə də “Qızıl Şəfəq”ın redaktoru işləmişdir. Tiflisdə anadan olan, 1906-ci ildən kommunist partiyasının üzvü olan Əli Tağızadə 1921-1929-cu illərdə Gürcüstan KP Borçalı qəza komitəsinin katibi, Zaqafqaziya Kənd Təsərrüfatı Kooperasiyasında şöbə müdürü işləmişdi. Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə Ermənistana SSR ictimai təminat komissarı, eyni zamanda “Qızıl Şəfəq”ın redaktoru olmuş, Ermənistana KP MK-nin büro üzvü seçilmiş, 1933-1935-ci illərdə Vedi rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Ermənistən daşnak rəhbərliyi köhnə bolşevik Əli Tağızadəni ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində “ciddi nöqsan taparaq” Əli Tağızadəni Vedi rayonunun Qaralar kəndinə kitabxana müdürü göndərmişdilər. Təqiblərdən qurtularaq 1945-ci ildə Bakıya qaçmağa müvəffəq olan Əli Tağızadə 1957-1966-ci illərdə Azərbaycan İnqilabi Şöhrət Şurasının sədri, 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdi. 1966-ci ildə Bakıda vəfat edən Əli Tağızadə Fəxri Xiyabanda dəfn olunmuşdur.

1932-1936-ci illərdə Mustafa Hüseynov yenidən “Qızıl Şəfəq”ın redaktoru təyin olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıcı vəzifəsinə vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona “Türkiyənin agenti” damgasını vuraraq 1936-ci ildə güllələmişdilər.

1936-ci ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl Şəfəq”ın redaktoru Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistana SSR-in xalq ədliyyə komissarı, sonralar isə Azərbaycanda ədliyyə nazirliyində yüksək vəzifədə çalışmışdı.

1937-ci il oktyabrın 2-dən etibarən həmin qəzet “Kommunist” adı altında nəşr edilmişdir. Bu arada qəzetiin redaktoru Əkbər Rizayev olmuşdur. İrəvanda azərbaycanlı gənclərdən ibarət ilk komsomol özəklərinin yaradılmasında

301. Vəlibəyov Rza, göstərilən əsəri, s. 136.

fəal iştirak edən Əkbər Rizayev bir müddət Ermənistən komsomolunun Mərkəzi Komitəsində və sonra isə Ermənistən KP MK-da şöbə müdürü, daha sonra Moskvada “İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdürü vəzifəsində işləmişdi.

Qəzet 1939-cu il sentyabrın 26-dan sonuncu nömrəsinədək “Sovet Ermənistəni” adı ilə nəşr olunmuşdur.

Müəyyən fasilə ilə Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzeti (əvvəlcə “Qızıl Şəfqə” in, sonra isə “Sovet Ermənistəni”nın) redaktoru olmuşdur. 1907-ci ildə İrəvan qəzasının Əştərək nahiyəsinin Əkərək kəndində anadan olan Cəfər Vəlibəyov valideynlərini ermənilərin törətdikləri soyqırımı nəticəsində erkən itirmiş, 13 yaşından İrəvan pambıqtəmizləmə zavodunda fəhlə işləməklə bərabər, təhsilini davam etdirmişdi. 22 yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan “Maldarlıq cəbhəsində” qəzeti (redaktori), daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov “Sovet Ermənistəni” qəzeti (redaktori), 1947-1949-cu illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən “Sovet Ermənistəni”nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik etmişdi. Cəfər Vəlibəyov təqaüdə çıxdıqdan sonra İrəvani tərk edərək Bakıda yaşamışdır.

Rza Vəlibəyov da iki dəfə “Sovet Ermənistəni”nın redaktoru olmuşdur. 1903-cü ildə Əkərək kəndində anadan olan Rza Vəlibəyov (*Cəfər Vəlibəyovla əmioğlu idilər*) 17 yaşından kommunist partiyasının üzvü, Ermənistanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda çalışıyan mübarizlərdən idi. 1920-ci ildən Ermənistən komsomolunun Mərkəzi Komitəsində, sonra İrəvan şəhər Partiya Komitəsində, daha sonra Ermənistən KP MK-da təlimatçı, 1922-ci ildə 19 yaşında ikən Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdi. 1924-1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil aldıqdan sonra Basarkeçər rayon Partiya Komitəsinin katibi, sonra isə qısa müddətdə “Qızıl Şəfqə” in redaktoru işləmişdir. 1931-1933-cü illərdə Moskvada Qırmızı Professorlar İqtisadiyyat institutunda təhsil aldıqdan sonra İrəvana qayıdan C. Vəlibəyov, əvvəlcə Vedi rayon Maşın-Traktor Stansiyasında siyasi şöbənin rəisi, sonra Vedi rayon Partiya Komitəsinin birinci katibi, Ermənistən KP MK-da şöbə müdürü, Ermənistən SSR xalq ədliyyə komissarı, Xalq Komissarları Soveti sədrinin müavini, 1939-1941-ci illərdə SSRİ Sənaye Akademiyasının Plan İqtisadiyyat İnstitutunu bitirdikdən sonra SSRİ Dövlət Bankının Ermənistən Kontorunun

müdiri, 1944-1947-ci illərdə SSRİ-nin Türkiyədəki Ticarət Nümayəndəliyinin başçısının müavini, 1947-1949-cu illərdə bir daha “Sovet Ermənistani” qəzetinin redaktoru, 1949-1962-ci illərdə isə Ermənistan SSR maarif nazirinin birinci müavini vəzifələrində işləmiş, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputati olmuşdu. Rza Vəlibəyov yeganə azərbaycanlıdır ki, İrəvanda Fəxri xiyabanda (Panteonda) dəfn olunmuşdur<sup>302</sup>.

1961-1974-cü illərdə “Sovet Ermənistani” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. 1922-ci ildə Kəvər rayonunun Ağzıbir kəndində anadan olan Həbib Həsənov Moskvada Ali Partiya Məktəbini bitirdikdən sonra Ermənistən Əzizbəyov rayon Partiya Komitəsinin şöbə müdiri, Eçmədzin rayon Partiya Komitəsinin ikinci, Amasiya Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən (kor bağırsaq əməliyyatından) sonra İrəvanı tərk edərək Bakıda məskunlaşmış, Tovuz rayon Partiya Komitəsinin birinci katibi, meşə təsərrüfatı naziri kimi müxtəlif vəzifələrde işləmişdi. Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistən Respublikası adlandırılın qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımlardan, bəhs edilir.

1974-1981-ci illərdə “Sovet Ermənistani” qəzetinin redaktoru filologiya elmləri namizədi Məhərrəm Bayramov olmuşdur. 1928-ci ildə Zəngibasar rayonunun Aşağı Necili kəndində anadan olan Məhərrəm Bayramov 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra bir müddət Azərbaycan komsomolunun Mərkəzi Komitəsində, sonra isə Ermənistən komsomolunun Mərkəzi Komitəsində təlimatçı vəzifəsində işləmişdi. 1955-1964-cü illərdə Ermənistən KP MK-da təlimatçı. 1964-1966-ci illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966-1969-cu illərdə “Sovet Ermənistani” qəzetinin redaktor müavini, 1969-1974-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci karibi, 1974-cü ildən “Sovet Ermənistani”nın redaktoru işləmişdir. Eyni zamanda, Ermənistən SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olan, İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı bölməsində filologiyadan dərs deyən Məhərrəm Bayramov 1981-ci ilin yanvarında faciəli şəkildə həyatdan getmişdir.

Ermənistən KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqa-

302. Vəlibəyov Rza, göstərilən əsəri, s. 4; Зейналов Аскер. Эриванская интелигенция. Bakı, 2011, c.116-118, c. 136-138.

nı olan “Sovet Ermənistani” qəzetiinin redaktoru 1981-1985-ci illərdə Cahangir Əliyev olmuşdur. O, 1931-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olmuşdur. 1952-1954-cü illərdə rayon Komsomol Komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdi. Azərbaycan Pedaqoji İnstututunu bitirdikdən sonra 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxoçu tribunası” qəzetiinin redaktoru olmuşdu. 1962-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetiinin redaktor müavini, daha sonra Amasiya rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdürü vəzifəsində işləmişdi. 1965-1969-cu illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri, sonra Ermənistən KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, 1974-1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. O, 1982-84-cü illərdə Ermənistən SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonuna dək “Xalq qəzeti”ndə çalışmışdır.

Sovetlər dönməmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistən millətçi rəhbərləri Ermənistən KP MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistəni” qəzetiini abunə yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetiñ oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetiñ tirajı 10 min nüsxəyə çatmışdı.

1985-ci ildən “Sovet Ermənistəni”nın redaktoru Zərbəli Qurbanov olmuşdur. 1934-cü ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olan Zərbəli Qurbanov ali partiya təhsili almışdı. Vardenis (Basarkeçər) rayon Soveti İcraiyyə Komitəsinin sədri, 1981-1984-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Zərbəli Qurbanovun redaktorluq illəri “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında erməni şovinizminin yenidən baş qaldırması dövrünə təsadüf etmişdir. 1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistəni” qəzetiinin redaksiyası öz



“Sovet Ermənistəni” qəzetiinin baş redaktoru Zərbəli Qurbanov.

əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistən ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəcisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetiň baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistən və SSRI-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “Türksüz Ermənistən” siyasetini həyata keçirən Ermənistən rəhbərliyi ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi. 1988-ci ilin sonunda “Sovet Ermənistəni” qəzetiň əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Ermənistən SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistən KP MK-nin, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan qəzetiň redaktoru kimi, Zərbəli Qurbanov 1989-cu ilin yanvarında Bakıya gələrək, Azərbaycan KP MK-nin birinci katibi Əbdürrəhman Vəzirovun qəbulunda olmuş, Ermənistanda yaşayan azərbaycanlılara qarşı ermənilərin etdikləri vəhşiliklər haqqında məlumat vermiş, etnik təmizləmə siyasetinin respublika rəhbərliyi səviyyəsində həyata keçirildiyini bildirmişdi. Lakin Azərbaycan rəhbərliyinin öz soydaşlarının taleyinə biganə qalması ermənilərə imkan verdi ki, etnik təmizləmə siyasetini qısa müddətdə başa çatdırınsınlar. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistəni” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdalar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalmışdır<sup>303</sup>.

Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistəni” qəzetiň sonuncu redaktoru olmuşdur. 1927-ci ildə Meğri rayonun Əmrəkar kəndində anadan olan İsrafil Məmmədov 1944-1948-ci illərdə Meğri rayon Komsomol Komitəsinin birinci katibi işləmiş, sonra İrəvandakı üçillik partiya məktəbində və Bakıda qiyabi ali pedaqoji təhsil almışdı. 1956-ci ildən taleyini “Sovet Ermənistəni” qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə müdürü, məsul katib, redaktor müavini kimi məsul vəzifələrin öhdəsində bacarıqla gəlmişdi. Tarix elmləri namizədi olan İsrafil Məmmədov 1987-ci ildə Ermənistən SSR maarif nazirinin müavini vəzifəsinə təyin edilmiş, azərbaycanlı məktəblərinin pedaqoji kadrlarla və maddi-texniki

303. Vilayətoğlu Salman. Oğuz elinin müqəddəs ocağı: Göyçə. Bakı, 2006, s. 410-411.

bazalarının möhkəmləndirilməsində əlindən gələn köməyi əsirgəməmişdi. Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistən rəhbərliyi “Sovet Ermənistəni” qəzeti nəşrini davam etdirməyi İslafil Məmmədova həvalə etmişdi. Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzeti nəşrini davam etdirmək mümkün deyildi. Lakin Ermənistən rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırkı, “Sovet Ermənistəni” qəzeti nəşrini davam etdirsin. Çünkü həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan “Kommunist” qəzeti, “Agitataor” jurnalı, Yaziçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin əsasən teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan “Sovet Ermənistəni” qəzeti nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda “Sovet Ermənistəni” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetiin redaktoru İslafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırılmışdı.

Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistəni” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadiqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, “Respublika” qəzetiin redaktoru Teymur Əhmədov, şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər “Sovet Ermənistəni” qəzetiin əməkdaşı olmuşdular.

“Sovet Ermənistəni” qəzetiin redaktorları bir qayda olaraq Ermənistən SSR Ali Sovetinin deputati seçilir və Ermənistən SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olurdular. Qəzetiin redaktorlarının bioqrafiyasından görünür ki, 1961-ci ildən 1989-cu ilədək bir qayda olaraq “Sovet Ermənistəni” qəzetiin redaktorluğuna bundan əvvəl Amasiya rayon Partiya Komitəsinin birinci katibi olmuş şəxslər təyin edilmişdir. Lakin bu qəzetiin redaktorlarından Rza Vəlibəyovdan başqa, heç birinə ömrünün sonundək Ermənistanda yaşamaq nəsib olmamışdır.

Təəssüf ki, Sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə hələ aşiq ikən İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İslafil Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında Çar Rusiyası

dövründə - XX əsrin əvvəllərində İrəvanda nəşr olunan “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarını araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində “Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində İrəvanda nəşr edilən qəzetlərin tarixçəsini araşdırmışdır.



*İrəvan radiosunda Azərbaycan dilində verilişlər redaksiyası. Diktorlar Lətifə Dalqılıcova və Nəcəf Şabanov.*

İrəvan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında da təcrübəli jurnalistlər və diktorlar çalışırdılar. Hər gün axşam bir saat efirə buraxılan Azərbaycan dilində verilişdə rəsmi xəbərlərlə yanaşı, müxbirlərin əmək kollektivlərindən hazırladıqları reportajlar, müsahibələr, sonra isə bir qayda olaraq Azərbaycan musiqisindən

ibarət lent yazıları səsləndirilirdi. Azərbaycanca verilişlər redaksiyasının ilk rəhbəri “Sovet Ermənistani” qəzetində işləyən Siddiqə Qədimova olmuşdur. SSRİ Ali Sovetinin deputati olan Siddiqə Qədimova jurnalistik fəaliyyəti ilə yanaşı, tərcümə işi ilə də məşğul olurdu. Şair-tərcüməçi Əli Vəkil (Səfiyev) də əmək fəaliyyətinə Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır. Ali dərəcəli diktor Lətifə Dalqılıcova və Nəcəf Şabanov uzun illər verilişlərin mətnlərini efirdən səsləndirmişdilər. Dursun Abbasov, Cəlil Hüseynov, Kamil Hüseynov redaktor kimi, İsmayılov İsmayılov, Ramiz Məşədiyev təcrübəli radio müxbirləri kimi tanınırıdlar. 1988-ci ilin dekabrında Azərbaycan dilində verilişlər redaksiyası fəaliyyətini dayandırmalı oldu. Lakin azərbaycanlılar Ermənistani bir nəfər kimi tərk etdikdən sonra belə, Ermənistən radiosunda Azərbaycan dilində verilişlər erməni diktorlarının səsi ilə siyasi məqsədlər naminə xeyli müddət davam etdirilmişdi.

Azərbaycan mətbuat salnaməsinin ayrılmaz parçası olan, İrəvanda nəşr edilən mətbu orqanlarının tarixinin daha dərindən araşdırılması mətbuat tarixinin zənginləşməsinə xidmət edir.

## Teatr

İrəvan şəhərində ilk teatr tamaşaları XIX əsrin ikinci yarısında göstərilmişdir. Qədim mədəniyyət mərkəzlərindən biri kimi, İrəvan şəhərində də azərbaycanlıların yüzillər boyu formalasdırıcı müxtəlif səpkili bayramlar, el şənlikləri və kütləvi dini mərasimlər keçirilirdi. Musiqili ədəbi-bədii məclislərin keçirilməsi, şənlik və toy ənənələri, aşıqların günlərlə dastan söyləmələri, tərəf müqabilləri ilə tamaşaçılar qarşısında deyişmələri bir növ səhnələşdirilmiş teatr tamaşalarını xatırladırı. İştirakçıları və təşkilatçıları xalqın özünün olduğu hər bir mərasimin bir növ qəlibləşmiş ssenarisi mövcud idi. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri sonralar müstəqil xalq teatrlarının yaranmasında mühüm rol oynamışdır.

Hələ orta əsrlərdə Avropadan gələn səyyahlar İrəvanda gördükleri musiqili-əyləncəli məclisləri heyranlıqla təsvir etmişlər. Xüsusən, İrəvan xanının sarayında tez-tez musiqili məclislər keçirilərdi. Fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olarkən Xan sarayında Qulam şahın (*həmin dövrdə İrəvana gələn şah elçisinin*) şərəfinə düzənlənmiş bir məclisi təsvir etmişdir. Onun yazdığını görə, güləş əyləncəsi başa çatdıqdan sonra həyəti çadırlarla örtüdlər, yuxarı başa gözəl xalçalar saldılar, böyük bir dəstə musiqicilər və rəqqasələr gətirdilər. Avropalı səyyah daha sonra yazır: "...onlar iki saatdan çox heç kimi darixdirmədən səhnədə oldular. Hakim (*yəni - İrəvan xani - N.M.*) bu müddət ərzində onlara baxdı, şah elçisi ilə, məclisdəkilərlə səhbət etdi, məni Avropa barədə danışmağa vadə etdi. Şah sarayındaki xidmət sisteminə uyğun olaraq, əyalət hakimləri də eyni cür mürəkkəb qulluqçu sisteminə malikdirlər. Musiqicilər və rəqqasələr də bu cür qulluqçu sisteminə daxildir. Şərqdə əylənmək və ya bir-biri ilə xoş rəftar etmək xatırınə rəqs etmək adətləri yoxdur. Onlarda rəqs bir incəsənet və ya sənət kimi mövcud olub, Avropadakı teatr sənətinə oxşardır... Musiqicilər və rəqqasələr Şərqi mimləri (*mimik hərəkətlərlə tamaşa göstərən aktyor*) və ya məzhəkəcıləridirlər, daha dəqiq desək bu, onların operasıdır"<sup>304</sup>. Deməli, hələ XVII əsrədə İrəvan qalasındaki Xan sarayında yerli sənətkarlar tərəfindən teatr tamaşaya qoyulmuş və yaxud opera oynanılmışdır. Bu zaman həmin ərazidə ermənilərin nə dövləti və dövlətçilik ənənəsi, nə də ədəbi məclisləri var idi. Üstəlik, həmin dövrdə ermənilərin mədəni mərkəzi Tiflis şəhəri hesab olunurdu.

Professional teatrının təşəkkülündə xalq teatrları əhəmiyyətli rol oynamışdır. 1873-cü ildə Bakıda və Tiflisdə Mirzə Fətəli Axundovun "Lənkəran

304. Şardən Jan, göstərilən əsəri, s.23-28

“xanının vəziri” komediyasının həvəskar oyunçular tərəfindən oynanılması ilə Azərbaycan teatr tarixində ilk səhifə açılmışdır. Bakıda və Tiflisdə bir-birinin ardınca göstərilən tamaşalar haqqında qəzetlərdə verilən xəbərlər İrəvanda da teatr sənətinə böyük maraq və həvəs oyatmışdı.

Erməni müəllifləri hər sahədə olduğu kimi, İrəvanda azərbaycanlı teatrının tarixini də özlərinə sərf edən tərzdə saxtalaşdırmağa çalışmışlar. Erməni tarixçisi Tadevos Hakopyan “İrəvan tarixinin очерки” kitabında yazır: “Böyük fasılərlə fəaliyyət göstərən, azərbaycanlı müəllimlərin təşkil etdikləri teatr həvəskarları dərnəyi özünün ilk tamaşasını gimnaziyanın müəllimi Firudin bəy Köçərlinin rəhbərliyi altında 1884-cü ildə göstərmişdir. 1886-cı ildə həvəskarların gücü ilə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası tamaşaşa qoyulmuşdur.

Bu pyes haqqında E.Ter-Qriqoryanın 8 dekabr 1896-ci ildə yazdığı reseñiyasından görünür ki, tamaşa uğurla oynanılmışdır. Ermənistanda Azərbaycan teatrının banilərindən biri Yunis Nuri, Şəhrabanu xanım rolunu yaxşı oynamışdır. Sonralar dərnəyin repertuarında Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” pyesləri möhkəm yer tutmuşdur<sup>305</sup>. Əvvəla, Firudin bəy Köçərli İrəvana 1885-ci ildə gəlib. Ona görə də o, 1894-cü ildə gimnaziyanın müəllimi kimi, tamaşa hazırlaya bilməzdi. Digər tərəfdən, Emin Ter-Qriqoryanın “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşaşa qoyulması ilə bağlı resenziyası “Nor dar” qəzetində 19 dekabr 1896-ci ildə dərc olunmuşdur. Emin Ter-Qriqoryanın 8 dekabr 1896-ci ildə İrəvanda oynanılan “Müsyö Jordan” tamaşasını türk teatr həvəskarlarının ilk tamaşası kimi təqdim etməsi nəticəsində meydana çıxan yanlışlıq sonrakı tədqiqatlarda da öz əksini tapmışdır. Lakin İrəvan azərbaycanlı teatrının tarixi haqqında yazan bəzi azərbaycanlı müəlliflər də teatrın yaranma tarixində yanlışlıqla yol vermiş, erməni tədqiqatçılarının məqsədli təhriflərini sadəlövhülükə təkrarlamışlar.

Tarixçi alim İsrafil Məmmədovun üzə çıxardığı bir məqalə isə İrəvanda Azərbaycan dilində oynanılan ilk tamaşanın səhnələşdirmə tarixini üzə çıxarmağa imkan verir. Söhbət İrəvanda erməni dilində nəşr edilən “Psaq” (“Çələng”) qəzetində 10 aprel 1882-ci il tarixində “Xryusi” imzası ilə dərc edilən “Fars teatrı” başlıqlı məqalədən gedir. Məqalənin məzmunundan bəlli olur ki, 1882-ci il aprelin 2-də İrəvanda Müqəddəs Qayane məktəbinin salonunda İrəvanın kasib müsəlman tələbələrinə kömək məqsədilə, Azərbaycan türkcəsində “Tamahkarlıq düşmən qazanır” pyesi ikinci dəfə tamaşaşa qoyulmuşdur. Çox güman ki, həmin əsər birinci dəfə 1881-ci ilin sonu, 1882-ci ilin əvvəllerində tamaşaşa qoyulmuşdur. Adı çəkilən məqalədə

305. Akopyan Tadevos, göstərilən əsəri, c.301.

göstərilir ki, pyesin məzmununu İrəvan şəhər məktəbinin müəllimi Məşədi İsmayıł söyləmiş, “Qırt-qırt” pyesinin müəllifi Vasak Mədətov onu komediya şəklində salmışdır. Məşədi İsmayılin söyləməsinin əsasında qələmə alınan həmin əhvalat orta əsrlərdə Təbriz şəhərində baş vermişdir. Şərq ədəbiyyatı ilə kifayət qədər bələd olan Məşədi İsmayıł həmcinin bildirmişdir ki, ərəb və fars ədəbiyyatında bu hadisə ilə bağlı heç nə yazılmayıb, sadəcə olaraq xalqın arasında ağızdan-ağıza dolaşib. Həmin əsər 1909-cu ildə İrəvanda “R.K.Edilson” mətbəəsində Xəlilovun naşırliyi ilə kitabça şəklində çap edilmişdir. Kitabçanın müqəddiməsində özünə “Nəzmi” təxəllüsü götürən Vasak Mədətov erməni əlifbası ilə Azərbaycan dilində yazdığı müqəddimədə etiraf etmişdir ki, əsərin mövzusunu şəhər məktəbinin müəllimi Məşədi İsmayıł söyləmiş, o isə sadəcə olaraq əhvalatı olduğu kimi qələmə almışdır<sup>306</sup>.

Üçpərdəli tamaşanın qısa məzmunu ondan ibarətdir ki, təbrizli Tacir Fərəc ağa öz doğma bacısı Gülsənəmi atasından qalan mal-mülkdən məhrum etmək üçün rüşvətlə saxta məhkəmə qərarı əldə etmişdir ki, guya Gülsənəm onun doğma bacısı deyil, evin qulluqçusudur. Evdən qaçan Gülsənəm İranın hakimi şahzadə Fətəli Mirzəyə şikayət edərək deyir ki, onunla evlənəcəyini vəd edən Fərəc ağa adlı birisi aldadaraq qaçıb, daha onunla evlənmək istəmir. Fətəli Mirzə Fərəc ağanı çağırıb deyir ki, hərəmxanada gözəl bir xanım var, onunla evlənməlisən. Fərəc ağa evlənəcəyi xanımı görmək istədiyini bildirir. Gülsənəmi görən kimi, Fərəc ağa yalvarıb deyir ki, o, həmin xanımla kəbin kəsdirə bilməz, çünkü onun doğma bacısıdır. Beləcə işin üstü açılır. Şahzadə əmr edir ki, Fərəc ağanı həbsə atsınlar. Gülsənəm şahzadəyə yalvarıb qardaşını xilas edir və ata mülkündən ona çatan halal paya sahib olur. “Psak”ın yazdığını görə, Fərəc ağa rolunu Mədətov, evin ağası rolunu Mirzə Xəlil Hacıyev, şahzadə rolunu İrəvanın xanlarının nəslindən olan gənc Rüstəm xan Abbasquluxanov, Gülsənəm rolunda Şəhrabanu adlı bir xanının səhnəyə çıxacağı afişada yazılısa da, həmin rolu bir erməni qadını ifa etmişdir. Tamaşaaya azərbaycanlılarla ermənilər birgə baxmışdılar<sup>307</sup>. Sonralar bu tamaşa “Bacı və qardaş” adı ilə Cənubi Qafqazın müxtəlif şəhərlərində oynanılmışdır.

Bəs görəsən, məqalədə adları çəkilən Məşədi İsmayıł və Vasak Mədətov kimdirler?

Məşədi İsmayıł İrəvan şəhər məktəbinin müəllimi, “**Bəzmi**” təxəllüsü ilə şeirlər yanan Məşədi İsmayıł Kazımzadədir (1846-1888). O, şəhər məktəbində şəriət və türk dili müəllimi işləməklə yanaşı, özü də ayrıca məktəb açmışdır. Onun haqqında kitabın “Elm və təhsil” bölməsində ətraflı məlumat vermişik.

306. Məmmədov İsrafil. İrəvan dəftəri. III, Teatr tariximizdən səhifələr. Bakı, 2009, s. 19-20.

307. Yenə orada, s. 21-23.

Vasak Mədətov (1845-1914) isə əslən qarabağlıdır və məşhur Mədətovlar nəslinin nümayəndəsidir. Onun adı rəsmi sənədlərdə İrəvan şəhər İctimai İdarəsinin icra məmuru kimi çəkilir. Podporuçik olmuşdur. Azərbaycan dilini mükəmməl bilən Vasak Mədətov daha sonralar İrəvan dairə məhkəməsində tərcüməçi işləmişdir. Görünür, Vasak Mədətov Məşədi İsmayılla dostluq etmiş, onun “Bəzmi” təxəllüsünə bənzər, özünə “Nəzmi” təxəllüsü götürmüştür.

“Tamahkarlıq düşmən qazanır” pyesi haqqında “Psaq” (“Çələng”) qəzetində dərc edilən məqalə bir daha sübut edir ki, XIX əsrin ikinci yarısında belə, İrəvan şəhərində Azərbaycan dili sənət dili, ədəbi mühit dili kimi hakim dil olmuşdur. Bir çox ermənilər də bu dildə yazmış, tamaşalarda rolları azərbaycanca ifa etmişlər. Azərbaycan dilində oynanılan əsərlərin tamaşaçılarının bir qismi də ermənilər olmuşlar.

Firudin bəy Köçərli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləmiş, həmin dövrdə azərbaycanlı gənclərin teatr tamaşaları hazırlamalarına yaxından köməklik göstərmişdir. O, 1890-cı il aprelin 20-də “Kəşkül” qəzetində dərc edilən “Irəvandan məktub” məqaləsində şəhərdə göstərilən tamaşalar haqqında yazırıdı: “Bu aprelin 4-də darülmüəllimin (yəni - Müəllimlər Seminariyasında) elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mərzə Fətəli Axundovun “Məstəli şah” ünvanında tərtib etdiyi komediyani oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynandı. Təklif olunan icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında afərin sədası göyə çıxıb üç-dörd dəfə pərdənin qalxmağını və oynayanların zühurə gəlməyini əl çalıb tələb edirdilər. “Məstəli şah”dan sonra “Könülsüz nikah” (bu tamaşa həm də “Zor ilə evlənməyin nəticəsi” adlanırdı) ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. O dəxi hamının xoşuna gəldi. Məlum oldu ki, “Könülsüz nikah”ı yazan darülmüəllimin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsəlman camaati bir dərəcədə komediyadan razı qaldılar ki, dübarə təkrarına talib və xahişmənd oldular...”<sup>308</sup>

Araşdırımlarımız göstərir ki, Firudin bəy Köçərlinin adını çəkdiyi Rzayev familiyalı şagird həmin Əkbər Rizayevdir ki, sonralar Ermənistən KP MK-nın şöbə müdürü və “Sovet Ermənistəni” qəzetiinin və Mərkəzi Komitənin orqanı olan rusca nəşr edilən “Kommunist” qəzetiinin redaktoru, mühəribə illərində Moskvada “İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdürü olmuşdur. Əkbər Rizayevin oğlu Sabir Rizayev Sovet Ermənistənində görkəmli kinoşunas və teatrşunas olmuşdur. Sabir Rizayev

308. Firudin bəy Köçərli. Seçilmiş əsərləri. Bakı, 1963, s.33-34.

1963-cü ildə Bakıda rus dilində çap olunan “Ermənistanda Azərbaycan teatri” kitabınn müəllfididir.


Publisist, teatrşunas və salnaməçi Qulam Məmmədlinin toplayaraq tərtib etdiyi iki hissədən ibarət “Azərbaycan teatrının salnaməsi” kitablarında İrəvan teatrının keçdiyi keşməkeşli yola aid qiymətli materiallar toplanmışdır. Salnamədən bəlli olur ki, 1896-ci il dekabrın 18-də və 1897-ci il dekabrın 10-da İrəvanda M.F.Axundovun “Müsyö Jordan və dərvish Məstəli şah” əsəri tamaşaaya qoyulmuşdur. İkinci tamaşadan əldə edilən vəsait hesabına İrəvan gimnaziyasının yoxsul tələbələrinə köməklik göstərilmişdir. Ağzına kimi dolu olan hər iki tamaşaaya azərbaycanlılarla yanaşı, ermənilər və ruslar da baxmışdır<sup>309</sup>.

İrəvanda Azərbaycan teatrının formallaşması Yunis Nurinin adı ilə bağlıdır. 1878-ci ildə İrəvan şəhərində anadan olmuş Yunis Hacı Süleyman oğlu Süleymanov fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr etmişdir. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılmışdır<sup>310</sup>.

XX əsrin əvvəllərində İrəvan teatrının formallaşmasında Yunis Nuri ilə yanaşı, Mirzə Mustafa Rəcəbovun, Kərim Əhmədovun, Mirabbas Mirbağırzadənin, Cəfər Əhmədovun, Əkbər Rizayevin, Məcid Rəcəbovun, Mehdi Kazimovun, Asif bəy Şəfibəyovun xidmətləri böyük olmuşdur. İrəvanın adlı-sanlı zadəganlarından Pənah xan Makinskinin və Əli xan İrəvanskinin mülklərində xeyriyyəçilik məqsədilə İrəvan teatrının tamaşaları oynanılmışdır.

Görkəmlı Azərbaycan ədibi Cəlil Məmmədqulu-zadə 1901-1903-cü illərdə İrəvanda yaşadığı dövrdə teatr həvəskarları ilə dostluq etmiş, tamaşaların təşkilinə fəal surətdə yardım etmişdi.

1903-cü ildə İrəvandakı Azərbaycan teatr truppası o dövrdə çox dəbdə olan “Qırt-qırt” vodevilini tamaşaşa qoyur. Tamaşa Pənah xan Makinskinin malikanəsində



*Pənah xan Makinskinin evi. İrəvan teatrının bir çox tamaşaları burada oynanılmışdır.*

309. Azərbaycan teatrının salnaməsi. Birinci hissə. (1850-1920). Toplayanı, tərtib edəni və izahların müəllifi Qulam Məmmədli. Bakı, 1975, s. 79, s. 83.

310. Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. İrəvan, 1980; Hrayr Hovakimyan. Yunis Nuri. İrəvan, 1962.

göstərilir. Onun təşkilatçısı və rəhbəri Yunis Nuri idi. Yunis Nuri tamaşanın güclü təsirə malik olması üçün bütün bacarığını səfərbər etmişdi. Ancaq Pənah xan tamaşanın geniş xalq kütləsi qarşısında oynanılmasına icazə vermir, onu xanın sarayında ev tamaşası kimi oynayırlar. Buna baxmayaraq, tamaşanın əks-sədasi Pənah xan Makinskinin saray divarlarını aşaraq bütün şəhərə yayılır. Çoxları, tamaşanın ikinci dəfə oynanılmasma icazə verilməsi üçün xanın yanına xahişə gəlirlər. “Qırt-qırt” ikinci dəfə Pənah xanın geniş həyətində oynanır. Cox böyük müvəffəqiyyət qazanmış bu tamaşada Yunis Nuri azərbaycanlı balalarına heç bir şey öyrədə bilməyən küt və əzazil molla rolunu inandırıcı şəkildə oynamışdır<sup>311</sup>. “Qırt-qırt” tamaşasının müvəffəqiyyətindən ruhlanan teatr həvəskarları az sonra N.V.Qoqolun “Müfəttiş” əsərini tamaşaşa qoymuşlar. Sonralar həmin tamaşa bir neçə dəfə Canpoladov klubunda da göstərilmişdi.

1905-ci il avqustun 5-də İrəvanın yerli müsəlman cavanları şəhərdə ermənilərin törətdikləri qırğınlardan zərər görən soydaşlarına yardım etmək üçün tamaşa göstərmiş, əldə edilən 400 manatadək pulu onlara yardım kimi paylamışdır. Həmin ayın 20-də həmin məqsədlə daha bir tamaşa göstərilmişdir<sup>312</sup>. 1906-ci ilin avqustunda Pənah xan Makinskinin mülkündə qiraətxana təşkil etmək məqsədilə teatr tamaşası göstərilmiş, bu məqsədlə 426 manat pul yığılmışdır. Təkcə avqust ayında Pənah xan Makinskinin mülkündə M.F.Axundovun “Müsyö Jordan”, Rüstəm xanın “Əqdi biməhəbbət”, R.Əfəndizadənin “Qan ocağı”, V.Mədətovun “Qırt-qırt” tamaşaları yerli həvəskarlar tərəfindən oynanılmışdır<sup>313</sup>.

1907-ci il avqustun 24-də İrəvanda rus-müsəlman məktəbinin həyətində məktəbin kasib tələbələrinə yardım məqsədilə bir teatr tamaşası göstərilmiş və 277 manat pul yığılmışdı. Eyni məqsədlə həmin məktəbdə 1908-ci il iyulun 17-də “Yağışdan çıxdıq, yağmura düşdük” və “Ev tərbiyəsinin bir şəkli” tamaşaları göstərilərək 75 manat pul hasil edilmişdir<sup>314</sup>.

İrəvan teatrının aktyorları daha təcrübəli Bakı və Tiflis teatrlarının repertuarlarını izləyir, orada oynanılan tamaşaları öz repertuarlarına daxil edirdilər. 1908-ci il yanvarın 19-da İrəvan ziyalıları məşhur türk yazılıçısı Namiq Kamalın “Vətən” əsəri Asif bəy Şəfibəyovun rejissorluğu ilə Şəhər klubunda tamaşaşa qoyulmuşdu.

1909-cu ilin mayında Hüseyin Ərəblinskinin teatr truppası İrəvana qastrola

311. Ризаев Сабир. Азербайджанский театр в Армении. Баку, 1963, с. 29; Kərimov İnqilab. Azərbaycan teatr tarixi. I cild. Bakı, 2008, s. 328-329.

312. Azərbaycan teatrının salnaməsi. Birinci hissə, s. 111,113.

313. Yenə orada, s. 127-129.

314. Yenə orada, s. 145-164.

gəlmiş, ayın 4-də Şəhər klubunda “Bəxtsiz cavan”ı, 10-da “Nadir şah”ı, 18-də “Zorən təbib”i, 25-də isə “Yəhudilər”i tamaşaşa qoymuşdu. Ərəblinski tamaşalarda həm baş rolları oynamış, həm də rejissorluq etmişdi. Ərəblinski və onunla Bakıdan gələn digər artistlər İrəvan teatr həvəskarlarına xeyli köməklik etmiş, onlara qrim, bir neçə dəst kostyum bağışlamışdır. Yunis Nuri xatırələrində yazırı ki, Hüseyin Ərəblinski İrəvan-Azərbaycan teatrının həyatında silinməz iz qoyub getdi, ondan sonra teatrımızın üzvlərinin sayı xeyli artdı, biz daha həvəslə, şövqlə işləməyə başladıq<sup>315</sup>. Məşhur aktyor Sidqi Ruhulla 1910-cu il mayın 19-da səyyar aktyor sıfətli İrəvana gəlmiş, yerli həvəskarların iştirakı ilə “Müsibəti Fəxrəddin” tamaşasını səhnələşdirmişdi.

1911-ci il iyunun 3-də Bakıdan İrəvana gəlmiş artist Cəlil Bağdadbəyov yerli həvəskarların iştirakı ilə “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını səhnələşdirmişdi. Hacı Qəmbər rolunda Məcid Rəcəbov, Əşrəf bəy rolunda Mehdi Kazımov, Yetər rolunda Asif bəy Şəfibəyov çıxış etmişdir. Həmin ayın 16-da “Ev tərbiyəsinin bir şəkli” vodevili oynanmış, tamaşanın sonunda Azərbaycan müğamları ifa edilmişdi<sup>316</sup>.

“Ervanskiy vestnik” qəzeti 9 oktyabr 1911-ci il tarixli sayında xəbər verirdi ki, Tiflisdən gəlmiş Mirzə Ağa Əliyevin truppası yekun tamaşa kimi, “O olmasın, bu olsun” operettasını oynamışdır. Məşədi İbadı Mirzə ağa Əliyev, Gülnazi Goyərçin xanım ifa etmişlər. Qəzet yazırı: “İrəvan səhnəsi və teatri ilk dəfə idi qadın rolunda müsəlman qadını görürdü. Müsəlman qadınları örtülü lojalardan səhnəyə tamaşa edirdilər. Onlar tamaşadan çox razi qaldılar. Pərdə dalından olsa da, bu, birinci addım olaraq diqqətəlayiq hadisə idi. Mirzə Ağa Əliyevin truppası ilə bərabər gənc bəstəkar Zülfüqar Hacibəyov (*Üzeyir Hacibəyovun böyük qardaşı*) da İrəvana gəlmişdi. Qastrol ərzində Zülfüqar Hacibəyovun “Əlli yaşlı cavan” operettası da oynanılmışdı.

1912-ci ildə Zülfüqar Hacibəyov yenidən İrəvana gəlmişdir. Noyabr ayında onun rəhbərliyi ilə “Xor xor”, “Kərbəlayı Şükür xalça satan”, “O olmasın, bu olsun” və “Əlli yaşında cavan” operettalarının təsvirlərindən 14 pərdə göstərilmişdi. Noyabrın 22-də “İqbəl” qəzeti Z.Hacibəyovun İrəvana qastrol səfərinə aid xüsusi məqalə dərc etmişdi.

25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İsləm Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün rəsmi dairələrdən icazə almışdır. Bu şirkət öz ətrafında gənc aktyorları birləşdirirdi. Qısa müddət ərzində şirkətin aktyorları Canpoladovun teatr binasında “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa

---

315. Rizaev Sabir, göstərilən əsəri, c. 34.

316. Azərbaycan teatrının salnaməsi. Birinci hissə, s. 188-190, s. 250-251.

qiyafəsində süfəha” (*süfəha – yəni səfəh*), “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar” əsərlərini tamaşaya qoymuşdular<sup>317</sup>.

1914-cü il İrəvan teatrı üçün çox uğurlu il olmuşdur. İslam Dram Şirkəti yanvarın 24-də Canpoladov teatrında Jan Batist Molyerin “Zorən təbib”, həmin ayın 31-də Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, mayın 16-da Məmmədəli Nasirin “Millətpərəstlikmi, şərabxorluqmu?” komediyalarını tamaşaya qoymuşdu. İyunun 3-də isə teatr həvəskarları İrəvan gimnaziyasının tələbəsi Vahabova yardım etmək məqsədilə “Sevgili övlad”, “Daşım-daşım” və “Mən ölmüşəm” tamaşalarını göstərmışdilər. Həmin il avqustun 25-də yerli həvəskarlar Çinovniklər klubunda yaralı rus əsgərlərinin nəfinə “O olmasın, bu olsun” tamaşasını, sentyabrın 4-də isə həmin tamaşanı Əli xanın evində “Qızıl xaç” cəmiyyətinin xeyrinə azərbaycanlı qadınlar üçün göstərmişdilər.

İrəvan İslam Dram Şirkətinin aktyorları Yunis Nurinin rejissorluğu ilə 1916-cı il mayın 26-da Əbdürəhim bəy Haqverdiyevin “Dağilan tifaq” əsərini, iyunun 9-da isə “İran faciələri”ni və “Qız istəmək” məzhəkəsini, sentyabr ayında isə “Arşın mal alan” operettasını tamaşaya qoymuşdular. 1917-ci ildə isə teatr həvəskarları yazıçı Rza Zakinin (Lətifbəyov) “Sultan Əbdülhəmidin xəli” əsərini “Zülm və istibdadın axırı” adı altında səhnələşdirmişdilər.

Göründüyü kimi, İrəvanda daşnakların hakimiyyətə gəlməsinədək İrəvan teatrı sözün həqiqi mənasında intibah dövrünü yaşamışdır.

Sənətşünaslıq elmləri doktoru İlham Rəhimli arxiv sənədləri, dövri mətbuat materialları, aktyorların canlı ifadələri əsasında İrəvan teatrının 1882-2006-cı illəri əhatə edən yaradıcılıq yolu haqqında “İrəvan Dövlət Azərbaycan Dram Teatri” adlı sanballı monoqrafiya qələmə almışdır. Sovet hakimiyyəti illərində İrəvan teatrında oynanılan tamaşalar haqqında məlumatlar verərkən əsasən İlham Rəhimlinin adıçəkilən monoqrafiyasına istinad etmişik. Həmin əsərdə müəllif qeyd edir ki, 1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınlardır törətmışdilər. Bu kütləvi qırğınlardan qacılıb canını qurtara bilən İrəvanın həvəskar aktyorlarının böyük bir qismi, başda Yunis Nuri olmaqla, İranın Xoy şəhərinə mühacirət etmişdilər. Həmin truppa üç ilə qədər orada qalmış, truppanın üzvləri çörəkpulu qazanmaq üçün müxtəlif işlərdə çalışsalar da, hərdən teatr tamaşaları da göstərmişdilər<sup>318</sup>.

1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sıyrılmış irəvanlı qaçqınlar tədricən geri qayıtmaga başlamışdilar. İrəvan şəhərində azərbaycanlıların mədəni-maarif problemləri əsasən 1921-ci ilin dekabrında yaradılan Türk klubu ətrafında birləşən azərbaycanlı ziyalıların

317. Yenə orada, s. 316-323.

318. Rəhimli İlham. İrəvan Dövlət Azərbaycan Dram Teatri. Bakı, 2007, s. 15.

vasitəsi ilə həll edilirdi. 1922-ci ilin fevralından Mərkəzi Türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyət göstərirdi. 1923-cü ilin əvvəlində teatr dərnəyinin nizamnaməsi geniş müzakirə edilir və qəbul olunur 1924-cü ilin may ayında Mərkəzi Türk klubu nəzdindəki dram dərnəyinə müstəqil teatr truppası statusu verilir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi. Tamaşalar uğur qazandıqda Erməni Dövlət Teatrının, yaxud İngilab Teatrının səhnəsinə çıxarırlırdı. Türk klubu ilə yanışı, İrəvanda Müsəlman qadınlar klubu da fəaliyyət göstərirdi. Türk teatr truppasına İrəvanın sayılıb-seçilən ziyalılarından Bala Əfəndiyev, Abbasəli Axundov, Məşədi Rzayev, Əşrəf Yusifzadə, Yusif Ziya və başqaları daxil idilər. İlk dəfə olaraq yerli azərbaycanlı qadılardan Fatma xanım Əfəndiyeva, Firəngiz Rizayeva və başqaları səhnəyə gəlib, qadın rollarını oynayırlar<sup>319</sup>.

Repertuarında sosializm quruluşunu təbliğ edən tamaşalara da yer ayıran teatr truppası, əsasən klassik əsərlərin tamaşaya qoyulmasına üstünlük verirdi. Teatr truppası əsasən Yunis Nurinin quruluşçu rejissorluğu ilə (*bəzi tamaşalara teatrın aktyoru Yusif Ziya da quruluş vermişdi*) 1922-ci ildən 1928-ci ilədək İrəvan şəhərində və respublikanın rayonlarında M.F.Axundovun “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, N.Nərimanovun “Nadir şah», N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdü”, V.Mədətovun “Qırt-qırt”, Ü.Hacibəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, Z.Hacibəyovun “Evliyəkən subay”, S.S.Axundovun “Laçın yuvası”, Cabbarlıının “Aydın”, “Almaz”, “M.M.Kazimovskinin “Nə qanır, nə qandırır”, H.Cavidin “İblis”, “Şeyda”, J.B.Molyerin “Zorən təbib”, S.M.Qənizadənin “Dursunəli və ballıbadı”, “Axşam səbri xeyir olar”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır” kimi əsərlərini fədakarlıqla tamaşaya qoymuşdur.

Ermənistanda Azərbaycan teatrının tarixini tədqiq edənlər Sabir Rizayev və Əkbər Yerevanlı, habelə sənətşünaslıq doktoru, professor İlham Rəhimli yazıları ki, İrəvanda yaşayan qeyrətli ziyalıların və uzun illər böyük fədakarlıqla fəaliyyət göstərən teatr həvəskarları 1928-ci il mart ayının 15-də istəklərinə nail oldular: - Ermənistən hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradıldı. Erməni Sovet Ensiklopediyasında “Yerevan Azərbaycan teatri” məqaləsində teatrın 1928-ci il aprelin 14-də Molyerin “Zorən təbib” pyesi ilə açıldıqlı yazılır<sup>320</sup>.

Teatr truppasının formalaşmasına rəhbərliyi peşəkar aktyor Yunis Nuri və

---

319. Məmmədov İsrafil. İrəvan dəftəri. III, Teatr tariximizdən səhifələr. s. 44; Ризаев Сабир. Азербайджанский театр в Армении, с. 58.

320. Հայկական Սովետական Հանրապետության. (Erməni Sovet Ensiklopediyası. 3-cü cild). Yerevan, 1977, s. 566.

baş rejissor, türk dilində təmiz danışan əslən İstanbul ermənisi, Ermənistan Dövlət Teatrının aktyoru olmuş Mkrtiç Canan həyata keçirildilər. İşə başlayan kimi, M. Canan teatrın inzibatçısı Abdulla Ramazanovla birgə Bakıya gəlmiş, Dövlət Dram Teatrından və Bakı Türk İşçi Teatrından başda Qafar Həqqi, Xədicə İsmayılova, Qəzənfər Məlikov olmaqla, bir neçə aktyoru İrəvana aparmışdır. İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrının təntənəli açılışı 1928-ci il aprelin 14-də olmuş, həmin vaxt M. Cananın rejissorluğu ilə J.B.Molyerin “Zorən təbib” komediyası oynanılmışdı<sup>321</sup>.

Bəzi tədqiqatçılar ilk tamaşanın göstərilməsi tarixini – yəni 1928-ci il aprelin 14-nü İrəvan Dövlət Türk Teatrının yaranma tarixi kimi qəbul edirlər. Teatrın təntənəli açılışından düz iki ay sonra C.Cabbarlının “Aydın” faciəsi M. Cananın rejissorluğu ilə tamaşaya qoyulmuşdu. Həmin il oktyabrın 20-də Aleksandr Slavyanskinin “Qırmızı qartal” pyesinin premyerası olmuşdu. Yay aylarında İrəvan teatri əsasən azərbaycanlıların məskun olduqları Vedibasar, Zəngibasar, Qəmərli, Ağbabə, Böyük Qarakilsə, Dilican və başqa bölgələrə qastrol səfərlərinə çıxmışdı.

1929-1933-cü illərdə İrəvan Dövlət Türk Teatrı əsasən M. Cananın, irəvanlı ziyalı, aktyor Rza Şeyxzadənin (*sonralar partiya-sovet sistemində məsul vəzifələrdə işləmiş, 1936-1938-ci illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri olmuşdu*) və Leninqradda (*indiki Sankt-Peterburg*) Səhnə Sənəti Institutunda rejissor və dram aktyorluğu fakültəsini bitirmiş Yusif Yulduzun (Əliyev) rejissorluqları ilə C.Cabbarlının “Sevil” və “Almaz”, M.F.Axundovun “Hacı Qara”, Q.Sundukyanın “Pepo” və “Xatabala”, Ü.Hacıbəyovun “Məşədi İbad” və “Arşın mal alan”, S.M.Qənizadənin “Axşam səbri xeyir olar”, C.Məmmədquluzadənin “Ölülər”, A.Şirvanzadənin “Namus”, M.Nasirin “Bədbəxt ailə” və “Zorən izdivac”, S.S.Axundovun “Tamahkar” əsərlərini səhnələşdirmişdi.

İrəvan teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” və “Bəxtsiz cavan” pyesləri 1916-1923-cü illərdə dəfələrlə tamaşaya qoyulmuşdu. Teatrşunas-alim Sabir Rizayev “Erməni-Azərbaycan teatr əlaqələri tarixindən” məqaləsinə Ə. Haqverdiyevin İrəvan teatrına rəğbətini ifadə edən bir məktubunun mətnini daxil etmişdir. Məktubdan aydın olur ki, 1932-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 40 illiyinin qeyd edilməsini qərara almışdır. Yubiley tədbirinin keçirilməsinə etiraz edən ədib, pyeslərindən birinin tamaşaya qoyulması ilə kifayətlənməyi xahiş etmişdir. Ə.Haqverdiyev hələ Şuşada realni məktəbdə oxuduğu zaman dostlaşdığını, sonralar İrəvan

321. Rəhimli İlham, göstərilən əsəri, s. 28-29.

erməni teatrının məşhur aktyoru olan, Azərbaycan dilində rollar ifa edən Qriqori Avetyana 1 aprel 1932-ci ildə göndərdiyi məktubunda yazırıdı: “Mən çox istərdim ki, İrəvanın türk teatr dəstəsi də həmin günü qeyd etsin. Özün türk dəstəsinin rəhbərləri ilə danış. Güman edirəm ki, onlar həmin günü mənim pyeslərimdən birini tamaşaaya qoymaqla qeyd edərlər”<sup>322</sup>. Bundan sonra ədibin “Pəri cadu” pyesi dəfələrlə İrəvan teatrında oynanılmışdı.

1933-cü ilin sonlarında, Xankəndində anadan olmuş, Bakı Teatr Texnikumunu və Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmiş Baxşı Qələndərli İrəvan Dövlət Türk Teatrında rejissorluq fəaliyyətinə başlamışdı. Onun rejissorluğu ilə 1934-cü ildə “Almaz”, “Hacı Qara”, “Məşədi İbad”, “Tamahkar”, “Pəri cadu”, “Namus”, 1905-ci ildə isə “Yaşar”, “1905-ci ildə”, “Od içində”, “Şeyx Sənan” kimi sanballı əsərlər tamaşaaya qoyulmuşdu.

O vaxtlar teatr işlərinə rəhbərlik Ermənistən Xalq Maarif Komissarlığını səlahiyyətində idi. Nazirlilik teatrın qarşısında tələb qoymuşdu ki, briqadalarla bölünüb kəndlərdə tamaşalar göstərsin. Ümumiyyətlə, 1934-1935-ci illərdə İrəvan Türk Teatri 142 kənddə 160-dan çox tamaşa göstərmişdi<sup>323</sup>.

İrəvan teatrının direktoru, Ermənistən Sovet Yaziçıları İttifaqının Türk bölməsinin katibi Nəsib Əfəndiyevin “Od içində” pyesi 1934-cü ilin aprelində ilk dəfə tamaşaaya qoyulmuşdu. Əsər tamaşaaya qoyulduğdan sonra Yaziçılar evində onun disputu keçirilmiş, “Qızıl Şəfəq” qəzetində haqqında geniş resenziya dərc edilmişdi. Daha sonra Nəsib Əfəndiyevin “Qısqanlıq” pyesi də həmin teatrın sənəsində oynanmışdı. 1936-ci ildə Nəsib Əfəndiyev repressiya olunmaq təhlükəsi ilə üzləşir. Bir il öncə haqqında tərifli məqalələr dərc edən “Qızıl Şəfəq” qəzeti 23 sentyabr 1936-cı il tarixi sayında “Nəsib Əfəndiyevin maskası dəxi yırtılmalıdır” məqaləsində yazırdı: “Hiyləgər Nəsib Molla Vəli oğlu Əfəndiyev ... Türk Teatr Komsomol təşkilatı himayəsi altında gizlənərək nəzərdən qaçmışdır. Nəsib bu günədək özünün və qardaşlarının əksinqilabi hərəkətlərini təşkilatdan gizlətmüş və gizlətməkdə davam etməkdədir...” Bu cür təqiblərdən sonra Nəsib Əfəndiyev İrəvanı tərk etmək məcburiyyətində qalmışdı<sup>324</sup>.

1906-ci ildə Qazax qəzasının Qaraqaya kəndində anadan olan Nəsib Əfəndiyev ali pedaqoji təhsil aldıqdan sonra İrəvan Pedaqoji Texnikumunda müəllim işləmişdi. O, Ermənistən ictimai təminat komissarı, və “Rəncbər” qəzetinin redaktoru, İrəvan Türk Teatrının yaradıcılarından biri Bala Əfəndiyevin bibisi oğlu idi. Bala Əfəndiyev də 1937-ci il repressiyasının qurbanı olmuşdur.

---

322. Ədəbi Ermənistən. Məcmuə. İrəvan, 1957, s. 277-278.

323. Rəhimli İlham, göstərilən əsəri, s. 51.

324. Allahverdiyev Cəlal, göstərilən əsəri, s.217-223.



*Irəvan teatri. 1939-cu il. Orta cərgədə soldan  
4-cü teatrın direktoru Yunis Nuri*

*afişalarında “Ə. Yuniszadə” kimi göstərilmişdir) gənc yaşılarından aktyorluq edirdilər.*

30-cu illərin ortalarından etibarən neçə-neçə aktyor Bakıdan gələrək, İrəvan teatrında parlaq obrazlar yaratmışdır. Gənc və istedadlı aktyorlar, sonralar Azərbaycan teatr salnaməsinin parlaq səhifələrinə adları həkk olunan Əli Zeynalovun, Ətayə Əliyevanın, Həsən Mirzəyevin, Rza Əfqanlıının, İsmayııl Dağıstanlıının, Kazım Ziyanın, Kamil Qubuşovun, Adil Əsgərovun Əşrəf Quliyevin Bakı və Tiflis teatrlarından gəlib, İrəvan teatrında fədakarcasına çalışmaları teatra ikinci nəfəs vermişdi.

“Qızıl şəfəq” qəzetinin 3 noyabr 1935-ci il tarixli “Dövlət Türk Teatrosunun fəaliyyəti haqqında qeydlər” başlıqlı məqalədə qeyd edilirdi ki, teatr özünün yaradıcılıq potensialını gücləndirmək, truppanın qüvvəsini artırmaq üçün Ermənistanın əlaqədar təşkilatları qarşısında məsələ qaldırmış, bu məqsədlə 1935-ci ildə İrəvandakı Teatr Texnikumu nəzdindəki türk qrupunda 4 qız və 21 oğlan təhsil almışdı. Tələbələr yataqxana ilə və təqaüdlə təmin edilmişdilər<sup>325</sup>.

İrəvan teatrında müxtəlif vaxtlarda milli operalar və operettalar da oynanılmışdısa da, uğurlu alınmamışdı. 1924-1937-ci illərdə Tiflis teatrında peşəkar aktyor və rejissor kimi formalaşan Əli Şahsabahlı və həyat yoldaşı Nübar Əlixanovanın İrəvan teatrında işləməyə gəlmələri teatrın həyatında mühüm hadisə olmuşdu. Əli Şahsabahlinin quruluş verdiyi “Arşın mal alan” operettasının premyerası həmin ilin dekabrında çox uğurlu keçmişdi.

1939-cu il martın 15-də İrəvan Dövlət teatrı dövlət teatrının yaranmasının 10 illiyi münasibətilə təntənəli iclas keçirilmiş, konsert verilmiş və Baxşı

1930-cu illərdə İrəvan teatr truppasında Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Cəmil Əliyev kimi yerli aktyorlar yetişmişdi. Yunis Nurnin böyük oğlu Əziz Süleymanov və kiçik oğlu Əkbər Süleymanov da (*sonralar Ermənistən Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri, filologiya elmləri namizədi olan Əkbər Yerevanlıının adı teatr afişalarında “Ə. Yuniszadə” kimi göstərilmişdir*) gənc yaşılarından aktyorluq edirdilər.

Qələndərlinin rejissorluğu ilə C.Cabbarlinin “1905-ci ildə” tamaşası oynanılmışdı.

1939-1941-ci illərdə Əli Şahsabahlı “Vətən namusu”, “Lənkəran xanının vəziri”, “Dəmirçi gavə”, “Jor Danden”, “Pəri cadu”, “Aydın”, “Qaçaq Nəbi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Anzor” tamaşalarının rejissoru olmuşdu. Əli Şahsabahlı həmçinin bir müddət teatrın direktor müavini, sonra isə direktoru olmuşdu.

Baxşı Qələndərlinin yeni quruluş verdiyi “Vaqif” tamaşasının premyerası 1941-ci ilin iyun ayının əvvəllərində böyük təntənə ilə keçmişdi. Tamaşada Vaqifi Əli Zeynalov, Qacarı Əli Şahsabahlı, İbrahim xanı Məmmədbağır Qaraxanov, Vidadini Əziz Süleymanov, Tamarani Nübar Əlixanova, Əli bəyi Adil Məmmədov, Gülnarı Ətayə Əliyeva və Gülgəz Rəhimova, Kürd Musanı Həsən Mirzəyev, Tükəzbanı Adriq Dərzaqova, Şalikonu Abbasqulu Tağıyev, təlxək rolunu Zakir Şahbazov məharətlə ifa etmişdilər.

İkinci Dünya müharibəsi illərində teatrın kollektivi dövrün tələbinə əsasən ayrı-ayrı dəstələrə bölünərək hərbi hospitallarda, çağırış məntəqələrində çıxışlar edir, tamaşalardan parçalar göstərirdilər. Bununla belə, müharibə illərində İrəvan teatrı əvvəllər repertuarında olan tamaşalarla yanaşı, bir sıra yeni tamaşalar da hazırlanmışdır. Əsasən Baxşı Qələndərli və Əli Şahsabahlinin quruluş verdikləri Jan Batist Molyerin “Jorj Danden”, Lope de Vegaann “Quzu çeşməsi”, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Mehdi Hüseynin “Nizami”, “Cavanşir”, Sabit Rəhmanın “Aşnalar”, “Xoşbəxtlər”, Səməd Vurğunun “Fərhad və Şirin”, Əli Zeynalovun “Həyəcanlı qəlb”, Vardges Şoğeryanın “Cəvahir”, Əkbər Yerəvanlıının “Səadət uğrunda”, Rza Şahvələdin “Qız qalası” və s. əsərlər müharibə illərində İrəvan teatrının repertuarına daxil edilmişdi.

1944-cü ilin aprelində Şəkspirin anadan olmasının 380 illiyi



Teatr afişası. 1946-cı il.

münasibətilə İrəvanda VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalı keçirilmişdi. Sekspir festivalına Teatrın rejissorу Baxşı Qələndərlı “Otello”nu Cəfər Cabbarlının tərcüməsi əsasında yeni quruluşda tamaşaşa hazırlamışdı. Tamaşada Əli Zeynalov Otello, Abbasqulu Tağıyev Yaqo, Əziz Süleymanov Rodriqo, Zarik (Zarina) Teryan Dezdomona, Həsən Mirzəyev Kassio, Əhməd Şəfai Brabansio rollarını yüksək peşəkarlıqla ifa etmişdilər. Münsiflər heyəti kollektivin işinə yüksək qiymət vermişdi. İsrafil Məmmədovun verdiyi məlumatə görə, münsiflər heyətinin üzvü professor Morozov faciənin azərbaycanca mətninin üzərində bu ifadəni yazmışdı: “Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların “Otello” tamaşasından aldım”. O dövrün mətbuatında dərc olunmuş rəylərə istinadın məşhur teatrşunas Sabir Rizayev “Otello” tamaşasını C.Cabbarlı adına İrəvan Dövlət Teatrının şah əsəri adlandırmışdır<sup>326</sup>.

Sovet şekspirşunaslığının banisi, Ümumittifaq Şekspir konfranslarının rəhbəri, bütün ömrünü Şeksprin yaradılığını öyrənməyə həsr etmiş Mixail Morozov (1897-1952) kimi bir nüfuzlu teatrşunasın C.Cabbarlı adına İrəvan Dövlət Teatrına belə yüksək qiymət verməsi, gərgin kollektiv əməyinin qanuna uyğun nəticəsi idi.

1939-cu ildə Ermənistən SSR-in Əməkdar artisti adına layiq görülən Əli Zeynalov 1944-cü ildə Bakıya gələrək, Azərbaycan Dram Teatrında fəaliyyətini davam etdirmiş, 1964-cü ildə Azərbaycan SSR-in xalq artisti adına layiq görülmüşdür.

1946-1947-ci illərdə İrəvan teatrında Əli Şahsabahlinin rejissorluğu ilə “Müsyo Jordan və dərviş Məstəli şah”, “Cancur Səməd”, “Qaçaq Nəbi”, Baxşı Qələndərlinin rejissorluğu ilə isə “Ürəkaçanlar”, “Bahar” “Fərhad və Şirin”, “İşıqlı yollar” tamaşaları oynanılmışdı.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistən SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarının icra edilməsinə başlanması azərbaycanlılara qarşı böyük ədalətsizlik və antiinsani bir aksiya idi. Bütün azərbaycanlı ailələri kimi, C.Cabbarlı adına İrəvan Teatrı da səksəkəli günlərini yaşayırıldı. Bütün bunlara baxmayaraq teatrın kollektivi 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və intiqam”, “Sevil”, “Şah İsmayıł” kimi əsərləri tamaşaşa qoymuşdu. Nəhayət, sıra İrəvan teatrına da çatdı. 1949-cu ilin sentyabrında İrəvan teatrı azərbaycanlı ailələrinin demək olar ki, yaşamadığı Basarkeçər rayon mərkəzinə sürgün edilmişdi<sup>327</sup>.

326. Məmmədov İsrafil. İrəvan dəftəri. III, Teatr tariximizdən səhifələr. s.60-61.

327. Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Bakı, 1998, s. 119.

1946-1953-cü illərdə Basarkeçər rayon Partiya Komitəsinin birinci katibi olmuş Talib Musayev İrəvan teatrının aqibəti haqqında yazır: “1928-ci ildə təşkil edilmiş C.Cabbarlı adına teatri respublikanın ən ucqar rayonuna, heç elə bir geniş klubu olmayan, rayon mərkəzi erməni kəndi olan Basarkeçərə göndərdilər. Mən bir növ teatri saxladım, bir neçə dəfə məsələ qaldırdım ki, Basarkeçərdə teatri saxlamaq üçün şərait yoxdur. Mənim bu qaldırdığım məsələyə kömək əvəzində, respublika Nazirlər Sovetinin sədri S.Karapetyan və MK-nin II katibi Vazgen Qriqoryan dedilər: Sən qərar qəbul et, məsələ qaldır, biz teatri ləğv edək. Mən bu tələbi ödəmədim. Teatrı bir növ saxladım. Ancaq 1948-ci ilin sonunda məni işdə saxlamaq şərtlə Moskvaya oxumağa göndərdilər. Məni əvəz edən Ağayan fürsətdən istifadə edib teatrin ləğv olunması haqqında qərar qəbul etdi və həmin qərarı respublika hökumətində təsdiq etdirdi”<sup>328</sup>.

Daimi binası olmayan C.Cabbarlı adına İrəvan Teatrı Basarkeçərə sürgün edilənədək tamaşalarını İrəvan Musiqili Komediya Teatrında hazırlanmış, orada da nümayiş etdirmişdi.

C.Cabbarlı adına İrəvan Dövlət Teatrının bağlanaraq, səyyar teatr kimi fəaliyyətini davam etdirməsi peşəkar aktyorlardan bəzilərinin truppanı tərk etmələrinə səbəb olmuşdu. Basarkeçər rayon mərkəzinə gedən aktyorlar isə ayrı-ayrı evlərdə kirayədə qalırdılar. Əli Şahsabahlı, Ətayə Əliyeva, Nübar Əlixanova, Cəmil Əliyev kimi peşəkarlar Basarkeçərə getməmişdilər. Basarkeçərdə oynanılan tamaşaların hamısına Baxşı Qələndərli quruluş vermişdi. Onun səhnə təfsirində kollektiv 1950-ci ildə Üzeyir Hacıbəyovun “Məşədi İbad”, Aleksandr Şirvanzadənin “Cinli”, Nəsib Əfəndiyevin “Qısqanlıq”, 1951-ci ildə Üzeyir bəy Hacıbəyovun “Ər və arvad”, Cəfər Cabbarlinin “Aydın”, Əkbər Rizayevin “Könülsüz nikah”, 1952-ci ildə Məmmədəli Nasirin “Bəxtsiz ailə” əsərlərini tamaşaşa qoymuşdu. 1952-ci ildə isə teatrin maliyyələşdirilməsi tamamilə dayandırılmışdı. Lakin bu teatrin fədakar aktyorları onun tamamilə sıradan çıxmasına imkan verməmiş, onu xalq teatrı kimi yaşatmışdılar<sup>329</sup>. Lakin maddi çətinlik üzündən teatrin istedadlı kollektivinin üzvlərinin əksəriyyəti Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdilar.

Qeyd etmək yerinə düşər ki, Ermənistanda azərbaycanlılara məxsus olan və İrəvan şəhərində fəaliyyət göstərən yeganə C.Cabbarlı adına teatr bağlandığı zaman, Azərbaycanda mövcud olan erməni teatri respublika rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edirdi. 1932-ci ildə

---

328. Musayev Talib. Ermənilər və faciələrimiz. Bakı, 2008, s. 170.

329. Rəhimli İlham, göstərilən əsəri, s. 119-120.

Stepanakertdə (Xankəndi) yaradılan və əvvəlcə Maksim Qorkinin, sonralar isə Vahram Papazyanın adını daşıyan Erməni Dövlət Dram Teatrı üçün çox yaraşıqlı bina inşa edilmişdi.

C.Cabbarlı adına İrəvan teatrı bir müddət sonra xalq teatrı adı altında yenidən fəaliyyətə başlamışdı. Xalq teatrı İrəvandakı Nor Ares (Yeni Ərəs) qəsəbəsində tamaşalarını hazırlayırdı. Lakin teatr burada da qərar tuta bilməmiş, bir müddət də İrəvan şəhərinə bitişik Zəngibasar (Masis) rayonundakı mədəniyyət evində fəaliyyət göstərməli olmuşdu. Əvvəl onu Zəngibasar rayon xalq teatrı, bir qədər sonra isə Hrazdan rayon xalq teatrı, ara bir də C.Cabbarlı adına rayonlararası teatr adlandırmışdır. Rejissorlardan Baxşı Qələndərli və Əli Şahsabahlı, artistlərdən Abbasqulu Tağıyev, Şövkət Əliyeva, Cəmil Əliyev, Hüseyn İsmayılov və başqaları doğma sənət ocağından ayrılmır, teatrın ənənələrini yaşadır və azərbaycanlılar yaşayan kəndləri bir-bir gəzərək, yeni-yeni əsərlərlə tamaşaçıların qarşısına çıxırlar<sup>330</sup>.

Nəhayət, 1967-ci ilin əvvəlində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15 illik fasilədən sonra bərpa edildi.

Bu sənət ocağının dövlət teatrı kimi bərpa edilməsində görkəmli Azərbaycan alimi və dövlət xadimi Şixəli Qurbanovun xüsusi xidməti olmuşdu. Ynis Nurinin böyük oğlu Əziz Süleymanov teatrın direktoru, Leninqrad Dövlət Teatr İnstitutunu bitirmiş Tofiq Ağayev isə baş rejissor təyin edilmişdir. Ə.Süleymanov və T.Ağayev həmin ilin fevral ayının ortalarında Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rektorunun yanına gəlmiş, məzunların bir qismini İrəvan teatrında işləməyə dəvət etmişdilər. Sonuncu kurs tələbələrindən 11 nəfəri buraxılış kursu işləmək üçün mart ayında İrəvana göndərilmişdilər. Onlarla birlikdə rejissor-pedaqoq Nəsir Sadıqzadə də İrəvana gəlmişdi. Bu arada Bakının Gənc Tamaşaçılar Teatrından Tamilla Abdullayeva, Zərnisan Fətəliyeva, Zemfira Sadıqova, Naxçıvan teatrından Aydın Şahsuvarov, Tariyel Qasımov, Zemfira Əliyeva, Gəncə teatrından Nisə Rzayeva aktyor ştatına işə qəbul edilmişdilər<sup>331</sup>.

Yeni açılan teatrın kollektivi quruluşçu rejissor Nəsir Sadıqzadənin rəhbərliyi altında C.Cabbarlinın "Sevil" tamaşasını təntənəli açılış mərasimi üçün hazırlanmışdı. Büyük uğurla keçən tamaşanın premyerası aprelin 28-də göstərilmişdi. "Sovet Ermənistani" qəzeti 30 aprel 1967-ci il tarixli sayında teatrın açılışına bütün səhifə həsr etmiş, Azərbaycanın və Ermənistən rəsmi dövlət orqanlarının, hər iki respublikadan teatr xadimlərinin, teatrşünasların, məşhur aktyorların və ayrı-ayrı ziyalıların təbriklərini dərc etmişdi. İrəvan

330. Məmmədov İsrafil. İrəvan dəftəri. III, Teatr tariximizdən səhifələr. s. 65.

331. Rəhimli İlham, göstərilən əsəri, s. 122-123.

teatri həmin ilin iyulunda Sabit Rəhmanın “Əliqulu evlənir”, noyabr ayında isə teatrın direktoru Əziz Süleymanovun “Alovlar” tamaşalarını Tofiq Ağayevin rejissorluğu ilə tamaşaçıların ixtiyarına verilmişdi. Həmin ildə teatrın qocaman aktyoru Cəmil Əliyevə Ermənistən SSR-in Əməkdar artisti fəxri adı verilmişdi.

1968-ci ilin iyununda şair-jurnalist Hidayət Orucov İrəvan teatrının direktoru təyin edilmişdir. O, 1984-cü ilin əvvəlinədək kollektivə rəhbərlik etmişdir. Bu dövrdə teatrda aktyor problemi demək olar ki, həll edilmiş, sabit, işgüzər kollektiv formalışmışdı. Şamil Dəmirçiyev, Abbasqulu Tağıyev, Mərziyə Məmmədbəyli, Vidadi Əliyev, Tamilla Abdullayeva, Elmira İsmayılliova, Süleyman Nəcəfov, Raya Qafarova, Marietta Kərimova İrəvan teatrında püxtələşmiş, peşəkar aktyorlar kimi ad-san qazanmışdilar. Teatrın repertuarı xeyli dərəcədə zənginləşmişdi. Bu dövrdə teatrın rəhbərliyinin sifarişi ilə bir sıra xarici müəlliflərin, o cümlədən məşhur erməni dramaturqlarının əsərləri Azərbaycan dilinə tərcümə olunaraq səhnələşdirilmişdi. Həmin illərdə İrəvan teatri C.Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Yaşar”, N.Vəzirovun “Hacı Qəmbər”, Y.Əzizimzadənin “Nəsrəddin”, Ü.Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, Ş.Qurbanovun “Sənsiz”, M.F.Axundovun “Mola İbrahimxəlil kimyagər”, P.Pançevin “Əkizlər”, İ.Qasimovun “Sən nə üçün yaşayırsan”, M.Əlizadənin “Toy kimindir”, G.Xuqayevin “Arvadımın əri”, “Elbrus evlənir”, Anarın “Şəhərin yay günləri”, N.Həsənzadənin “İmzalar içində”, H.Orucovun “Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, A.Babayevin “Ana ürəyi”, G.Sarkisovun “Evlənməkdənək ölüm yaxşıdır”, “Sevgi tufanında”, S.Rəhmanın “Ulduz”, “Toy”, M.Şamxalovun “Qaynana”, M.Atəşin “Şərəfin sandığı”, M.İsgəndərzadənin “Səni kim unudar”, İ.Qasimov və H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan”, H.Muxtarovun “Nənəm ərə gedir”, Ş.Xurşud və Ə.Haciyevin “Qızıl zəncir”, Ə.Əylislinin “Bağdada putyovka var”, “Vəzifə”, N.Hacizadənin “Ömür gözləyir bizi”, A.Abdulinin “On üçüncü sıdr”. A.Məmmədovun “Kişilər”, A.Ostrovskinin “Cehizsiz qız”, A.Safronovun “Kişilərə inanmayın”, V.Petrosyanın “Son Müəllim”, A.Kələntərovun “Dünyanın mərkəzi”, J.Arutyunovun “Evimizə gəlin gəlir”, G.Arşakovun “Üç kişi, bir qız, bir gecə...”, Q.Sundukyanın “Daha bir qurban”, A.Gelmanın “Aləmlə üz-üzə”, H.Paronyanın “Bağdasar dayı”, “Şərqli diş həkimi”, Q.Boryanın “Bir damın altında”, H.Matevosyanın “Gəlin şəhərə gedir”, N.Xəzrinin “Əks-səda”, R.Ağayevin “Yeddi oğlan və bir qız”, K.Qoldoninin “İki ağanın bir nökəri”, K.Vittlingerin “Ulduzdan düşmüş adam” əsərlərini tamaşaşa qoymuşdur.

1971-ci il martın 25-də görkəmli şair Bəxtiyar Vahabzadənin “İkinci

səs” pyesi Naxçıvan teatrının rejissoru Vəli Babayevin rejissorluğu ilə İrəvan teatrında tamaşaşa qoyulmuşdur. Tamaşanın premyerasında müəllifin özünün də iştirak etmiş, aktyorların ifasından çox məmənun qalmışdı. İlk tamaşada Arzu rolunu Naxçıvan teatrının məşhur aktrisası, Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva ifa etmişdi<sup>332</sup>.

Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrına dövlət teatri statusunun verilməsinin 50 illiyi münasibətilə 1978-ci ildə keçirilən yubiley tədbirləri bu çərcivədə təşkil edilən qastrol səfərləri teatrin tarixinə mühüm hadisələrdən biri kimi daxil olmuşdur. Ermənistan KP MK-nın bürosu teatrin 50 illik yubileyinin respublika miqyasında qeyd edilməsi üçün qərar qəbul etmişdi. Teatrın artistlərindən Şamil Dəmirçiyev və Abbasqulu Tağıyev Ermənistan SSR-in Əməkdar artisti adına layiq görülmüşdülər. İyunun 29-da baş tutan yubiley gecəsi teatrin öz binası olmadığı üçün Rus Dram Teatrının binasında keçirilmişdi.

1978-ci il noyabr ayının 14-dən 27-nə qədər İrəvan teatrı Bakıya ilk böyük qastrol səfərində oldu. Qastrolun ilk və yekun tamaşası Musiqili Komediya Teatrının binasında göstərildi. Kollektiv öz tamaşalarını 8 gün Musiqili Komediya Teatrında, 6 gün isə keçmiş “26-lar adına Mədəniyyət Sarayı”nda göstərdi. Qastrol günlərində teatrin rejissoru Tofiq Ağayev Azərbaycan SSR-in Əməkdar İncəsənət xadimi Vidadi Əliyev və Marietta Kərimova Azərbaycan SSR-in Əməkdar artisti adına layiq görüldülər<sup>333</sup>.

Hidayət Orucovun Bakıya köçməsindən sonra teatrın direktoru Yunis Nurinin nəvəsi Yunis Süleymanov (Əkbər Yerevanlinin oğlu) olmuşdur. Deməli, İrəvan Dövlət Dram teatrında müxtəlif dövrlərdə Süleymanovlar nəslinin üç

nümayəndəsi - baba Yunis Nuri, oğul Əziz Süleymanov və nəvə Yunis Süleymanov direktorluq etmişlər. Yunis Süleymanovun direktor olduğu dövr “yenidənqurma” pərdəsi altında erməni milletçiliyinin yenidən baş qaldırıldığı dövrə təsadüf etmişdir.

1985-ci ildə İrəvan teatrı 4 tamaşa hazırlamışdı. İ.Əfəndiyevin “Məhv olmuş



*“İki ağanın bir nökəri”  
tamaşasından səhnə. 1983.*

332. Yenə orada, s. 148-149.

333. Hidayət. Sabaha çox var. Bakı, 1989, s. 286-296.

gündəliklər”, A.Çexovun “Ayi”, Amerika dramaturqu, Nobel mükafatı laureati Y.O’Nilin “Qarağaclar altında məhəbbət” əsəri (İsrafil Məmmədovun tərcüməsində) Rafael Crbaşovun rejissorluğu ilə tamaşaşa qoyulmuşdu. S.Rəhmanın “Hicran” tamaşasına isə Tofiq Ağayev quruluş vermişdi.

1986-1987-ci illərdə İrəvan teatrında A.Makayonokun “tribunal”, V.Şekspirin “Axırı xeyir olsun”, Q.Ter-Qriqorovun “Ah əsəblər, əsəblər”, Ə.Əbüvbəkirin “Şurumburumda qalmaqla”, tamaşaları göstərilmişdi.

İrəvan teatrı gənc aktyorlar dəstəsi ilə yanaşı, özünün ilk yerli qadın rejissorunu da yetişdirmişdi. İrəvanda boy-a-başa çatan, Azərbaycan Dövlət İncəsənət İnstitutunun diplomçusu Ətirə Məmmədova 1987-ci ildə tamaşaşa qoyulan “Atayevlər ailəsi” (İ.Əfəndiyev) pyesinin rejissoru olmuşdu.

Dəfələrlə edilən rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, Ermənistən hökuməti C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bina ayırmış məsələsini həll etmədi. Fədakar teatrın kollektivi öz tamaşalarını gah İrəvandakı Rus Dram Teatrının binasında, gah İrəvan Musiqili komediya Teatrının binasında, gah da Zabitlər Evində göstərmişdi. Ermənistanda elə bir azərbaycanlı kəndi olmazdı ki, İrəvan teatrı orada öz tamaşalarını göstərməsin. Müvafiq bina olmadıqda teatrın kollektivi açıq havada səyyar tamaşa göstərmişdi.

Son əlli ildə İrəvan teatrında Baxşı Qələndərli, Nəsir Sadıqzadə, Tofiq Ağayev, Hilal Həsənov, Ağaklışı Kazımov, Rafael Crbaşov kimi tanınmış rejissorlar yaddaqalan əsərlər səhnələşdirmişlər.

100 ildən artıq tarixə malik olan İrəvan teatrı 1988-ci ildə özünün son iki tamaşasını hazırladı. Həmin ilin fevralından etibarən İrəvan şəhərinin mərkəzində ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddia ilə fasiləsiz mitinqlər keçirirdilər. Belə bir gərgin şəraitdə teatrın aktyorları fədakarlıq edərək, ilin birinci yarısında qırğız dramaturqu M.Bayciyevin “Ər və arvad” dramını Tofiq Ağayevin rejissorluğu ilə, ukraynalı dramaturq Boris Rabkinin “Aya səyahət” əsərini isə Rafael Crbaşovun rejissorluğu ilə tamaşaşa hazırladılar. Vəziyyətin günü-gündən gərginləşdiyini görən teatrın rəhbərliyi ləvazimatların bir hissəsini M.F.Axundov adına azərbaycanlı orta məktəbin üçüncü mərtəbəsinə yığsa da, erməni qudurları, məktəblə birlikdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ləvazimatlarını da yandırdılar. Ermənistən Mədəniyyət Nazirliyi İrəvan teatrını məcburən Azərbaycana qastrol səfərinə ezam etmişdi ki, bir daha geri qayıtması mümkün olmasın. Belə də oldu. Lənkəran, Cəlilabad və Neftçalaya qastrol səfərini dekabrın 3-də başa vuran teatrın geri qayıda bilmədi. Teatrın aktyorları tək-tək İrəvana qayıdaraq, yalnız orda qalan ailə üzlərini çox çətinliklə olsa da

şəhərdən çıxara bildilər.

Pərən-pərən düşən İrəvan teatrının aktyorları yalnız bir ildən sonra bir yerə yığıla bildilər. İrəvan teatri 1989-cu il iyul ayının 4-də akademik Milli Dram Teatrının nəzdində teatr-studiya kimi fəaliyyətə başladı. Teatr Abşeron rayonunun Xirdalan qəsəbəsindəki Mədəniyyət evinin bir neçə otağında özünə sığınacaq tapdı. Paytaxtın və Sumqayıtin teatrları İrəvan teatrına rekvizitlərlə, dekorasiyalarla, geyim paltarları ilə təmin olunmasında köməklik etdilər. Qaçqın teatri həmin il noyabrın 4-də ilk tamaşasını göstərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 avqust 1994-cü il tarixli əmri ilə dövlət teatrlarının yaradıcılıq-istehsalat fəaliyyətini tənzimləyən bütün şərtlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına da şamil edildi. Həmin əmrə əsasən İrəvan teatri Bakıdakı Hüseynqulu Sarabski adına Mədəniyyət evində yerləşdirildi. İrəvan teatrının cəfakes aktyoru, əməkdar artist Vüdadi Əliyev teatrın direktoru və bədii rəhbəri təyin edildi. 1989-2000-ci illərdə İrəvan teatrının truppası gənc aktyorlar hesabına yeniləndi, ənənəvi repertuarına yeni-yeni əsərlər əlavə edildi.

2000-ci ildən teatra tanınmış aktyor İftixar Piriyev rəhbərlik edir. Son vaxtlaradək İrəvan teatrında 60-dan artıq tamaşanın premyerası olmuşdur.



**İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi. 2007-ci il.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2006-ci il tarixli “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında” sərəncamında qeyd edilmişdir ki, milli teatr sənətimizin inkişafında mühüm yer tutan İrəvan Dövlət Azərbaycan Dram Teatri Qafqazın qocaman

sənət ocaqlarından biridir. Teatrın keşməkeşli və əzablı ömür yoluna nəzər salınan sərəncamda həmçinin qeyd edilmişdir ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar öz doğma yurdlarından xüsusi qəddarlıqla didərgin salındıqları zaman İrəvan Dövlət Azərbaycan Dram Teatri fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. 1988-ci ildən Bakı şəhərində məskunlaşan teatrın yenə də öz dəst-xətti ilə seçildiyi və yaradıcılıq uğurları ilə teatrsevərlərin diqqətini daim cəlb etdiyi vurğulanmışdır. Azərbaycan xalqının mədəni və ictimai həyatında İrəvan Dövlət Azərbaycan

Dram Teatrinin rolunu nəzərə alaraq, teatrın 125 illik yubileyinin layiqincə qeyd olunmasını qərara alınmışdı<sup>334</sup>. 2007-ci il oktyabr ayının 16-da, Bakıda təntənəli şəkildə teatrın 125 illik yubileyi dövlət səviyyəsində keçirildi. Teatrın bir qrup aktyoru fəxri adlarla təltif olundu.

2008-ci il fevral ayının 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən M.Rəsulzadə adına Mədəniyyət Sarayı hüquqi ünvan olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrinin balansına verildi. Bununla da, İrəvan teatri dövlət teatri adını daşıdığı dövrdən keçən 80 il ərzində ilk dəfə özünün daimi isti yuvasına sahib oldu.

Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan İrəvan Dövlət Azərbaycan Dram Teatrı son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olmuşdur.

Bu gün İrəvan teatri bəşəri mövzularla yanaşı, xalqımızın ağrılı-acılı problemlərindən, teatrın özünün dəfələrlə üzləşdiyi qaçqınlıq faciəsindən, Xocalı soyqırımdan bəhs edən əsərləri səhnələşdirir.

İrəvan teatrinin tarixinə həsr olunmuş Sabir Rizayevin, İsrafil Məmmədovun və İlham Rəhimlinin yuxarıda adları çəkilən monoqrafiyaları ilə yanaşı, Əli Vəkilin “Əli Şahsabahlı” (İrəvan, “Hayastan”, 1973) və “Azərbaycan-erməni teatr əlaqələri” (Bakı, “İşıq” 1983) kitabları, Hidayət Orucovun “Bizim teatr” (İrəvan, “ETC”, 1974) bukleti və “Burdan min atlı keçdi” publisistik yazısı (Sabaha çox var. Bakı, 1989, s.211-319), Əkbər Yerevanlıının “Bir teatrın üç aktyoru” (İrəvan, 1977) kitabı, Hrayr Hovakimyanın “Ermənistanda azərbaycanlı teatr tarixindən səhifələr” adlı araşdırması (“Ödəbi Ermənistən” məcmuəsi, İrəvan, 1963), habelə İrəvanda Azərbaycan dilində nəşr olunan “Rəncbər”, “Zəngi”, “Qızıl şəfəq” “Kommunist”, “Sovet Ermənistanı” qəzetləri Azərbaycan teatr salnaməsinin parlaq səhifələrindən olan İrəvan teatrinin tarixinə işıq salırlar.

İrəvan teatrinin salnaməsi bu gün Ermənistən Respublikası adlanan tarixi Azərbaycan ərazisində minillər boyu yaşamış soydaşlarımızın tarixi təleyinin bir parçasıdır.

---

334. “Azərbaycan qəzeti”, № 195, 31 avqust 2006-cı il.

## MEMARLIQ VƏ İNCƏSƏNƏT

### İrəvan qalası

İndi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi-istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğali dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi-istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi (Keşikçi) qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.

İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılin qoşunları Qaraqoyunu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-ci illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşunası Evliya Çələbi yazar ki, Şah İsmayıllı hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur<sup>335</sup>.

İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir.

1514-cü ildə Səfəvi hökmdarı Şah İsmayılla Osmanlı hökmdarı Sultan Səlim arasında Çaldıranda gedən döyüşdən sonra Səfəvilərin məğlubiyyəti nəticəsində İrəvan qalası türklərin əlinə keçir və 7 il osmanlıların hakimiyyəti altında qalır. 1521-ci ildə Sultan Səlimin vəfatından sonra Şah İsmayıllı İrəvani türklərin əlindən geri alır. 1534-cü ildə İrəvan qalası yenidən türklərin əlinə keçir və 1551-ci ildə Şah Təhmasibin dövründə səfəvi qoşunları şəhəri yenidən azad edirlər. 1554-cü ildə Sultan Süleymanın Cənubi Azərbaycana yürüşü zamanı İrəvan qalası yenidən türklərin əlinə keçir. Türk tarixçisi İbrahim Peçevi yazar ki, miladi təqvimini ilə 19 iyul 1554-cü ilə təsadüf edən tarixdə türk qoşunları, sözün həqiqi mənasında İran ölkəsinin ürəyi olan Rəvan şəhərinə daxil olmuş, xanların, sultanların saraylarını, parkları, bağları, xüsusən də “Bağ-i sultaniyyə” adlanan cənnətəbənzər bağlı yandırmış və yerlə

---

335. Evliya Çələbi. Səyahətnamə, s. 50.

bir etmiştir<sup>336</sup>.

1555-ci ildə osmanlılarla səfəvilər arasında bağlanan sülh müqaviləsinə əsasən İrəvan yenidən Səfəvilərin hakimiyyətinə qayıtmışdır. 1579-cu ildə İrəvan xanı Toxmaq xanın (əsl adı Məhəmməd xandır) hakimiyyəti dövründə Osmanlı qoşunlarının baş komandanı Lələ Mustafa paşanın komandanlığı altında türk qoşunları İrəvan qalasına hücum edərək onun daşını daş üstə qoymamış, qala içərisində olan bütün tikililəri yerlə yeksan etmişdi. Sonra iki dövlət arasında bağlanan müqaviləyə əsasən türk qoşunları İrəvan əyalətini tərk etmiş, Toxmaq xan qısa müddətdə bütün dağıntıları aradan qaldıraraq İrəvani yenidən abad diyara çevirmişdi.

1583-cü ildə Sultan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalası üzərinə hücum etmiş və onu döyüssüz ələ keçirmiştir. Fərhad paşa qalanı ələ keçirdikdən sonra müdafiə qurğularının tikintisinə başlamışdı. O, İrəvan qalasını yenidən inşa etdirərək daha da genişləndirmiştir. Ö.Çələbi yazır ki, Osmanlı əsgərlərindən ibarət 150 minlik ordu 45 gün ərzində Zəngi çayının sahilində qalanı yenidən tikib, 40 gün müddətində lazım olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmiştir<sup>337</sup>. Sonralar İrəvan qalası yenə də dəfələrlə əldən-ələ keçsə də, Fərhad paşanın tikdiriyi qala divarları bütün hücumlara tab gətirmiştir.

I Şah Abbas sarayının münşisi (mirzəsi) İsgəndər bəy Münşinin verdiyi məlumatata görə, İrəvanda üç qala mövcud olmuşdur. O, Fərhad paşanın dövründə inşa edilən qalanın adının Ətiq qalası (Könəh qala) adlandırılduğunu yazır. İsgəndər bəy Münçi Ətiq qalasının cənub-qərbindəki təpənin üzərində, iki-üç ox sürətinə bərabər məsafədə yerləşən Gözcü adlı ikinci kiçik bir qalanın olduğunu yazır. Münçi Yeni qala (Qəleyi-cədid) adlanan və olduqca möhkəm üçüncü qalanı Naxçıvandan geri çəkilən ordunun 2-3 gün ərzində Ətiq qalasının yanında tikdiyini yazır<sup>338</sup>. Görünür, Ətiq qalasını osmanlılardan azad etmək üçün Şah Abbasın göstərişi ilə Yeni qala adlanan qala inşa edilmişdir. Sonrakı mühəribələr nəticəsində Yeni qala və Gözcü qalaları dağdırılmış, rusları işğalı ərəfəsində yalnız köhnə İrəvan qalası mövcud olmuşdur.

Zaman göstərdi ki, İsgəndər bəy Münçi köhnə İrəvan qalasını “Azərbaycan və Şirvan qalalarının kılıdı”<sup>339</sup> adlandırmaqda nə qədər haqlı imiş.

1604-cü ildə 8 aylıq mühasirədən sonra I Şah Abbasın qoşunları İrəvan

---

336. Печеви Ибрахим Эфэнди. История. (Извлечение по истории Азербайджана и сопредельных стран и областей периода 1520-1640гг.). Подготовил З. Буниатов, Баку, 1988, с. 26.

337. Evliya Çələbi, göstərilən əsəri, s. 51.

338. İsgəndər bəy Münçi Türkman. Dünyani bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbası). II kitab, Bakı, 2010, s. 1173.

339. Yenə orada, s. 1191.

qalasını türklərdən geri almışdı. 1635-ci ilin avqustunda IV Sultan Muradın qoşunu 9 günlük mühasirədən sonra İrəvan qalasını ələ keçirir. Artilleriya zərbələri nəticəsində qala divarları, onun qüllələri, müdafiə qurğuları ciddi dağııntılarla məruz qalır və İrəvan xanı Təhmasibqulu xanın sarayı yerlə yeksan edilir. Təhmasibqulu xan əsir alınaraq İstanbula göndərilir. Qalada 15 minlik türk qarnizonu yerləşdirilir. 1639-cü ildə Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında imzalanan Qəsri-Şirin müqaviləsinə əsasən iki dövlət arasında sərhəd qərbi Arpaçaydan müəyyəyən edilmiş, bununla da təqribən 80 il sakitlik hökm sürmüdü.

Fransız səyyahi Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. Onun 1682-ci ildə yol qeydlərinə əsasən yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin planını öz əsərinə daxil etmişdir. Tavernyenin yazdığını görə, Zəngi çayının sahilindəki təpədə salınan, 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olan İrəvan qalasının şimal tərəfə açılan bir darvazası olmuşdur. Tavernye qala ilə şəhər arasında geniş boş ərazinin olduğunu yazar<sup>340</sup>. Tavernye qalanın sakinlərinin yalnız müsəlmanlardan ibarət olduğunu, ermənilərin isə qalada yalnız dükanlarının olduğunu və onların qaladan kənardı, bir top atəsi məsafəsində yaşadıqlarını yazar<sup>341</sup>.

1673-cü ildə İrəvanda olmuş fransız səyyahi və kolleksioneri Jan Şardən İrəvan qalasını belə təsvir etmişdir: "Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar... Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir... Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındaki məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır"<sup>342</sup>. Hesab edirik ki, J.Şardenin "Keçi qalası" adlandırdığı qala elə İsgəndər Münşinin "Gözcü qalası" adlandırdığı qaladır. Əslində isə J.Şarden bu qalanın "gözətçi" və ya "keşikçi" məqsədilə tikildiyinin fərqinə vara bilməmiş, yaxud tərcüməçinin yanlışlığı səbəbindən onu "Keçi qalası" kimi ifadə etmişdir.

Eviya Çələbi İrəvan qala-şəhər ilə bağlı maraqlı məlumatlar vermişdir: "Bütün qapıları üç ədəd dəmirdən qəvi və möhkəm darvazalardır. Əvvəla, cənub tərəfə Təbriz qapısı, şimal tərəfə Meydan qapısı və ya Yayla qapısı deyərlər. Çövkən meydani bu tərəfdədir. Qərb tərəfinə Körpü qapısı, Əcəm dilində Darvazeyi-Pul deyərlər. Cümlə 700 para Osmanlıdan qalmış böyük və

340. Ակուն Տաճեօս, ցուցարկը əsəri, c. 85.

341. Շահազի Երևան. Հին Երևան. Երևան, Հայտարակություն Մելքոնյան Ֆոնդ, 1931. (Şaheziz Yervand. Hin Yerevan. Erivan, 1931).

342. Şardən Jan, ցուցարկը əsəri, s. 21.

kiçik topları var. Digər sursat və cəbbəxanalarının da sayı hesabı yoxdur. ...Cəmi 3 min qala nəfərləri, 3 min xan əsgəri, 7 min əyalət əsgəri vardır”<sup>343</sup>.

1679-cu ildə Zal xanın hakimiyyəti dövründə İrəvan-da baş verən zəlzələ şəhərin bütün tikililərini, həmçinin qala divarlarının bəzi yerlərini uçursa da, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Zəngi və Qırxbulaq çaylarından saxsı tünglər vasitəsilə qalaya su kəmərləri çəkilmişdi.

Avropa və Rusiya səyyahlarından Moritz fon Kotzebue, Avqust fon Hakshauzen, Ceyms Morier, Dübua de Monpere, Henri Linç və başqları da müxtəlif vaxtlarda İrəvanda olmuş, İrəvan qalasını və onun içərisində olan Xan sarayını, onun Güzgülü salonunu, qaladakı məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.

İrəvan qalası şəhərin 4 massivindən biri idi. Qala ilə digər yaşayış massivləri (Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı və Dəmirdər) arasında Bazar meydani yerləşirdi.

XVIII əsrin əvvəllərində I Pyotrun Qafqaz üzərindən isti dənizlərə və Hindistana çıxməq arzusunun olduğunu bilən ermənilərin nümayəndəsi, avantürist Israel Ori Rusiya çarına göndərdiyi məktubunda İrəvan qalasının strateji əhəmiyyətini qeyd edərək, onu ələ keçirmək yollarını göstərir və qeyd edirdi ki, şəhərdəki barıt və digər hərbi sursat anbarı ermənilərin əlindədir. İ.Ori şəhərdə 300 nəfərdən artıq erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını rus qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ keçirilə biləcəyini göstərirdi<sup>344</sup>.

1722-ci ildə I Pyotrun Səfəvilər dövləti üzərinə yürüşə başlaması, Dərbəndi Bakını, Rəştə ələ keçirməsi Osmanlı dövlətini qabaqlayıcı tədbirlər görməyə vadər edirdi. 1723-cü ildə Osmanlı qoşunları Tiflisi, bir il sonra isə böyük itkilər hesabına olsa da İrəvanı ələ keçirmişdi. Türk qoşunlarının komandanı Rəcəb paşa İrəvan qalasının divarlarını daha da möhkəmləndirmiş, qalanın içərisində məscid inşa etdirmişdi.



*İrəvan qalasının maketi. İrəvan tarix muzeyi.*

343. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan, s. 91;

344. Эзоп Г. А. Сноопчения Петра Великого с армянском народом. Документы. СПб. 1898, док. № 43. с. 88.



*İrəvan qalası. 1796. (açıqca).*

Təqribən 11 ildən sonra İrəvan qalasını Nadir şah osmanlılardan azad etmişdir. 1747-cildə Nadir şahın öldürülməsindən sonra İrəvan xanlığı müstəqillik qazanır. Xanlıqlar arasında ixtilaflar və çekişmələr olsa da, İrəvan xanlığı əsasən öz müstəqilliyini qoruyub saxlaya bilmışdi.

XIX əsri əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hərbi əməliyyatlara başlamışdı. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. İrəvan qalasını ələ keçirməklə, Rusiya həm hərbi-strateji mövqə əldə edir, həm də İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. 1804-cü ildə rus qoşunlarının İrəvan xanlığına hücumu ərəfəsində İrəvan xanı Məhəmməd xan qalanı daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirmişdi. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşcüyü, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılmış və xeyli ərzaq ehtiyatı tədarük edilmişdi. İrəvan qalasını uzun müddət mühasirədə saxlamaq cəhdləri bir nəticə verməmiş, həmin ilin payızında rus ordusunun baş komandanı general Pavel Sisianov daha böyük tələfatla üzləşməmək üçün qalanın mühasirəsindən əl çəkmış və qoşunla birgə Tiflisə qayıtmışdı.

1806-ci ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan əsas vəzifələrdən biri İrəvan xanlığının işğal edilməsi idi. İrəvan xanı Hüseynqulu xan Qacar İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə

daha da möhkəmləndirilməsinə nail olmuşdu. İrəvan qalasında toptökmə və barit zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. İ.Qudoviç yazırı ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır<sup>345</sup>.

Rus qoşunlarının İrəvan qalası üzərinə ikinci hücumu 1808-ci il sentyabrında baş tutmuşdu. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirmiş, sonra isə İrəvan ətrafında düşərgə qurmuşdular. Lakin bu dəfə də rus qoşunları İrəvan qalmasını ələ keçirə bilməmişdilər. Nəhayət, 1827-ci ilin sentyabrın 15-də rus qoşunları uzun surən mühasirədən sonra Sərdarabad qalmasını ələ keçirirlər. Bundan sonra bütün qüvvələr İvan Paskeviçin komandanlığı altında İrəvan qalasına yönəlmüşdi. Hüseynqulu xan qardaşı Həsən xanla birlikdə İrəvan qalasını daha da möhkəmləndirmək üçün əvvəlcədən ciddi tədbirlərə əl atmışdilar. Qala ətrafindakı istehkam qurğuları təkmilləşdirilmiş, qaladan tūfəng atəsi məsafəsində olan bütün tikililər məhv edilmiş, qalanın ətrafini daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılmış, xanın hərəmxanasına məxsus olan və qala ilə şəhər arasında yerləşən bağın ağacları tamamilə kəsilmişdi ki, ətrafi daha yaxşı müşahidə etmək mümkün olsun<sup>346</sup>.

Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçürülrək qalada yerləşdirilmiş, onların bir neçə aylıq ərzəq təminatı məsələsi həll edilmişdi<sup>347</sup>.

1827-ci il oktyabrın 1-də rus qoşunları əvvəlcə qalanın cənub-qərb qülləsini ələ keçirmiş, sonra isə qalanın şimal darvazasını (Şirvan darvazası) sindiraraq qalaya daxil olmuşdu. Qalani



İrəvan qalasının sxemi. Müəllif V.Potto.

345. AKAK, Том III, Тифлис, 1869, док. 467, с. 254.

346. Потто Василий. Кавказская война. Том. 3. Персидская война: 1826—1828 гг. Москва, 2006, с. 317.

347. Щербатов А.П., göstərilən əsəri, с. 322.

işgalindən sonra İ.Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırı ki, Imperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalgalanır, çox məşhur qalanın açarları onun əlindədir, bütün qarnizon əsir götürülmüşdür, 37 top, 2 qaubisa (qısalülülli ağır top), 9 mortir (qısalülülli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir<sup>348</sup>.

“Alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasılələrlə 23 il apardıqları müharibələr nəticəsində işgal olunması ilə Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdırıldı. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik etmiş, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan vermiş, casusluq fəaliyyəti göstərmişdilər.

İrəvan qalasının alınmasındaki xidmələrinə görə İ.Paskeviç imperator tərəfindən “Qraf Eriavanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdilar. Bir müdət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. Imperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.

İrəvan qalasının alınması xəbəri Rusiya Imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Qalanın süqtundan sonra İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqa şəhərində olmasına xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. Peterburqa qayıtdıqdan sonra Imperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdi. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayraqı paytaxt sakınlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi<sup>349</sup>.

Qalanın işgalindən dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının süqtundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini orada qəbul etmişdi.

348. AKAK, Том VII, Тифлис, 1878, док. 523, с. 581-584.

349. Потто В. Кавказская война. Том. 3. Персидская война: 1826—1828 гг. с. 361-363.

Rus qoşunlarının İrəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam akademik V.Moşkov qalanın şimal-qərb istiqamətindən qoşunların artilleriya hücumunu təsvir edən “Hücumla İrəvan qalasının alınması” adlandırdığı rəsm əsəri hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır.

Digər rus rəssamı və batalisti, akademik Frans Rubo İrəvan qalasının alınması mənzərəsini təsvir etmişdir. Bu əsər isə hazırda Ermənistan tarix muzeyində saxlanılır.

İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki, uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Kohnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salılmışdı.

Osmانlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasılələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı.

İşğaldan sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındaki 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus hərbi hissələri və onlarla top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın 12-dək hərbi -istehkam qalası



*İrəvan qalasının Qırmızı körpü tərəfdən görünüşü. XX əsrin əvvəli.*

statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşıan sakinlər söküb aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır<sup>350</sup>.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryən adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdi.

İrəvan qalasının və onun içərisində olan tarixi-memarlıq abidələrinin sökülbən dağıdılması prosesi XIX əsrin sonu, XX əsrin əvvəllerində Türkiyə ərazisində erməni üsyənlərinin yatırılmasından sonra Cənubi Qafqaza axışış gələn erməni qaçqınlarının böyük bir qisminin İrəvan şəhərində məskunlaşmalarından sonra daha da sürətlənmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduğandan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Əksər tədqiqatçıların təsdiq etdikləri kimi, Aleksandr Tamanyanın rəhbərliyi altında hazırlanan həmin baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-ci ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir. İkinci Dünya müharibəsi dövrünə aid şəkillərdə İrəvan qalasının divarlarının müəyyən hissəsinin hələ də mövcud olduğu görünür. Lakin sonralar qala divarları tamamilə sökülmüş və hazırda ondan əsər-əlamət qalmamışdır.



*İrəvan qalasının divarlarının bir hissəsi.  
1930-cu illər.*

məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarixi abidə qalmamışdır. Hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün

İrəvan qalasının həmyaşları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. İrəvanda isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin

350. Акопян Тадевос, гостеприим əsəri, c. 189-190.

tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işgalindən sonra ələ keçirildiyi iddia edilən “Irəvan qalasının açarı” da nümayiş etdirilir.



*Irəvan qalasının açarı.  
Irəvan şəhər tarix muzeyi.*

Son illərdə Ermənistən rəhbərləri “Irəvan qalası” adı altında yeni layihə həyata keçirmək fikrinə düşüblər. Bu məsələdə erməni rəsmiləri üç əsas məqsəd güdürlər. Birincisi, xaricdən gələn qonaqlara “qədim Irəvandan” kiçik bir nümunə göstərmək imkanı əldə edir, ikincisi, ermənilərin Şərqi mədəniyyətinə, müsəlmanların irlərinə tolerant münasibət göstərdiklərini nümayiş etdirmək şansı qazanır, üçüncüsü isə yeni “Irəvan qalası”nda XVII-XVIII əsrlər memarlığının əslubunda

inşa edilməsi nəzərdə tutulan “Sərdar sarayı”ndan, ticarət obyektlərindən, bazarlardan karvansaralardan, Şərqi hamamlarından və s. külli miqdarda gəlir əldə etmək istəyirlər. Şəhər ətrafında - keçmişdə Təzəkənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun Irəvana 2010-cu ilin yanvarındaki səfəri zamanı erməni rəsmiləri onu şirnikləndirərək “Irəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını almışdır<sup>351</sup>. Lakin Y.Lujkov Moskvanın meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Irəvan qalası” layihəsinin icrası təxirə salınıb.

Irəvan qalası bu gün Ermənistən Respublikası adlanan tarixi Azərbaycan torpağında vaxtilə mövcud olmuş, lakin “mədəni” ermənilərin terroruna məruz qoyularaq yer üzündən silinən yüzlərlə tarixi-memarlıq abidələrindən biridir.

Irəvan qalasında mövcud olmuş Xan sarayı kompleksi, və məscidlər haqqında ayrıca material verdiyimiz üçün bu yazıda yalnız Irəvan qalasının tarixi aqibəti haqqında söhbət açdıq.

351. «Будет построен новый комплекс «Ереванская крепость»», Газета «Ноев Ковчег», № 3 (150) март 2010; <http://www.noev-kovcheg.ru/mag/2010-03/1973.html#ixzz3c5s3boJg>

## Xan sarayı

Irəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni Irəvan qalasındaki Xan sarayı, yaxud Sərdar sarayı idi.

İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə Irəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı Irəvan qalasında olmuşdur. 1578-ci ildə Irəvan bəylərbəyi Toxmaq xan İrəvan qalası ilə üzbəüz Zəngi çayının sağ sahilində bağ salmış və qalanın içərisində yeni xan sarayı inşa etdirmişdi. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahi Evliya Çələbinin yazdığına görə, 1583-cü ildə Sultan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalasını və behiştə bənzər Toxmaq xan sarayını uçurub, daşı daş üstə qoymamışdı. Sonra isə 45 gün ərzində qalanı yenidən tikdirərək lazımlı olan sursat və hərbi ləvazimat ilə təchiz etdirmişdi<sup>352</sup>.

Sonradan İrəvan əyaləti yenidən səfəvilərin hakimiyyəti altına keçmişdir. Əmirgünə xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı daha da möhkəmləndirilmişdi.

Evliya Çələbi təsvir edir ki, Əmirgünə xanın ziyadəsilə təmir edilmiş Xan sarayı abad və yaraşıqlı binadır. O, sarayın yaxınlığında Şah zərbxanasının yerləşdiyini, orada abbası və bisti kəsildiyini qeyd edir. Yayla qapısından bayırda yerləşən böyük hissənin Əskişəhər adlandığını, orada cümə məscidinin, karvansaranın və hamamın olduğunu, Körpü başında Xan bağının və məscidin yerləşdiyini yazar. Evliya Çələbi İrəvanı içində və çölündə böyük bazarı olan möhtəşəm bir qəsəbəyə bənzədir<sup>353</sup>.

1679-cu il zəlzələsindən sonra tamamilə dağılan İrəvan qalası və o cümlədən, Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa edilmişdir.

Irəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa (1725-1728) tərəfindən İrəvan qalasındaki saray kompleksində xeyli quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə yeni Xan sarayı inşa edilmişdir. Hüseynəli xanın və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü hesab edilir.

Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət etmişdir. XX əsrin əvvəllərinədək İrəvan qalasında mövcudluğunu saxlayan Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi

---

352. Evliya Çələbi, göstərilən əsəri, s. 50-51.

353. Evliya Çələbi "Səyahətnaməsi"ndə Azərbaycan, s.91;

altında yenidən qurulmuşdur. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonu və Sərdar bağındaki Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir sıra tikililər əlavə edilmişdir.

İrəvan qalasının və Xan sarayının Rusiya işgalindən sonra çəkilmiş cizgilərinin (çertyojlarının) bir qismi hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır. 1837-ci ildə Sərdar sarayının tərtib edilmiş mükəmməl cizgisində göstərilən miqyasə əsasən sarayın təqribən 1 hektar ərazini tutduğu aydın olur. Saray qala kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı açılmış.

Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya formasında (ölçüləri 36 x 35 x 31 x 25 m) olmuşdur. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşərlə bəzədilmiş, şəbekərlə ayrılan yataq yerləri – taxçalar düzəldilmişdi. Xan sarayının Güzgülü zalında xanın taxtinin önündə müalicəvi xüsusiyyətli damarlı əqiq daşlardan (oniks) ulduzvari hovuz düzəldilmişdi. Ortasında kiçik fontan olan hovuz rus rəssamı Q.Qaqqarinin çəkdiyi Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin hovuz hazırda İrəvan şəhər Tarix Muzeyində saxlanılır.

Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina – biri xanın yaxın ətrafinin yaşadığı bina, digəri yardımçı tikili olmuşdur<sup>354</sup>.

Bir-birinə bitişik olan və uzun fasada malik Xan sarayı və hərəmxanası vahid memarlıq kompozisiyası təşkil edirdilər. Hərəmxana sarayla kiçik dəhliz vasitəsilə birləşmiş. Düzbucaklı formada olan hərəmxananın uzunluğu 200 fut ( $1 \text{ fut} = 0,3048 \text{ m}$ ), eni təqribən 125 fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və dəhlizləri var idi. İrəvan qalasının rus qoşunları tərəfindən işgalindən sonra – yəni 1827-ci ildə hərəmxana hospitala çevrilmişdi. Sərdar hərəmxanasının mərmər üzlük çəkilmiş, mozaikali ornamentlərlə bəzədilmiş hamamı da öz təmtəraqı ilə seçilirdi. Hərəmxanın geniş yay hovuzu var idi. Uzunluğu 15 sajen ( $1 \text{ sajen} = 2,1336 \text{ m}$ ), eni 4 sajen, dərinliyi 3 arşın ( $1 \text{ arşın} = 71,12 \text{ sm}$ ) olan hovuz və hamam 1830-cu ilədək mövcud idilər. Bu tikililər qalanın “yenidənqurulması” zamanı digər çoxsaylı tikililərlə birgə sökülərək məhv edilmişdir<sup>355</sup>. Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan sarayı memarlıq forması, biçimi, plan quruluşu, daxili həcmının həlli və bədii


---

354. Արդյոնյան Բ., Ասրատյան Մ., Մելիքյան Ա. Երևան. Մոսկվա, 1968, с. 33-34.

355. Ակոպյան Տաճեաօս, göstərilən əsəri, s. 129-130.

tərtibatına görə Şərqi memarlığının şah əsərlərindən sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Təbrizdə, 1669-cu ildə Şah Süleyman səfəvi dönməndə İsfahanda inşa edilən “Həşt behişt” (“Səkkiz cənnət”, yəni 8 qatlı cənnət – N.M.) adlandırılan saray-komplekslərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmişdir.

Digər maraqlı cəhət orasıdır ki, həm relyefinin seçiləməsi baxımından, həm də tikintinin arxitektura həlli baxımından Xoy, İrəvan və Şəki xanlarının sarayları bir-birini sanki təkrar etmişlər. Bu, onu deməyə əsas verir ki, hər üç saray dövrünün məşhur memarı Mirzə Cəfər Xoysi memarlıq məktəbinin üslubunda inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Belə məlumat vardır ki, İrəvan xanı Hüseynəli xan yeni saray tikdirmək istəyərkən Xoy xanı olan qohumu Əhməd xana (1763-1786) müraciət etmişdir. Əhməd xan Hüseynəli xanın qızı ilə evlənmişdi. Hüseynəli xan 1783-cü ildə vəfat etmiş, onun yerinə oğlu Qulaməli xan hakimiyyətə keçmişdi. 1784-cü ildə Qulaməli xan qətlə yetirildikdən sonra kiçik qardaşı Məhəmməd xan İrəvan xanı olmuşdu. Əhməd xan İrəvan xanı üzərində təsirini daha da artırmaq üçün 1785-ci ildə 30 yaşlı qızını 12 yaşlı Məhəmməd xana ərə vermişdi<sup>356</sup>.



*Irəvan xanının qəbul otağı.  
Rəssam Q. Qaqarin.*

Azərbaycan xanları içərisində böyük nüfuza və təsir dairəsinə malik olan Xoy xanı Əhməd xanın hakimiyyəti dövründə Xoy şəhərində ətrafi dərin xəndəklə əhatə olunan ərazidə - İrəvan qalasının yerləşdiyi əraziyə bənzər yerdə qala və onun içərisində saray inşa edilmişdi. Sarayın memarı Mirzə Cəfər Xoysi idi. Əhməd xan Mirzə Cəfəri Hüseynəli xanın xahişi ilə İrəvana göndərmişdi ki, Xan sarayının inşasına rəhbərlik etsin<sup>357</sup>.

İrəvan xan sarayı ilə Şəki xan sarayının Güzgülü salonlarının tama-milə bir-birinə bənzəməsi onu deməyə əsas verir ki, onların memarı eyni şəxs və yaxud eyni memarlıq məktəbinin nümayəndəsi olmuşdur. Görünür, Xoy-

356. Dəlili Hüseyin. Azərbaycanın cənub xanlıqları. Bakı, 1979, s. 130; Бутков П.А. .Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Часть вторая. Санкт-Петербург, 1869, с. 177.

357. Историческая география Западного Азербайджана. Сост. С. Асадов. Доп. и перераб. изд. Баку, 1998, с. 46.

lu Əhməd xanın oğlu Cəfərqulu xan 1806-ci ildə Şəki xanı olduqdan sonra İrəvan xan sarayındakı Güzgülü salonun memarlığı üslubunda salon tikdirmişdi. Şəki xan sarayının divarında kalliqrafik xətlə yazılan “Ustad Mirzə Cəfər” adı çox güman ki, Xoyda və İrəvanda xan saraylarını inşa etdikdən sonra Səki xan sarayının tikintisində də memarlıq edən həmin Mirzə Cəfər Xoyluya aiddir.

Fransız səyyahlarından Jan Batist Tavernye 1655-ci ildə, Jan Batist Şardən isə 1673-cü ildə İrəvan şəhərində olmuş, onun qrafik təsvirlərini çekmişlər. Həmin təsvirlərdə İrəvan qalası və qalanın içərisindəki tikililər və Xan sarayı göstərilmişdir. Onlar mahir rəssam olmadıqlarından rəsmlərində qeyr dəqiqlik nəzərə çarpır.

J.Şardən incəsənəti və elmi sevən Səfiqulu xanın sarayda qonaqların şərəfinə təşkil etdiyi məclisləri ətraflı nəql edir. Məclisdəkiləri əyləndirmək üçün güləşçilərin, rəqqasların, müğənnilərin və çalğıçıların necə ustalıqla öz məharətlərini göstərdiklərini təsvir edir. Müəllif musiqiçilərin və rəqqasların mimik hərəkətlərlə göstərdikləri tamaşanı Şərqi operası adlandırır<sup>358</sup>.

1817-ci ildə Aleksey Yermolovun başçılığı altında İrana səfər edən Rusiya nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş alman əsilli hərbçi **Moritz fon Kotzebue** İrəvan qalasındaki Sərdar sarayını və Sərdar bağındaki Yay köşkünü ətraflı təsvir etmişdir. Kotzebue yazar: Sarayın divarlarından müxtəlif formalı balaca güzgülər, rəngbərəng gülər və kiçik

şəkillər asılmışdı... Girişin qarşı tərəfində şah (*yəni Fətəli şah – N.M.*) və oğlu Abbas Mirzənin portretləri ilə birlikdə ov yarışlarını əks etdirən şəkillər və bir neçə qadın şəkli diqqəti cəlb edir... Zalın açıq tərəfi ilə üzbeüz, içərisində ağ mərmərdən kiçik hovuz və fontanlar olan pavilyon var. Bu pavilyon açıqdır və təzə salınmış gözəl bir bağa baxır. Zəngi çayı düz pəncərənin altından axır: onun sahilləri boyunca hündür ağaclar cərgələnir və bir neçə tağdan ibarət olan yaraşıqlı daş körpünün digər qurtaracağı Ağrı (Ararat) dağına söykənmiş



*Xan bağındaki Yay köşkü. Erməni vandalları tərəfindən XIX əsrin sonlarında dağıdılmışdır.*

358. Şardən Jan, göstərilən əsəri, s. 23-28.

sahilə aparır”...<sup>359</sup>. Daha sonra Kotzebue Xan sarayı ilə üzbəüz, Zəngi çayının sağ sahilində salınmış Xan bağındaki Yay köşkündən bəhs edir. Onun yazdığınına görə, Asiya memarlıq üslubunda inşa edilən köşkün ortasında fontanlı mərmər hovuz vardır və su şirnaqlarının üzərindən asılmış balaca zənglərin çıxardığı incə səslər xanın zövqünü oxşayırdı<sup>360</sup>. Deməli, hələ XIX əsrin əvvəllərində İrəvan xanının köşkündə müasir anlamda musiqili fontan mövcud olmuşdur. İrəvan xanları asudə vaxtlarını həmin köşkdə keçirər, musiqiçilərə qulaq asarmış. Sözün həqiqi mənasında gözəlliyyinə görə mükəmməl incəsənət əsəri hesab edilən güllü-çiçəkli Xan bağında xarici qonaqlar üçün məclislər təşkil edilərmiş.



*Xan sarayında A. Qribayedovun “Ağildan bəla” əsərinin tamaşası.*

təşkil etmişdir. Qribayedovun ağlına belə gəlməzdi ki, 1827-ci ilin oktyabrında İrəvan qalasının süqutundan bir qədər sonra məhz həmin Güzgülü salonda onun məşhur “Ağildan bəla” əsərini rus zabitləri onun özünün iştirakı ilə tamaşaya qoyacaqlar. Qribayedov Hüseynqulu xanın qonaqları qəbul etdiyi Güzgülü salonu ətraflı təsvir etmişdir. O, salonun döşəməsinin bahalı, naxışlı xalçalarla döşəndiyini, tavanının və salonunun divarlarının yapon naxışları ilə bəzədildiyini, bütöv divar boyu olan pəncərəsinin çərçivəsinin şəbəkə üslubunda işləndiyini və onlara rəngli şüşələrin pərcimləndiyini, salonun girişi ilə üzbəüz buxarının yerləşdiyini, qabarıl şəkilli tavanın kiçik güzgü

Tanınmış Rusiya yazıçısı və diplomati Aleksandr Sergeyeviç Qribayedov Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi, 1819-cu ilin fevralında İrəvan xanının sarayında olmuşdur. Qribayedovun bu ölkədə (*yəni İrəvan xanlığında - N.M.*) Allahdan sonra birinci, qacarlar dövlətində isə nüfuzuna görə üçüncü adam hesab etdiyi sərdar Hüseynqulu xan mövcud ənənəyə görə, qonaqların şərəfinə ziyafrət

359. Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in the suite of the imperial Russian embassy, in the year 1817. London, 1819, p. 112-113.


360. Kotzebue by Moritz Von, göstərilən əsəri, p. 121-122.

parçaları ilə örtüldüğünü, bütün divarların iki cərgə ilə şəkillərlə bəzədildiyini yazır<sup>361</sup>.

İrəvan xanlığı Rusiya işgalindan sonra bir sıra Avropa və Rusiya tədqiqatçılarının diqqət mərkəzinə olmuşdur. Fransız səyyahı, geoloq və rəssamı **Fredrik Duyuba de Monpere** 1833-cü ildə Qafqaza səyahət etmiş və 1839-1843-cü illərdə Parisdə onun 6 cilddən ibarət “Qafqaz ətrafına səyahət” kitabları işıq üzü görmüşdür. Müəllif həmçinin həmin kitablara əlavə olaraq xəritələri, planları və rəsmləri əhatə edən 5 hissədən ibarət atlaslar çap etdirmişdir. Qravüraçı rəssam Nikole Erkül Fredrik Monperenin çəkdiyi rəsmlərin qrvavularını hazırlamışdır. Həmin atlasların 3-cü hissəsində Sərdar sarayının Güzgülü zalının interyerinin, Güzgülü zalin divarlarındakı rəsmlərin və divar naxışlarının, sərdar Hüseyn xanın hərəmhanasının həyətinin içərisindən həmin tikilinin şəkilləri öz əksini tapmışdır<sup>362</sup>.



*Xan sarayının hərəmhanasının həyəti. Rəsm Duyuba de Monpere. 1840-ci il*



*Xan sarayının Güzgülü zalının divarı.*

qazanan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə gerçəkləşdi. Çar Xan sarayında gecələmiş, ondan xatirə qalsın deyə, Güzgülü zalin divarına

Rusiya işgalindan sonra xan sarayında əvvəlcə İrəvan müvəqqəti idarəsi, sonra isə İrəvan və Naxçıvan xanlıqlarını birləşdirən “Erməni vilayəti”nin administrasiyası yerləşmişdi.

Rusiya imperatoru I Nikolayın 23 ildən artıq müddətdə müəyyən fasılələrlə rus qoşunlarının hücumlarına tab gətirən, “alınmaz qala” kimi şöhrət

361. Полное собрание сочинений А.С.Грибоедова. Том 1, С-Петербург, 1839, с. 43-44.

362. Atlas. Voyage au Caucase chez les tcherkesses et les abkhases en Colchide, en Géorgie, en Arménie et en Crimée par Frédéric Dubois de Montpereux. Paris, 1843.

öz adını yazmışdı. Sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı. I Nikolay Güzgülü zalda İrəvan şəhərinin əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmişdi.

İrəvan Xan sarayını 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı **Avqust fon Haksthauzen** də ətraflı təsvir etmişdir. Haksthauzen yazır: “Keçmiş İrəvan sərdarının sarayının yerləşdiyi qala tənəzzüldədir, İran (*Irəvan xanlığı -N.M.*) əyanlarının sarayları xarabalıqlar içərisindədir, məscidlərdən biri Yunan-Rus kilsəsinə, digəri silah anbarına çevrilmişdir. Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana hospitala çevrilmişdir. Arxitektura baxımından saray o qədər də əzəmətli deyil. Onun çox da böyük olmayan həyətləri və bağçaları, fontanları, süni gölləri, bütün bunlar o dərəcədə miniatürdülər ki, müəyyən xarakter kəsb etmirler. Lakin bütün bunlarla yanaşı, bəzək-düzəkləri, pəncərələri, qapıları, tağları gözəldir. Müasir Asiya tikililərini Əlhambra kimi (*XIII əsrədə İspaniyanın Qranada şəhərində inşa edilən və tarixi-memarlıq abidəsi olaraq restavrasiya edilərək hazırda muzey kimi mühafizə edilən, İslam mədəniyyətinin ən məşhur tikililərindən biri sayılan Əlhambra sarayı nəzərdə tutulur. Bu saray da Xan sarayı kimi yüksəklikdə, qala divarlarının içərisində tikilmişdir. İrəvan xan sarayının daxili tərtibatı Əlhambra sarayının daxili tərtibatı kimi mürəkkəb formada olmuşdur-N.M.*) təsəvvür etmək olmaz. Yalnız Sərdar sarayının qəbul zalı əzəmətlidir. Onun həyətə baxan tərəfi açıqdır və divar əvəzinə gözəl şəbəkə ilə bağlanmışdır, hansı ki, onu bütövlükdə və ya qismən çıxartmaq mümkündür. Həmin şəbəkə götürüldükdə qəbul zalı böyük və açıq qalereyaya çevirilir. Zalın arxa divarında onun üçdə ikisini tutan rəngli şüşələrlə bəzədilmiş böyük pəncərə vardır ki, onun da hər ki tərəfində çox da böyük olmayan kabinetlər vardır. Zalın ortasında çox da böyük olmayan fontanlı hovuz vardır. Divarlar və tavan güzgülər və tablolarla bəzədilmişdi. İslam dininin qaydalarının ziddinə olaraq, rəsmələrin bir qismi axırıncıdan əvvəlki şahin (*yəni Fətəli şahin - N.M.*), onun oğlu Abbas Mirzənin, sonuncu sərdarın (*yəni Hüseynqulu xanın - N.M.*), onun hələ də sağ olan qardaşının (*yəni Həsən xanın - N.M.*), digər qismi İranın Rüstəm, İsfəndiyar və s. qəhrəmanlıq dövrünün hadisələrini özündə əks etdirirdi. Bundan başqa, divardan yaşı bir kişinin ona bir qədəh şərab verən gənc qızə göstərdiyi iltifat səhnəsini təsvir edən şəkil asılmışdır. Firdovsinin “Şahname” əsərinin əlyazmalarında gördüyüümüz həmin koloritli rəsmələrin əsasında çəkilən divar rəsmlərində Avropa rəssamlığının təsiri duyulur. Rus məmurları nadir hallarda tarixi binaların və abidələrin qorunması hissinə hakim olurlar”<sup>363</sup>.

363. Гагстаузен Август. Закавказский край. Санктпетербург, 1857, часть I, с. 230-231

1864-cü ildə İrəvan qalasının hərbi-istehkam qalası kimi istifadəsinə son qoyulmuşdur. 1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı erməni taciri satın alaraq orada konyak zavodu inşa etdirmişdir. Hazırda İrəvan konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı kompleksinin ərazisinə düşür.

1880-ci ilin oktyabrında məşhur Rusiya arxeoloqu qrafinya **Praskofya Aleksandrovna Uvarova** İrəvan qalasında olmuş, uçulub dağilan Xan sarayının vəziyyətini təsvir etmişdir. Erməni tədqiqatçısı Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” kitabında P.Uvarovanın Qafqaz ekspedisiyasının nəticələri haqqında dərc etdirdiyi “Qafqaz. Yol qeydləri” (Moskva, 1887) kitabının birinci cildindən aşağıdakı sitati gətirir: “Qala divarlarının və qüllələrinin içərisində Zəngi çayının altından yeraltı keçidi, fontanlı həyətləri, hamamları, hərəmxanası və iki məscidi olan Sərdar imarəti (*yəni Xan sarayı kompleksi - N.M.*) yerləşir. Bütünlükə sərf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalı (*yəni Güzgülü zal - N.M.*) salamat qalıb. Zalın ortasında mərmər fontan vardır və onun pəncərəsi rəngarəng ağaç şəbəkələrlə bəzədilmişdir. Oradan Zəngi çayına, Ararat (Ağrı) və Ələyəz dağlarına çox gözəl mənzərə açılır. Zal şimal tərəfdən açıq imiş və pərdələrlə örtülürmüş. Hansı ki, pərdənin izləri, halqaları və asılıqanlarının yeri həm tavanda, həm də bünövrədə görünür. Zalın hər iki tərəfində kiçik otaqlar vardır və zirzəmisində buzxana yerləşir.

Sarayla Zəngi çayını birləşdirən yeraltı keçidən yalnız onun qapısı və daş pilləkənləri qalmışdır. Halbuki, bir qədər əvvəl həmin keçidən çayın altı ilə qarşı tərəfə keçmək olardı”<sup>364</sup>.

Məşhur Britaniya səyyahi, coğrafiyaşunası və ictimai xadimi **Henri Linç** (*Linçin nənəsi Bağdadda yaşayan bir erməninin qızı olmuşdur. İngilis qoşunlarının zabiti olan babası isə Bağdadda olarkən onunla tanış olmuş və sonradan evlənmişlər - N.M.*) 1893-cü ilin avqustundan 1894-cü ilin mart ayınadək və 1898-ci ilin avqustunda Şərqi Anadoluda və Cənubi Qafqazda səfərdə olmuşdur. O, səfərlərinin nəticəsi olaraq ikicildlik “Armenia. Səyahət və araşdırma” əsərini yazmışdır. Müəllif 1901-ci ildə Londonda çap edilən əsərinin I cildində indiki Ermənistən ərazisində gördüklerini ətraflı təsvir etmişdir.

Linçin təsvir etdiyi Xan sarayının divarlarındakı rəsmələr və pəncərə şəbəkələri sarayın XIX əsrin ikinci yarısında aparılan restavrasiyadan sonrakı dövrünə təsadüf edir. Bunu nəzərdə tutan Linç yazır ki, kətan üzərində çəkilmiş

---

364. Յերվանդ Շահազիդ, göstərilən əsəri, s. 170.

rəsmlər orijinal deyil. H.Linç Xan sarayının Güzgülü salonunu belə təsvir edir: “Şəbekəli taqların saysız-hesabsız güzgüləri ətrafa bùllur kimi şolə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olubmuş. Tavanın aşağısı bolluca nəbatı naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılıgullərdən ibarətdir”.



*Güzgülü zaldə Fətəli şahın portreti. Rəssam Mirzə Qədim İrəvani. Gürcüstan İncəsənət Muzeyi.*

Monperenin çəkdikləri rəsm əsərləri, fotoqraf Dmitri Yermakovun, ingilis səyyahi Henri Linçin çəkdikləri fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.

Sənətsünləşmiş elmləri doktoru Kərim Kərimov İrəvandakı Xan sarayının

H.Linç Güzgülü zaldın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyüünü və onlardan ikisinin – İrəvan xanı Hüseynqulu xanın və onun sağında farsslann qəhrəmanı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə eks olunduğunu yazır. Müəllif divarlardakı digər portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrəbin və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonun) obrazlarını eks etdirən portretlərinin təsvir olunduğunu yazır<sup>365</sup>.

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi memarlıq abidələrində öz eksini tapan divarüstü boyakarlıq olmuşdur. Avropa səyyahlarını və rəssamlarını valeh edən, tərif dolu təessüratlarını yazmağa vadər edən də Xan sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı, divarlarını bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərləri olmuşdur.

İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahidlərin təsvirləri, rus rəssamı akademik Vladimir Moşkovun, həvəskar etnoqraf və rəssam knyaz Qriqori Qaqarinin, fransız səyyahi və rəssamı Duyuba de

365. Lynch H.F.B. Armenia. Travels and Studies. Vol I, p. 216-217.


müxtəlif rəssamlar və fotoqraflar tərəfindən çəkilmiş şəkilləri əsasında sarayın memarlıq xüsusiyyətlərini və bədii tərtibatını sənətşünaslıq nöqtəyi-nəzərindən təhlil etmişdir. K.Kərimov “Irəvan sərdarının sarayı” məqaləsində göstərir ki, sarayın Güzgülü zalının və Yay köşkünün divarlarını bəzəyən ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli divar rəsmləri

həmin dövrdə mövcud olmuş kanonlara və ənənəyə əsaslanır. Bir qayda olaraq divarların paneldən yuxarı səthində tağçalarda və tağçalararası pannolarda həndəsi və stilizə edilmiş nəbatı motivlərdən ibarət dekorativ kompozisiyalar, gül və çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri verilmişdir. Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil edir.

K.Kərimov daha sonra yazır ki, XIX əsrin ikinci yarısında həyata keçirilən təmir işlərinədək Xan sarayının bədii tərtibatında portret rəsmləri və onların arasında Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında ov və döyük, kef məclisləri və məhəbbət səhnələrini əks etdirən süjetli kompozisiyalar daha çox olmuşdur. Həmin kompozisiyaların birində Rüstəm Zalın gənc döyüşü ilə vuruşması, digərində onun tanımadan öz oğlunu öldürməsi, başqa bir rəsmidə Rüstəmin İsfəndiyarla döyükü, daha bir başqasında onun divlə vuruşması və s. təsvir edilirdi<sup>366</sup>.

Irəvan Xan sarayındakı təsviri sənət nümunələrinin təhlili göstərir ki, istər portret rəsmlərində, istərsə də süjetli və dekorativ kompozisiyalarda ənənəvi Şərq motivləri ilə yanaşı, həmin dövrün Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri öz təsirini göstərmüşdir. Bu təsir XIX əsrin ikinci yarısında Xan sarayında aparılan təmir-bərpa işlərindən sonra daha aydın şəkildə özünü bürüzə vermişdir.

1864-cü ildə Irəvan qalasının hərbi istehkam obyekti kimi istifadəsinə son qoyulmasından sonra baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korunan, karnız və tavanın güzgüləri qopub tökülen Xan



Xan sarayının interyeri. Foto H. Linç.

366. Kərimov Kərim. Irəvan sərdarının sarayı. “Yeni fikir” qəzeti, № 5, 18 oktyabr 1995-ci il.

sarayının Güzgülü zalının əsaslı təmiri üçün dəfələrlə dövlət xəzinəsindən vəsait ayrılmışdı. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar zalının təmiri üçün 1867-ci ildə 1200 rubl, tufan nəticəsində qopmuş dəmir örtüyün bərpası üçün 1871-ci ildə 1112 rubl 28 qəpik, zalın uçmuş divarlarının bərpası üçün 1874-cü ildə 354 rubl 86 qəpik, Qafqaz canişinin sərəncamı ilə Sərdar zalının əsaslı təmiri üçün 1880-ci ildə 1978 rubl 78 qəpik, İrəvan şəhər idarəsi isə həmin məqsədlə 1770 rubl vəsait ayırmışdı<sup>367</sup>.

Verilən məlumata görə, Xan sarayında bərpa işlərinin bir qismini Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən **Mirzə Qədim İrəvani** (1826-1875) həyata keçirmişdir. İrəvan şəhərində anadan olan Mirzə Qədim

15 yaşında Tiflisdəki progimnaziyani bitirmişdir. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtlıqdan sonra ömrünün sonuna dək poçtda teleqrafçı vəzifəsində çalışmışdır. Verilən məlumatlara görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. Kollec asessoru (*XIX əsrda əsilliklə zadəgan olan şəxslərə verilən mülki rütbə - N.M.*) olan Mirzə Qədimin İrəvaninin Qərbi Avropa, Şərq və rus yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası olmuşdur<sup>368</sup>.

İrəvan Xan sarayının Güzgülü zalındaki portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilmişdi. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir. Rəssamın yağılı boyalı ilə çəkdiyi



*Güzgülü zaldə Rüstəm zalın portreti. Rəssam Mirzə qədim İrəvani. Gürcüstan İncəsənət Muzeyi.*

367. Развитие Еревана..., с. 286-288.


368. Миклашевская Н. М. Художники XIX века Мирза Кафым Эривани и Мир Мохсун Навваб. В кн.: Искусство Азербайджана, том IV, Баку, 1954, с. 87.

“Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır<sup>369</sup>.

Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi portretlər və dekorativ pannolar bərpa edilmişdir. Ov, döyüş və məhəbbət səhnələrini bərpa etmək mümkün olmadıqından, onların yerində yeni ornamental-dekorativ pannolar çəkilmişdi. Portretləri bərpa edərkən M.Q.İrəvani işə mexaniki yanaşmamış, yeni texniki vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaratmışdır. Böyük ölçülü kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər, əslində realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna görədir ki, bu əsərlər yüksək qiymətləndirilir və “Asiya boyakarlığının ən yüksək nümunəsi” hesab edilir<sup>370</sup>.

Memarlıq tarixi üzrə tanınmış Azərbaycan alimi L.S.Bretaniskinin verdiyi məlumata görə, Sərdar sarayının Güzgülü zalının şimal istiqamətindəki açıq interyerinin pərdələrinin məhv edilməsindən sonra, 1886-cı ildə həyata keçirilən təmiri zamanı zalın interyeri Şəki Xan sarayının vitrajına (*qapıya, pəncərəyə və sərəyə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar*) bənzər şəbəkə üslubunda işlənmişdir. Lakin interyerin qapı və pəncərələri daha kobud formada bərpa edilmişdir. Bu, İrəvan Xan sarayının Güzgülü zalının Q.Qaqrın və Dyuba de Monpere tərəfindən çəkilmiş rəsmləri ilə, sarayın XIX əsrin ikinci yarısında aparılan bərpa işlərindən sonra çəkilmiş fotolari arasında fərqlər aydın görünür. Q.Qaqrının rəsmlərdə portretlər və divar rəsmləri daha zəngin, daha nəfis və daha rəngarəng təsir bağışlayır.

Xansarayının qorunub saxlanması məsələsində odövrün mütəxəssislərinin rəyləri də birmənalı olmamışdır. İmperator Arxeoloji Komissiyasının (İAK)



*Xan sarayının Güzgülü zalından görünüş.  
Rəssam Verezşagin.*

369. Əfəndi Rasim. Azərbaycan incəsənəti. Bakı, 2007, s. 114-115.

370. Kərimov Kərim, göstərilən məqaləsi.

restavrasiyaya həsr olunmuş xüsusi iclaslarında iki dəfə - 6 oktyabr 1910-cu il və 17 may 1912-ci il tarixlərində İrəvan qalasındaki Sərdar sarayının məsələsi müzakirə edilmişdir. İclasın 6 oktyabr 1910-cu il tarixli “İrəvan şəhəri. XVIII əsr Sərdar sarayı” başlıqlı protokolundan aydın olur ki, İAK 15 iyul 1910-cu il tarixdə Qafqaz hərbi dairəsinin mühəndis idarəsinə Sərdar sarayı barəsində sorğu göndərmişdir. Bununla bağlı İAK-a göndərilən cavabda, Imperator Moskva Arxeoloji Cəmiyyətindən xahiş edildiyi bildirilmişdir ki, Sarayın qorunması və bərpası üçün vəsait tapsın. Lakin bu məsələ həll edilməmişdir. Protokolda daha sonra qeyd olunur: “12 yanvar 1910-cu ildə İrəvanda baş verən güclü və davamlı zəlzələ nəticəsində sarayın divarlarındakı köhnə çatlar daha da böyümüş, və uçmaq təhlükəsi yaranmışdır. Güzgülü zalın tavanının və divarlarının suvağı ciddi ziyan çəkmışdır, pəncərələrarası pilyastrlar, divarlardakı tağçalar və stakalatitə bənzər karnizlər, güzgülərin əksər hissəsi qopmuş və sındılmışdır. Saray hazırda viranəliyi xatırladır və sildirilmiş qayalığın altında çımən insanlar üçün təhlükəlidir. Sarayın bərpası üçün 11500 rubl və müvəqqəti saxlanması üçün isə 1000 rubl smeta hesablanmışdır. 28 fevral 1910-cu ildə mühəndis dairəsinin rəisi Moskva Arxeoloji Cəmiyyətinə təklif etmişdir ki, sarayın qalıqlarını öz sərəncamına götürürsün, əks təqdirdə o, binanın sökülməsi məsələsini qaldıracaqdır. Buna cavab olaraq, Cəmiyyət xahiş etmişdir ki, sarayın planının surətini ona göndərsin və sökülcəyi təqdirdə şəkillərin, portretlərin və Sarayın digər bəzək-düzəyinin haraya veriləcəyi haqqında məlumat verilsin. 3 avqust 1910-cu ildə sarayın çertyoju Arxeoloji Cəmiyyətə göndərilmiş və bildirilmişdi ki, sarayın balaca mərmər hovuzunun, bütün portretlərin, divardakı “Min bir gecə” səhnəsinin kaşı ilə işlənilmiş divar lövhəsinin bir hissəsinin və güzgülü karnizlərin nümunələrinin Qafqaz hərb-tarix muzeyinə verilməsi nəzərdə tutulmuşdur”... 1910-cu ilin ayında Qafqaz canişinin hərb məsələləri üzrə köməkçisinin xahişi ilə Imperator Hərb-Tarix Cəmiyyətinin fəxri üzvü general A.Z.Mışlaevski Saraya baxış keçirmiş və belə rəy vermişdir ki, guya bu binanın heç bir tarixi dəyəri yoxdur və onun bərpasına çox böyük izafi məsrəf çəkməkdənsə, sökülməsi məsləhətdir. Mışlaevski Sarayın bəzi əşyalarının Tarix muzeyinə, portretlərin isə Qafqaz Hərb-Tarix muzeyinə verilməsini tövsiyə etmişdir.

Daha sonra protokolda hərbçi mühəndis kapitan Bresslerin sonuncu İrəvan xanının nəslinin nümayəndəsi Abbasqulu xan İrəvanskiyə istinadən verdiyi məlumat öz əksini tapmışdır. Abbasqulu xanın söylədiyinə görə, Sərdar sarayı 1725-ci ildə türklərin hakimiyyəti dövründə inşa edilmişdir. Onun sözlərinə görə, bir neçə tikiliidən ibarət olan Sərdar sarayı hərbi xəstəxana (*yəni sarayın hərəm xanası*) ilə məscid (*yəni Sərdar; yaxud Abbas Mirzə məscidi*) və Zəngi

çayı arasında xeyli geniş ərazini əhatə etmişdir ki, bunların içərisində Güzgülü zal təntənəli qəbullara xidmət edirdi. Saray 1756-ci ildə Hüseynləi xan tərəfindən əsaslı təmir edilmiş, daha sonra 1779-cu ildə və nəhayət, 1810-cu ildə sonuncu xan Hüseynqulu xan tərəfindən təmir edilmişdir.

Protokolda qeyd edilir ki, Hüseynqulu xanın dövründə saray müasir görkəmə malik idi. Rusların hakimiyyəti dövründə isə saray tədricən tənəzzülə doğru gedir.

Daha sonra protokolda qeyd edilir ki, İrəvan quberniya idarəesindən cənab Bresslerə verilən məlumatə görə, saray 1868-ci ilədək hərbi müəssisəyə tabe olmuş, sonra şəhər polisinin sərəncamına keçmiş, 1890-ci illərdən isə mühəndis təsisatına tabe edilmişdir. Sərdar sarayının sökülməsində maraqlı olanlar onun 1850-ci ildə baş verən zəlzələdən ciddi ziyan görməsini arqument kimi irəli sürmüştülər. Həmçinin protokolda qeyd edilirdi ki, 1865-ci ildə baş verən güclü tufan nəticəsində sarayın şimal eyvanının pərdələri parça-parça olmuş, bir çox yerlərdən divarın suvağı güzgülərlə birgə qopub tökülmüşdür. Sarayın təmiri üçün dəfələrlə vəsatət qaldırılmış, nəhayət 1868-ci ildə divarlarının suvağının, pərdəsinin və dam örtüyünün bərpası üçün 1200 rubl vəsait ayrılmışdır. 1886-ci ildə Qafqaz canişinin qarşısında yeni vəsatətlər qaldırıldıqdan sonra şəhər büdcəsinin vəsaiti hesabına Sərdar sarayı təmir edilmiş, o cümlədən sarayın divarlarındakı 8 portret restavrasiya edilmiş, zal yenidən güzgülərlə bəzədilmişdir. Daha sonra isə sarayın damı dəmir təbəqə ilə örtülmüş, pərdələri isə şəbəkə üslubunda pəncərələrlə əvəzlənmişdir. Sarayın "Min bir gecə" səhnələrini xatırladan divar rəsmərinin əvvəlki görkəmini alması, Şah Abbasın, sonuncu sərdarın və onun yaxınlarının portretlərinin, mərmər fontanın qorunub saxlanması da protokolda öz əksini tapmışdır. Müzakirələrdə çıxış edən B.Farmakovski bildirir ki, ona sarayın elə fotoları məlumdur ki, həmin fotolardan sarayın içərisinin çox maraqlı qədim abidə olduğu bəlli olur. Qraf A.Bobrinski öz növbəsində qeyd edir ki, o, sarayı 1883-cü ildə görmüşdür və həmin vaxt saray binası ona orijinal tikili kimi çox maraqlı gəlmişdir.

Müzakirənin nəticəsi olaraq İmperator Arxeoloji Komissiyası qərara alır: 1) saraya texniki baxış haqqında akt çatdırılsın; 2) N.Y.Marrdan xahiş edilsin ki, saraya yerində baxsın<sup>371</sup>.

İrəvan Sərdar sarayının vəziyyəti haqqında məsələ növbəti dəfə İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında müzakirə edilmişdir. Məsələ ilə bağlı iki məruzə dinlənilmidir. Birinci məruzə Qafqaz

---

371. Эривань. Сардарский дворец. XVIII в. // Известия Императорской Археологической Комиссии. Выпук 39. С.Петербург, 1911, с. 29-32.

Hərb Dairəsinin baş komandanının daxili işlər nazirinə göndərdiyi 18 aprel 1912-ci il tarixli müraciətinə rəy verilməsi ilə bağlı olmuşdur. Müraciətdə məsələ belə qoyulmuşdu ki, Sərdar sarayı ya təmir edilərək İmperator Arxeoloji Komissiyasının ixtiyarına verilsin, ya da yoldan keçənlər üçün təhlükəli olduğunu nəzərə alaraq sökülmək şərtilə satılsın. Məruzədə həmçinin qeyd edilirdi ki, 1909-cu ildə sərdar sarayının təmiri üçün 12000 rubl vəsait ayrılmışdır ki, hazırda həmin vəsait iki dəfə artırılmalıdır.

Gündəliyin ikinci məsələsi kimi, İmperator Arxeoloji Komissiyasının 6 oktyabr 1910-cu il tarixli iclasının qərarına əsasən akademik **Nikolay Marrin** 1911-ci ilin iyul ayında Xan sarayına keçirdiyi baxışın nəticəsi haqqında yazdığı rəy müzakirə edilmişdir. N.Marrın Xan sarayına baxış keçirdiyi zamanı çəkdiyi şəkillər hazırda Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun (*keçmiş SSRİ EA-nın Arxeologiya İnstitutunun Leningrad filialı*) arxivində saxlanılır<sup>372</sup>.

Akademik N.Marrın məruzəsində qeyd edilirdi ki, o, iki gün ərzində Sərdar sarayına baxış keçirmiş və bəzi şəxslərlə görüşərək onun üçün qaranlıq olan məsələlərə aydınlıq gətirmiştir. Marr Sərdar sarayının dağılımasında həm zəlzələnin, həm ötən illərin təsirinin olduğunu qəbul etməklə yanaşı, həm də son iki onillikdə bu gözəl abidənin qorunmasına cüzi də olsa diqqət yetirilmədiyini qeyd etmişdir. O, əks prosesin getdiyini, yəni sarayın tez bir zamanda dağılımasında maraq olduğunu, özü də insan əli ilə dağıdıldığını qeyd edir.

Güzgülü zaldakı 7 portretin aqibətini təsvir edən akademik yazar ki, onlar divardan vəhşicəsinə qoparılib çıxarılmış və kənarlarının kiçik parçaları qalmışdır. O, zalın tavanındaki, həmçinin karnizindəki güzgülərin daşla vurulub sindirildiğini, sindirilmiş şüşə parçalarından döşəmədə ayaq qoymağın yer olmadığını qeyd edir. N.Marr Güzgülü zalın hər iki tərəfindəki yan otaqların ayaqyoluna çevrildiğini ürək ağrısı ilə yazar. Halbuki, həmin otaqlardan birində vaxitlə imperator I Nikolay gecələmiş və öz dəst-xətti ilə adını divara yazmışdı.

Daha sonra N.Marr qeyd edir ki, Sarayın şimal-qərb hissəsinin altı Şustovun konyak zavodu tərəfindən qazılmışdır. (*Həmin zavodu 1898-ci ildə Nerses Tahirovdan rus şərab istehsalçısı Nikolay Şustov satın almış və Xan sarayının tikililərinin hesabına zavodun ərazisini daha da genişləndirmişdi - N.M.*). Bunun nəticəsində Saraya bitişik əlavə tikili uçub dağılmışdı.

Akademik N.Marr iki il öncə Güzgülü zalın Zəngi çayı tərəfə baxan

372. Т. ДЕВЕЛЬ, Т. ТОМЕС. Собрание Н. Я. Марра в фотоархиве Ленинградского отделения Института археологии АН СССР//.. “Դատմա-բանափրական հանդես” (Historical-Philological Journal), Ереван, 1971, № 3, с. 292.


hissəsinin şüşəbəndinin darmadağın edildiğini, zalın döşəməsinin açıq-boz rəngli plitələrinin, cilalanmış mərmərdən düzəldilmiş fəvvərəli hovuzun da vəhşicəsinə sindirildiğini qeyd edir..

N.Marr daha sonra yazır: "Sorğu-suallardan sonra saraydan çıxarılmış dekorativ hissələrinin taleyi haqda bəzi şəylər öyrənə bildim. Dörd portret mühəndis xidmətinin rəisinin evində aşkar olundu: ikisi şimal-qərb tərəfindən idi (onlar xəsarət almışdır), ikisi – cənub-şərq tərəfindən. Çıxarılmış mərmər fəvvərənin hissələri də orada saxlanılır."

N.Marr yazır ki, Sərdar sarayının sistematik dağılmışının günahkarlarının kimliyi sualı qalxanda, onda həvəslə dağıdıcı zaman, təbii fəlakətlər (zəlzələlər, yanğınlar) səbəb kimi göstərilir, kənar səbəblər kimi Sərdar sarayının ərazisində yerləşən Müqəddəs Hripsime cəmiyyəti və oradakı xüsusi mülkiyyətçilər göstərilir, lakin qanunla onun qorunmasına məsuliyyət daşıyanların adları çəkilmir. O, sonuncu onilliklər ərzində bu qədim abidəyə heç bir kəsin nəzarət etmədiyini, əksinə nə isə əks prosesin – yəni dağıdıcı prosesin getdiyini qeyd etmişdir. N.Marr əvvəllər sarayın divarlarından iki pəhləvanın portretlərinin uğurlanmasından sonra axtarıldığını, lakin tapılmadığını yazır. Portretlərin bərpası üçün səksəninci illərdə saraydakı portretlərin fotosunu çəkmiş erməni fotoqrafi Tatyana müraciət edilmiş, onun çəkdiyi şəkillər əsasında portretlərin yenidən işlənilib yerlərində asılması barədə göstəriş verilmişdi.

Akademik N.Marr Sərdar sarayının nümunəsində bütün Cənubi Qafqazda müsəlman tarixi abidələrinin qorunmasına laqeyd münasibət bəslənildiyini yazır.

Daha sonra akademik N.Marr Sərdar bağındaki Yay köşkünün vəziyyətini ürək ağrısı ilə təsvir edir. O, Yay köşkündən ancaq bir xatirə qaldığını yazır. Marr qeyd edir ki, o, Yay köşkünün fotoqraf Tatyayanın ot tayasının üstündən çəkdiyi şəklini görmüşdür və onun daxili divarları Molla Nəsrəddinin lətifələrinin mövzusuna uyğun rəsmi lərlə bəzədilmişdi. Məruzəçi İrəvan şəhər rəhbərliyinin



Xan sarayı. Foto N. Marr. 1912-ci il.

1892-ci ildə Yay köşkünü partlatmaq qərarına gəldiyini və bu işi barbəcasına həyata keçirilməsini podratçılara həvalə etdiyini qeyd etmişdir.

Akademik N.Marrın uzaqgörənliklə söylədiyi “Görünür, biz yerli qədim abidələrin sistematik dağıdılması ilə üzləşmişik. Təbiidir ki, bu dağıdıcı fəaliyyət son nəticədə qədim abidələrin izlərini itirməyə yönəlib” sözləri təbii ki, İrəvan quberniyası ərazisində azərbaycanlılara məxsus tarixi abidələrə aid idi. Təbii ki, heç bir xalq öz maddi-mədəniyyət abidələrini barbəcasına daşıtmaz, onların yer üzündən silinməsinə çalışmaz.

İrəvan qalasındaki digər tikililərin vəziyyətini təsvir edən akademik N.Marr məruzəsini aşağıdakı ifadələrlə bitirir: “Bütün bu tarixi abidələr çox yaxşı qoruna bilərdi. İndi də qalanları qorumaq mümkündür və lazımdır: Arxeologiyada xarabalıqlar da böyük əhəmiyyət daşıyır və ola bilər ki, axıradək dağılmışının qarşısı alınsın. İlk növbədə mühafizə lazımdır: hasarı olmalı (hansı ki, darvazası ilə qismən mövcuddur) və gözətcisi olmalı, dağılmaya və çirkənməyə yol verilməməlidir. Yuxarıda sadalanan abidələrin sərf elmi əhəmiyyəti ilə yanaşı dövlətin digər maraqları nöqtəyi-nəzərindən də diqqət yetirilməlidir. Bir mədəni Qərb ölkəsi kimi Rusyanın nüfuzu tələb edir ki, əgər onun adına layiq Şərq mədəni regionunda mədəniyyət sahəsində heç bir yaxşı iş görülmürsə, heç olmazsa, dağıdıcı kimi adını batırmaq lazım deyil. Ölkənin ləyaqətinin qorunmasına zərurəti abidələrin müsəlmanlarının əksəriyyət təşkil etdiyi bir məntəqədə (yəni İrəvan şəhərində - N.M.), İranla Türkiyənin yaxın qonşuluğunda mövcud olmaları daha da gücləndirir. Sərdar sarayına qayğılı münasibəti, yuxarıda göstərildiyi kimi, Rusiya imperatorunun (yəni I Nikolayın) və rus yazılıcısı (yəni A.S.Qriboyedovun) xatirələri diktə edir. Yeri gəlmışkən, belə bir rəvayət mövcuddur ki, “Ağilden bəla” komedyasının ilk tamaşalarından biri Sərdar sarayında göstərilmişdir”<sup>373</sup>.

Akademik N.Marrın məruzəsində işlətdiyi “darmadağın etmişlər”, “sindirmişlər”, “oğurlamışlər”, “insan əli ilə dağıdılmışdır”, “barbəcasına” ifadələri təbii ki, ermənilərə aiddir və onlar belə “təriflərə” layiq olduğunu yetərincə sübut etmişlər.

İmperator Arxeoloji Komissiyasının iclasının sonunda akademik N.Marr qəti şəkildə bəyan etmişdir ki, saray həddindən artıq baxımsız vəziyyətdədir, lakin onun tezliklə dağılmaq təhlükəsi yoxdur. V.V.Suslov qeyd etmişdir ki, vacib olan sarayın orta hissəsidir və öz görkəmini tamamilə saxlamış vəziyyətdədir, sarayın yan hissələrinin vəziyyəti aydın deyil, əgər onlar uçmayıblarsa, onda abidə əhəmiyyətini itirməmişdir. A.A.Spisin xatırlatmışdır

373. Эривань. Сардарский дворец. 1725 г. // Известия Императорской Археологической Комиссии. Выпук 46. С.Петербург, 1912, с. 75-81.

ki, hələ də saraya əsalı texniki baxış keçirilməmişdir.

İmperator Arxeoloji Komissiyasının sonrakı illərdəki iclaslarının protokollarında (axırıcı iclas 1918-ci ildə keçirilmişdir) İrəvan Sərdar sarayı ilə bağlı məsələnin müzakirəsinə rast gəlinmədi. Görünür, hökumət tərəfindən lazımı tədbirlər görülmədiyindən, Xan sarayının erməni vandalları tərəfindən dağıdılmasının qarşısı alınmadığından saray növbəti illərdə yerlə yeksan edilmişdir.

Sənətşunas alim Natalya Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında  $2 \times 1$  m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilmişdir<sup>374</sup>.

Belə nəticə hasil olur ki, Mirzə Qədim İrəvaninin Xan sarayının Güzgülü zalında çəkdiyi 7 portretdən 4-ü (“Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal”) Tiflisdəki, 1-i (“Abbas Mirzə”) isə Bakıdakı muzeylərdə saxlanılır. Deməli, qalan iki portret erməni vandalları tərəfindən məhv edilmişdir.

Fotoqraf **Dmitri Yermakovun** XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını əhatə edən fotosəkilləri həzirdə Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır.

Köhnə İrəvana aid şəkillər içərisində İrəvan qalasının və Xan sarayının 1916-ci ildə çəkilmiş fotosəkilləri mövcuddur. Görünür, Xan sarayının 1918-ci ildə yer üzündən silinməsi haqqında bəzi müəlliflərin yazdıqları həqiqətdir. Çünkü 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni-dاشnak hökuməti qurulmuş, azərbaycanlılara qarşı soyqırımı həyata keçirilmişdi. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin



Xan sarayının görünüşü. XIX əsrin sonları.

Foto D. Yermakov.

374. Миклашевская Н. О наследии и традициях в Азербайджанском изобразительном искусстве. В книге: Искусство Азербайджана. Том VII, Баку. 1959, с. 51.

dövrdə yer üzündən silinmişdir.

Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir.

İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputati, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşir. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda dövlət tərəfində qorunan memarlıq abidələri siyahısına salınmışdır<sup>375</sup>. Lakin ötən əsrin 60-70-ci illərində onun fasadına və yan divarlarına bitişik o qədər yeni yöndəmsiz tkiliklər əlavə etmişlər ki, artıq Pənah xanın evi tanınmaz hala gəlmişdir.

İrəvan Xan sarayı kompleksinin həmyaşıları – Bakıda Şirvanşahlar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər. İrəvanda isə keçmişdən soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər.

Azərbaycanlılara məxsus əsrlər boyu yaranmış tarixi-memarlıq abidələrinin izini silən ermənilər, indi biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi hazırlamışlar. Şəhər ətrafında - keçmişdə Təzəkənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Həmin layihədə ticarət obyektləri, karvansaralar, Şərqi hamamları ilə yanaşı mini “Sərdar sarayı” da inşa edilməsi də nəzərdə tutulur. Həmin layihə başa gəlsə belə, onun tarixi-memarlıq baxımından heç bir qiyməti ola bilməz. Çünkü Şərqi memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kompleksi ermənilərin dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki, tarixin yaddasına köçüb.

---

375. [http://www.iatp.am/old\\_yerevan](http://www.iatp.am/old_yerevan).

Məscidlər

Hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadətgahların mövcud olmasınaasdır. Keçmiş İrəvan xanlığı, indiki Ermənistən ərazisində islam dini VII əsrən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yeri mövcud olmuşdur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir memarlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir necəsi məhz İrəvan şəhərində yaradılmışdır.

İslami dəyərlərin həyat normasına çevrildiyi qədim İrəvan şəhərində onlarla məscid mövcud olsa da, gah aramsız müharibələr, gah da tez-tez baş verən zəlzələlər nəticəsində onların bir çoxu tamamilə yer üzündən silinmişdir. İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında həm müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların, həm də Rusiya işgalindən sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür.

Şah İsmayılin əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıllı məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir.

1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi.

Məşhur fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olmuş və şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haqqında məlumat vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur - N.M.) məscidi adlandırıldığını yazar<sup>376</sup>.

J.Şardəni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (turbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb. Erməni tarixçisi Tatevos Hakopyan 1971-ci ildə İrəvanda erməni dilində çap olunan “İrəvanın tarixi (1500-1800)” monoqrafiyasında qeyd edir ki, çox güman ki, Div Sultan məscidi günümüzədək gəlib çatan Göy məscidin yerində olmuşdur və 1679-cu il zəlzələsi zamanı daşılmışdır<sup>377</sup>.

<sup>376.</sup> Sardən Jan, göstərilən əsəri, s. 22.

377. Հակոբյան Թայի ու, ցուցարկը պահպանվել է Տաթևի վանական գույքում՝ առաջին աշխարհական պատերազմի ժամանակաշրջանում:

“Irəvan əyalətinin müfəssəl dəftəri”ndə verilən məlumatata görə, XVIII əsrin 30-cu illərində Irəvan bəylərbəyisi İbrahim paşa Irəvan qalasında Sultan I Mahmudun (1730-1756) şərəfinə came inşa etdirmişdir<sup>378</sup>.

1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dübua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində Irəvan qalasını və Gök məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Gök məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqtəyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Qravürəçi Erkül Nikole Dübua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır<sup>379</sup>.

### Sərdar məscidi

Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırma-larında Irəvan qalasındaki Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində səhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid



*Irəvan qalasındaki Sərdar (Abbas Mirzə) məscidi. Rəssam Dübua de Monpere. 1843.*

müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. Irəvan qalasının Çar Rusiyası işğali dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü

378. Irəvan əyalətinin icmal dəftəri, s. 16.

379. Frederic Dubois de Montpereux. Voyage autour du Caucase, chez les tcherkesses et les abkhases, en Georgie, en Armenie et en Crimée: a 6 v.: Paris, 1843.


ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (*yəni Racəb pəşa məscidinin*) rus-yunan kilsəsinə, digərinin - Sərdar məscidinin isə silah anbarına çevrildiğini qeyd etmişdir<sup>380</sup>.

Tanınmış rus arxeoloqu qrafnya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdırmasını ürək ağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan

tabloya bənzətdiyini yazar. P.Uvarovaya istinadən Y.Şahəziz yazar ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındaki tünd mavi lövhə üzərində ərəb əlifbası ilə aq rənglə mətn həkk olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir.

Daha sonra P.Uvarovanın dili ilə Y.Şahəziz yazar ki, Sərdar məscidinin önündə Şərq ənənəsinə uyğun, hər iki tərəfində hücrələrinin izləri hələ də qalan geniş həyətdə daha bir kiçik yay məscidi yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri Şərqdə əsas tikilinin qarşısında, üzü şimala doğru tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin ortasında müsəlmanların yuyunması üçün tikilən hovuzdan 1870-ci ildək istifadə edildiyini qeyd etmişdir<sup>381</sup>.

İmperator Arxeoloji Komissiyasının qərarına əsasən 1911-ci ildə professor Nikolay Marr İrəvan xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yaziirdi: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün




*Sərdar (Abbas Mirzə) məscidi. 1896.  
Foto Lord Kerzon.*

380. Гакстгаузен Август. Закавказский край. Санктпетербург, 1857, часть I, с. 230.

381. Յերվանդ Շահազիդ, ցուցաբեჭիք, 170-171.

heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerli müsəlman mədəniyyətinin qiymətli ırsıdır: günbəzin içərisində çəvrəsi boyunca ərəb hərfəri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubluudur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı”<sup>382</sup>.



*Sərdar (Abbas Mirzə) məscidi. 1916-ci il*

Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağdırılmışdır.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair

İ. Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (*yəni Sərdar məscidi-N.M.*) yarıcuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaćqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazar. İ. Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir. O, məscidin divarındaki kitabədə fars dilində yazılmış aşağıdakı iki misrasını oxuduğunu qeyd edir:

*Zamane şah Abbas cənnətməkan,  
Əz u kəşt abad mülke - cahan.*

İ. Əzimbəyov həmin məqaləsində daha sonra yazar ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (*Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1532-1595) - N.M.*) tərəfindən inşa edildiğini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiğini qeyd edir. İ. Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə

*Sənge tarixe çu məqsud şod əz dur zəman,  
Kordən xədid be tarixe qədim Əhməd xan*

382. Известия Императорской Археологической Комиссии. Выпук 46. С.Петербург, 1912, с. 79.

yazıldığını və onun 1098-ci il hicri tarixində - yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazar<sup>383</sup>.

P.Uvarova ilə İ.Əzimbəyovun təsvirlərində aydın olur ki, söhbət eyni bir məsciddən – yəni Sərdar məscidindən və onun yaxınlığında kiçik məsciddən gedir.

1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərb-iştehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntıllara məruz qalmışdır. XX əsrin əvvəllerində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistəni dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilmişdir.



Sərdar məscidinin qalıqları. XX əsrin sonu  
Sovet Ermənistəni dövründə isə  
Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilmişdir.

### Rəcəb paşa məscidi

1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılmışdır. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərqi üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. 1839-cu ildə onun xarici quruluşunda dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian kilsəsi formasına salınmışdır<sup>384</sup>. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmidə onda Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan

383. Азимбеков Иса. Мусульманские надписи Тифлиса, Эривани и Нахичевани. Известия Азкомистариса, Баку, 1929, выпуск 4, с. 299-300.

384. Гаспарян Мариетта. Классические архитектурные формы в зодчестве Еревана (Рубеж XIX-XX вв.). // "Պատմա-քննախրական հանդիս" (Historical-Philological Journal), № 3, 2003, p. 76.

“Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir<sup>385</sup>.



### *İrəvan qalasındaki Rəcəb paşa məscidi. İşğaldan sonra rus pravoslav kilsəsinə çevrilmişdir*

İrəvan şəhərinin Rusiya işgalindən sonra kameral siyahıyalma keçirən rus tarixçi-statistik İvan Şopenin verdiyi məlumatə görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, yuxarıda qeyd etdiyimiz kimi, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir. Şopen qaladakı məscidlərdən birinin silah anbarına, digərinin isə mağazaya çevrildiyini yazır. Sərdar məscidinin silah anbarına çevrildiyini yuxarıda

qeyd etmişdik. Mağazaya çevrilən ikinci məscid isə görünür, Sərdar məscidinin yaxınlığında yerləşən yay məscidi olmuşdur. İ.Şopen qalan 6 məscidin adlarını belə sadalayır: Zal xan, Novruzəli bəy, Sərtib xan, Hüseynəli xan, Hacı İmamverdi və Hacı Cəfər bəy məscidləri. Bunlardan əlavə, İ.Şopen şəhərdə yarıdağlımış vəziyyətdə bir neçə məscidin də olduğunu bildirir<sup>386</sup>.

1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Goy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi<sup>387</sup>.

Erməni tədqiqatçısı M.Qasparyan göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllerində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Goy məscid, Hacı Hüseyin və Şəhər (Zal xan) məscidləri Kənhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdir<sup>388</sup>.

1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistəninin ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni

385. <http://russia-armenia.info/node/8183>

386. Шопен И. И. Исторический памятник..., с. 468.

387. [http://www.iatp.am/old\\_yerevan](http://www.iatp.am/old_yerevan).

388. Гаспарян М.А. Планировочная структура Еревана 19 – начала 20 вв. // Национальное своеобразие зодчества народов СССР: Сб. науч. тр. Москва, 1979, с. 64-72.

qaçqınları məskunlaşdırılmışdır.

1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı.

### *Göy məscid*

İsa Əzimbəyov yuxarıda adı çəkilən məqaləsində Göy məsciddə gördüklərini ətraflı təsvir etmişdir. O, məscidin iki ayrı korpusdan – qış və yay korpuslarından ibarət olduğunu, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyatının olduğunu, orada çınar və qovaq ağaclarının ucaldığını yazır.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin 1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrə inşa edildiyi göstərilmişdir<sup>389</sup>.

İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-ci ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı. .


İrəvandakı mərkəzi örtülü bazarla üzbəüz yerləşən həmin məscid öz kompozisiyası və əsas ibadətxanasının formasına görə 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyatında fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi<sup>390</sup>.

Təkcə Göy məsciddə deyil, İrəvandakı bütün məscidlərdə ibadət üçün ayrıca qadın və kişi zalları olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılrırdı. İbadət zallarının tavanı və divarları adətən gül rəsmləri ilə

---

389. Azərbaycan Respublikası Dövlət Arxiv, fond 3026, siyahi 1, iş 261, vərəq 23.

390. Арутюнян В., Асратян М., Меликян А. Ереван, 1968, с. 31.



*Göy məscid. Rəssam Dübua de Monpere. 1843.*

bəzədildi. Məscidlərin divarlardan və sütullardan kişmir parçadan gülər düzəldilib asılırdı.

Erməni tarixçisi Tadevos Hakopyan “Irəvanın tarixi (1500-1800)” əsərində Eçmədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazıր: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla

uzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmış bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərqi istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü.

Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu<sup>391</sup>.

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşunesi Henri Linc




*Göy mescidin hayatı. Foto F. Sarre, 1897-ci il.*

391. Հակոբյան Շահնի ստուգիում, ցուցանութեան ժամանակաշրջանում, պահպանված է ՀՀ պատմական և պատմական արվեստի պետական թանգարանում:

səfərləri haqqında 1901-ci ildə Londonda çap etdiriyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Goy caminin, Hacı Nəsrullah (*bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir*) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Goy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir<sup>392</sup>.

Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeqișe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı Goy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olunmuşdu. 1936-ci ildən Goy məscidin binasında İrəvan səhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Goy məsciddən bir müddət eyni zamanda hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Goy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistən müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduğandan sonra Goy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistən arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Goy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Mühəribə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-ci ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Goy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistən rəsmiləri Goy məscidi xaricdən gələn qonaqlara



Goy məscid. XIX əsrin sonlarında.

392. Linch, H. F. B. Armenia, Travels and Studies. London, 1901, p. 213-215.



**“Fars məscidi” kimi bərpa edilən Goy məscid.  
2006-ci il**

“Fars məscidi” kimi təqdim edirlər.

Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keşirilən iclasında Mesrop Maştos-12 ünvanında yerləşən Goy məscid haqqında Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilmişdir. Təsbit edilmişdir ki, tarixi və mədəniyyət abidəsi kimi, Goy məscidin yerləşdiyi ərazi Ermənistan Respublikasının daşınmaz mülkiyyəti olaraq

Mədəniyyət Nazirliyinin sərəncamındadır və dövlət mülkiyyəti olduğu üçün özgəninkiləşdirilə bilinməyən tarixi və mədəniyyət abidələrinin dövlət reestrinə daxil edilmişdir. Həmçinin qərara alınmışdır ki, Goy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistanın səfirliliyinə mədəniyyət mərkəzi kimi təhvıl verilsin<sup>393</sup>.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari 28 dekabr 2015-ci ildə Tehranda keçirdiyi brifinqdə demişdir ki, İrəvandakı Goy məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistanın səfirliliyi ilə müqavilə imzalanmışdır və həmin sənədə uyğun olaraq müvafiq işlər görülür<sup>394</sup>.

Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyadan sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irtsinə qarşı sözün həqiqi mənasında mədəni vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir.


### Zal xan məscidi

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi

393. <http://shabat.am/article/14690/14690.html>

394. <http://m.apa.az/az/news/410075>

adlanırdı. Şəhər məscidi həcmə Goy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H. Linçin verdiyi məlumatə görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin



*Zal xan məscidi.*

dövrə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Goy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumatata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydani adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülrək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.

İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir<sup>395</sup>.

### *Təpəbaşı məscidi*

Təpəbaşı yaşayış massivində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı təqribən 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışib çay içərdilər. İndi həmin çayxana da

395. Арутюнян В., Асратян М., Меликян А. Ереван. Москва, 1968, с.32.



Təpəbaşı məscidi bu gün.



İçərisində erməni ailələri yaşayan  
Təpəbaşı məscidi. 2010-cu il.

yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Hazırda dağdırılmış vəziyyətdə olan Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar.

### Dəmirkulaq məscidi

Vaxtilə sərf azərbaycanlıların yaşadığı Dəmirkulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır.

Həmin məscidlərbunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirkulaq məscidi. Dəmirkulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirkulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə - yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin



Dəmirkulaqda məscid. XIX əsr.

minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyüündən bu məscid Çətirli məscid adlanırdı. Arxitektura baxımından belə məscidlər adətən “Guldəstə” məscidləri tipinə aid edilir. Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirlulaq məscidi adlandırılmışdır. Ermənistən SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayışda Babayev Əkbər Cəfər oğlunun Dəmirlulaq məscidinin icraiyyə orqanının sədri olduğu göstərilmişdir. Həmin orqanın 2 iyun 1985-ci ildə verdiyi digər arayışda Myasnikyan rayonu, Nərimanov küçəsi-145 (*hazırda Vardanans küçəsi*) ünvanında yerləşən Dəmirlulaq məscidi üçün siqnalizasiya quraşdırılması məsələsi qaldırılmışdır.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni qudlurları İrəvan şəhərindəki Dəmirlulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdır. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirlulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanığının izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirlulaq məscidindən bəhs etmişdir. R. Kullen yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu piçilti ilə R. Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R. Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi lınglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostonu söyləmişdi<sup>396</sup>.

Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasında yerləşir. Dar daş pilləkənlər məni ətrafi paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş bir məkana gətirib çıxartdı. Mən demək olar ki, əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə

---

396. Robert Cullen, A Reporter at Large, “ROOTS,” The New Yorker, April 15, 1991.



*Dəmirbulaq məhəlləsində məscid. XX əsrin  
30-cu illərində dağıdılmışdır.*

səhv salmışam. Pilləkənin aşağısında güllü paltarda açılıb-qatlanan stulda bir qarı oturmuşdu. "Burada nə vaxtsa məscid olmuşdu?" – yuxarıdakı meydancanı göstərərək, mən ondan soruşdum.

- Hə, olub, - o, cavab verdi.
- Bəs onunla nə baş verdi?

- Biz ona axırıncı günə qədər əl vurmadiq, o vaxta qədər ki, onlar Bakıdakı erməni kilsəsini dağıtmamışdilar.

Mənə elə gəlir ki, o, 1990-ci ilin əvvəlindəki hadisələri nəzərdə tuturdu.

- Bəs siz onu niyə dağıtdınız?
- Onu niyə saxlamalıydıq ki?- o, ciyinlərini oynatdı. – Biz xristianıq, onlar müsəlman. Azərbaycanla problemlər başlayan kimi, bizim ermənilər gəlib onu 3 günə dağıtdılar. Onlar xüsusi texnika gətirdilər, adını da bilmirəm hansı ki, bax belə edir – və o, ovucunu yelləyərək buldozerin hərəkətlərinə oxşadırı...

Mən ehtiyatla bildirdim ki, tikililərdən insanların əməllərinə görə qisas alınmamalıdır.

- Doğrudur, divarları günahlandırməq olmaz – deyə, qadın mənimlə razılaşdı. Ancaq onlar (*yəni erməni vandalları-N.M.*) hər şeyə qarşı müharibə

etdiyi məscid dayanmışdı. Lakin həmin məscidin bəxti gətirmədi: onu "fars" məscidi hesab etməyərək (*müəllif burada "fars məscidi" adı altında "bərpa edilən" Goy məscidi nəzərdə tutur - N.M.*) uçurmuşdular.

Bu məkan çox acınacaqlı və baxımsız bir yer təəssürat yaratdığı üçün məndə şübhə oyatdı: bəlkə mən ünvani



*1991-ci ildə dağıdılmış Çətirli məscid.*

aparırlar...”<sup>397</sup>

Görünür, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayıə yamışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökümlərlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirdəbək məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə yeksan etmişdilər.

Bakıdakı erməni kilsəsinin sökülməsi xəbəri məqsədli şəkildə yayılmışdı ki, Ermənistən ərazisində qalan azərbaycanlılara məxsus mədəni irsin yer üzündən silinməsinə ermənisayağı bəraət qazandırılsın. Ermənistən Azərbaycana hərbi təcavüzündən keçən 20 ildən artıq müddətdə nəinki Bakıda mövcud olan yeganə erməni kilsəsi dağıdılmış, tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.

İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki fransız məktəbinin yaxınlığında köklü irəvanlıların “Həzrət Abbas ocağı” adlandırdıqları pir mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində qara daş var idi. Nəinki azərbaycanlılar, hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın içində qoyub gedərdilər. Nar-Dos məktəbi inşa edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək qərarına gəlir. Ekskavatorla söküntü aparan sürücünün başına qəfildən daş düşüb ölməsindən sonra sökmə işləri dayandırılmış və onun ətrafına sonradan çəpər çəkilmişdi. Həmin ocaqdan da indi əsər-əlamət yoxdur.

İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən biri də əvvəllər Pənahxan, sonalar Əzizbəyov meydani, hazırda Saxarov meydanı adlandırılın meydanın arxasındaki Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə həmin yerdə mövcud olmuş məscid sökülsə də, onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə edilir. Lakin nədənsə, həmin mədrəsə İrəvan şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına daxil edilməmişdir.

Ermənilərin İrəvan şəhərindəki azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə düşmən münasibət göstərməsini 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra, yəni həmin ilin sentyabrın 29-da İrəvana səfər edən Rusiya hüquq müdafiəçiləri Viktor Sokiro və Lidiya Tkaçenko öz hesabatlarında əraflı bəhs etmişlər. V.Sokiro Goy məscidin mədrəsəsində fəaliyyət göstərən İrəvan tarix muzeyində onun əməkdaşı Qarik

397. Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром ивойной». Москва, 2005, с. 118-119.

adlı şəxslə rastlaşır. Müəllif həmin görüşü belə təsvir edir: “Mənim üçün bu görüş ona görə yaddaqalan olmuşdu ki, mən görüş zamanı ermənilərin nəinki azərbaycanlılara, hətta müsəlmanlara, həm də onların abidələrinə olan açıq dözümsüzlüyünü aşkar etdim. Mədrəsə və məscid çox gözəl idi. Əvvəlcə yoldan keçən birisi “müsəlmanlara” məxsus abidələrin şəklini çəkdiyim üçün tənbeh etdi. Sonra isə Qarikin “Bütün bu məscidləri sökmək olardı, heyf ki, indi olmaz, qalmaqala səbəb olar” - sözləri məni “mat qoydu”. Biz nə qədər çalışsaq da izah edək ki, bu, bəlkə də İrəvan xanlığından qalan misilsiz yadigarın bir parçasıdır, Qarikin heç eyninə də deyildi... Bax, bunları görərək biz “mədəni soyqırımı” təhlükəsini hiss etdik. Gürcülərdə müsəlman abidələrinə belə bir dözümsüzlüyü biz görmədik, heç azərbaycanlıların da kilsələrə qarşı nifrətləri yoxdur...”<sup>398</sup>.

Doğrudan da, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistən adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irlərinə qarşı sözün həqiqi mənasında mədəni soyqırımı həyata keçirilmişdir.

2003-cü il oktyabrın 6-da Ermənistən Respublikasının xarici işlər naziri Vardan Oskanyan İrəvanda keçirdiyi mətbuat konfransında tarixi saxtalaşdıraraq bildirmişdi ki, İrəvanda heç vaxt 6 məscid olmamışdır, guya cəmisi üç məscid olmuşdur ki, onlardan biri 1930-cu illərdə sökülmüş, digəri tramvay parkına çevrilmiş. Goy məscid isə erməni ziyanlarının səyləri sayəsində sökülməkdən qurtulmuşdu, çünki onu da bolşeviklər sökülesi tikililərin planına daxil etmişdilər. V.Oskanyanın həmin mətbuat konfransında söylədiyi yeganə həqiqət ondan ibarət olmuşdu ki, o, Goy məscidin İrəvan şəhərində ən qədim tikili olduğunu etiraf etmişdi. Doğrudan da, İrəvan şəhərində ermənilərə məxsus tikililər, o cümlədən də bir-birinin ardınca inşa edilən erməni kilsələri yalnız İrəvan şəhərinin XIX əsrin əvvəlində rus qoşunları tərəfindən işğalından sonra meydana çıxmışdır.

1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir<sup>399</sup>.

Yuxarıda qeyd etdiyimiz kimi, İrəvan şəhərinin texniki B.Mehrəbovun XX əsrin əvvəlində tərtib etdiyi İrəvan şəhərinin tarixi-memarlıq abidlərinin siyahısında 8 məscidin adı çəkilir. 1909-cu ildə Hacı Müzəffər ağanın

398. <http://victor.sokirko.com/Tom18/diary.html>.

399. Памятная книжка Эриванской губернии на 1902 год. Эривань, Типография Эдельсонъ, 1902, Отд. III, с. 119-121.

Dəmirlubaqda tikdirdiyi məscidi və İrəvan qadınlar klubunun yaxınlığında yerləşən Əsəd ağanın tikdirdiyi məscidi də nəzərə alsaq, deməli, 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni dövləti qurulanadək İrəvan şəhərində azı 10 məscid mövcud olmuşdur. Bütün bu faktlar Ermənistən xarici siyaset idarəsinin başçısının öz hökuməti adından nə qədər yalan məlumat verdiyini göstərir.

Tədqiqatçıların verdikləri məlumatə görə, 1840-cı ildən etibarən İrəvanda iki yəhudİ icması mövcud olmuşdur. Avropa əsilli yəhudilər “aşkenazilər”, İran əsilli yəhudilər isə “sefradlar” adlanırdılar. Sefradların Maştos prospektinin sonunda, “Örtülü bazar”ın yanında “Şeyx Mordexay” adlanan sinaqoqları olmuşdur. Bu sinaqoq 1924-cü ildə təsdiqlənən İrəvanın baş planının qurbanı olmuşdur. Aşkenazilərin dini ibadət yerləri də həmin vaxt dağıdılmışdır<sup>400</sup>.

İrəvanda mövcud olmuş pravoslav kilsələrinəndən biri də “Müqəddəs Nikolayevski kilsəsi” adlanırdı. Rusiya çarı II Nikolayın şərəfinə 1894-cü ildə inşasına qərar verilən edilən bu əzəmətli kilsənin tikintisi XX əsrin əvvəllərində başa çatdırılmışdı. Şəhərin mərkəzində olan bu kilsə 1931-ci ildə sökülrək onun yerində azərbaycanlıların 1918-ci il soyqırımının təşkilatçısı Stepan Şaumyan abidə ucaldılmışdır<sup>401</sup>.

Ermənistən hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistən hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Goy məscidin və Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Goy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir. Halbuki, təqdim etdiyimiz şəkildən də göründüyü kimi, hazırda



Sərdar məscidinin qalığı. 2006-ci il.

400. <http://hayasanews.com/evrei-v-arm/#sthash.PLa1cZRT.dpuf>

401. <http://russia-armenia.info/node/8183>

Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdır. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir<sup>402</sup>.

XIX əsr Avropa və rus səyyahlarının və tədqiqatçılarının möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları İrəvan qalasındaki Sərdar məscid-kompleksindən bir ovuc xarabığın qalması belə, “mədəni” erməniləri çox narahat edirdi. 2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidiinin qalıqlarını da yox etmişlər. Bütün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irlsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.

Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistən adlanan və özünü dünyadan sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irlsinə qarşı sözün həqiqi mənasında mədəni vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir.

Nəinki İrəvan şəhərində, ümumiyyətlə indiki Ermənistən ərazisində azərbaycanlılara məxsus məscidlərin və digər dini ibadət yerlərinin yer üzündən silinməsinə görə Ermənistən dövlətindən haqq-hesab çəkilməlidir.

---

402. [http://www.gov.am/u\\_files/file/kron/ArmeniaPR2\\_en.pdf](http://www.gov.am/u_files/file/kron/ArmeniaPR2_en.pdf).

## Sənətkarlıq və incəsənət

Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri kimi, İrəvan şəhərində sənətkarlıq və tətbiqi sənət xüsusilə inkişaf etmişdi. Hələ orta əsrlərdən etibarən İrəvanda şəhərlər üçün xas olan bütün infrastruktur yaranmışdı. İrəvan şəhəri mühəribələr və zələzələlər nəticəsində dəfələrlə yerlə yeksan edilsə də, qısa müddət ərzində yenidən bərpa edilmişdi. Şəhərin əlverişli coğrafi mövqeyi, onun Şərqdən Qərbə və əksinə gedən ticarət yollarının üzərində yerləşməsi orada çoxsaylı karvansaraların, məscidlərin, bazarların, zərbxanaların meydana gəlməsinə səbəb olmuşdu. Ərzurum yolu adlanan ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvana bağlayan karvan yolu idi<sup>403</sup>. İrəvandan Tiflisə gedən digər karvan yolu isə Trabzon limanına qədər uzanırdı.

İrəvan şəhərində böyük sənətkarlar zümrəsi formalaşmışdı. Şəhərdə toxuculuq, dulusçuluq, dabbaqlıq, çəkməçilik və papaqcılıq kimi sənətkarlıq sahələri xeyli inkişaf etmişdi. Dərzilik, zərgərlik, dəmirçilik və misgərlik də inkişaf etmiş sahələrdən idi. Azərbaycanın inkişaf etmiş şəhərlərində olduğu kimi, İrəvan şəhərində də əsnaflar sex (emalatxana) təşkilatlarında birləşirdilər.

Rus tarixçi-statisti İvan Şopenin şəhərin işğalından sonrakı dövrə aid verdiyi məlumatə görə, İrəvanın Dərəkənd hissəsində, Zəngi çayının sahilində dəri emalı emalatxanaları fəaliyyət göstərirdi. Üstəlik həmin emalatxanalarda Bəyaziddən və Makudan gətirilən dərilər emal olunur və satışa çıxarıldı. Müəllifin yazdığını görə, XIX əsrin əvvəllərində İrəvan şəhərində ildə 4 min iribuyuzlu, 25 min xırdabuynuzlu heyvanların dəriləri emal edilirdi. Həmin dövrdə İrəvanda təkcə dəri istehsalçılarının 32 köşkü mövcud olmuşdur<sup>404</sup>.

İrəvan Xan sarayının və digər memarlıq abidələrinin bəzəyən rəngli şüşələr şəhərin özündə istehsal olunurdu. İrəvanda 7 rəngdə - moruğ, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı rənglərdə şüşələr istehsal edilirdi. Lakin rus qoşunlarının şəhərə hücumu zamanı şüşə zavodu dağıdılmışdı<sup>405</sup>.

İrəvan dülgərləri böyük Asiya pəncərələri düzəltməkdə ad çıxarmışdır. Onların düzəltdikləri pəncərələrin kənarları çoxsaylı naxışlarla bəzədir, kaleydoskopda göründüyü kimi, müxtəlif rəngli şüşələr gözəl rəsm əsərini xatırladırı<sup>406</sup>.

İrəvanda boyakarlıq sənəti xüsusilə inkişaf etmişdi. İrəvan şəhərinin və


403. İrəvan xanlığı. Rusiya işğali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, s. 109.

404. Шопен И. И. Исторический памятник..., s. 856-857.

405. Yenə orada, s. 857-858.

406. Yenə orada, s.849-850.

onun yerləşdiyi ərazinin zəngin florası təbii boyaq maddələrinin alınması rəngarəng parçaların istehsalına və həmin məhsulların ticarət yolları ilə xarici bazarlara çıxarılmasına şərait yaradırdı. İrəvanda boyakarlıqla məşğul olan sənətkarlar məhəlləsi Şiləçi məhəlləsi adlanırdı. İ. Şopen boyaqçılarının məhsulları göy rəngində, şiləçilərin isə qırmızı rəngə boyadıqlarını, digər rənglərdə boyamağın isə sərbəst olduğunu yazır. Boyaqçılar pambıq parçanın üzərinə müxtəlif naxışlar vurur, at, əjdaha şəkillərini həkk edir, süfrələrin üzərində isə boşqab, çəngəl, qasıq təsvirlərini basırdılar<sup>407</sup>.



Kon. XVIII ə.-XIX ə. Rukopis № 990. Məmənədərən  
64

### *İrəvanda azərbaycanlılara məxsus rəngkarlıq nümunəsi.*

tədqiqat aparan Rusiya elmlər akademiyasının akademiki Qammel İrəvan qırmızını yararlılığına görə Meksika qırmızı ilə müqayisə edirdi<sup>410</sup>.

İrəvanda ipəkçilik sənayesi də inkişaf etmişdi. Basmanaxıslı parçalar da-ha çox istehsal edilirdi. Bu qəbildən olan parçalar üzərində bitkilər aləminin

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işgalindən sonra azərbaycanlı sahibkarların bir çoxu şəhəri tərk etdiklərindən, boyakarlıq məhsullarının istehsalına tələbat da azalmışdı. Rus tədqiqatçısı A. Erisov İrəvanda olarkən qızmar günəş altında boyakarlıqla məşğul olan iki müsəlmanın taxtadan düzəldilmiş basmaqəliblə parçanı necə rənglədiklərini təsvir etmişdir<sup>408</sup>.

İrəvan xanlığının ərazisində hər bir ailədə toxuculuq dəzgahı mövcud idi. Qadınların əyirdikləri saplardan ailənin ehtiyacına görə pambıq parça toxunurdu. İrəvan xanı hər bir toxuculuq dəzgahından bir qədər pambıq parça vergisi tutdururdu<sup>409</sup>.

İrəvanda əsasən qırmız böcəyindən alınan və rusdilli mənbələrdə “koşenil” adlanan boyaq maddəsinin müxtəlif növlərindən geniş istifadə edilirdi.

Bu boyaq maddəsi haqqında xüsusi

407. Yenə orada, s.851.  
408. Живописная Россия. С.-Петербург, Москва, 1883, с. 198-199.  
409. Шопен И. И. Исторический памятник..., с. 851-852.  
410. Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отношении. СПб., 1836, IV hissə, с. 266; İrəvan xanlığı. Bakı, 2010 с. 107.

realist motivləri, xüsusən də bir-birinə sarılmış şəkildə güllər və çiçəklər öz əksini tapırdu. Basmanaxışlı parçalar adətən 2-3 zolaqdan ibarət olurdu. Ornamentlərlə bəzədilmiş bu zolaqlar al-əlvan və qırmızı xətlərdə bir-birindən ayrıılırdı. Basmanaxışlılar həmçinin dulusçuluq məməlatlarında da tətbiq edilirdi<sup>411</sup>.

Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də bədii tikmədir. İrəvan xanlığı dövrünün bədii tikmə nümunələrindən 2-si hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayraqı rus qoşunlarının əlinə keçmişdi<sup>412</sup>. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi Muzeyinin bələdçi kitabındaki məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi<sup>413</sup>.

Araşdırmalardan məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 5 aprel 1919-cu ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin hərbi attaşesi Məhəmməd bəy Əliyev əmr etmişdi ki, Azərbaycanın dövlətçiliyinə aid reqaliyaların vətənə qaytarılması imkanlarını araşdırınsın. 1924-cü ilin sentyabrında keçirilən Ümumazərbaycan ölkəşünaslıq qurultayında yenidən bu reqaliyaların Azərbaycana qaytarılması məsələsi qaldırılmışdı. Həmin ildə Tiflisdəki muzeydən iki bayraq gətirilərək Azərbaycan SSR Dövlət Muzeyinə təhvil verilmişdir<sup>414</sup>.

Azərbaycana qaytarılmış bayraqlar hazırda Azərbaycan Milli Tarixi Muzeyində 461 və 1473 №-li inventarlar altında saxlanılır. Həmin bayraqlar bədii tikmənin nadir və zəngin nümunələri hesab olunurlar. İrəvan sərdarına məxsus üçkünc bayrağın (standartın) qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində şir və Günəş (şiri-xurşid) təsvirləri qurama üsulu ilə tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sıfətli Günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə

---

411. Армянская набойка. Москва, 1953, с. 8-9.

412. Потто В. Кавказская война. Том 3. Персидская война 1826-1828 гг., с. 361.

413. Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис, Типография штаба Кавказского военного округа, 1913.

414. Гезалов Парвин. Штандарт Гусейн хана Иреванского и четырехугольное знамя Иреванского ханства. Журнал “IRS Nasledie” № 6 (54), 2011, с. 28-32.



*Irəvan xanının standartı.*

toxunmuş uzun qotaz asılmışdır. Həmin bayraq 1825-26-cı illərdə (hicri 1241) hazırlanmışdır<sup>415</sup>.

Irəvan xanlığının digər bayrağının qumaş hissəsi (ölçüləri: 156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini almışdır. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə təbii boyalarla şir və günəş (şiri-xurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən şir başını arxaya döndərmüş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir.

Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar, 1239” sözləri yazılmışdır. Bayraq qumasının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərfərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ”, solda – “Kömək Allahdandır və yaxın qələbə”,

qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayraqın qumasına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındaki kartuşda ərəb dilində “Mən qanuna (şəriətə) uyğun hərəkət edirəm”, digərində isə “Kömək Allahdandır, yaxın qələbə” sözləri təkəldüz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayraqa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumasını bayraqın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıllı mahud parçadandır. Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan

415. Azərbaycan bayraqları. Bakı, 2005. s. 26-27.

yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhmlı Allahın adı ilə” sözləri yazılmışdır. Bayraqın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayraqın, xüsusişə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş bayraq sapi (uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm) lakla örtülmüşdür. Sapın aşağı hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir (uzunluğu 14,5 sm). Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına salınmışdır. Bayraqın üzərindəki hicri 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu bildirir<sup>416</sup>.

İrəvan şəhərində yaradılan və bu günədək gəlib çatan xeyli miqdarda tətbiqi sənət nümunələri, daş və ağaç üzərində bədiioyma, döymə metal məməlatları, xalçalar, saxsı qablar və naxışitmələr mövcuddur. Təəssüf ki, bu cür sənət nümunələrinin böyük əksəriyyəti hazırda Ermənistən ərazisindəki və xarici ölkələrdəki müzeylərdə, digər saxlanc yerlərində ermənilərə məxsus nümunələr kimi nümayiş etdirilir.

XIX əsrin 30-cu illərində İrəvan şəhərində sənətkarlıqla 2318 nəfər məşğul olmuşdur. Onlardan 1436 nəfərini azərbaycanlılar, 468 nəfərini yerli ermənilər, 386 nəfərini isə İrəvandan köçürülüb gətirilən ermənilər təşkil edirdilər<sup>417</sup>.

İrəvanda hər bir ustanın demək olar ki, bir, yaxud iki şagirdi olurdu. Şagirdlik adətən 12 yaşından başlanır, təqribən 10 ildən sonra ustalık məqamına yetişirdi. Usta öz şagirdinə əməkhaqqı deyil, şagirdlik pulu, paltar və yemək verirdi. Ustalık məqamına yüksəlmiş şagirdin belinə qırmızı kəmər bağlanır, bundan sonra onun əməkhaqqı artırılırdı. Ustalar şagirdlərdən əlavə, işə günəmuzd fəhlələr də götürürdülər. XIX əsrin əvvəllərində İrəvanda 722 usta, 667 şagird çalışırdı. İ. Şopenin XIX əsrin 30-cu illərində İrəvan şəhərində



*İrəvan xanlığının döyüş bayrağı.*

416. Yenə orada, s. 27-28.

417. Шопен И. И. Исторический памятник..., с. 475.

cəmisi iki rəssamın qaldığını, himayədarlar (mesenatlar) tapılmadığından onların öz istedadlarını reallaşdırmaq baxımından acinacaqlı vəziyyətə düşdüklərini yazar. İ. Şopen İrəvan rəssamlarının öz sənətkarlıq məharətlərini güllərin, quşların təsvirlərində, burma naxışlarda büruzə verdiklərini, onların ucuz qiymətə müəyyən mərasimlər üçün peyzajlar, ov səhnələri, portretlər çəkdiklərini yazar. Bununla belə, İ. Şopen İrəvan rəssamlarının əsərlərindəki təravəti və aydın koloriti sevməməyin mümkününsüzlüyünü də qeyd edir<sup>418</sup>.

Irəvanda mövcud olan tətbiqi sənət növlərinə Təbriz miniatür və xalçaçılıq məktəblərinin böyük təsiri olmuşdur.

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi memarlıq abidələrində öz əksini tapan divarüstü boyakarlıq olmuşdur. Avropa səyyahlarını və rəssamlarını valeh edən Xan sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı, divarlarını bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərləri olmuşdur ki, bu barədə kitabımızın “Xan sarayı” bölməsində ətraflı məlumat verilmişdir.

XIX əsrдə Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri Azərbaycan sənətkarlarının yaradıcılığına da öz təsirini göstərmüşdür. Yeni meyllər ilk növbədə rəssamların iş üslubunda və təsvir formasında özünü büruzə verirdi. Şimali Azərbaycan təsviri sənətində realist meyllər XIX əsr rəssamlığının görkəmli nümayəndələrindən sayılan Mirzə Qədim İrəvaninin yaradıcılığında da öz əksini tapmışdır.

Mirzə Qədim İrəvaninin həyat və fəaliyyəti haqqında kitabın “Xan sarayı” bölməsində ətraflı məlumat vermişik. Mirzə Qədim İrəvaninin zəngin irsini araşdırın sənətşünaslıq elmləri doktoru Natalya Miklaşevskayanın verdiyi məlumata görə, Mirzə Qədimin vəfatından sonra onun şəxsi arxivində 100-dən artıq əsəri qalmışdır. Mirzə Qədimin Qədimbəyov soyadını daşıyan törəmələri ermənilərin 1918-1920-ci illərdə İrəvanda törətdikləri qırğınlarda zamanı şəhəri tərk edərək Bakıya köçmək məcburiyyətində qalmışlar. Qədimbəyovlar Bakıya köcdükləri zaman özləri ilə rəssamın 20-dən artıq əsərini (portretlər, bədii təkmə üçün eskizlər və rəsmlər, divar naxışları və s.) gətirmişlər. Hansı ki, həmin əsərləri 1939-cu ildə R. Mustafayev adına İncəsənət Muzeyi Mirzə Qədimin ailəsindən satın almışdır. Mirzə Qədimin İrəvanda qalan digər rəsm əsərləri və şəxsi kitabxanası sonradan yoxa çıxmışdır<sup>419</sup>.

1950-ci ilin yayında N. Miklaşevskaya Mirzə Qədimin həyat və yaradıcılığı haqqında daha geniş məlumat əldə etmək və orada qalan əsərlərinin taleyiinə aydınlıq gətirmək üçün İrəvana getmişdir. Lakin o, oradan əliboş qayıtmışdır.

418. Yenə orada, s. 27-28.

419. Yenə orada, s. 88.

Yəqin ki, ermənilər Mirzə Qədimin əsərlərinin bir qismini məhv etmiş, biq qismini isə erməni sənətkarlarının əsərləri adı altında muzeylərə satmışdır.

N.Miklaşevskaya daha sonra axtarışlarını Gürcüstan İncəsənət Muzeyində və Sankt-Peterburqdakı Dövlət Ermitajının Şərq fondunda davam etdirmiş və Mirzə Qədimin bir neçə əsərini aşkar etmişdir.

Mirzə Qədim İrəvani ırsını tədqiq edən akademik Rasim Əfəndi qeyd edir ki, Mirzə Qədim rəssamlığın bir çox sahələrində fəaliyyət göstərən sənətkarlardan olmuşdur. O, portret və ornamental kompozisiyalar sahəsində xüsusilə böyük məharət göstərmişdir. Onun şüşə, dəri, parça üzərində işlənmiş əsərləri Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir. Mirzə Qədim ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. Bunlar da əsas etibarilə gənc qadın portretləri olmuşdur. Gənclik illərində Mirzə Qədim yerli təkəldüzçülər üçün nümunə - ornamental çəsnilər də hazırlayırdı. Zəmanəmizdək qalmış bu tipli çəşni nümunələri göstərir ki, Mirzə Qədim

Azərbaycan ornament sənətini dərindən bilən sənətkar olmuşdur. Onun ornamental çəsniləri orijinal kompozisiyası və müxtəlifliyi ilə diqqəti cəlb edir. Mirzə Qədimin divar boyakarlığı üçün yaratdığı ornamental çəsniləri də məlumdur. Bu tipli ornamental çəsnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edirdi. Canlılar aləmindən götürülmüş motivlər içərisində bülbül, qaranquş, tovuz quşu, nəbatı ornamentlərdə isə ot kolları, qızılıgül, nar gülü əsas yer tuturdu. Bu baxımdan Mirzə Qədimin hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan qızılıgül şaxəsi üzərində oturan bülbül rəsmi xüsusilə diqqəti cəlb edir. Bu motiv Mirzə Qədim yaradıcılığında müxtəlif kompozisiya və ayrı-ayrı materiallar üzərində (şüşə, dəri, parça, kağız)



Bülbül və qızılıgül. Rəssam.  
M.Q.İrəvani. Azərbaycan Milli  
İncəsənət Muzeyi.

dönə-dönə təkrar olunmuşdur<sup>420</sup>.

XIX əsrin 50-ci illərində baxımsızlıq üzündən yarasız hala düşən, nəmişlikdən divar rəsmələri korlanan, karnız və tavanın güzgüləri qopub tökülen Xan sarayında qismən də olsa bərpa işləri aparılmışdır. 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmiştir. O, Güzgülü zaldakı divar rəsmələrinin əksəriyyətini bərpa etmişdir. Rəssamın yağılı boyalı ilə çəkdiyi “Fətəli şah”, “Irəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

Mirzə Qədim İrəvani Sərdar sarayı üçün 2m x 1m ölçülərində bir neçə böyük portretlər çəkmişdir. N.Miklaşevskaya kətan üzərində yağılı boyalı ilə çəkilmiş həmin portretləri mahiyyət etibarilə Azərbaycan dəzgah rəssamlığının ilk əsərləri hesab edir. Tədqiqatçı qeyd edir ki, 1914-cü ildə Sərdar sarayı dağdırılan zaman həmin portretlər divarlardan qoparılmış, Tiflisə aparılmış və



*Mirzə Qədim İrəvani.  
Oturmus qadın portreti.*



*Mirzə Qədim İrəvani.  
Gənc oğlan portreti.*

420. Əfəndi Rasim, göstərilən əsəri, s. 114-115.

oradakı İncəsənət Muzeyində saxlanılır<sup>421</sup>.

Bu portretləri Azərbaycan incəsənəti tarixində yağılı boyalı ilə çəkilmiş ilk əsərlərdən saymaq olar. Mirzə Qədim İrəvaninin sulu boyalı və qələmle çəkilmiş əsərlərin dənən 20 ədədi Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Mirzə Qədimin əsərlərinin gözəl xüsusiyyətlərin dənən biri ondadır ki, onların əksəriyyətində müəllifin “Mərzə Qədim İrəvani”, yaxud “Qədim bəy” imzası vardır və bəzən bu imzalara “kollec asessoru” sözləri əlavə edilmişdir<sup>422</sup>.

Rəssamın hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan bir əsəri olduqca diqqətəlayiqdir. Bu əsər qovluqşəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin altındakı fransızca yazıdan («General Karvalin üçün») bəlli olur ki, Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir. Ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını andırır. Bu ornamental kompozisiyanın ən gözəl hissəsini onun geniş ara sahəsində yerləşən bəzəklər təşkil edir. Burada şəffaf boyalarla, süsən və qızılıguldən böyük bir dəstə, onun da üzərində bülbülbəl təsvir edilmişdir<sup>423</sup>.

Mirzə Qədim İrəvani ikif-qurlu tematik kompozisiyalarına (“Knyaz Aleksandr və knyaginya Mariya”, “Şah və vəziri” və s.) məişət ləvhələri daxil etmişdir. Rəssamın əsərlərində



*Knyaz Aleksandr və knyagini Marya.*

*Rəssam. M.Q. İrəvani. Azərbaycan*

*Milli İncəsənət Muzeyi.*

421. Миклашевская Н. О наследии и традициях в Азербайджанском изобразительном искусстве. В книге: Искусство Азербайджана. Том VII, Баку. 1959, с. 51.

422. Миклашевская Н. Художники XIX века Мирза Кадым Эривани и Мир Мохсун Навваб. В кн.: Искусство Азербайджана, том IV, Баку, 1954, с. 88.

423. Əfəndi Rasim, gősərilən əsəri, s. 115-116.

təsvir olunan xalça, geyim, və ev əşyalarının üzərində çəkilmiş zərif naxışlar, mürəkkəb ornamentli şəbəkələr, gül, çiçək və quşların canlı, real əksi (“Çiçəklər və quşlar”) diqqəti cəlb edir<sup>424</sup>.

Təəssüf ki, Mirzə Qədim İrəvaninin əsərlərinin böyük bir qismi günümüzdək gəlib çatmamış, İrəvanda qalan ırsı isə erməni vandalları tərəfindən məhv edilmişdir.

İrəvan xanlığında müxtəlif dekorativ sənət növləri arasında xalçaçılıq xüsusi yer tuturdu. Bunların bir qismi əhalinin şəxsi ehtiyaclarını ödəmək, bir qismi də xarici bazarlara çıxarmaq üçün toxunurdu. Xalça, kilim, palaz, şəddə və s. toxumaq ermənilərin milli mentalitetinə yad xüsusiyyətdir. XIX əsrin əvvəllerindən etibarən İrəvan şəhərinə köçürülrək gətirilən ermənilər əsasən ticarətlə məşğul olur, pinçilik və bərbərlik edirdilər. Digər tərəfdən, ermənilər əsasən donuzçuluqla, azərbaycanlılar isə qoyunçuluqla məşğul olurdular. Ona görə də toxuculuq və xalçaçılıq sənəti məhz azərbaycanlı mühitində bərqərar olmuşdu. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltar, əlcək, corab toxuduğunu qeyd etmişlər.

İrəvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.), və xovsuz (palaz, kilim, cecim, sumağlı, zili və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçaların üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar, çox zaman onun toxunma ili və toxuyanın adı öz əksini tapırıdı.

İrəvan şəhərinin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyalarının həllinə çoxçəşidli boyalar bəxş etmişdir. Al-əlvən boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların



Qədimi İrəvan xalçası.

424. Azərbaycan Sovet Ensiklopediyası. IV cild, 1980, s. 518.

ifadəsi xalçalarda öz əksini tapmışdır<sup>425</sup>.

İrəvan xalçalarının özləri də ornamentli süjetli xalçalar olaraq iki qrupa bölündürdü. Xüsusi kolorit zənginliyi və naxış rəngarəngliyi ornamentli xalçalara xas idi və onlar daha çox toxunurdu.

Qarabağ və Təbriz xalçaçılıq məktəbinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni kolleksionerlərinin malına çevrilmişdir. Bu gün “Yerevan xalçası”, yaxud “erməni xalçası” adı altında dünya bazarlarına çıxarılan xalçaları azərbaycanlı ilmə ustaları toxumuşlar.

Bütün qeyd olunanlar bir daha göstərir ki, İrəvan şəhəri Azərbaycanın sənətkarlıq və incəsənət mərkəzlərindən biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.

---

425. Azerbaijani carpets. Iravan group. Baku, 2011, p. 41.

## Əmir Səəd məqbərəsi

Irəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, Irəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. Irəvandakı Goy məsciddə aparılan təmir-bərpa işlərindən sonra rəsmi Irəvan dairələri onu “Iran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid bu məqbərəni də “Türkmən məqbərəsi” adlandırırlar.

Ermənilərin məqsədləri aydındır: tarixi Azərbaycan torpağı olan indiki Ermənistən ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti həyata keçirdikdən sonra, onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq.

Azərbaycan elminə və dövlətinə görkəmli şəxsiyyətlər bəxş edən Topçubaşovlar (Topçubaşılər) nəslinin Cəfərabad kəndində əkin yerləri və atababa mülkləri olmuşdur. Məşhur cərrah, akademik Mustafa bəy Topçubaşovun doğum şəhadətnaməsində onun 1895-ci ildə Göykümbət kəndində doğulduğu qeyd edilmişdir. Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən sonradan ayrılmışdır. Əmir Səəd məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür. Göykümbət kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin günbəzinin göy rəngdə olması ilə bağlı olmuşdur. Bu kəndin adı bəzi mənbələrdə Göygünbəz kimi çəkilir. Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Cəfərabad kəndinin adını Ermənistən SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək Arqavand qoymuş, Göykümbət kəndinin adını isə 1 dekabr 1949-cu ildən Gexanist adlandırmışlar.

Göykümbət kəndində Qaraqoyunlu tayfa birliklərinə daxil olan Səədli tayfasının başçılarının qəbiristanlığı olmuşdur. Həmin qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüze qədər gəlib çatmışdır.

Əmir Səəd məqbərəsi Qarqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilmişdir. Hələ Əmir Səədin sağlığında onun hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin çuxuru adlandırılardı. Çuxur-Səəd əmirliyinin tabeçiliyində olan ərazilərə hazırda Türkiyənin İqdır vilayətinin düzənlik ərazisini əhatə edən, o zaman Sürməli adlanan ərazi və Ağrı dağı vadisi daxil olmuşdur. Pir Hüseynin idarəciliyi dövründə əmirliyin sərhədlərinə Qars şəhəri və onun ətraf əraziləri

də daxil olmuşdur. Erməni tarixçisi A.D.Papazyanın yazdığını görə, Çuxur-Səəd adına ilk dəfə erməni mənbələrində Matenadaranda saxlanılan 1428-ci ilə aid alqı-satqı sənədində rast gəlinir. Üçkilsə (Vağarşabad, indiki Eçmiədzin) kəndinin alqı-satqısına aid həmin sənəddə qeyd olunur ki, Üçkilsə kəndi Karpi nahiyyəsinin kəndlərindən biridir, hansı ki, Azərbaycan əlkəsinin Çuxur-Səəd vilayətində yerləşir. Ərəbcə tərtib edilən həmin sənəddə şahidlər özlərini “səədilər” adlandırmışlar<sup>426</sup>.

Qaraqoyunlu tayfa birliliklərinin başçısı Qara Yusif, Əmir Teymurun vəfatından bir il sonra, yəni 1406-cı ildə onun nəvəsi Əbu Bəkiri Çuxur-Səəddə məğlubiyyətə uğradır və onu qaçmağa məcbur edir. Bununla da teymurilərin hakimiyyətinə son qoyulur. Qara Yusif bölgənin idarəciliyini yenidən səədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədə həvalə edir. 1411-ci ildə Əmir Səəd vəfat edir. Onun yerinə hakimiyyətə oğlu Pir Hüseyn keçir. Pir Hüseynin hakimiyyəti dövründə Çuxur-Səəddə və Əmir Teymurun hücumundan sonra dağılan Qarsda xeyli abadlıq və quruculuq işlərinin həyata keçirildiyini orta əsr müəllifləri təsdiqləyir. 1414-cü ildə Pir Hüseynin vəfatından sonra hakimiyyətə onun oğlu Pir Qaib (*bəzi müəlliflər onun adını Pir Yaqub kimi çəkirlər*), sonra isə digər oğlu Pir Əvdül gəlmişlər.

Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının məzəri üzərində həmin məqbərəni tikdirmişdir. Bu abidəni digər orta əsr abidələrdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, o kərpicdən deyil, yerli qırmızı tuf daşdan inşa edilmişdir. Azərbaycan memarlıq tarixinin görkəmli tədqiqatçısı professor Leonid Bretaniski 1939-cu ildə Q.Yelkin, L.Mamikonov D.Motislə birgə Əmir Səəd məqbərəsində ölçmə işləri aparməşlər. L. Bretaniski Əmir Səəd məqbərəsini Möminəxatun məqbərəsinin kərpic




*Əmir Səəd məqbərəsi. Cəfərabad kəndi.*

426. Փափազյան Հ. Դ. Օստպ տիրապետությունը Արարատյան կղզլում (ԺԵ դ.). ՀՍՍՌ ԳԱ Տնտեկության հասարակական զինությունների, 1960, № 7-8, թ. 25. (Папазян А. Иновоземное господство в Арапской области (XV в.), в. Журнале “Известия АН Армянской ССР. Общественные науки”, № 7-8, 1960, (erməni dilində)).

memarlığı formasından daş memarlığa “keçidin” özünəməxsus forması adlandırmışdır<sup>427</sup>.

Naxçıvan memarlıq məktəbinə aid edilən düzgün onikiüzlü Əmir Səəd məqbərəsinin hündürlüyü günbəzi nəzərə alınmamaqla 12 metr, yerin səthindən yuxarıda qalan hissəsində içəridən diametri 5 metrdir. Kürsülükdən 12 daş yuxarıda içəriyə işiq düşməsi üçün biri şimal, digəri isə cənub tərəfə iki balaca deşik qoyulmuşdur. Məqbərənin tağlı qapısı cənuba baxır və oyma naxışla haşiyələnmişdir.

Məqbərənin karnizinin altında 50 sm enində, 22 metr uzunluğunda friz üzərində nəsx xətti, süls elementləri ilə Qurandan ayələr həkk olunmuş və məqbərənin kim tərəfindən inşa etdirildiyi qeyd edilmişdir.



Əmir Səəd məqbərəsinin günbəzi.

Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmlı Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in 2-ci surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: «Bu müqəddəs qübbəli sərdabə ən böyük, ən gözəl, ən nəcib, xoş xasiyyətli padşahların

və sultanların dayağı, fəqirlərin, səfillərin arxası, aqillərin və biliklər üçün susamışların himayəçisi, yoxsullara və iztirab çəkənlərə əl tutan, dövlətinə eşq olmuş Əmir Səədin oğlu Pir Hüseynin buyruğu ilə ucaldılmışdır. Qoy onun ədalətli, idarə üsulu var olsun. Qoy mərhəmətli, mərhum, mərhəmətlilərin ağuşuna atılmış Əmir Səədin torpağı pak olsun. Qoy Allah böyük padşahın hökmranlıq dövründə, alicənab xagan, Şərqi və Qərbiş şahlar şahı, dövlətin və dinin dayağı Pir Budaq xan və Yusif noyənin hakimiyyətini əbədi etsin, - 816 hicri, rəcəb ayının 15-i”.

Bu tarix miladi təqvimini ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.

Əmir Səəd məqbərəsini 1950-ci illərin sonlarında tədqiq edən erməni tarixçisi Akop Papazyan kitabədə Pir Budaq xanın adının Qaraqoyunlu hökmdarı Qara Yusifin adından öncə çəkilməsini məşhur tarixçi V. Minorskiyə

427. Британский Л.С. Художественное наследие Переднего Востока эпохи феодализма. «Советский художник», Москва, 1988, с. 203.

istinadən onunla izah edir ki, Qara Yusif 1409-cu ildə Təbrizdə oğlu Pir Budağı taxta çıxartıldıqdan sonra özü səltənətin naibi (regent) kimi qalmışdı. Ona görə də, Əmir Səəd məqbərəsindəki kitabədə Əmir Yusufin adı Pir Budağın adından sonra çəkilmiş və o, “Yusif noyən” kimi – yəni qoşunların baş komandanı kimi təqdim edilmişdir.

Erməni tarixçisi A.Papazyan daha sonra yazır ki, yerli sakinlərin verdikləri məlumatata görə, Əmir Səədin sülaləsinə məxsus məqbərədən başqa, həmin ərazidə nisbətən kiçik həcmidə günbəzvari daha iki məqbərə olmuşdur ki, sonradan sökülen həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifadə edilmişdir. A.Papazyan hesab edir ki, Pir Hüseyin məqbərəsi ilə sökülen məqbərələr eyni dövrdə inşa edilmişdir. Səədlü əmirlərinin ailə qəbiristanlığının İrəvana bu qədər yaxın olmasını A.Papazyan onunla izah edir ki, Əmir Səədin hakimiyəti dövründən İrəvan şəhəri səədlilərin iqamətgah yeri olmuşdur. Məqbərənin içərisi yer səthi səviyyəsində torpaqla örtüldüyündən onun sırrı hələ də tam açılmamışdır. A. Papazyan məqbərənin daxilinin tədqiqi zamanı döşəmənin ortasında getdikcə genişlənən və yonulmuş daşla hörülmüş yeraltı sərdabəsi mövcuddur. Onun yazdığına görə, çox ehtimal ki, həmin yeraltı tikilinin qərb divarında qapı yeri olmalıdır ki, qəbirüstü kitabələrin də orada olması güman edilən sərdabəyə keçmək mümkün olsun<sup>428</sup>.

1961-ci ildə Azərbaycanın ilk qadın epiqrafçı alimi Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Məşədixanım Nemət də Ermənistan SSR Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları ilə birgə Əmir Səəd məqbərəsini tədqiq etmişdir. Yerli sakinlərin onlara verdikləri məlumatata görə, həmin kənddə orta əsrлərdən qalma çox böyük qəbiristanlıq və daha iki mavzoley olmuşdur. Lakin M. Nemət həmin qəbiristanlıqda Pir Hüseyin məqbərəsindən başqa heç bir qəbirüstü abidəyə rast gəlmədiklərini yazır<sup>429</sup>.

Məşədixanım Nemət Əmir Səəd məqbərəsini həmin yerlərin tarixi keçmişində səhbət açan yeganə tarixi abidə və sənət əsəri adlandırır.

Yerli sakinlərin verdikləri məlumatata görə, belə şayiə yayılmış ki, məqbərənin günbəzi inşa edilərkən onun ən yuxarı hissəsində xeyli qızıl qoyularaq üstü bağlanmışdır. Hətta belə bir deyim formalasmışdı: “Dələrsən qafa tasını, taparsan qızıl yuvasını”. Əsrlər boyu bu deyim nəsillərdən nəsillərə ötürülmüşdü. Söylənilən qızılı sahib olmaq üçün XX əsrin ortalarında

428. Папазян А. Арабская надпись на гробнице туркменских Эмиров в или Аргаванд // Ближний и средний Восток/ Сб. статей памяти Б.И.Заходера, Москва, 1961, с. 74-75.

429. Неймат Мешадиханум. Корпус эпиграфических памятников Азербайджана. Том III. Арабо-персо-туркоязычные надписи Нахчыванской Автономной Республики (XII - начала XX века) (с иллюстр.). Баку, 2001, с. 39.

ermənilər xəlvəti qaldırıcı kran gətirərək onun günbəzini deşmişdilər. Oradan qızıl tapdıqlarını kimsə görməyib. Ancaq məqbərənin günbəzinin deşik olduğunu çoxları görmüşdü.

1991-ci ildə SSRİ-nin süqut etməsi nəticəsində yeni yaranan müstəqil dövlətlərdən bəzilərinin arasında ciddi problemlər meydana çıxmış, Sovet hakimiyyəti illərində İttifaq büdcəsindən aldığı dotasiya ilə dolanan Ermənistən isə Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ucbatından ciddi iqtisadi böhranla üzləşmişdi. Uzun müddət Rusiya və Gürcüstan üzərindən Türkmənistanın qaz alan və onun dəyərini isə ödəyə bilməyən Ermənistən rəhbərliyi Türkmənistən hökumətinin güzəştə getməsi üçün yollar axtarırdı. Xəzər dənizindəki “Kəpəz” karbohidrogen yatağının istismarı ilə əlaqədar Azərbaycanla Türkmənistən arasında narazılıq yaranmışdı. Türkmənistən həmin yatağa əsassız iddiası səbəbindən yaranan narazılıqdan Ermənistən rəhbərliyi faydalana maq fürsəti əldə etmişdi. Bu zaman ermənilərin ağlına gəldi ki, İrəvan yaxınlığında Əmir Səad məqbərəsini “Türkmən abidəsi” kimi təqdim etsinlər və onu “göz bəbəyi kimi qoruduqlarını” Türkmənistən prezidenti Saparmurad Niyazovun nəzərinə çatdırıslar. 1996-ci ilin martında S.Niyazovun Ermənistəna rəsmi səfərə gəlməsi ermənilərin hiyləgər niyyətlərini gerçəkləşdirməyə imkan verdi. “Zvartnos” aeroportunda rəsmi qarşılanmadan sonra prezidentlərin kartejləri oradan birbaşa Cəfərabad kəndinə yollandı. Türkmənistən prezidentinin tarixlə bağlı məlumatsızlığından istifadə edən Ermənistən prezidenti Levon Ter-Petrosyan bəyan etdi ki, 1413-cü ildə “Türkmən əmiri” Pir Hüseyin tərəfindən inşa edilən bu abidə türkmən-erməni dostluğunun simvoludur. Elə oradaca Ermənistən prezidenti türkmən həmkarına təklif etdi ki, abidənin araşdırılması üçün arxeoloqlardan və tarixçilərdən ibarət birgə işçi qrupu yaradılsın. Ermənilərin müsəlman abidələrinə qarşı belə yüksək “qayğıkeşliyindən” riqqətə gələn S.Niyazovun həmin səfəri zamanı Ermənistən üçün bir neçə sərfəli müqavilə imzalandı. Üstəlik, Ermənistən Türkmənistən qaz idxalından yaranan 34 milyon ABŞ dolları həcmində borcu 5 illiyə ertələnərək, çox əlverişli şərtlərlə kreditə bağlandı.

1997-ci ildə Levon Ter-Petrosyan Türkmənistanda səfərdə olarkən yenə də “Türkmən abidəsi” Əmir Səad məqbərəsinin qorunması üçün Ermənistən hökumətinin necə böyük fədakarlıqlar göstərdiyini Türkmənistən rəhbərlərinin diqqətinə çatdırılmışdı. Üstəlik, L.Ter-Petrosyan Ermənistən milli bankında saxlanılan, içərisində qiymətli daş-qaşlar olan qutuları S.Niyazova göstərmişdi. Türkmənbaşı qutuları bir-bir açaraq, ən gözəl üzüklərdən birini çıxarıb öz barmağına taxmışdı. Bundan sonra yenə də bir müddət Ermənistən qaz

idxalından yaranan borc məsələsi gündəlikdən çıxmışdır<sup>430</sup>.

Əmir Səəd məqbərəsinin “qorunması” hesabına Türkmənistan’dan yardım qoparmaq ənənəsi Robert Koçaryanın prezidentliyi dövründə də davam etdirilmişdi. 2000-ci ilin aprelində Türkmənistanın Ermənistandakı səfirliyinin dəvəti ilə Aşqabaddan gələn tarix elmləri doktoru Xamra Yusupovanın və erməni tarixçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdi. Dəyirmi masada məqbərənin restavrasiyası məsələsi müzakirə edilmişdi. Səfir Toylu Qurbanov bildirmişdi ki, türkmən-erməni dostluğunun simvolu kimi bu abidəyə xüsusi status verilməsi qərara alınmışdır.

2001-ci ilin sonunda Türkmənistanın Ermənistandakı səfirliyinin vəsaiti hesabına Əmir Səəd məqbərəsinin ətrafında abadlıq işləri aparılmışdır. 2002-ci il yanvarın 11-də bütün ermənilərin katolikosu II Qareginin və bir çox rəsmi şəxslərin iştirakı ilə Əmir Səəd məqbərəsinin önündə qoyulan xatırə lövhəsinin açılışı olmuşdur. 2002-ci il yanvarın

17-də Robert Koçaryanla Saparmurat Niyazov arasındaki telefon danışığında Türkmənistan prezidenti İrəvan yaxınlığındaki “türkmən mədəniyyət abidəsinin” qorunmasına, ətrafinin abadlaşdırılmasına və xatırə lövhəsinin qoyulmasına görə erməni həmkarına minnətdarlıq etmişdi. Fürsətdən istifadə edən Ermənistən prezidenti, bunun qarşılığında yenə də Türkmənistan’dan idxal edilən qazın həcmiin artırılmasına nail olmuşdu<sup>431</sup>.

Qəribə orasıdır ki, ermənilər nəinki Türkmənistanın dövlət başçısını, hətta türkmən tarixçilərini də sözün həqiqi mənasında naşı yerinə qoymuşdular. Yuxarıda qeyd etdiyimiz kimi, Əmir Səəd məqbərəsi Qaraqoyunlu hökmdarı Qara Yusifin teymurilər üzərində qələbəsindən və onların həmin ərazidə varlığına son qoyulmasından bir neçə il sonra inşa etdirilmişdi. Məntiqlə, Əmir Səəd məqbərəsi Əmir Teymurun düşmənlərinin məzarı üzərində ucaldılan tarixi abidədir. Digər tərəfdən, orta əsr ərəbdilli mənbələrdə bütün türk-oğuzlar



*Əmir Səəd məqbərəsinin önündə qoyulan lövhə.*

430. [www.centrasia.ru/newsA.php?st=1205317080](http://www.centrasia.ru/newsA.php?st=1205317080).

431. [http://www.turkmenistan.ru/index.php?page\\_id=3&lang\\_id=ru&elem\\_id=1604&type=event&highlight\\_words=%D0%B2%D0%B7%D0%B0%D0%BC%D0%BD&sort=date\\_desc](http://www.turkmenistan.ru/index.php?page_id=3&lang_id=ru&elem_id=1604&type=event&highlight_words=%D0%B2%D0%B7%D0%B0%D0%BC%D0%BD&sort=date_desc).

“Türkman”, yaxud “tərakumə” adlandırılmışdır ki, bu, müasir Türkmenistan ərazisində yaşayan türkmen etnosu anlamına gəlmir. Türkmenbaşının yazdığı “Ruhnamə” kitabında digər turkdilli xalqları aşagılayan ifadələrə yer verilməsi də ermənilər üçün göydəndüşmə olmuşdu. 2005-ci ilin martında “Ruhnamə”nin erməni dilinə tərcüməsinin İrəvanda təntənəli təqdimat mərasiminin keçirilməsi S.Niyazovun ermənilərin dəyirmanına su sökməsinin qarşılığında atılan addım idi.

Türkmenistan rəhbərlərinin və alımlarının orta əsrlər tarixinə “biganəlik-ləri” ermənilərə imkan verirdi ki, bu fürsətdən lazımlıca faydalansınlar.

Erməni mətbuatının yazdığını görə, erməni-türkmen birgə ekspedisiyası Əmi Səad məqbərəsinin içərisində hissə-hissə qazıntı işləri aparmışdır. Məlum olmuşdur ki, sərdabənin yeraltı hissəsi kvadrat formasındadır, divarları tağlarla bəzədilmişdir. Məqbərənin şimal divarında sərdabəyə enmək üçün pilləkənli giriş qapısı olmuşdur.

Lakin görünür, hər iki tərəfə - ermənilərə və türkmenlərə sərf etmədiyi üçün arxeoloji qazıntıların nəticələri, sərdabənin içərisində olan sənduqənin üzərindəki yazılar haqqında indiyədək heç bir məlumat veilməmişdir.

2001-ci ildə şəhərin mərkəzindəki “Yerevan” hoteli ilə üzbəüz, Abovyan küçəsi-3 ünvanında aparılan qazıntı işləri zamanı (həmin ünvanda hazırda “Alen & Elen” disko-klubu yerləşir) yerin altında qədim müsəlman sərdabəsi aşkarlanmışdır. Ermənilər bunu da “Türkmen abidəsi” kimi sırimağa cəhd göstərdilər. Tuf daşdan yonulmuş, dövrün memarlıq üslubu ilə bəzədilmiş, divarları şirli daşlarla örtülmüş bu sərdabənin 1319-cu ildə inşa edildiyi bəlli olmuşdur. Erməni arxeoloqları bu memarlıq abidəsini əvvəlcə “Türkmen abidəsi” adlandırsalar da, sonradan ağ elədiklərini anlayıb, onu “monqol abidəsi” adlandırmağa başlamışlar.


Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bugündək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy “fars”, “Türkmen”, “monqol” abidəsi adlandırılın, bununla da həmin abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin. İndi ermənilər Abovyan küçəsində aşkarlanan həmin sərdabəni “monqol abidəsi” adı altında Ermənistən hökuməti tərəfindən qorunan tarixi abidələr siyahısına daxil etmişlər<sup>432</sup>.

Rəsmi İrəvan “Türkmen abidəsi” kartından Türkmenistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədovun İrəvana rəsmi səfəri zamanı da istifadə etmişdir. 2012-ci il noyabrın 28-də İrəvandakı Böyük konsert zalında Qurbanqulu Berdiməhəmmədovun erməni dilinə tərcümə edilmiş üç

432. [http://www.gov.am/u\\_files/file/kron/ArmeniaPR2\\_en.pdf](http://www.gov.am/u_files/file/kron/ArmeniaPR2_en.pdf).

kitabının («Полет небесных скакунов», «Туркменистан» и «Туркменистан – край исцелений») təqdimat mərasimi keçirilmiş, ertəsi gün Türkmənistan prezidentini Cəfərabad kəndinə apararaq “Türkmen abidəsi” kimi Əmir Səad məqbərəsini necə mühafizə etdiklərini göstərmişlər. Ermənilərin bu “qayğıkeşliyindən” riqqətə gələn Türkmənistan prezidenti öz ölkəsi üçün heç bir geosiyasi və iqtisadi əhəmiyyət kəsb etməyən Ermənistana müxtəlif sahələrdə tərəfdəşliq müqavilələri imzalamış, hətta Türkmənistanın Ermənistana elektrik enerjisi ixrac etmək niyyətində olduğunu bildirmişdir<sup>433</sup>.

Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səad məqbərəsi hazırda “Türkmen əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.



*Türkmenistan prezidenti  
Qurbanqulu Berdiməhəmmədov  
Əmir Səad məqbərəsində.*

433. <http://www.turkmenistan.gov.tm/?id=2833>.

## NƏTİCƏ

Araşdırmlar göstərir ki, Azərbaycan tarixinin İrəvan səhifələrinin yenidən yazılmasını bir sıra amillər zəruri etmişdir. Bu amillərdən biri odur ki, istər Çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində İrəvan şəhərinin tarixi saxtalaşdırılmışdır. Həmin dövrlərdə yazılmış əsərlərdə ermənilərin İrəvan şəhərinin köklü sakinləri olması qənaəti formalasdırılmağa çalışılmışdır. Digər amil ondan ibarətdir ki, Sovet Azərbaycanının tarixçiləri İrəvan şəhərinin Ermənistən ərazisində qalması səbəbindən onun obyektiv tarixinin yazılmasına təşəbbüs göstərməmişlər. Bu fürsətdən istifadə edən erməni tarixçiləri İrəvan şəhərinin tarixini istədikləri kimi saxtalaşdıraraq bir sıra əsərlər yazmış, şəhərin yerləşdiyi tarixi Azərbaycan ərazilərini qədim erməni torpağı kimi qələmə vermişlər.

Tədqiqatın nəticəsi göstərir ki, orta əsrlərdə formalasən İrəvan şəhəri Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Yalnız Azərbaycan türklərinin yaşadıqları bu qala-şəhər Cuxur-Səəd bəylərbəyiliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir. İrəvan şəhərinin Təbriz-Ərzurum ticarət yoluñun üzərində yerləşməsi də onun inkişafına xeyli dərəcədə təkan vermişdir.

Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahansahin razılığı ilə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdır.

İrəvan şəhəri və onun ətrafındaki hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkçəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.

Avropadan gələn səyyah və tədqiqatçılardan Jan Tavernye, Jan Şardən, Ceyms Morier, Morits fon Kotzebue, İvan Şopen, Dübua da Monpere, Avqust fon Haksthauzen, qrafinya Praskovya Uvarova, Henri Linç, akademik Nikolay Marr və başqları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.

Osmانlı dövləti ilə Qacarlar İranı arasında strateji mövqedə yerləşən

İrəvan qalasını ələ keçirmək Rusiya üçün XVIII əsrin əvvəllərindən etibarən böyük əhəmiyyət kəsb etmişdir. Fasilələrlə 23 ildən artıq müddətdə İrəvan qalasına hücum edən rus qoşunlarının nəhayət, 1827-ci il oktyabrın 1-də İrəvan qalasını ələ keçirməsindən sonra azərbaycanlı əhalimin qara günləri başlamışdır. Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrinin imzalanmasından sonra İrəvan xanlığının ərazisinə kütləvi surətdə ermənilər köçürüлüb gətirilməsi nəticəsində bölgənin etnik tərkibi ermənilərin xeyrinə dəyişmişdir. Ermənilər, yalnız 1905-1906-ci illərdə İrəvanda azərbaycanlılara qarşı kütləvi qırğınlara həyata keçirilməsindən sonra şəhərdə say üstünlüğünə nail olmuşlar.

XX əsrin əvvəllərindən etibarən İrəvan şəhərində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanmışdır. Əvvəlcə İrəvan qalasının içərisindəki tarixi memarlıq abidələri erməni vandalları tərəfindən dağdırılmışdır. Sovet hakimiyyəti illərində isə İrəvan şəhərinin yenidən qurulması zamanı ilk öncə şəhərin mərkəzindəki azərbaycanlılara məxsus tarixi-memarlıq abidələri məhv edilmişdir.

Azərbaycanlılara qarşı törədilən 1905-1906-ci illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər, indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.

Lakin mövcud ilk mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərində əksini tapan məlumatlar onu göstərir ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə çalışsalar da, onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.

XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra tədqiqatçılar tarixi keçmişin obyektiv mənzərəsini əks etdirən bir sıra əsərlər yazmışlar. Qələmə aldığımız “İrəvan şəhəri” kitabı Azərbaycan tarixşunaslığında olan müəyyən boşluğu doldurmağa xidmət edir.

## MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

### Arxivlər

#### Azərbaycan Respublikası Dövlət Arxiv (ARDA)

ARDA, fond 411, siy. 9, iş 734.  
ARDA, fond 411, siy. 28, iş 678.  
ARDA, fond 897, siyahı 1, iş 11.  
ARDA, fond 897, siy. 1, iş 40.  
ARDA, fond. 897, siy. 1, iş 78.  
ARDA, fond. 897, siy. 1, iş 91.  
ARDA, fond 970, siy. 1, iş 1.  
ARDA, fond 970, siy. 1, iş 6.  
ARDA, fond. 970, siy. 1, iş 202.  
ARDA, fond 1984, siy. 3, iş 1-6.  
ARDA, fond 1984, siy. 3, iş 7-15.  
ARDA, fond 1984, siy. 3, iş 29-32.  
ARDA, fond 1984, siy. 3, iş 33-35.  
ARDA, fond 1984, siy. 3, iş 54-56.  
ARDA, fond 1984, siy. 3, iş 79-81  
ARDA, fond 2894, siy. 1, iş 1.  
ARDA, fond 3026, siy. 1, iş 261.

#### Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv (ARPIİSSA)

ARPIİSSA, fond 1, siyahı 169, iş 249.  
ARPIİSSA, fond 1, siy. 221, iş 1.  
ARPIİSSA, fond 1, siy. 222, iş 48.  
ARPIİSSA, fond 1, siy. 222, iş 72  
ARPIİSSA, fond 2761, siy. 9, iş 4.

#### Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsinin Partarxiv, fond 1, iş 309, qovluq 18.

## Kitablar

### Azərbaycan dilində

- Abbasov İsrafil. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977.
- Abbasov İsrafil. Folklorşünaslıq axtarışları. II cild, Bakı, 2010.
- Adıgözəlov Əli. Qərbi Azərbaycandakı milli məktəblərimizin tarixindən. Bakı, 2003.
- Axundov Nazim. Azərbaycanda dövri mətbuat (1832-1920). Biblioqrafiya. Bakı, 1965.
- Akademik Yusif Məmmədəliyev. Bakı, 1996.
- Allahverdiyev Cəlal. İrəvan ədəbi mühiti. Bakı, 2010.
- Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998.
- Azərbaycan folkloru antologiyası. Xkitab. İrəvan Çuxuru antologiyası. Bakı, 2004.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I cild, Bakı, 1998.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. II cild, Bakı, 1998.
- Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I cild, Bakı, 2004.
- Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild, Bakı, 2005.
- Azərbaycan tarixi. V cild, Bakı, 2001.
- Azərbaycan teatrının salnaməsi. Birinci hissə. (1850-1920). Toplayanı, tərtib edəni və izahların müəllifi Qulam Məmmədli. Bakı, 1975.
- Azərbaycanlıların Ermənistən SSR-dən deportasiyası (1948-1953-cü illər). (Sənədlər toplusu).. Bakı, 2013.
- Cənub ulduzları. Şerlər və poemalar. Bakı, 1984
- Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 2002.
- Dəlili Hüseyn. Azərbaycanın cənub xanlıqları. Bakı, 1979.
- Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr. Hazırlayan Seyidağa Onullahi). Bakı, 1997.
- Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Bakı, 2012
- Ədəbi Ermənistən. Məcmuə. İrəvan, 1957
- Əfəndi Rasim. Azərbaycan incəsənəti. Bakı, 2007.

- Əhmədov Hüseyin. Seçilmiş əsərləri. IV cild. Bakı, 2006.
- Əhmədov Teymur. XX əsr Azərbaycan yazıçıları. Bakı, 2004
- Əkbərov Əlizəbun. Böyük dostluq səhifələri. Bakı, 1968.
- Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, 2008.
- Əliyev Fuad, Həsənov Urfan. İrəvan xanlığı. Bakı, 1997.
- Hacıyeva Zemfira. Təkrarlanan tarix - təkrarlanan şəhərlər : «İrəvan xanlığı Qacarların hökmranlığı dövründə. 1795-1828» kitabının müəllifi Cərc Burnutyanın rus-sovet və erməni tarixçilərindən fərqli və oxşar cəhətləri. Bakı, 2011.
- Həsənli Cəmil. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydANI. Bakı, 2005.
- Həsənov Həbib. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997.
- Hidayət. Sabaha çox var. Bakı, 1989.
- İrəvan əyalətinin icmal dəftəri. Araşdırma tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1996.
- İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2010.
- İrəvan türklərinin mətbuat abidəsi “Lək-lək” jurnalı. Transliterasiya edən Ziyəddin Məhərrəmov. Bakı, 2008.
- İsgəndər bəy Münçi Türkman. Dünyani bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbası). II kitab, Bakı, 2010.
- İsmayıł Eldar. Ermənistən türklərinin 1988-ci il soyqırımı. Bakı, 2014.
- Kərimov İnqilab. Azərbaycan teatr tarixi. I cild. Bakı, 2008.
- Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. İkinci cild. Bakı, 1981.
- Köçərli Firudin bəy. Seçilmiş əsərləri. Bakı, 1963.
- Qafqazda «erməni məsələsi». Rusiya arxiv sənədləri və nəşrləri üzrə. Üç cilddə. İkinci cild. 1905-1906. Bakı: Elm, 2010, VIII+616 s.
- Qaracadağı Əndləib. Şeirlər. Bakı, 2002
- Qarayev Elçin. İrəvan xanlığı. Bakı, 2010.
- Qurbanlı Əsəd. Azərbaycan türklərinin Ermənistandan deportasiyası. (1947-1953-cü illər). Bakı, 2004.
- Mahmudov Yaqub. Real tarix və “Böyük Ermənistən” uydurması. Bakı, 2014
- Məmmədquluzadə Cəlil. Əsərləri. 6 cilddə. 6-cı cild. Bakı, 1985.
- Məmmədli Qulam. Azərbaycan teatrının salnaməsi. Birinci hissə, (1850-1920). Bakı, 1975.

- Məmmədov İsrafil. İrəvan dəftəri. Bakı, 2002.
- Məmmədov İsrafil. İrəvan dəftəri. III, Teatr tariximizdən səhifələr. Bakı, 2009.
- Məmmədov İsrafil. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002.
- Mərdanov Misir. Azərbaycan təhsil tarixi. I cild, Bakı, 2011.
- Mərdanov Misir. Azərbaycan təhsil tarixi. II cild, Bakı, 2011.
- Musayev Talib. Ermənilər və faciələrimiz. Bakı, 2008.
- Mustafa Nazim. İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920). Bakı, 2017.
- Ordubadi Məmməd Səid. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı, 1991.
- Rəhimli İlham. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı, 2007.
- Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. İrəvan, 1980.
- Sərdariniya Səməd. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Bakı, 2014.
- Səriyyə Xatun. İrəvan bayatıları. Bakı, 1998.
- Sovet Ermənistənində Azərbaycan kitabı (1925-1985). Tərtib edəni Söhbət Məmmədov. İrəvan, 1985
- Süleymanov Mehman. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı, 1997.
- Şaiq Abdulla. Seçilmiş əsərləri. V cild. Bakı, 2009.
- Şardən Jan. Səyahətnamə (Fransız dilindən tərcümə edən V.Aslanov). Bakı, 1994.
- Şərif Əziz. Keçmiş günlərdən. Bakı, 1983.
- Talibli Tahir. Əziz Əliyev. Bakı, 1997.
- Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı, 1987.
- Vandalizm: Tarixi adlara qarşı soyqırımı. Tərtib edəni Nazim Mustafa, İdeya və Ön söz müəllifi Yaqub Mahmudov. Bakı, 2014.
- Vəlibəyov Rza. Keçmişdən səhifələr. İrəvan, 1969.
- Vilayətoğlu Salman. Oğuz elinin möqəddəs ocağı: Goyçə. Bakı, 2006.
- Yerevanlı Əkbər. Azəri-erməni ədəbi əlaqələri. İrəvan, 1968.
- Yerevanlı Əkbər. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. İrəvan, 1958.
- Zeynalov Əsgər. Azərbaycan bayatıları Qafqaz regionunda. Bakı, 2001.
- Zeynalov Əsgər. İrəvan məktəbləri. Bakı, 2011.
- Zeynalov Əsgər. İrəvan ziyalıları. Bakı, 1999.

### Türk dilində.

- Bilgili Ali Sinan. Osmanlı İran və Azerbaycanı. (16. Ve 18. Yüzyıllar sosial ve Ekonomik Tarih. Erzurum, 2004.
- Kırzioğlu M. Fahrettin. Kars Tarihi. I cilt, İstanbul. 1953.
- Kırzioğlu M. Fahrettin. Osmanlıların Kafkas Ellerini Fethi (1451-1590). Ankara, 1993.
- Mustafa Nazim. İrevan şehri. Türk-İslam Varlığı Nasıl Yok Edildi. Ankara, 2015.
- Nuri Süleyman. Uyanan Esirler. İstanbul, 2002.
- Uzunçarşılı İsmail Hakkı. Osmanlı Tarihi II., III. Ciltler. 5. Baskı. Ankara, 1998.

### Rus dilində

- Абегян Манук. История древнеармянской литературы. Том 1. Ереван, 1948.
- Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Баку, 1920.
- Акопян Тадевос. Очерк истории Еревана. Ереван, 1977.
- Акты, собранные Кавказской Археографической комиссию. Архив главного управления наместника Кавказа. Том 2, Тифлис, 1868.
- Акты, собранные Кавказской археографической комиссией. Архив главного управления наместника Кавказа. Том 3. Тифлис, 1869.
- Акты, собранные Кавказской археографической комиссией. Архив главного управления наместника Кавказа. Том 7. Тифлис, 1878.
- Алекперли Фарид. Тысяча и один секрет Востока. Том.II, Баку, Нурлан, 2008.
- Аннинский Александр. Древние армянские историки, как исторические источники. Одесса, 1899
- Арзуманян Ашот. Ока Бюракана, Ереван, 1976.
- Арзуманян В., Асратьян М., Меликян А. Ереван. Moskva, 1968.
- Армения двадцать месяцев борьбы. Ереван, 1989.
- Армянская анонимная хроника. 1722-1736 гг. Баку, 1988.
- Армянская география VII века по Р.Х. (приписывавшаяся Моисею Хоренскому). Текст и перевод Т.К.Патканов. Санктпетербург, 1877.
- Армянская набойка. Москва, 1953.

- Арутюнян А.О. Кавказский фронт 1914-1917 гг. Ереван, 1971.
- Арутюнян Б. Крупное монастырское хозяйство в Армении в XVII — XVIII вв. по архивным материалам Эчмиадзинского монастыря. Ереван, 1940.
- Арутюнян Н.В. Биайнили (Урарту). Ереван, 1970.
- Арутюнян П. Т. Освободительное движение армянского народа в первой четверти XVIII века. Институт Востоковедения АН СССР. Москва, 1954.
- Байбуртян В.А. Армянская колония Новой Джульфы в XVII веке, Ереван, 1969.
- Беляева Л. Н. Зиновьева М. К., Никифоров М. М., Библиография периодических изданий России, 1901-1916. Том 3, Ленинград, 1960.
- Бретаницкий Л.С. Художественное наследие Переднего Востока эпохи феодализма. Москва, 1988.
- Бутков П.А. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Часть вторая. Санкт-Петербург, 1869.
- Гагстгаузен Август фон. Закавказски йкрай. Заметки о семейной и общественной жизни и отношениях народов, обитающих между Черным и Каспийским морями. Санктпетербург, часть I, 1857.
- Гасанлы Джамил. История дипломатии Азербайджанской Республики. В трех томах. Том I, Азербайджанской Демократической Республики (1918-1920). Москва, 2010.
- Географико-статистический словарь Российской империи. Том V. Спб., 1885
- Геродот. История в девяти книгах. Перевод и примечания Г.А.Стратановского. Москва, 1999
- Григорян З.Т. Присоединение Восточной Армении к России в начале XIX в. Москва, 1959.
- Губернии Российской Империи. История и руководители 1708-1917. Москва, 2003.
- Ереванци Симеон. Джамбр. Москва, 1958.
- Зейналов Аскер. Эриванская интеллигенция. Баку, 2011.
- Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг.. Ереван: ЕГУ, 2012.
- Ибн Хордадбех. Книга путей и стран. Баку:Элм, 1986.
- Искусство Азербайджана. Том VII, Баку, 1959.
- История армянского народа. Ереван, 1980.

- Историческая география Западного Азербайджана. Составитель С. Асадов. Баку, 1998.
- Ишханян Б. Народности Кавказа. Состав населения, профессиональная группировка и общественное разслоение Кавказских народностей. Петроград, 1916.
- Капанцян Г.А. Хайаса - колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, с. 46.
- Керимова, Тамилла. Из истории национальной Академии Наук Азербайджана, Баку, 2005.
- Киракосян Дж. Младотурки перед судом истории, Ереван, 1986.
- Козлов В. Неизвестный СССР. Противостояние народа и власти. 1953-1985 гг., Москва, 2006.
- Лермонтов М.Ю. Полное собрание сочинений. Том V, Москва-Ленинград, 1937.
- Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Часть вторая. Санкт-Петербург, 1869.
- Население Еревана. Этносоциологические исследования. Ереван, 1986.
- Неймат Мешадиханум. Корпус эпиграфических памятников Азербайджана. Том III. Арабо-персо-туркоязычные надписи Нахчыванской Автономной Республики (XII - начала XX века) (с иллюстр.). Баку, 2001.
- Новейшие географические и исторические известия о Кавказе, Часть I, Москва, 1823.
- Обозрение Российских владений за Кавказом, в статистическом, этнографическом, топографическом и финансовом отношениях. Часть 4. Санктпетербург, 1836.
- Памятная книжка Эриванской губернии на 1902 год. Эривань, 1902.
- Памятная книжка Эриванской губернии на 1904 год. Эривань, 1903
- Памятная книжка Эриванской губернии на 1906 год. Эривань, 1905.
- Памятная книжка Эриванской губернии на 1914 год. Эривань, 1914.
- Парсамян В.А., История армянского народа 1801-1900 гг. Ереван, 1972.
- Пахомов Е.А. Монетные клады Азербайджана и других республик, краев и областей Кавказа. Вып. III-VIII. Баку, 1940-1959.
- Персидские документы Матенадарана. II. Купчие. Выпуск I (XIV—XVI вв.). Сост. А. Д. Папазян. Ереван, 1968.
- Персидские документы Матенадарана. Указы. Вып. II, (1601-1650 гг.), Сост. А. Д. Папазян. Ереван, 1959.

- Печеви Ибрахим Эфэнди. История. (Извлечение по истории Азербайджана и сопредельных стран и областей периода 1520-1640гг.). Баку, 1988.
- Пикуль Валентин. Фаворит. Том. II, Москва, 2004.
- Пиотровский Б.Б. Ванское царство (Урарту). Москва, 1959
- Полное собрание сочинений А.С.Грибоедова. Том 1, С-Петербург, 1839.
- Помпеев Юрий. Карабахский дневник. Москва, 2010.
- Потто Василий. Кавказская война. Том. 3. Персидская война: 1826-1828 гг. Москва, 2006.
- Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис, 1913.
- Развитие Еревана после присоединения Восточной Армении к России (Сборник документов, 1801-1917 гг.). Составитель Т.Акопян. Ереван, 1978.
- Ризаев Сабир. Азербайджанский театр в Армении. Баку, 1963.
- Собрание актов относящихся к обозрению истории Армянского народа, I hissə, Москва, 1833, s.11-12; Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898, s. 392.
- Сборник материалов для описания местностей и племен Кавказа (СМОМПК). Тифлис, 1881.
- Сборник статистических сведений о Кавказе, Том I, Тифлис, 1869.
- Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тифлис, 1893.
- Собрание актов, относящихся к обозрению истории Армянского народа. Часть I, Москва, 1833.
- Тер-Гевондян Арам. Армения и арабский халифат. Ереван, 1977.
- Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. Москва, 2005.
- Усларь П.К. (Сост.). Военно-статистическое обозрение Российской Империи. Санктпетербург, 1853.
- Челеби Эвлия. Книга путешествия (Извлечения из сочинения турецкого путешественника XVII века). Вып. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. М. 1983.
- Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, С.Петербург, 1911.
- Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб., 1852.

- Шопен И.И. Новые заметки на древней истории Кавказа и его обитателей. С.Петербург, 1866
- Щербатов А.П. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность. Том II, Москва, 1890.
- Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Документы. СПб., 1898.
- Эфэндиев Бала. Биографический очерк. Баку, 1975.
- Юзбашян Карен. Армянские государства эпохи Багратидов и Византия. Москва, 1998.

### Erməni dilində

- Արովյան Խաչատուր. Երկերի լիակատար ժողովածու, h. VIII, Երևան, 1958. (Abovyan, Xaçatur. Yerkeri liakadar joğovaçu. VII cild, Yerevan, 1958).
- Ա-Դո. Հայ-թուրքական ընդհարումը Կովկասում (1905–1906 թթ). (Փաստական, Վիճագրական, տեղագրական լուսաբանություններով), Երևան, 1907. (A-Do. Hay-Turkakan Indharumı Kovkasum. (1905-1906). (Pastakan, Vicaqrankan, Teğaqrankan Lusabanutyunnerov), Erivan, 1907).
- Բարձրախանյան Առաքել (Լեո). Հայոց պատմություն. Երկերի ժողովածու, h. III, Երևան, 1973. (Arakel Babaxanyan (Leo). Hayoç patmutyun. Yerkeri joğovacu, III cild, Yerevan, 1973).
- Կորկոսյան Զավեն. Խորհրդային Հայաստանի բնակչությունը. (1831-1931), Յերևան, 1932. (Korkodyan Zaven. Xorhrdayin Hayastani bnakçutyuuni. (1831-1931). Erivan, 1932).
- Հակոբյան Թագիևոս. Երևանի պատմությունը (1500-1800 թթ.). Երևանի համալսարանի հրատարակչություն, 1971. (Hakobyan Tadevos. Yerevani patmutyun. 1500-1800. Yerevan, 1971).
- Հայկական Սովետական Հանրագիտարան. (Erməni Sovet Ensiklopediyası. 3-cü cild). Yerevan, 1977.
- Սիմոնյան Հրաչիկ. Ազատագրական պայքարի ուղիներում. qıhrap I, Երևան, 2003, 815 təq (Simonyan Hraçik. Azadlıq mübarizəsi yollarında. I kitab, İrəvan, 2003, 815 s.)
- Շահազիզ Երվանդ. Հին Երևանը. Երևան, Հրատարակություն Մելքոնյան Ֆոնդի, 1931.(Şaheziz Yervand. Hin Yerevan. Erivan, 1931).

### Digər dillərdə

- Atlas. Voyage au Caucase chez les tcherkesses et les abkhases en Colchide, en Géorgie, en Arménie et en Crimée par Frédéric Dubois de Montpéraux. Paris, 1843.
- Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishers in association with Bibliotheca Persica. Costa Mesa, California and New York, 1992.
- Frederic Dubois de Montpereux. Voyage autour du Caucase, chez les tcherkesses et les abkhases, en Geogie, en Armenie et en Crimee: a 6 v.: Paris, 1843.
- James Justinian Morier. A second journey through Persia, Armenia, and Asia Minor, to Constantinople, between the years 1810 and 1816.
- Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in the suite of the imperial Russian embassy, in the year 1817. London, 1819.
- Lynch H.F.B., Armenia. Travels and Studies. Vol I, London, 1901.
- Schillinger G. Persianische und Ost-indianische Reise. Nürnberg, 1716.

### Məqalələr

- Abbaslı İsrafil. Məmmədvəli Qəmərli və onun “Atalar sözü” kitabı. “Vedibasar” qəzeti, Bakı, № 07 (27), (1-15. 04. 2004).
- Bilgili Ali Sinan. Osmanlı Tahrir Defterlerine Göre Iran-Azerbaycan Şehirlerinde Ermeniler // Ermeni Araştırmaları dergisi, Ankara, 2016, sayı 53.
- Bournoutian George. Husayn Quli Khan Qazvini, Sardar of Erevan: A Portrait of a Qajar Administrator. // Iranian Studies, Vol. 9, No. 2/3 (Spring - Summer, 1976), pp. 169.
- Həbibbəyli İsa. İrəvan şəhəri olduğu kimi. “Azərbaycan” qəzeti, Bakı, № 40, (21.02.2008).
- Kərimov Kərim. İrəvan sərdarının sarayı. “Yeni fikir” qəzeti, Bakı, (18.10.1995).
- Mədətli Eynulla. Səməd Sərdariniyanın “İrəvan müsəlman yurdu olmuşdur” kitabı // Tarix və onun problemləri, 2002, № 2, s. 196-199.
- Məmmədov Süleyman. İrəvan şəhərində etnik çəvrilişlər // Azərbaycan, Bakı, 1992, № 1-2, s. 156-157.
- Məmmədov Tural. İrəvan xanlığının əhalisi. “Vedibasar” qəzeti, № 19-20 (424-425), (01-31. 10. 2020).

- Milli maarifçilik fədaisi Mirzə Həsən Rüşdiyyə // Güneyin səsi, Bakı, mart, 2011, s. 22.
- Möhsün Nağıoğlu. Rəvaninin “Gülüstan” tərcüməsi // Elm və həyat, Bakı, № 2, 2010, s. 41-44.
- Musa Rəhimoglu (Quliyev). İrəvan xanlarının diplomatik məktubları haqqında axtarışlar və tapıntılar // Xəbərlər. İctimai və humanitar elmlər seriyası. Bakı, 2011, №3, s. 44-48..
- Nasir Şəfəq. İrəvanda Azərbaycan mətbuatı: 95 yaşlı “Bürhani-həqiqət” jurnalı, 525-ci qəzet, Bakı, № 12, (24.01.2012).
- Nəcəfov Nəcəf. İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyi. “Azərbaycan müəllimi” qəzeti, Bakı, № 8, (1.03.2013).
- Азимбеков Иса -Meddah. Мусульманские надписи Тифлиса, Эривани и Нах. ССР. // Известия Азкомистариса, Баку, 1929, Выпуск 4, Тетрадь 2, с. 295-311.
- Ашурбейли С.Б. Католические миссионеры в Азербайджане в XVIII в. // Средневековый Восток. Москва, 1980, с. 22-23.
- Гаспарян М.А. Планировочная структура Еревана 19– начала 20 вв. // Национальное своеобразие зодчества народов СССР: Сб. науч. тр.– Москва, 1979, с. 64-72.
- Гаспарян Мариетта. Классические архитектурные формы в зодчестве Еревана (Рубеж XIX-XX вв.). // Պատմա-քննադրական հանդես (Historical-Philological Journal), Ереван, № 3, 2003, р. 76.
- Геворгян Паргев. В борьбе за существование. Газета “Армянский вестник”, Москва, сентябрь, 1993.
- Гезалов Парвин. Штандарт Гусейн хана Иреванского и четырехугольное знамя Иреванского ханства. Журнал “IRS Nasledie” № 6 (54), 2011,
- Девель Т., Томес Т. Собрание Н.Я.Марра в фотоархиве Ленинградского отделения Института археологии АН СССР//.. Պատմա-քննադրական հանդես (Historical-Philological Journal), Ереван, 1971, № 3, с. 292.
- Заседание Политбюро ЦК КПСС от 29 февраля 1988 г. // Журнал Родина, 1994, №4.
- Манукян А. По привичному расписанию. «Коммунист» (Ереван), (3.03.1988)г.
- Миклашевская Н. М. О наследии и традициях в Азербайджанском изобразительном искусстве // Искусство Азербайджана. Том VII, Баку. 1959, с. 24-57.

- Миклашевская Н. М. Художники XIX века Мирза Кадым Эри- вани и Мир Мохсун Навваб // Искусство Азербайджана, том IV, Баку, 1954, с. 84-108.
- Объединенная Армения. Газета «Бакинская жизнь», Баку, № 8, (11.06.1919).
- Оганесян К. Арин-берд (Ганли-тапа) – урартская крепость города Ирпуни // Известия Академии Наук Армянской ССР, № 8, 1951, с. 75-88.
- Папазян А. Арабская надпись на гробнице туркменских Эмиров в селе Аргаванд. Ближний и средний Восток. // Сб. статей памяти Б.И.Заходера, Москва, 1961, стр. 74-75.
- Эревань. Сардарский дворец. 1725 г. // Известия Императорской Археологической Комиссии. Выпуск 46. С.Петербург, 1912, с. 75-81.
- Эревань. Сардарский дворец. XVIII в. // Известия Императорской Археологической Комиссии. Выпуск 39. С.Петербург, 1911, с. 29-32.
- Փափազյան < Դ. Օտար տիրապետությունը Արարատյան երկրում (ԺԵ դ.) // ՀՍՍՌ ԳՎ Տեղեկագիր հասարակական գիտությունների, 1960, № 7-8 . pp. 21-40.

### **Qəzetlər və jurnallar**

#### ***Qəzetlər***

525-ci qəzet (Bakı)

Azərbaycan (Bakı)

Azərbaycan müəllimi (Bakı)

Həyat (Bakı)

Каспий (Баку)

Коммунист (Еревan)

Qızıl Şəfəq (İrəvan)

Sovet Ermənistanı (İrəvan)

The New Yorker (Nyu-York)

Vedibasar (Bakı)

Yeni fikir (Bakı)

Армянский вестник (Москва)

Бакинская жизнь (Баку)

Ноев Ковчег (Москва)

Правда (Москва)

Слово (Тбилиси)

***Jurnallar***

Azərbaycan (Bakı)

Bürhani-həqiqət (İrəvan)

Elm və həyat (Bakı)

Güneyin səsi (Bakı)

Xəbərlər (AMEA). İctimai və humanitar elmlər seriyası. (Bakı)

Lək-Lək (İrəvan)

Tarix və onun problemləri (Bakı)

Родина (Moskva)

Պատմա-քանասիրական հանդես. (Historical-Philological Journal) (İrəvan)

**Internet resursları:**

<http://victor.sokirko.com/Tom18/diary.html>.

<http://www.ethno-kavkaz.narod.ru/rnarmenia.html>

[http://www.iatp.am/old\\_yerevan](http://www.iatp.am/old_yerevan).

[www.iranica.com/newsite/articles/v8f5/v8f561.html](http://www.iranica.com/newsite/articles/v8f5/v8f561.html).

[http://www.gov.am/u\\_files/file/kron/ArmeniaPR2\\_en.pdf](http://www.gov.am/u_files/file/kron/ArmeniaPR2_en.pdf).

<http://russia-armenia.info/node/8183>

<http://hayasanews.com/evrei-v-arm/#sthash.PLa1cZRT.dpuf>

<http://shabat.am/article/14690/14690.html>

<http://m.apa.az/az/news/410075>

## ƏLAVƏLƏR

Ermənilərin “Hayastan” adlandırdıqları əzazları kimlər idarə edib?

### Ərəb xilafəti dövrü

#### *Əmirlər<sup>34</sup>*

Məhəmməd ibn Mərvan (693-701, faktiki olaraq 699-cu ildən)

Məsləmə ibn Əbd əl-Malik (709-715)

Cərrah ibn Abdullah əl-Həkəmi (722-724)

Məsləmə ibn Əbd əl-Malik (725-729)

Cərrah ibn Abdullah əl-Həkəmi (729-730)

Məsləmə ibn Əbd əl-Malik (731-732)

Mərvan ibn Məhəmməd (Kar ləqəbli) (732-744)

Musafir ibn Kusayr (745-750)

Əbu Cəfər (750-754)

Həsən ibn Kəhtəbə ət-Tayı (754-759)

Mehdi (760-775)

Həsən ibn Kəhtəbə ət-Tayı (771-775)

Yəzid ibn Usayd əs-Sulami (752-754) (759-769) (775-780)

Harun (780-786)

Huzayma ibn Hazim ət-Təmimi (786-787)

Yusuf ibn Rəşid əs-Sulami (787)

Yəzid ibn Məzyəd əş-Şeybani (787-788)

Ubəydullah ibn Mehdi (788-791)

Fəzl ibn Yəhya ibn Xalid əl-Bərmaki (792-795)

Məhəmməd əl-Əmin (795-809)

Əhməd ibn Yəzid əs-Sulami (796-797) (811)

Səyid ibn Səlm əl-Bahili (798 - 799) (799)

Nəsr ibn Həbib əl-Mühəlləbi (799)

Yəzid ibn Məzyəd əş-Şeybani (799-801)

Əsəd ibn Yəzid əş-Şeybani (801-802)

Məhəmməd ibn Yəzid əş-Şeybani (802-803)

Huzayma ibn Hazim ət-Təmimi (803-806)

Süleyman ibn Yəzid əl-Əmiri (806-807)

Əyyub ibn Süleyman (807)

---

434. Тер-Гевондян Арам. Армения и арабский халифат. Ереван, 1977, с. 271-285.

Yəhya ibn Zufər (808)  
Əbdullah ibn Məhəmməd (809)  
Məhəmməd ibn Zühəyr əd-Dəbbi (809)  
Əsəd ibn Yəzid ibn Məzyəd (809-811)  
İshaq ibn Süleyman əl Həşimi (811-813)  
Əbu Əbdullah (814)  
Hatim ibn Hərsəmə ibn Əyun (815-818)  
Yəhya ibn Muad (818-819)  
Əhməd ibn Yəhya (819-820)  
İsa ibn Məhəmməd əl Məmuni (820-823)  
Məhəmməd ibn Əbdullah əl Kəlbi (823)  
Zurayk ibn Əli (824 – 825)  
Əhməd ibn Əbd əl-Əla (825 - 826)  
Əbd əl-Əla ibn İbrahim (826 - 827)  
Məhəmməd ibn Humayd ət-Tusi (827-828)  
Xalid ibn Yəzid əş-Şeybəni (829-832)  
Əl-Abbas ibn əl-Məmun (832-834)  
Əl-Əfşin Həydər ibn Kavus (835-840)  
Xalid ibn Yəzid əş-Şeybəni (841)  
Xalid ibn Yəzid ibn Məzyəd əş-Şeybəni (842-845)  
Məhəmməd ibn Xalid (845-849)  
Əbu Əbdullah əl-Mutazz Billah (849-862)  
Əl-Abbas ibn əl-Müstain (863-865)  
Əbdallah ibn əl-Mutazz (866-867)  
İsa ibn əş-Seyx əz-Zuhri əş-Seybəni (870)  
Cəfər əl-Mufavvid (875-883)

***Qeyd:** Bu siyahıya erməni müəllifi Aram Tep-Гевондян erməni tarixçilərinin indi “Qərbi Ermənistən” adlandırdıqları Türkiye ərazisindəki xilafət dövrü əmirlərinin də adlarını daxil etmişdir.*

*Çuxur-Səəd bölgəsini idarə edən əmirlər, bəylərbəyilər, paşalar və xanlar<sup>435</sup>*

Əmir Səəd – (XIV əsrin sonlarından 1411-ci ilə qədər)

Pir Hüseyn (Əmir Səədin oğlu) - 1411-1420-ci illər

Pir Yaqub (Pir Hüseynin oğlu) – 1420-ci ildən

Əvdül (Pir Hüseynin oğlu) – 1430-cu ildənr

Yaqub bəy – 1440-ci illərdən

Həsən xan (Uzun) – 1460-ci illərdən

Həsən bəy (Bayandurun nəvəsi) – 1475-ci ildən

Rəvanqulu xan – 1500-cü illərin əvvəli

Div Sultan Rumlu – 1515-ci ildən

Hüseyn xan Sultan Rumlu - 1550-ci ilədək

Şahqulu Sultan Ustaclı - 1550-1575-ci illər

Məhəmməd xan Ustaclı (Toxmaq) – 1576-1583-cü illər

Lələ paşa (Qara Mustafa) – 1577-ci il

Cığalioğlu Yusif Sinan paşa 1583-cü ildən

Xıdır (Xızır) paşa 1590-ci illərin sonları

Əmirmünə xan Qacar – 1604-1625-ci illər

Təhmmasibqulu xan (Əmirmünə xanın oğlu) – 1625-1635-ci illər

Murtuza paşa – 1630-cu illərin yarısından

Kalbalı xan – 1636-1639-cu illər

Məhəmməd xan (Çağata Kötük) – 1639-1648-ci illər

Key Xosrov xan – 1648-1653-cü illər

Məhəmmədqulu xan (Lələ bəyin oğlu) – 1652-1656-ci illər

Nəcəfqulu xan – 1656-1663-cü illər

Abbasqulu xan Qacar (Əmirmünə xanın oğlu) – 1663-1666-ci illər

Səfiqulu xan (Alxas Mirzə) - 1666-1674-cü illər

Sarıxan bəy - 1674-1675-ci illər

Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) – 1675-1679-cu illər

Zal xan – 1679-1688-ci illər

Murtuzaqulu xan (naxçıvanlı Məhəmmədrza xanın oğlu) – 1688-1691-ci illər

Məhəmmədqulu xan – 1691-1693-cü illər

Fəzl Əli xan Qacar (Əmirmünə xanın nəvəsi) - 1694-1700-cü illər

435. Bu siyahi adları aşağıda qeyd edilən ədəbiyyat əsasında tərtib edilmişdir: Հակոբյան (Ժ.աղլան). Երևանի պատմությունը (1500-1800 թթ.). Երևան, 1971. (Hakobyan, Tadevos. Yerevanin tarixi. 1500-1800. Yerevan, 1971), p. 455-456; Չոխազիկ Յերևան. Հին Յերևանը: Յերևան, 1931, p.84-86.(Şahəziz, Yervand. Köhnə Yerevan. Eriwan, 1931); Հայկական սովորական հանրագիտարան (Erməni Sovet Ensiklopediyası. 3-cü cild, Yerevan, 1977, İrəvan xanlığı məqaləsi, s. 571; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Azərbaycan, 2010, s.58-59.

Zöhrab xan – 1700-1705-ci illər  
Əbdül Məhəmməd xan - 1705-1709-cu illər  
Mehralı xan – 1709-1719-cu illər  
Allahqulu xan - 1719-1725-ci illər  
Rəcəb paşa – 1725-1728-ci illər  
Ibrahim və Mustafa paşalar – 1728-1734-cü illər  
Dəfdərdar Əli paşa – 1734-ci il  
Hacı Hüseyn paşa – 1734-cü il  
Məhəmmədqulu xan – 1735-1736-ci illər  
Pir Məhəmməd xan - 1736-ci ildən  
Mehdi xan Qasımlı - 1747-1748  
Məhəmməd Hüseyn xan Gəraylı - 1748-1751-ci illər  
Xəlil xan Özbək – 1752-1755-ci illər  
Həsənəli xan Qacar – 1755-171762-ci illərr  
Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı) – 1762-1783-cü illər  
Qulaməli xan (Hüseynəli xanın oğlu) – 1783-1784-cü illər  
Məhəmməd xan (Qulaməli xanın qardaşı) – 1784-1805-ci illər  
Mehdiqulu xan – 1805-1806-ci illər  
Əhməd xan (Marağalı) – 1806, avqust-oktyabr ayları  
Hüseynqulu xan Qacar – 1806, dekabr -1827, oktyabr

### Qubernatorlar və vitse-qubernatorlar<sup>436</sup>

#### *Qubernatorlar*

Nazorov İvan İvanoviç, general-mayor	1849-1859
Astafyev Mixail İvanoviç, general-mayor	1860-1866
Roslavlev Mixail İvanoviç, general-leytenant	1867-1880
Şalikov Mixail Yakovleviç, general-leytenant	22 mart 1880-22 dekabr 1890
Freze Aleksandr Aleksandroviç, general-leytenant	2 fevral 1891-16 noyabr 1895
Tizenhauzen qraf Vladimir Fedoroviç, həqiqi mülki müşavir	20 fevral 1896-1916

#### *Vitse-qubernatorlar*

Blavatski Nikifor Vasilyeviç, saray müşaviri	1849-1861
Dzübenko Vasili Afanasyeviç, həqiqi mülki müşavir	1861-1865
Bucen Karl İqnatyeviç, həqiqi mülki müşavir	1865-1873
Cexovski Valeri Afanasyeviç, həqiqi mülki müşavir	30 dekabr 1873-2 sentyabr 1890
Tizenhauzen qraf Vladimir Fedoroviç, həqiqi mülki müşavir	29 noyabr 1890-9 oktyabr 1892
Nakaşidze knyaz Mixail Aleksandroviç, həqiqi mülki müşavir	19 noyabr 1892-15 aprel 1904
Baranovski Viktor Petroviç, podpolkovnik	6 sentyabr 1904-1913
Çeqodayev knyaz Aleksey Pavloviç, saray müşaviri	1913-1914
Strelbitski Arkadi Evgenyeviç, saray müşaviri	1916-1917

---

436. Губернии Российской Империи. История и руководители 1708-1917. Москва, «Объединенная редакция МВД России», 2003, с.376-377, 468.

**Azərbaycan folkloruna aid Matenadaranda saxlanılan bəzi əlyazmaların  
siyahısı**

Sıra №-si	Əlyazma	Sənədin inventar №-si	Aid olduğu tarix
1.	«—»	2394	XVII əsr
2.	«—»	2842	XIX əsr
3.	«—»	2845	XIX əsr
4.	«—»	3055	1831-ci il
5.	«—»	3581	1617-ci il
6.	«—»	3228	XIX əsr
7.	«—»	3229	1885-ci il
8.	«—»	3411	XVII əsr
9.	«—»	3417	XVIII əsr
10.	«—»	3443	XVIII əsr
11.	«—»	3751	XIX əsr
12.	«—»	3998	1640-ci il
13.	«—»	4355	XVIII əsr
14.	«—»	4529	XIX əsr
15.	«—»	5954	XVIII əsr
16.	«—»	6438	XIX əsr
17.	«—»	6640	XIX əsr
18.	«—»	6998	XIX əsr
19.	«—»	7009	XVIII əsr
20.	«—»	7197	XIX əsr
21.	«—»	7315	XIX əsr
22.	«—»	7316	XIX əsr
23.	«—»	7318	XIX əsr
24.	«—»	7351	XIX əsr
25.	«—»	7653	XIX əsr

**Nazim Mustafa**

---

26.	«—»	7693	XIX əsr
27.	«—»	7694	1876-ci il
28.	«—»	7667	1759-cu il
29.	«—»	7702	1831-ci il
30.	«—»	7707	1611-ci il
31.	«—»	7709	1620-ci il (1608)
32.	«—»	7715	1687-ci il (1688)
33.	«—»	7716	XIX əsr
34.	«—»	7717	1695-ci il
35.	«—»	7782	1784-cü il
36.	«—»	7891	XVII-XVIII əsrlər
37.	«—»	7997	?
38.	«—»	8021	1802-ci il
39.	«—»	8084	1810-cu il
40.	«—»	8099	XIX əsr
41.	«—»	8338	XIX əsr
42.	«—»	8361	1696-ci il
43.	«—»	8397	1666-ci il
44.	«—»	8540	1799 - 1807-ci illər
45.	«—»	8605	1676 (1667)-ci il
46.	«—»	8715	XVIII-XIX əsrlər
47.	«—»	8725	XIX əsr
48.	«—»	8738	XVII-XVIII əsrlər
49.	«—»	8741	XIX əsr
50.	«—»	8764	XIX əsr
51.	«—»	8820	XIX əsr
52.	«—»	8831	XIX əsr
53.	«—»	8967	XVII-XVIII əsrlər
54.	«—»	8968	1556-ci il
55.	«—»	9003	XIX əsr

**Список казенных садов, состоящих в городе Эривани, отданных на лето 1843 года в откупное содержание» октября 30 дня 1843 года**

№	Название садов	Кому и за какую сумму отдан в откуп	Сереб. руб
1	Улиджан бека	Вали беку Зейнал Абдин бек оглы за	5
2	Калантар баги 1/4 часть	Али бабе Машади Мамад Ирза оглы за	20
3	Таги бека 2/5 части	Асад беку Алиджан бек оглы за	24
4	Мамад Шафи бека	Мамад Алию Машади Мамад Гусейн оглы за	32
5	Касум Байрам оглы	Ему же Мамад Алию за	10
6	Мирзы Касума, в Норакеге	Ему же Мамад Алию за	45
7	Мирзы Касума в Дарабаге	Ему же Мамад Алию за	15
8	Аракела Галустова	Абас беку Таги бек оглы за	3
9	Мамад Джрафара на Канаве Абиаят	Мамышу Фатали оглы и Малю Мама Багир оглы за	3

**Итого 157 сереб. рубл**

Уездный Начальник (подпись)

Письмоводитель (подпись)

*ЦГИА Арм. ССР, ф. 133, д. 176, л. 17*

(Развитие Еревана после присоединения Восточной Армении к России  
(Сборник документов, 1801-1917 гг.). Ереван, 1978, с. 109.)

**Список жителей города Эривани, имеющих места на земле близ крепости Эривань, называемой Савзя-Кяри и частию Согутлу, занятой огородами, посевами юнжи (ёнджи)**

<b>№</b>	<b>Имена и прозвания</b>	<b>Отметка</b>
1	Гаджи Наджаф Эзиз оглы	Куплено место уже тем Гаджи Наджафа имеет купчую крепость на русском языке 1842 года
2	Гаджи Али Эйваз оглы	Имеет купчую с 1630 года на русском и татарском языках, данную Шариатом
3	Гаджи Джрафар Таптых оглы	Имеет купчую крепость с 1805 года, данную Шариатом
4	Машади Имам Кули Грабагли	Имеет купчую с 1812 года, данную Шариатом
5	Калантар бек Улуханли-иский	Имеет купчую на татарском языке, он находится ныне в деревне, а купчая еще не представлена
6	Машади Сафар Калбалай Апкер оглы	Имеет купчую крепость с 1826 года от Шариата
7	Согутлу, занимаемая под огород полковником Клинем	
8	Юзбashi Асатур Челабов	Купчую не имеет.
9	Машади Сафар Келбалай Апкер оглы	Имеет купчую крепость от Шариата.
10	Гаджи Джрафар Таптых и Машади Сафар Кафар Калбалай Алапкер оглы	Имеет купчую крепость от Шариата.
11	Гаджи Садых Гаджи Ибрагим оглы	Имеет купчую на русском и татарском языках, которая находится в палате главного гражданского суда
12	Гаджи Али Усуп оглы	Имеет купчую на русском языке 1837 и 1840 года.
13	Машади Ибрагим Калбалай Иман верды оглы	Имеет купчую с 1805 года от Шариата

14	Гаджи Мамад Кули Пишиаз	Имеет купчую на татарском языке с 1796 года от Шариата
15	Майор Ахмед Хан	Имеет [купчую] от Шариата, которая у сына его, находящегося теперь в г. Тифлисе.
15 а	Гаджи Кярим Султан	Имеет купчую с 1734 года от Шариата.
16	Имам Мирза Баба оглы	Имеет купчую на русском и татарском языках с 1817 года от Шариата.
17	Казенная земля, называемая Ханлуг	Находится на откупе Эриванского жителя Клук
18	Тоже таковая	
19	Калбалай Зейнаб жена Гасан Калбалая	Имеет купчую старую, но неизвестно, где оная находится.
20	Калбалай Каландар Калбалай Гусейн оглы	Имеет купчую на татарском языке с 1826 года от Шариата
21	Али Мамад Мамад Али оглы	Имеет купчую на татарском языке с 1837 года.
22	Есайл Улухан бек	Купчую не имеет, а владеет местом с 1800 года.
23	Калбалай Каландар Калбалай Гусейн оглы	Имеет купчую на татарском языке с 1826 года от Шариата
24	Гаджи Мусаджин Али оглы	Купчую не имеет
25	Улухан бек Юнжилук	Купчую не имеет, а владеет местом с 1800 года
26	Казенный Юнжилуг	Находится на откупе у Касум бека
27	Арсентий Подтумянов	Купчих крепостей никаких не имеет на общем положений... пользуется с 1828 года.
28	Калантар бек Улуханлинский	Купчую не имеет
29	Квартальный Челябов	Купчую не имеет, а владеет местом полковник Киль.

ЦГИА Арм. ССР, ф. 133, д. 214, л. 12-13

(Развитие Еревана после присоединения Восточной Армении к России  
(Сборник документов, 1801-1917 гг.). Ереван, 1978, с. 110-111.)

## «Договор»

1906 года февраля 13 дня мы, нижеподписавшиеся представители армянского и мусульманского населения г. Эривани, заключили между собой настоящий договор о нижеследующем:

- 1) Мы, уполномоченные населением г. Эривани, по предложению Господина Эриванского Губернатора образовали из себя временную комиссию для восстановления и поддержания спокойствия в г. Эривани.
- 2) Для осуществления намеченной цели, комиссия, прежде всего, вырабатывает и применяет меры нравственного воздействия на население. Затем если в пределах г. Эривани будет совершено какое-либо преступление на почве национальной вражды между армянами и мусульманами, то члены комиссии той части населения, к которой будет принадлежать преступник, обязуются в течение трех суток со дня совершения преступления обнаружить виновного, составить обстоятельное дознание и представить такое на распоряжение Эриванского Губернатора, причем они, члены комиссии, обязаны указать местопребывание преступника и оказать властям содействие к его задержанию.

В случаях маловажных, но могущих вызвать волнение среди населения, постановление комиссии о привлечении виновных к ответственности представляется на благоусмотрение Господина Эриванского Губернатора.

- 3) Одновременно с производством дознания комиссия определяет размер вознаграждения, следуемого за убытки потерпевшему от преступления или семье потерпевшего сообразно его имущественному положению, производить раскладку определенной таким образом суммы на соответствующую часть населения г. Эривани, т. е. на ту национальность, к которой принадлежит преступник, самая же суммазыскивается в двухнедельный срок со дня постановления комиссия Городскими и Полицейскими властями.
- 4) Для успешного выполнения комиссией своей задачи, необходимо образовать в уездах, при содействии членов комиссии, выборные комитеты для умиротворения населения.
- 5) Комиссия находит, что одной из причин, тормозящих умиротворение края, служит чрезвычайная медленность в производстве

следствий, поэтому комиссия считает необходимым ходатайствовать о том, чтобы в случаях, когда по расследованию комиссии окажется, что преступление совершено на почве национальной вражды, то по представлению комиссии такие дела назначаются к производству вне очереди.

- 6) О лицах, замеченных в провокаторских действиях, возбуждающих и волнующих население слухами,ющими нарушить спокойствие, постановление комиссии о привлечении таких зловредных лиц представляется с ходатайством комиссии Господину Эриванскому Губернатору.
- 7) Председателем комиссии состоит Городской Голова, который и созывает членов комиссии в нужных случаях.
- 8) В заседаниях по обсуждению вопроса о вознаграждении потерпевшему председательствует Г. Эриванский Губер-натор.
- 9) В дополнение пункта 2-го постановить, что всякие преступления независимо от причин подлежат ведению комиссии и комиссия обязана обнаруживать преступников, но в случаях, когда будет обнаружено следствием и судом, что преступление имело частный характер и не имело характера преступлений совершаемых на почве национальной вражды, комиссия освобождается от обязанности, возложенной на нее пунктом 3-м сего договора.

Председатель комиссии Эриванский Городской Голова Ив. М. Агамалов, Гнан-хан Макинский, Герасим Петрович Камсаракан, Григорий Тер-Хачатуров, Аветис Назарович Тер-Аветисов, К. Мамед Алиев, Ага-Хан Эриванский, Василий Егиазаров, Мир Абас Мир Бабаев, Алекпер Исмайлов, Абас Кули бек Гаджибеклинский, А. Гаврилов.

*С подлинным верно  
Городской голова (подпись)*

*ЦГИА Арм. ССР, ф. 117, д. 580, л. 270*

(Развитие Еревана после присоединения Восточной Армении к России (Сборник документов, 1801-1917 гг.). Ереван, 1978, с. 210-211.)

**Протокол совместного заседания  
всех мусульманских Сеймовых фракций**

10 апреля 1918 г..

Председательствовал М.Э.Расулзаде при секретаре Р.Векилове.

Присутствовали члены Сейма: Мелик-Асланов, М.Ю.Джафаров, М.Г.Сеидов, Г.б.Кара-Агазаде, А.б.Кардашев, Н.б.Нариманбеков (мусаватист), М.б.Гаджибеков (мусаватист), Б.Ризаев, Н.б.Усуббеков, А.Шейхульисламов, А.б.Махмудбеков, С.А.Агамалов, М.Магеррамов, Ф.Х.Хойский, Хасмamedов.

Заседание открывается докладом члена Сейма Сеидова о том, что начатая два месяца тому назад систематическая резня в Эриванской губернии продолжается беспрерывно и особенно обострилась за последние дни, о чем свидетельствуют только что полученные телеграммы. Из слов докладчика ясно видно, что эта резня мусульман с армянами, с армянскими войсковыми частями преследует определенную задачу - очистить территорию для армян-беженцев и создать компактное целое для автономной Армении. Другие авторы, не касаясь причин этого злосчастного вопроса, старались подыскать конкретные меры помочи брошенным на произвол судьбы восьмидесяти (80) тысячам беженцев-му-сульман. Было указано, что комиссия по оказанию помощи беженцам-мусульманам работает не интенсивно, ибо до сих пор не получено даже ассигнование правительства в один миллион рублей. Далее решено переговорить с главой вновь формирующегося правительства Чхенкели самым энергичным образом по вопросу об ограждении жизни и имущества мусульман в Эриванской губернии и, наконец, сделать в Сейме запрос правительству с требованием:

- а) Поручить министру внутренних дел отправить специальную комиссию для оказания помощи мусульманам;
- б) водворить на свои места всех беженцев-мусульман;
- с) поручить министру продовольствия оказать скорую помощь;
- д) расформировать бесчинствующие войковые части, каковыми в данном случае являются армяне;
- е) выяснить положение и количество беженцев и сделать соответствующую дополнительную ассигновку.

Государственный Архив Азербайджанской Республики.  
ф. 970, оп. 1, д. 1, лл. 26-27. Копия.

**Протокол № 3 заседания Мусульманского Национального Совета**

29 мая 1918 г..

Тифлис. Дворец.

Председательствовал товарищ председателя Агаев Гасанбек при секретаре М.Махмудове.

Присутствовали: Ф.Х.Хойский, М.Ю.Джафаров, М.б.Гаджинский, Ал.б.Махмудбеков, Ф.б.Кочарлинский, Дж.Мелик-Еганов, Р.б.Векилов, Г.б.Шахтахтинский, Ах.Ахундов, М.К.Мамедбеков, А.Шейхульисламов, М.Магеррамов, Х.б.Хасмамедов, Х.б.Мелик-Асланов, Дж.б.Гаджинский, С.А.Агамалов, Шарифов.

По открытии заседания член Совета Ф.Х.Хойский докладывает Совету о результатах переговоров представителей Совета с представителями Армянского Национального Совета по поводу границы территории Азербайджанской и Армянской федераций. Ф.Х.Хойский заканчивает свой доклад сообщением, что для образования Армянской федерации им нужен политический центр, а таковым после отхода Александриполя к Турции, может быть только Эривань, а потому уступка Эривани армянам, говорит Хойский, является неизбежной.

По этому вопросу высказываются Х.б.Хасмамедов, М.Ю.Джафаров, Шейхульисламов (последний от имени партии «Гуммет»), Магеррамов М. (от имени социалистического мусульманского блока), которые признают уступку Эривани армянам историческою необходимостью, неизбежным злом. Голосование по этому вопросу дает следующие результаты: за уступку Эривани подается 16 голосов из 28 общего числа; против - один, при трех воздержавшихся.

Затем ставится на обсуждение вопрос об образовании с армянами конфедерации: после краткого обмена мнениями этот вопрос ставится на голосование, причем, такой порядок будущего устройства Азербайджана и Армении Советом принимается единогласно. Далее член Совета Ф.Х.Хойский вносит предложение о привлечении в состав Национального Совета Теймур бека Макинского путем кооптации, что Советом принимается единогласно.

Государственный Архив Азербайджанской Республики.  
ф. 970, оп. 1, д. 1, лл. 51-52. Копия.

**Список архитектурных памятников азербайджанского зодчества находящихся на территории Армянской ССР**

	Адрес	Наименование памятника	Дата	Группа использования	Примечания
1	г. Ереван	Геой-мечеть	1776 г.	Используется под музей	Имеется фресковая живопись и майолика.
2	г. Ереван	Мечеть Зал-хана	1649-1685 гг.	Используется под выставочный зал.	
3	г. Ереван	Сардарская мечеть.	1807-1817 гг.		
4	г. Ереван	Мечеть Гаджи-Джафар Бека	XVIII в.		
5	Арташатский район, сел. Каначут	Мавзолей	XIV в.		
6	Кафанский район сел. Кефашен	Мечеть	XVII-XVIII вв.		
7	Кафанский район сел. Охчи	2 мавзолея	XVIII в.		
8	Кафанский район сел. Зейва	Мавзолей	XIII-XIV вв.		
9	Мегринский район сел. Легваз	Мавзолей	XIX в.		
10	Эчмиадзинский район, сел. Аргаванд	Мавзолей с минаретом	XIII-XIV вв.		
11	Эчмиадзинский район, сел. Аргаванд	Мавзолей	XIII-XIV вв.		
12	Эчмиадзинский район, сел. Агванатун	Мавзолей	XIII-XIV вв.		
13	Эчмиадзинский район, сел. Верх. Хатунарх	Мавзолей	XV-XVI вв.		
14	г. Ереван	Жилой дом Пана-Хана	XIX в.		Имеется фресковая живопись и майолика.
15	г. Ереван	Жилой дом по ул.Алавердян	XIX в.		Имеется фресковая живопись и майолика

Государственный Архив Азербайджанской Республики,  
фонд 3026, опись 1, дело 761, лист 23.

**Mustafa N. Y. İrəvan şəhəri.  
Bakı - «Red N Line» MMC - 2020, 293 səh.**

**Format: 70x100 1/16  
Çapa imzalanmışdır: 27.11.2020**

**Nazim Mustafa  
(Nazim Yusif oğlu Mustafayev)**

Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Amasiya rayonunun (Ağbabə mahalı) Güllübulaq kəndində 1957-ci ildə anadan olmuşdur. 1977-ci ildə indiki Baki Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. 1977-1988-ci illərdə Amasiya rayonunda müxtəlif vəzifələrdə işləmişdir. 1990-1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində, 1992-2003-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda, 2003-2017-ci illərdə Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildən Prezident Kitabxanasında şöbə müdürü vəzifəsində çalışır.

“Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq.” (Bakı, 1988) monoqrafiyasının həmmüəlifidir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən “Vandalizm. Tarixi adlara qarşı soyqırımı” (Bakı, 2006, yenilənmiş nəşri 2014) kitabının tərtibçisidir. Müəllifin “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920)” (Bakı: Elm, 2017), “Azərbaycan Xalq Cümhuriyyəti işığında” (Bakı: Ulu, 2018) kitabları çap edilmişdir. “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabları Tarix İnstitutu tərəfindən həmçinin rus, ingilis, fars və erməni dillərində işıq üzü görmüşdür. O, “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” (Bakı, 2018) kitablarının müəlliflərindən biridir.

Nazim Mustafa 2012-ci ildə “İrəvan xanlığı” (Bakı, 2010) monoqrafiyasının müəlliflərindən biri kimi, elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.

“1905-1906-ci illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir.

Prezident Kitabxanasında Nazim Mustafanın “İrəvan şəhəri” əsərinin Azərbaycan və rus dillərində web saytı ([www.iravan.info](http://www.iravan.info)) yaradılmışdır.

Nazim Mustafanın ssenarisi əsasında “İrəvan. Gizlədilmiş həqiqətlər” (2016), Zəngəzur” (2017), “Qarabağ”, “Göyçə” sənədlili filmləri çəkilmişdir.

Müəllifin əsərləri onun fərdi internet səhifəsində yerləşdirilir. (<http://nazimmustafa.info>).

